

Ə. M. QULİYEV

Biologiya elmləri doktoru, professor

Bakı - 2014

Ə. M. Quliyev,
"Azərbaycanın bal verən bitkiləri"
Bakı, 2014. – 352 səh.

Elmi-redaktor:
BDU-nun Botanika kafedrasının
müdiri b.e.d., prof., Qurbanov E.M.

ISBN 978-9952-8248-1-0

YENİ NƏŞRİN ELMİ REDAKTORUNDAN

Keçən əsrin ortalarında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (akademik) Ə.M.Quliyevin müəllifliyi ilə dərc olunmuş «Azərbaycanın balverən bitkiləri» monoqrafiyası günümüzün təlabatına tam uyğun gəldiyi üçün yenidən nəşrinə böyük ehtiyac duyulur.

Azərbaycan florasında rast gələn 5000 növə qədər yabanı bitki-lərin 20 %-ni təşkil edən kənd təsərrüfatı bitkilərinin əksəriyyəti balverən (nektarlığı yaxşı inkişaf etmiş) bitkilərdir.

Ariçılıqdan alınan ekoloji təmiz məhsulların (bal, arı zəhəri, arı südü bərəmum) xalq təsərrüfatında geniş istifadə olunması onu göstərir ki, respublikamızda ariçılığı inkişaf etdirmək bu gün və gələcəkdə də öz aktuallığını itirmir.

Ariçılığı inkişaf etdirmək üçün arı ailəsinin insanlara bəlli olmayan sirlərini bilməklə yanaşı Azərbaycan ərazisində geniş yayılan balverən yabanı bitkilərin geniş yayıldığı əraziləri müəyyən etmək, onların balvermə dərəcələrini aşaşdırmaq və arı ailəsi saxlayan fermerlərə məsləhətlər vermək hər bir mütəxəssisin vəzifə borcudur.

Məhz akad. Ə.M.Quliyev təqdim olunan monoqrafiyada öz florasına, bitkiliyinə və təbiətinə görə yaxşı mənada Yer kürəsinin bütün vilayətlərindən fərqlənən Azərbaycanımızın ərazisində 20-ə qədər botaniki-coğrafi rayonların florasında rast gələn çiçəkli yüksək dərəcədə balverən bitkilərin növ tərkibi haqda, onların yayıldığı ərazi və ehtiyatı haqda geniş məlumat vermişdir.

Akad. Ə.M.Quliyev tərəfindən həmçinin respublikamız üçün perspektivli balverən bitki növləri sistemləşdirilərək verilmişdir. Belə ki, monoqrafiyada müəllif tərəfindən balverən bəzək bitkiləri, balverən yem bitkiləri, balverən meyvə və giləmeyvələr, balverən bostan bitkilərinin adları qeyd olunmuşdur. Bundan əlavə, akad. Ə.M.Quliyev xüsusi balverən bitkilərin (vitaminlı bitkilər, dərman bitkiləri, boyaq bitkiləri), ikinci dərəcəli balverən bitkilərin siyahısını tərtib etmişdir.

Bazar iqdisadiyyatı inkişaf etdiyi, təbii üsullarla müalicəyə üstünlük verildiyi bir vaxtda arıcılıqdan bal və mumdan başqa ikinci böyük gəlir mənbəyi kimi istifadə etmənin elmi əsasları monoqrafiyada geniş verilmişdir.

Kitabda balverən bitkilərin rəngli fotosəkillərinin verilməsi arıcılıqla məşğul olan fiziki şəxslərin və fermerlərin həmin bitkiləri tanımasına əyani kömək edə bilər.

Görkəmli alimin gərgin əməyi nəticəsində ərsəyə gələn, illər keçməsinə baxmayaraq aktuallığını itirməyən, yenidən nəşrə böyük ehtiyac duyulan bu kitabdan həmçinin universitetlərin müvafiq ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələr, elmi-tədqiqat işləri yerinə yetirən gənc tədqiqatçılar da istifadə edə bilərlər.

BDU-nun Botanika

kafedrasının müdürü:

b.e.d., prof. Qurbanov E.M.

MÜƏLLİFDƏN

Bu kitabda xalq təsərrüfatının dəyərli bir sahəsi olan arıçılığın Azərbaycanda mövcud yem bazasından və onun gələcək inkişafı yollarından bəhs edilir.

Bu məqsədlə respublikanın bal və çiçək tozu verən yabanı və kənd təsərrüfatı bitkiləri üzərində uzun illər davam etmiş tədqiqatının nəticələri verilir.

Monoqrafiyada xüsusi olaraq, respublikanın əkilən rayonlarında oturaq arıçılığın təşkil edilməsində, həşəratla tozlanan kənd təsərrüfatı bitkilərinin çarpez tozlanmasında və onların məhsuldarlığının artırılmasında bal arılarının rolü əsas yer tutur.

Qarşıya qoyulmuş məqsədin yerinə yetirilməsi üçün kitabda aşağıdakı əsas məsələləri aydınlaşdırmaq lazımlı bilinmişdir:

1. Azərbaycanın botaniki-coğrafi rayonları üzrə bal və çiçək tozu verən bitki növlərini, onların yayılmasını və ehtiyatını müəyyən etmək.
 2. Azərbaycanın əsas bal verən bitkilərinin nektar məhsuldarlığını, nektarda müxtəlif şəkərlərin olmasını və bir-birinə olan nisbətini təyin etmək.
 3. Bal verən bitkilərdə nektar ifrazını artırın amilləri öyrənib, nektar ifrazi prosesini artırın aqrotexniki tədbirləri təklif etmək.
 4. Həşəratla tozlanan mühüm kənd təsərrüfatı bitkilərinin bal-vermə dərəcəsini və onların məhsuldarlığının artırılmasında bal arısının təsirini öyrənmək.
- Azərbaycanın bal verən bitkilərinin yuxarıda göstərilən xüsusiyyətlərinin öyrənilməsi nəticəsində arıçılıq üçün respublikada mövcud olan yem bazasından səmərəli istifadə edilməsini və respublikanın bəzi rayonlarında stasionar (oturaq) arıçılığın yaradılması sxemi tərtib edilmişdir.

Güman olunur ki, respublikamızda arıçılığı inkişaf etdirmək fikrində olan hər bir kənd təsərrüfatı işçisi bu sahədə onu maraqlandırın bir çox məsələlərə bu kitabda cavab tapa bilər.

“Qafqazın zəngin bal verən florası çox zəif öyrənilmişdir. Halbuki, Qafqaz arılarının xüsusiyatlarına görə Qafqazın bal verən bitkiləri Avropa florasına nisbətən xeyli genişdir. Elə bunu görə də ümumiyyətlə bəlli olan bitkilərin bal-vermə dərəcəsi haqqında məsələ yenidən gözdən keçirilməlidir.

Balverən bitkilərinin özünəməxsus nektar-vermə dərəcəsi haqqında məsələyə hələlik tədqiqatçı əli tamamilə dəyməmişdir.

Bütün bu məsələlərin öyrənilməsi xalq təsərrüfatının mühüm sahəsi olan Qafqaz arıcılığının məhsuldarlığının xeyli yüksəkliklərə qaldırmalıdır.»

Akademik A. A. Grossheyim

GİRİŞ

Azərbaycan xalqı hələ qədimdən arıcılıqla məşğul olur. Lakin bu yaxın illərə qədər arıcılıq, respublikada xalq təsərrüfatının planlı bir sahəsi sayılmırıdı. Halbuki, bir tərəfdən, Azərbaycanın zəngin bitki örtüyü (5000 növə qədər), digər tərəfdən isə Azərbaycanda uzun xortumlu Boz dağ Qafqaz arı cinsinin (xüsusən Qabaxtəpə populyasiyasının) olması respublikada arıcılığın xalq təsərrüfatının planlı bir sahəsi kimi təşkil edilməsi məsələsini qarşıya qoymuşdur.

Yalnız onu qeyd etmək kifayətdir ki, Azərbaycanda olan 4500 bitki növündən 15-17%-ə qədəri bal və çiçək tozu verən bitkilərdir. Hələ bu tərkibə pambıq, yem otları, meyvə ağacları, bostan bitkiləri, bəzək ağacları və kolları və bir sıra başqa bal verən kənd təsərrüfatı bitkiləri daxil edilməmişdir.

Hal-hazırda respublikada olan arı pətəklərinin (ailələrinin) sayı istər təbii bitki örtüyündən və istərsə kənd təsərrüfatı bitkilərindən olan yem bazasına müvafiq gəlmir. Bizim hesabımıza görə, yalnız respublikanın florasında olan balverən bitkilərin hesabına mövcud arı ailələrinin sayını 4 dəfə artırmaq mümkünür. Bundan başqa, istər bizim, istərsə də başqa alımlərin tədqiqatı ilə sübut edilmişdir ki, Azərbaycanın əsas kənd təsərrüfatı bitkisi olan pambıq bu şəraitdə bal verən bitkilərdən biridir. Ona görə də respublikanın pambıqçılıq rayonlarında paxlalı yem bitkiləri və bağ-bostan bitkiləri ilə birlikdə düzgün növbəli əkin sistemi yaradılsara, oturaq arıcılıq təsərrüfatını inkişaf etdirmək üçün bütün imkanlar əldə edilər. Bizim təxmini hesablaşmamıza görə yalnız pambıq, çəhrayı, ağ, qırmızı yonca, əkin qarayoncası və bağ-bostan bitkilərinin hesabına pambıq əkən rayonlar öz arıcılıq təsərrüfatını (arı ailələrini miqdarını) 1956-cı ildəkinə nisbətən 10 dəfə artırıa bilərlər.

Qeyd etdiyimiz böyük imkanların olmasına baxmayaraq, arıçılıq Azərbaycanda hələ çox zəif inkişaf etmişdir. Onun yem bazası son zamanlara qədər tədqiq edilib öyrənilməmişdir. Bal arısından ötrü Azərbaycanda mövcud olan təbii yem bazası tamamilə səmərəsiz istifadə olunur. Mövcud arı pətəkləri rayonların zəngin imkanları nəzərə alınmadan yerləşdirilmişdir. Halbuki, Azərbaycanda xeyli miqdarda olan arı ailələri həşəratla tozlanan kənd təsərrüfatı bitkilərindən pambığın, paxlahı yem otlanının, meyvə ağaclarının, dirrik və bostan bitkilərinin məhsuldarlığının artımına kömək etməlidir.

Azərbaycanda arıçılığın inkişafına və onun yem bazasının genişlənməsinə istər respublika və istərsədə İttifaq höküməti xüsusi diqqət verir. Samur–Dəvəçi kanalının çəkilməsi ilə əlaqədar, İttifaq höküməti Azərbaycan SSR-nin Samur–Dəvəçi kanalı zonasındaki kolxoz və sovxozlarda arıçılıq təsərrüfatının inkişaf etdirilməsini məsləhət görmüşdür. Mingəçevir su elektrik stansiyasının tikilməsi və Yuxarı Qarabağ kanalının çəkilib qurtarması ilə əlaqədar olaraq, respublikanın şərq rayonlarında pambıq əkinin sahəsinin, paxlahı bitkilərin, yem, dirrik bitkilərinin, çoxillik meyvə ağacları sahərinin daha da genişləndirilməsi və onların pambıq bitkisi ilə növbəli əkinin sisteminin tətbiq edilməsi nəticəsində respublikada arıçılığın yem bazası xeyli artırılmışdır.

Bələliklə, indi respublikada arıçılıq təsərrüfatının inkişaf etdirilməsi və onun yem bazasının hərtərəfli öyrənilməsi məsələsi ilə dərindən məşğul olmaq vaxtı çatmışdır. Təbiətdə bal verən bitkilərlə bal arılarının yaxın əlaqəsi (onların nektar və çiçək tozu götürməsi) nəticəsində, bal arıları insan üçün hərtərəfli əhəmiyyəti olan bal, arı südü, arı zəhəri, bərəmum, güləm və mum məhsulu hazırlayır.

Mədəni kənd təsərrüfatı bitkiləri çiçəklərinin bal arıları va-

sitəsilə çarpez tozlandırılması bu bitkilərin məhsuldarlığını artırın çox mühüm bir bioloji hadisədir.

Kənd təsərrüfatı bitkilərinin tozlandırılması üzrə bütün işlərin 80-90%-ni bal arıları yerinə yetirir. Bal arıları vasitəsi ilə tozlandırma nəticəsində bitkilərin məhsuldarlığı 25-40% yüksəlir.

Son zamanlara qədər arıcılıqdan yalnız bal və mum almaq üçün istifadə edilirdi, elə ona görə də bütün tədbirlər bu arı məhsullarının artırılmasına tərəf çevrilmişdi. Azərbaycanda arıcılıqdan kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün istifadə edilməsi məsələsinə hələ də çox az fikir verilir. Bu hal onunla izah olunur ki, məhsuldarlığın bu yol ilə, heç bir artıq zəhmət və xərc çəkilmədən yüksəldilməsi geniş təsərrüfatçı kütləsinə tamamilə aydın deyildir. İndi tamamilə aydınlaşdırılmışdır ki, bal verən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, başqa aqrotexniki tədbirlərlə yanaşı olaraq, onların çiçəkləri üzərində bal arılarının işləməsi ilə six surətdə əla-qədardır. Arılar bal verən mədəni bitkilərin çiçəklərindən nə qədər artıq həvəslə nektar yığarlarsa, bir o qədər də çiçəkdə tam çarpez tozlanma hadisəsinə səbəb olarlar. Bu da nəticədə kənd təsərrüfatı bitkilərindən yüksək keyfiyyətli bol məhsul götürülməsinə kömək edər.

Arıların bal verən mədəni bitkilərin çiçəkləri üzərində fəal işləmələri, bilavasitə bu bitkilərin çiçəklərinin nektar ifrazetmə dərəcələrindən çox asılıdır.

Bitkilərin nektar ifrazetmə dərəcələri isə onların becərildiyi mühitin ekoloji şərait kompleksilə bağlıdır.

Aparduğumuz çoxillik tədqiqat nəticəsində aşkar olmuşdur ki, ümumiyyətlə, bal verən bitkilər adı ilə tanınmış bitkilərin bəziləri Azərbaycanın isti iqlim və suvarma şəraitində nektar ifraz etmirlər. Lakin Sovet İttifaqının bəzi rayonlarında zəif bal verən bitkilər sayılan bir qrup bitki növləri Azərbaycan şəraitində öz-

lərini birinci dərəcəli bal verən bitkilər kimi göstərmişlər. Bu kimi bitkilərin nektarlarında xeyli (yüksek faiz) şəkər vardır ki, buna görə də biz onları yeni bal verən bitkilər adlandırmağa özümüzü haqlı sayıraq.

Bütün yuxarıda dediklərimiz bizdə Azərbaycanın bal verən bitki florasını öyrənmək və onu sistemləşdirmək fikrini oyatmışdır.

Bu kitabda Azərbaycanda arıçılıq təsərrüfatının inkişafı göstərilməklə, arıçılıqdan bal və mumdan başqa ikinci böyük bir gəlir mənbəy kimi də istifadə etmənin elmi əsasları və təsərrüfat üçün mənfəətləri təsvir olunur.

Respublikada xalq təsərrüfatının mühüm sahələrindən biri olan arıçılığının inkişafı xalqımıza ikitərəfli xidmət etmiş olur. Bir tərəfdən arıçılıqdan bal və mum götürməklə bilavasitə gəlir əldə edilir, digər tərəfdən, əkin sahələri ildən-ilə artırılan əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arıların köməyilə xeyli yüksəlir.

I FƏSİL

AZƏRBAYCANDA ARIÇILIQ TƏSƏRRÜFATININ HAZIRKİ VƏZİYYƏTİ HAQQINDA

Azərbaycan xalqı qədimdən arıcılıqla məşğul olmuşdur. Hələ XI-XII əsrlərdə Azərbaycanın klassik şairləri (Xaqani, Nizami) Azərbaycan balının ətrini nəzmə çəkmişlər. Lakin arıcılıq uzun müddət təsərrüfatlarda ancaq əlavə (köməkçi) bir gəlir mənbəyi kimi saxlanmışdır. Büyük Oktyabr sosialist inqilabından qabaqkı dövrdə Azərbaycanda arıcılıq ayrıca təsərrüfat forması olmamışdır. Keçmişdə yalnız tək-tək, nisbətən varlı kəndlilər arıcılıqla əlavə gəlir mənbəyi kimi (bal və mum almaq üçün) məşğul olmuşlar. Onların içərisində bu işlə məşğul olan xüsusi peşəkarlar az olmamışdır. Məsələn, Şəki arıcılarından Məmmədəli Xəlifəzadə, Əhməd Rəsulov və başqaları həvəskarlar sırasında olmuşlar. Bu arıcılar hər arı ailəsindən orta hesabla 20-dən 70 kiloqrama qədər əmtiəlik bal götürürdülər. Götürülən balın miqdarında olan belə böyük fərq, bir tərəfdən, yerli şəraitdə arıların yem bazasından və digər tərəfdən, arı ailəsinin qüvvəli və ya zəif olmasından asılı idi. Məsələn, şəkili Əhməd Rəsulov bir oturaq arı ailəsindən orta hesabla 20 *kq* əmtiəlik bal götürürdü, Əsabəli Ələkbərov bir köçəri arı ailəsindən orta hesabla ildə 70 *kq* bal götürürdü. Daşkəsən rayonundan olan arıcı Məşədi Həsən ağac kötüyündə saxlanılan hər bir arı ailəsindən orta hesabla 10-12 *kq* əmtiəlik bal götürürdü. Bu dövrdə arı ailələri əksəriyyətlə ağac kötüklərində və səbətlərdə, nadir hallarda isə sadə tipli pətəklərdə saxlanılmışdır.

Hal-hazırda tək-tək arı ailələrinin kötüklərdə və səbətlərdə

saxlandığı yerlər vardır. Kolxozların arıcılıq fermalarında isə, əksərən, arılar yeni mədəni pətəklərdə saxlanır. Ancaq hələ də dağ rayonlarının bəzi arı saxlayan kolxozlarında kötük və səbətlərə rast gəlmək mümkün olur. Son üç il ərzində hər bir arı ailəsindən götürülən əmtiəlik bal, ümumiyyətlə, orta hesabla 12-15 kq, kolxozlarda 13 kq, sovxozlarda isə 20 kq olmuşdur, bundan anlaşılır ki, kolxoz arı fermalarında xeyli az məhsul götürür. Bunun iki əsas səbəbi vardır. Birinci səbəb arıxana- ların ibtidai formada olması-kötük və səbətlər qurulmasıdır. Bu ibtidai formanın yenisi ilə - çərçivəli pətəklərlə əvəz edilməsi, söz yox ki, arı ailələrinin məhsuldarlığının xeyli artmasına səbəb olacaqdır. Azərbaycan şəraitində kötükdə saxlanan arı ailələri müxtəlif bitki növlərindən ibarət normal yem bazası olan yerdə, bir arıcılıq mövsümündə, orta hesabla 5-15 kilo-qramdan artıq əmtiəlik bal verə bilmirlər.

Lakin son təcrübələrin nəticələrinə əsasən qurulmuş çərçivəli pətəklərdə saxlanan normal arı ailəsinin hər biri, yem bazasından səmərəli istifadə edildiyi halda, orta hesabla 20-dən 80 kq-a qədər əmtiəlik bal verə bilir.

Kənd təsərrüfatının bu sahəsinin həddindən az məhsuldarlığının ikinci və əsas səbəbi odur ki, arı ailələri respublikada düzgün bölüşdürülməmiş və onun mövcud yem bazasından səmərəli istifadə edilməsinə lazımı fikir verilməmişdir.

Deyilənləri təsdiq edən rəqəmlər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin 1956-ci il 1/l tarixli məlumatına əsasən düzəldilmiş birinci cədvəldə verilir.

Cədvəl 1.

Sıra №	Rayonlar	Kolxozlarda olan arı ailələrinin sayı (ədədlə)
1	2	3
1.	Naxçıvan MSSR	3071
	a) Naxçıvan	321
	b) Şərur	54
	c) Ordubad	1637
	ç) Şahbuz	589
	d) Culfa	470
2.	MDQB	
	a) Xankəndi	4630
	b) Ağdərə	2918
	c) Şuşa	682
	ç) Xocavənd	3415
	d) Hadrud	1866
3.	Bakı	75
4.	Gəncə	437
5.	Sumqayıt	844
6.	Ağdam	728
7.	Ağdaş	21
8.	Ağcabədi	250
9.	Ağstafa	304
10.	Şirvan	4
11.	Astara	2874
12.	Cəlilabad	225
13.	Ağsu	451
14.	Bərdə	95
15.	Balakən	1004

16.	Oğuz	226
17.	Göyçay	28
18.	Daşkəsən	2676
19.	Cəbrayıł	20
20.	Şabran	244
21.	Yevlax	6
22.	Beyləqan	68
23.	Zaqatala	650
24.	Zəngilən	376
25.	Zərdab	40
26.	İmişli	22
27.	İsmayıllı	482
28.	Qazax	617
29.	Hacıqabul	7
30.	Fizuli	30
31.	Goranboy	199
32.	Qax	1020
33.	Gədəbəy	634
34.	Kəlbəcər	84
35.	Qonaqkənd	2154
36.	Qubadlı	2
37.	Quba	1324
38.	Qusar	515
39.	Qəbələ	123
40.	Kürdəmir	15
41.	Laçın	221
42.	Lənkəran	2363
43.	Lerik	968
44.	Qobustan	1181
45.	Masallı	132
46.	Tərtər	218

47.	Neftçala	13
48.	Şəki	1381
49.	Saatlı	77
50.	Sabirabad	12
51.	Səlyan	5
52.	Siyəzən	18
53.	Tovuz	376
54.	Ucar	4
55.	Göy-göl	801
56.	Xaçmaz	322
57.	Xudat	89
58.	Şəmkir	1304
59.	Şamaxı	1626
60.	Yardımlı	458

Hər-hansı rayonumuzda olan arı ailələrinin sayı ilə orada bir ailədən götürürlən bal məhsulunu müqayisə etdikdə görürük ki, respublikanın Goranboy və Şəki rayonlarında məhsuldarlıq, başqa yerlərə nisbətən, xeyli artıqdır. Bu isə həmin rayonlarda arı ailələrinin azlığı, lakin bal verən bitkilərin çoxluğu ilə izah edilə bilər. Halbuki İsmayıllı və Daşkəsən kimi rayonların yem bazası hazırda bu rayonlarda olan arı ailələrini normal surətdə təmin edə bilmir. Elə ona görə də bu rayonlarda bir arı ailəsinin orta hesabla bir mövsümдə verdiyi məhsul normadan da xeyli aşağıdır; bu isə arılar üçün mövcud yem bazasının arıçılar tərəfindən səmərəsiz istifadə edilməsinin nəticəsidir.

Bəzi hallarda eyni bir rayonun iki yaxın kolxozunda arı ailələrindən orta hesabla götürürlən bal məhsulu bir-birindən xeyli fərqli olur. Məsələn, Şamaxı rayonunun Çuxuryurd və Dmitrovka kəndləri bir-birinə çox yaxındır. Onlar bir-birindən təxminən *6 km* aralıdırıllar. Bu iki kəndin hər birində arılar

üçün yem bazası (ehtiyat yem miqdarı) bərabərdir, lakin 1943-cü ildə bu kəndlərdəki pətəklerin orta hesabla ümumi məhsulu xeyli fərqlənmişdir. Belə ki, bir arı ailəsindən Çuxuryurdda $18,5\text{ kg}$, Dmitrovkada isə $11,5\text{ kg}$ məhsul götürülmüşdür. Bunu səbəbinə yalnız kolxozların arı ailələrini sahədə düzərkən (yerləşdirərkən) arıların xeyirli uçuş diametrini nəzərə alma-dıqlarında axtarmaq lazımdır.

Respublikanın pambıq əkən rayonlarının hamısı arıcılıqla ya heç məşğul olmur və ya bu sahəyə olduqca az fikir verir. Bu rayonların əhalisi əksər halda arıcılıqla məşğul olmamağın səbəbini qeyri-inandırıcı səbəblərlə izah edirlər. Belə ki, onlara görə ya lazımı qədər normal yem bazası yoxdur, ya da yayın isti günlərində pambıq bitkisinin dərmanlanması nəticəsində arıların qırılması və sairə kimi səbəblər bu rayonlarda arıcılıq təsərrüfatının inkişafına imkan vermir.

Üzümçülüklə nisbətən daha artıq məşğul olan bəzi rayonlarda (Gəncə, Goy-göl və s.) belə bir fikir hökm sürür ki, guya arılar üzümlərin üstündə işlədikdə gilələri deşir, onlarda qurd və müxtəlif göbələk xəstəlikləri əmələ gəlməsinə səbəb olurlar.

Göründüyü kimi zəngin bal verən floraya malik olan Azərbaycanda xalq təsərrüfatının ən mühüm sahələrindən biri olan arıcılıq təsərrüfatı hələlik tam qənaətbəxş bir vəziyyətdə deyildir.

II FƏSİL

BİTKİLƏRİN NEKTAR VƏ ÇİÇƏK TOZU VERMƏSİNİN ÖYRƏNİLMƏSİ ÜSULLARI

Bitkilərin nektarlılığını təyin etmək üçün məsləhət görülən üsullar

Ariçılığın əsas məsələsi bitkilərin çiçəklərinin ifraz etdiyi nektarı (çiçək şirəsini) arılar vasitəsilə toplamaqdan ibarətdir. Ariçılıq üçün bu və ya digər bitki növünün nektarlılığını təyin etmək botaniklərin qarşısında duran mühüm vəzifələrdəndir.

Bitkilərin nektarlılığını təyin etmək üçün irəli sürülmüş və hazırda mövcud olan bir sıra üsullar vardır.

Mövcud olan üsulların hamısı bitkilərin nektarlılığı haqqında tam və düzgün məlumat verə bilmir. Belə ki, onların bəziləri az inandırıcı olmaqla bir sıra gümanlara əsaslanır.

Nektarın miqdarını düzgün təyin etmək üçün məsləhət görülən əsas üsullar, bir tərəfdən, texniki cəhətdən xeyli çətinlik törədir, digər tərəfdən isə çiçəklərin nektar vəzilərindən ifraz olunan nektar bu üsullarla tamamilə götürülə bilmir. Buna baxmayaraq, bitkilərin nektarlılığını təyin etmək üçün məsləhət görülən üsulların bəziləri nisbətən etibarlı və inandırıcı olduğundan, bu üsullardan artıq istifadə olunur.

Bu üsullardan praktikada istifadə edilmək üçün aşağıda bir neçəsini təsvir edirik.

1. *Nektarı su ilə yuyub çıxarmaq üsulu.* Bu üsul ilə bu və ya digər bitki çiçəkləri yığılın və suda yuyulur. Sonra bu nektarlı suda olan şəkərin miqdarı və keyfiyyəti analiz olunur. Bu üsul ilə nektarın miqdarını təyin etmək mümkün olmursa da, nektardakı şəkərin keyfiyyət və kəmiyyəti düzgün müəyyən edilir.

2. Mikrokağız üsulu. Bu üsul nazik filtr kağızı vasitəsilə çiçəyin nektar vəzilərinin ifraz etdiyi nektarı çəkmək qaydasına əsaslanır.

Bu üsul ilə işləyərkən, yaxşı olar ki, yüksək keyfiyyətli filtr kağızından **1,5 sm** uzunluğunda və **0,5 sm** enində parça kəsib götürülsün. Həmin parça iki küncündən qatlanıb diaqonal kəsilir. Beləliklə, üçbucaq şəklində kağız parçası alınır.

Hazırlanmış üçbucaqlı kağızin iti ucu çiçəyin içərisinə salınır və kağız vasitəsilə ifraz olunmuş nektar tamamilə sorulur. Nektarın miqdardından asılı olaraq filtr kağızlarının da islanma dərəcəsi müxtəlif olacaqdır.

Nektarla islanmış üçbucaqşəkilli filtr kağızı qabaqcadan hazırlanmış paketə qoyulur. Paketin üstünə bitkinin adı, rayonu və nektargötürülmə tarixi yazılmalıdır. Hazırlanmış hər bir filtr kağızına yalnız bir çiçəyin nektarı hopdurulmalıdır. Əgər bir çiçəkdə ifraz olunmuş nektarın miqdarı çoxdursa, onda onu bir neçə kağıza hopdurmaq olar. Əgər nektar qatı olub, onun filtr kağızı ilə sorulması çətinlik törədirse, o zaman mikrokapilyar vasitəsilə nektara su daması əlavə edilməlidir.

Bir çiçəyin bir gündə ifraz etdiyi nektarin orta hesabla miqdarını düzgün təyin etmək üçün bu qayda ilə bu və ya başqa bitki növünün, ən azı on ədəd çiçəyindən nektar götürmək lazımdır. Əgər çiçəyin kasacığı örtülü olub, filtri çiçəyin içərisinə salmaq çətinlik törədirse, o zaman çiçəyin yuxarı hissəsini ehmalca kəsib atmaq lazımdır. Nektarlı filtr kağızları yiğilmiş paketlər laboratoriyyaya gətirilib açılır və içərisindən filtrlər çıxarılır. Tam aq rəngli filtr kağızı farfor kasada lampa ilə qızdırılır. Qızdırmanın təsirindən şəkər azca qonur rəng almağa başlayır. Qonur rəng yalnız filtrin nektarla islanmış hissəsində əmələ gəlir. Filtrin qonurlaşmış hissəsini filtrin ümumi sahəsi ilə müqayisə edərək, nektarın nisbi miqdarını təyin etmək olar.

3. Kontrol (yoxlayıcı) pətək üsulu. Bu üsul ən köhnə üsul-lardandır. Özü də, ümumiyyətlə, təxmini nəticə verə bilir.

Bu üsulun mahiyyəti ondan ibarətdir ki, əgər bu və ya digər bal verən bitkinin çiçəkləməsi dövründə saxlanan kontrol pətək çox bal verirsə, bu bitki yüksək bal verən, yəni çox nektar ifraz edən bitki hesab olunur. Lakin qeyd etmək lazımdır ki, kontrol pətəyin yüksək göstəriciyə malik olması arı ailəsinin olduğu yerdə bitki növünün daha artıq yayılmasından da çox asılıdır.

4. Tarla ləklərində işləyən arıların sayılması üsulu. Bu üsulla işləmək üçün, bal verən bitki tarlasındaki 10-15 müxtəlif yerdə **1m²** sahə ayrılır. Sahələrin 4 küncündə ağac basdırılıb kəndir və ya ip vasitəsilə bir-birlərinə bağlanır. Beləliklə müəyyən kvadratlar alınır. Bu kvadrat sahələrdəki bitkilərin çiçəkləri üzərində işləyən arılar sayılır. Bu məqsədlə gündə 3 dəfə həmin kvadratlar üzərində müşahidə aparılır. Gün ərzində arıların səhər saat 7 ilə 10, gündüz saat 12 ilə 2, axşamlar isə saat 5 ilə 7 arasında sayılması daha əlverişlidir.

Bir neçə (3 və ya 5) nəfərdən ibarət müşahidəçilər qrupu kvadrat sahələrin yanında duraraq bir dəqiqə müddətində həmin sahədə olan bitkilərin çiçəkləri üzərində işləyən arıları sayır. Bu cür sayma hər 5-10 dəqiqədən bir 2-3 dəfə təkrarlanmalıdır. Müşahidəçilər bir sahədə işləyən arıları sayandan sonra başqa sahəyə keçirlər. Müşahidəçilər öz müşahidələrinin nəticələrini xüsusi jurnalda qeyd etməlidirlər. Bu jurnalda ay və günün tarixi, günün vaxtı, bir dəqiqə müddətində **1m²** sahədə işləmiş arıların sayı, müşahidə vaxtı havanın vəziyyəti (dumanlı, günəşli, küləkli olması, küləyin qüvvəsi və s.) qeyd edilməlidir.

Aparılan işin düzgünlüyü üçün müşahidə və arıların sayılması işi küləksiz günəşli günlərdə keçirilməlidir. Bu cür müşahidə işini tək-tək bitən bitkilər üzərində də aparmaq olar. Bu

üsul daha da əlverişli və asan üsullardan olduğundan bundan daha çox istifadə etmək məsləhət görülür. Bu metod bal verən bitkilərin səmərəliliyi haqqında müəyyən qərara gəlmək üçün də yararlıdır.

Göründüyü kimi, burada arıların işləməsi çiçəklərin nektar ifrazı prosesi ilə düz mütənasibdir. Daha həqiqi bir nəticə almaq üçün, müşahidə aparılan sahədə açmış çiçəklərin sayılması və sonra müqayisəsi lazımdır. Burada unutmamalıdır ki, arıların sahədə çox və az işləməsi tarlaya çıxarılmış arı ailələrinin miqdardından da xeyli asılıdır.

5. Çiçəkdə işləyən arıların ucuş sürətini nəzərə almaq üsulu.

Bu üsulla işləyərkən arıların çiçəklərə qonmasını və uçmasını nəzərə almaq lazımdır. Bu üsula görə çiçəkdə nektarin miqdarı az olduqca arıların uçuş surəti xeyli çoxalır. Doğrudur, bəzən çiçəyin quruluşundan asılı olaraq arı çiçəkdə çox ləngiyir. Bu heç də çiçəkdə nektarin çoxluğundan asılı olmur. Bəzən çiçəyin dibinə tərəf getməkdə arı çətinlik çəkir, bəzən də çiçəkdəki nektar nisbətən qatı olduğundan, arı nektarı sormaq üçün çox vaxt sərf edir. Buna baxmayaraq, bu üsul arıların girməsi üçün asan quruluşa malik olan çiçəklər üzərində müşahidə aparmaqdan ötrü əlverişlidir.

6. Arıların çiçəklərdə işləməzdən qabaq və sonra çəkilməsi üsulu.

Bu üsula görə, bir arı uçuşdan qabaq çəkilir və başqa arılarla dolaşq salınmasın deyə, qanadları rənglənərək uçuşa buraxılır. Bu arının nektar yiğdiği çiçəklər (həmin arı izlənməklə) sayılır. Nişanlanmış arı pətəyə qayıdarkən enidən çəkilir. Əvvəlinci və sonuncu çəki arasında əmələ gəlmiş fərqi həmin arının nektar yiğdiği çiçəklərin sayına bölünməklə bir çiçəyin ifraz etdiyi nektarin orta miqdarı tapılır. Bu üsul, iş aparmaq üçün tamamilə yarasızdır, çünki hər hansı bir arının tarlada işləməsini tamamilə izləmək mümkün deyildir.

7. Kapilyar üsulu. Yuxarıda saydığımız iş üsullarına nisbətən, nektarin miqdarnı düzgün təyin etmək üçün, bu üsul xeyli əlverişlidir. Bu üsulla bir çox görkəmli tədqiqatçılar işləmişlər. Onlardan Boneni, Andreyevi, Venrikovu, Ostaşenko-Kudryavsevanı, Quliyevi və başqalarını göstərmək olar. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, asan ərimək qabiliyyətinə malik olan nazik şüşə boru spirt lampasında qızdırılır və ehtiyatla çəkilib diametri **0,2-0,4, 0,5 mm** olan çox nazik tükvari kapilyarlar hazırlanır. Bu kapilyarların xarici diametri **0,6-0,8 mm** olmalıdır. Bu kapilyarlar sonra ehtiyatla ortadan **4,5 sm** uzunluğunda bir-birindən qırılıb hazırlanır.

Nektarı götürürləcək çiçəklər qabaqcadan, axşamçağı həşərat daxil olmaması üçün, tənziflə bağlanır. Təcrübə nəticəsində müəyyən etmişik ki, tənziflə izolə yaxşı nəticə vermir. Çünkü, tənzif altında qalan çiçəkdə su buxarının hesabına nektarin miqdarı mexaniki surətdə arta bilir. Bu səbəbdən də biz öz işimizdə adı (tənzif) izolə əvəzinə, nazik məftillərdən hazırlanmış məftil izolədən istifadə etdik.

Hazırlanmış kapilyarlardan 50 ədəd götürülüb analitik tərəzidə çəkilir. Kapilyarlar çiçəyin içərisinə uzadılıb çiçəkdəki nektar bunlara götürülür. 50 ədəd kapilyarla 50 ədədin çiçəyin nektarı götürülür. Sonra kapilyarlar nektarla birlilikdə çəkilir və əvvəlki çəki sonrakı çəkidən çıxılmaqla 50 ədəd çiçəyin ifraz etdiyi nektarin miqdarı tapılır. Alınmış rəqəm 50 yerə bölünərək bu və ya digər bitki növünün bir çiçəyinin ifraz etdiyi nektarinin orta miqdari müəyyən edilir. Sonra bir bitkidə açılan bütün çiçəklər sayılır və bir çiçəyin nektarinin miqdarına vurulur. Beləliklə, bir bitkinin verə biləcəyi nektarin miqdarı tapılmış olur. Bir hektarda olan bitkilərin sayı müəyyən edildikdən sonra, bir hektarda yetişdirilən bitkilərin verə biləcəyi nektarin miqdarını hesablamaq mümkündür. Bu üsul, yaxınında labo-

ratoriya olan tarlada beçerilən bitkilərin nektarlılığını təyin etmək üçün ən yaxşı üsul olsa da, çöl ekspedisiyasında əlverişli deyildir, çünki bu üsulla tarlada bitkilərin çiçəklərindən nektar götürülən kimi kapilyarları çəkmək lazımlı gəlir. Əks halda, az müddət içərisində nektardan buxarlanma gedəcək və çəkidəki düzgünlük itəcəkdir. Bu vəziyyət şəkəri az olan nektarda özünü daha artıq nəzərə çarpdırır.

Bələliklə, nektarı tarla şəraitində çəkmək üçün hər hansı tarlaya analitik tərəzi və başqa laboratoriya avadanlığı aparmaq lazımlı gəlir ki, bu da əksər halda çətinlik törətdiyinə görə mümkün olmur. Bu üsulun başqa bir mənfi cəhəti də odur ki, nektarın şəkərlərini təyin etmək üçün onu kapilyarlardan çıxarmaq mümkün olmur.

Makrokapilyar üsulu və onun ekspedisiya şəraitində tətbiq olunması


Biz Azərbaycanın bal verən bitkilərini öyrənərkən, onların nektarlılığını təyin etmək üçün yuxarıda təsvir etdiyimiz üsullarla işləyərkən onların bir sıra nöqsanlarına rast gəldik. Bal verən bitkilərin nektarlılığını təyin etməkdə makrokapilyar üsulunun bir sıra üstünlüklərini müəyyən etdiyimizə görə, öz təqdimatımızda bu üsuldan daha çox istifadə etdik və həmdə işdə bu əlverişli üsuldan istifadə edilməsini məsləhət bildik. Bir sıra tədqiqatçılar bu üsulla işləyərək bal verən bitkilərin öyrənilməsində onun müsbət cəhətlərini göstərmişlər. Bu üsulun mahiyyəti aşağıda izah edilir.

Makrokapilyarları hazırlamaq üçün diametri **1 sm** olan asan əriyən şüşə boru götürülür. Bu boru **13-15 sm** uzunluğunda kiçik hissələrə bölünür. Onun bir ucu spirt lampasında qızdırılıb dartılmaqla **4-5 sm** uzunluğunda və **0,6-dan 0,8 mm**

diametrində olan normal kapilyara çevrilir. Əmələ gətirilən bu borunun **4-5 sm** uzunluğunda olan kapilyar ucu (bütün uzunluğunda) eyni diametrdə olmalıdır.

Bu cür hazırlanmış kapilyar boru makrokapilyar adlanır. Belə kapilyarlar hər hansı bal verən bitkinin çiçəyinə uzadılıb (soxulub) onun içindən nektar götürülür. Makrokapilyarlar vasitəsilə çiçəklərdən lazım olduğu qədər nektar yiğmaq olar. Nektar o qədər yiğilmalıdır ki, refraktometr “AB” vasitəsilə nektarin şəkər faizini təyin etməyə və ya kimyəvi analiz üçün istifadə edilməyə kifayət etsin. Əgər nektar çox qatı olub kapilyarın nazik ucu ilə sorulmursa, o zaman, nektarı götürmək üçün kapilyarın yoğun ucundan istifadə etmək lazımdır.

Makrokapilyar vasitəsilə çiçəklərdən götürülmüş nektar daması refraktometr “AB” –nin əks etdirici şüşəsinin üzərinə üfürülür və onun şkalası vasitəsilə nektarda olan şəkərin faizi təyin edilir.



Şəkil 1. Çiçəklərdən nektarin sorulması və “AB” refraktometr əksətirici şüşəsi üzərinə tökülməsi.

Bu zaman nektarin içərisində olan quru maddə hissəsi də refraktometrin şkalasında şəkər kimi göstərildiyindən şkalada alınan rəqəmi 4/5-ə vurmaqla nektardakı şəkərin faizini düzgün təyin etmək mümkündür. Refraktometr "AB" ilə yalnız 30%-ə qədər şəkəri təyin etmək olur. Bir çox bal verən bitkilərdə nektardakı şəkərin faizi 70%-ə çatır, bəzilərində isə bu faiz daha da artıq ola bilər. Belə halda refraktometr "AB"-nin şkalası üzərinə üfürülən nektarin səviyyəsi kapilyar vasitəsilə müəyyən edilir və həmin səviyyəyə qədər də nektara destilə suya əlavə edilib qarışdırılır və refraktometrdə baxılır. Şkalada göstərilən şəkər faizi 2 dəfə artırılmaqla, təmiz nektardakı şəkər faizi müəyyən edilir.

Beləliklə, hər hansı rayonun bal verən florasını öyrənmək və onun nektar məhsuldarlığını bilmək üçün ekspedisiya şəraitində normal hazırlanmış makrokapilyarlar, refraktometr "AB" və millimetrlı xətkeşin olması kifayətdir. Makrokapilyar üsulu ilə nektarin miqdарını təyin etmək üçün biz bir çox tədqiqat işindən sonra şəkər faizi müxtəlif olan nektarin müxtəlif diametrlı kapilyarların bir millimetr hündürlükdə səviyyəsində nə çəkidə olmasını müəyyən edə bilmışik.

1mm səviyyədə 10%-dən 70%-ə qədər şəkəri olan nektarin müxtəlif diametrlı (**0,6**-dan **0,8-mm**-dək) kapilyarlarda təxminini mütləq çəkisi aşağıda göstərilir.

Diametri **0,6 mm** olan kapilyarlarda:

Nektarda şəkər faizi	1mm nektarin <i>mq</i> -la mütləq çəkisi
10%	0,10
20%	0,10
30%	0,11
40%	0,12

50%	0,12
60%	0,13
70%	0,14

Diametri 0,7 mm olan kapilyarlarda:

Nektarda şəkər faizi	1mm səviyyədə olan nektarin <i>mq</i> -la mütləq çəkisi
10%	1,12
20%	0,12
30%	0,12
40%	0,13
50%	0,14
60%	0,14
70%	0,15

Diametri 0,8 mm olan kapilyarlarda:

Nektarda şəkər faizi	1mm səviyyədə olan nektarin <i>mq</i> -la mütləq çəkisi
10%	0,11
20%	0,12
30%	0,13
40%	0,14
50%	0,14
60%	0,16
70%	0,18

Göründüyü kimi, kapilyarda olan 1 mm nektarin mütləq çəkisi nektarin tərkibindəki şəkərdən və kapilyarın diametrindən asılıdır.

Beləliklə, ekspedisiya şəraitində işlədilən kapilyarların diametrini bilməklə toplanmış nektarin səviyyəsini mm-li xət-keşlə, şəkər faizini isə refraktometrlə təyin edib, həm nektarin miqdarını və həm də onda şəkərin faizini asanlıqla müəyyən etmək olar. Bu üsul hər-hansı bitkidə və ya ümumiyyətlə, bal verən florada (bitkilərdə) nektarin təyin edilməsinin çox asan bir üsulu olmaqla, ekspedisiya şəraiti üçün olduqca əlverişlidir.

Bitkilərin çiçək tozu verməsinə görə bal arıları üçün əlverişli olmasının təyin edilməsi

Hər hansı bitki növünün toz verməsinə görə, arılar üçün əlverişli olub-olmamasını təyin etmək üçün, hər şeydən qabaq, həmin bitkilərdə çiçək tozcuqlarının quruluşunu öyrənmək lazımdır. Belə ki, tozcuqların morfoloji quruluşunu dəqiq müəyyənləşdirmədən, bu və ya digər bitki çiçəyi tozcuqlarının arılar üçün nə dərəcədə yaralı və əlverişli olmasına təyin etmək çox çətindir.

Ciçək tozcuqlarının arılar üçün yararlı olub-olmamasını öyrənmək üçün hazırda mövcud olan iş üsulu yalnız professor Andreyevin üsuludur. Bu üsulla yalnız müəllif özü işləmişdir. Sonralar heç kəs tozcuqları öyrənməklə maraqlanmadığından, Andreyevin üsulundan istifadə edən olmamışdır. Ariçı botaniklərin hamısı, demək olar ki, yalnız bitkilərin balvermə dərəcəsini öyrənməklə məşğul olmuşlar. Halbuki hər hansı flora-nın balvermə dərəcəsinin onun çiçəklərinin əlverişli tozcuq-vermə dərəcəsindən ayrılıqda öyrənilməsi məsələni yalnız birtərəfli həll edir. Ona görə də, biz Azərbaycanın bal verən bitkilər florasını onların arılar üçün əlverişli çiçək tozu verməsi ilə birlikdə öyrənməyi lazımlı bilir.

Bitkilərin toz hüceyrələrini öyrənmək üsulu

Hər hansı rayonun bitkilərinin çiçək tozu hüceyrələrini öyrənmək üçün, ən əvvəl, rayonun çiçəkləyən bitkilərinin herbarisini hazırlamaq lazımdır. Əlbəttə, bir ildə bir arıçılıq mövsümündə, yəni yazın əvvəlindən payızın ortalarına kimi bütün çiçəklənən bitkilərin herbarisini düzəltmək çətindir. Ona görə bu işi bir neçə ildə müntəzəm aparmaq lazımdır. Səliqə ilə düzəldilmiş və yaxşı qurudulmuş çiçəkli bitkilərin herbariləri, laboratoriya tədqiqatına qədər diqqətli saxlanmalıdır. Tozcuq hüceyrələri tədqiq olunan zaman onun forması, xarici qatı (ekzin təbəqəsi), uzunu, eni, əgər tozcuq dairəvidirsə diametri, rəngi və başqa xüsusiyyətləri öyrənilməlidir.

Hər hansı canlı bitki və herbaridən götürülmüş toz hüceyrəsinin ekzin təbəqəsinin xarakter cəhətlərini öyrənmək üçün Vidhauzun qliserinli jelatin preparati üsulundan istifadə etmək lazımdır. Bu preparat aşağıdakı qaydada hazırlanmalıdır: çiçəkdən götürülmüş tozcuqlar torbacığı predmet şüşəsi üzərinə qoyulur, üzərinə bir neçə damcı su və 2-3 damcı spirt əlavə edilib, örtük şüşəsi ilə örtülür. Bir qədər keçdikdən sonra örtük şüşəsi götürülür və tozcuqlar torbası əzilib tozcuqlar çıxarılır. Predmet şüşəsi üzərində olan əlavə su filtr kağızı ilə çekilir və qalan tozcuq hüceyrəleri spirtdə fiksasiya olunur, az müddət qurudulandan sonra üzərinə qliserinli jelatin tökülr, üzəri örtük şüşəsi ilə örtülür, örtük şüşəsinin kənarları isə Kanada balzamı ilə örtülür. Daimi preparat bu qayda ilə hazırlanıqdan sonra çiçək tozcuğu öyrənilməyə yararlı olur. Tozcuq hüceyrəleri mikroskopda mikrometrin akulyarları ilə ölçülür. Onun üçün hər bitkinin 100 ədəd toz hüceyrəsinin mikronlarla uzunu və eni ölçülür. Sonra bu və ya digər bitkinin çiçək tozcuqlarının ölçülmüş hüceyrələrinin sayı, onların uzunu və eni

nəzərə alınmaqla, qrafik üsuldan istifadə edilərək əyri hazırlanır. Bunun vasitəsilə çiçəklərin ümumi tozcuqları ilə arı üçün əlverişli olan toz hüceyrələri müqayisə edilə bilər.

Bu əyri vasitəsi ilə hər hansı bitki çiçəyi tozcuq hüceyrələrinin dəyişkənlik dərəcəsi də müəyyən edilir.

Hər hansı bitki çiçəyinin arı üçün nə dərəcədə əlverişli olduğunu müəyyən etmək üçün, daha yaxşı olar ki, arıların dal ayaqları səbətciyində yiğdiqları tozcuqlar və pətəkdə yiğilmiş tozcuqlar yoxlanılsın. Bunların da öyrənilməsi eynilə çiçəkdən götürülmüş tozcuq hüceyrələrinin öyrənilməsi kimidir. Bu yol ilə həmin arıların çiçək tozunu ən çox hansı bitki növlərindən yiğmaları və həm də bu və ya digər bitki örtüyünün arıların tozcuq yiğması üçün nə dərəcədə əhəmiyyətli olması da müəyyən edilməlidir.

Qabaqcadan hazırlanmış preparatlarda tozcuqlar mikroskopla sayılır. Bütün sayılmış tozcuq hüceyrələrinin 10%-dən azını təşkil edən hər hansı bitki növü arılar üçün əsas toz verən bitki sırasına daxil edilmir. Müayinə ediləcək çiçək tozu istər çiçəkdən, istərsə arıların dal ayaqlarının səbətciyindən və istərsə pətəkdən götürülsün, kiflənməmək və ümumiyyətlə, xarab olmamaq üçün, dibinə formalində isladılmış pambıq qoyulan sınaq şüşələrində saxlanmalıdır. Yadda saxlamaq lazımdır ki, sınaq şüşəsi içərisinə (dibinə) qoyulmuş formalinli pambığın üzərindən quru və təmiz pambıq da qoymaq lazımdır.

III FƏSİL

Azərbaycanın bal verən BİTKİLƏRİNİN NEKTAR VƏ BALVERMƏ DƏRƏCƏLƏRİ

Yuxarıda deyildiyi kimi, bitkilərin nektar ifrazetmə dərəcəsini öyrənmək üçün bir çox üsullar vardır. Əlbəttə, bu üsulların hər birinin həm müsbət, həm də mənfi cəhətləri vardır. Biz isə Azərbaycanın bal verən bitkilərini, xüsusən onların nektar ifrazetmə dərəcələrini öyrənmək üçün, əsas etibarilə, ekspedisiya şəraitində nisbətən əlverişli olan və nəticə etibarilə düzgün məlumat alınmasına səbəb olan (bizim təklif etdiyimiz) makrokapilyalar üsulundan geniş istifadə etmişik. Azərbaycanın florasının nektar ifrazi dərəcəsi öyrənilərkən arılar üçün əlverişli olan çiçək tozu verən bitkilərdən başqa, respublikamızda 500-ə yaxın nektar ifraz edən bitki növü müəyyən edilmişdir. Bunların 30%-dən artığı bal verən bitkilərdir. Bu bitkilərin çox böyük əksəriyyəti Azərbaycanın birinci dərəcəli bal verən bitkiləri sırasına daxildir. Bunların bəziləri isə az nektar ifraz etdiklərinə görə, Azərbaycan şəraitində ikinci dərəcəli bal verən bitkilər sayılır.

Bir qrup Azərbaycan bitkiləri SSRİ-nin başqa rayonlarında ən yaxşı nektar ifraz edib, gözəl bal verən bitki sayıqları halda, öz vətənlərində (Azərbaycanda) nektar ifraz etmirlər. Elə ona görə də biz onları Azərbaycanın ümumi bal verən bitkiləri sırasından çıxarıraq.

Azərbaycan bitkilərinin nektar ifrazetmə və balvermə dərəcələri 2 və 3-cü cədvəldə tamamilə aydın göstərilmişdir.

Cədvəl 2

BITKİNİN ADI	1 mm nəktratın 1 m ⁻² -la 5akstı	Nektratın şəkərin % -da ölçüdəri	Bir çiçəkdə bir gümdən olan nektrat (m ⁻² -la)					
			Cəmi	Qılıqozası şaxəzərə	Maksimum	Orta hesabla (M±T)		
1.	2.	3.	4.	5.	6.	7.	8.	9.
Söyüd fəsiləsi-Salicaceae Lindl Saliç caprea L.-koləfəkili söyüd	0,13	0,25-0,03	31,0	-	-	0,02	0,05	0,03-0,005
Faslıd fəsiləsi-Fragaceae A. Br. Castanea sativa Mill.-adi sa balıd	0,12	0,25-0,04	22,0	-	-	0,02	0,09	0,07-0,006
Xaçışıklar fəsiləsi-Cryeiferae juss/ Barbarica vulgaris R. Br.-qövsvari vəzərək	0,13	4,72-0,52	36,0	35,2	0,72	0,12	0,80	0,61-0,1
Brassica oleracea L.-bostan kələməni	0,17	2,6-0,31	68,6	62,7	5,6	0,30	0,80	0,42-0,09
B. napus L.-sələkm-turp	0,15	1,72-0,14	54,0	-	-	0,18	0,32	0,22-0,07
Dasdələn fəsiləsi-Saxifragaceae D.C. Phillyadelphus caucasicus Kochne.-Qafqaz çubuqlu cası	0,16	6,75-0,43	58,0	-	-	0,30	1,69	1,22-0,19
Ribs Biebersteinii Brot.-Biberşteyn qara otu	0,13	0,13-0,01	40,0	-	-	0,11	0,70	0,17-0,04
Deutzia crenata Sieber Zucc.-kəmirk deziyə	0,13	8,07-2,11	30,0	-	-	0,85	1,40	1,05-0,08
Gülçəşəkkilər fəsiləsi-Rosaceae juss. Cydonia oblonga Mill.-adi heyva	0,14	7,0-0,53	45,0	-	-	0,40	1,41	0,94-0,18
Pyrus caucasica Fed.-Qafqaz armudu	0,13	11,7-0,61	41,0	-	-	1,00	1,74	1,46-0,08
Malus orientalis Uglizkichi.-şərəq alması	0,12	11,0-0,88	25,0	-	-	0,92	1,64	1,23-0,03
M.domestica Bonkh.-evalması	0,12	12,0-0,62	25,0	-	-	0,72	2,20	1,40-0,14
Sorbus graeca (Spach.) Hedi.-Yunan qışarmudu	0,09	101,9-21,8	8,2	6,23	1,87	3,38	12,14	9,90-0,34
Mespilus germanica L.-Qafqaz azəlli	0,18	180-0,64	84,1	9,2	74,9	1,04	3,72	2,54-0,04
Crataegus krytostyla Finschhülf.-əyri yunnurralıqlı yemisan	0,18	3,2-0,49	77,4	10,76	63,3	0,30	1,84	0,56-0,05
Rubus sangunicus Friv.-qısnıraklı böyüükən	0,17	25,1-1,86	56,32	-	53,5	2,36	8,96	4,66-0,15
R.ribicinus juz.-İberiya böhürükəni	0,14	45,0-2,21	45,0	-	-	3,81	10,84	6,32-0,18
Prunus domestica L.-gavalı	0,15	5,0-0,55	55,3	-	-	0,58	1,62	0,77-0,09
P. spinosa L.-göyəm	0,13	4,01-0,48	30,5	-	-	0,48	1,62	0,54-0,05
P. divaricata Ldb.-alça	0,11	9,11-0,89	2,0	-	-	0,52	2,47	1,08-0,24

<i>Amygdalus communis</i> L.-adi badam	0,12	4,06-0,44	14,0	-	0,41	1,73	0,59-0,08
<i>Cerasus vulgaris</i> (L.) Mill.-gilanar-albalı	0,16	6,00-0,57	60,5	-	0,80	2,06	0,96-0,08
<i>Ameniaea vulgaria</i> Mill.-ərik	0,11	14,0-0,81	13,0	-	1,18	2,90	1,57-0,11
<i>Persica vulgaris</i> Mill.-adi şaffafı	0,12	10,0-0,89	20,0	-	0,80	1,94	1,26-0,11
Paxilliar fasiləsi- Leguminosae Juss							
Sophora japonica L.-Yapon saflorasi	0,18	4,9-0,18	88,0	50,3	26,1	0,70	2,22
Medicago sativa L.-em Yass.-Əlin qarayoncası	0,18	2,0-0,34	70,4	61,0	8,9	0,20	0,69
Melilotus officinalis (L.) Desr.-dəmən xəşənbülü	0,12	2,5-0,29	32,0	-	0,18	0,72	0,29-0,05
<i>Trifolium repens</i> L.-ağ yonca	0,12	4,6-0,43	21,1	12,6	8,05	0,40	1,83
T.campestre Schreb.-çölyoncası	0,12	4,8-0,61	14,5	-	0,30	1,70	0,53-0,06
T.resupinatum L.-sabdar	0,13	0,6-0,13	40,0	-	0,05	0,32	0,08-0,01
T.pratense L.-çəmən yoncası	0,17	5,0-0,63	64,0	9,23	52,3	0,57	1,42
L.oitis caucasicus kurn.-Qafqaz qurdotu	0,14	5,18-0,81	45,0	-	0,31	1,03	0,73-0,08
Wistaria chinensis D. C.-Çin filbaharı	0,12	13,0-2,83	19,2	18,7	0,47	0,66	2,26
Robinia pseudacacia L.-ağ akasiya	0,13	10,2-1,90	40,0	9,5	28,97	0,80	2,63
Astragalus Sivetonianus DC.-Steven paxladañi	0,18	4,6-0,40	70,4	66,7	3,43	0,60	1,44
A.sp-paxladañi	0,18	7,0-0,96	80,0	10,6	68,1	0,60	1,82
A.sp-paxladañi	0,13	3,42-0,60	30,0	-	0,25	0,76	0,46-0,02
A.sp-paxladañi	0,12	2,8-0,36	33,4	11,96	3,34	0,16	0,88
Onobrychis cyri Grossh.-Suriya xəşası	0,14	2,96-0,52	48,4	-	0,28	0,76	0,44-0,10
O.transcaucasica Grossh.-Zaqatalqaziya xəşası	0,14	3,2-0,03	50,0	-	0,14	0,92	0,43-0,09
O.alitissima Grossh.-hündür xəşə	0,14	3,6-0,42	45,0	-	0,06	0,90	0,48-0,08
O.radicata M.B.-ştah xəşə	0,16	5,0-0,46	64,0	60,8	3,0	0,50	2,12
Cicer arietinum L.-qoyun noxudu	0,13	3,4-0,52	25,0	-	0,20	1,30	0,43-0,11
Lathyrus hirsutus L.-kala-kötür güllüçə	0,15	3,6-0,4	57,0	-	0,30	1,71	0,53-0,08
L.sativus L.-Əkin güllücosı	0,13	4,4-0,6	35,0	-	0,20	1,35	0,58-0,06
L.miniatus M.B.-küçük güllüçə	0,17	8,4-0,92	65,2	45,5	19,68	0,50	1,73
Orobus pallescens (M.B.)C.Koch-chəşəran şirəli	0,12	6,4-0,66	18,5	-	17,0	0,45	2,15
O.cyaneus (stev.) C. Koch -navi şirəli	0,13	13,6-1,90	45,7	33,17	11,4	1,01	4,51
Cökə fəsiləsi- <i>Tiliaceae</i> jüss.							
<i>Tilia caucasica</i> Rupr.-Qafqaz ökəsi	0,15	32,4-1,90	57,5	11,8	41,3	2,60	7,42
<i>T.cordata</i> Mill.-irəkvəri çəkə	0,13	33,0-2,31	44,04	-	1,88	8,51	4,25-0,14
Sabunağacı fəsiləsi-Sapindaceae							
Koerleüteria paniculata Laxm.-sabunağacı	0,16	1,50-0,98	63,3	-	60,2	0,16	0,58
							0,24-0,06

Pambiq fəsiləsi:- Malvaceae juss.							
Grossypium hirsutum L.. adı pambiq	0,15	22,0-0,84	58,6	42,1	16,5	2,90	4,80
Ağkarot fəsiləsi:- Lythraceae Lindi	0,16	3,5-0,37	62,0	19,0	30,5	0,20	1,26
Lythrum salicaria L.-söyüdarpaq ağlarıot							0,56-0,02
Onagrə fəsiləsi:- Onagraceae Lindi.	0,17	2,78-0,47	66,0	-	-	0,30	0,70
Epilobium hirsutum L.-tulkfi onarıq	0,16	2,20-0,28	61,0	-	-	0,20	0,65
E.montanum L. -dağ onaqrası							0,47-0,06
Çətricəkliklər fəsiləsi:- Umbelliferae Moris.							0,34-0,04
Eringium campestre L.- göl zimbritikanı	0,17	2,40-0,75	65,0	-	-	0,28	1,58
E.nigromontanum Boiss. et Buhse.- Qaradağ zimbritikanı	0,16	2,25-0,34	58,0	-	-	0,25	0,96
Ebeña fəsiləsi:- Ebenaceæ Vent.	0,13	1,16-0,28	40,0	-	-	0,10	0,26
Diopsuros lotus L.- adı xumruk							0,15-0,01
Sümürgən fəsiləsi:- Boraginaceae Lindi							
Cynoglossum officinale L.-dəman kəpəkli otu	0,15	7,48-0,75	57,25	-	-	0,90	2,60
Symplynum caucasicum M.B.Qaliquz xəndəkotu	0,13	18,6-2,67	30,0	-	-	1,10	3,64
S.asperrimum Lep.-bərk xəndəkotu	0,13	26,0-0,89	34,2	-	-	2,00	5,86
Mohikha coerulea (W.) Lehm. -abı uadılığı	0,11	30,0-1,66	12,0	-	-	2,12	4,62
Lithospermum purpureo coeruleum L.-bağışçı sefənotu	0,13	10,9-1,6	35,1	29,8	0,53	0,60	2,18
Echium rubrumjacq.-qırınçı köyək	0,14	9,6-2,6	54,44	48,24	4,8	0,63	2,10
E.vulgare L.- adı köyək	0,14	17,0-1,98	49,28	17,6	30,5	2,00	4,62
Sığırrotu fəsiləsi:- Verbenaceæ Juss.							2,15-0,18
Vitex agnus castus L.-subuglu viteks	0,18	1,98-0,36	80,0	-	76,1	0,18	0,52
Dodaçıkçıklar fəsiləsi:- Labiate juss.							0,35-0,07
Ajuga reptans L.-surunən direk	0,13	16,6-1,94	32,2	4,91	26,93	1,00	3,15
A.orientalis L.-şərq direyi	0,13	9,0-1,97	40,0	-	-	0,90	2,85
A.genensis L.-çenevə direyi	0,13	9,49-0,99	27,9	12,9	13,3	0,90	2,48
Tecium orientale L.-şərq məryəmnoxudu	0,13	2,6-0,36	44,0	-	-	0,28	0,80
Thymelicum L.-hirkən məryəmnoxudu	0,13	4,03-0,50	38,5	-	-	0,40	1,08
T.polutum L.-ağ məryəmnoxudu	0,13	3,47-0,50	37,0	-	-	0,30	1,32
T.chamaedrys L.-çəhrayımlı noxud	0,13	3,62-0,36	32,16	24,64	7,14	0,30	1,69
N.zangezura Grossh.-Zəngəzur şəhərinə noxud	0,15	7,0-1,53	55,0	-	-	0,82	2,45
N.grandiflora M.B.-rii çiçək nənsə	0,15	11,0-1,68	56,3	49,2	6,5	0,80	2,76
N.sp.-pisik nənsə	0,13	-	32,1	-	-	0,60	1,30
N.transcaucasica Grossh.-Zaqafqaziyə pisik nənsə	0,16	5,78-0,83	60,0	19,0	40,0	0,30	1,62
Brunell vulgaris L.-adi boğazotu	0,16	5,4-0,72	60,0	47,0	11,5	0,42	1,28
							0,91-0,03
							0,86-0,02

<i>Blaeniatia</i> (L.) Bge.-dilimli boğazotu	0,13	3,0-0,53	35,2	28,15	6,63	0,20	0,66	0,38-0,03
<i>Phlomis tuberosa</i> L.-yumrukök od otu	0,14	5,0-0,42	43,5	-	41,8	0,32	1,99	0,78-0,03
<i>Ph. pulgens</i> Wildg.-tikanlı od otu	0,16	7,14-1,29	51,0	-	-	0,60	2,00	1,14-0,04
<i>Galeopsis laciniata</i> L.-teleopsis	0,16	2,2-0,33	55,0	-	-	0,20	0,84	0,36-0,05
<i>Lamium purpureum</i> L.-purpur dalamaz	0,13	3,07-0,42	27,5	-	-	0,20	0,03	0,39-0,04
<i>L. tomentosum</i> Wild.-keçetik dalamaz	0,15	3,8-0,57	55,0	-	-	0,42	1,80	0,58-0,06
<i>L. album</i> L.-ağ dalamaz	0,14	8,92-0,58	35,4	25,5	9,41	0,70	1,78	1,26-0,32
<i>Leonurus villosa</i> Dsf. (=L.cardata aust. non L.)-adi sırpıryuğlu	0,11	5,81-0,62	13,2	-	12,5	0,48	1,82	0,64-0,03
<i>Balicta ruderalis</i> Sw.-şara ağ popur	0,14	3,70-0,61	49,0	-	-	0,40	0,70	0,50-0,04
<i>Stachys annua</i> L.-birillik poruç	0,15	6,30-1,0	54,55	35,2	18,2	0,64	1,40	0,94-0,04
<i>S. persica</i> Gmel.-Iran poruç	0,16	7,60-1,21	60,00	-	-	0,60	2,00	1,18-0,04
<i>S. lanata</i> jacq.-pambıqlı poruç	0,15	7,17-1,20	53,4	8,2	43,27	0,90	1,50	1,01-0,04
<i>S. germanica</i> L.-almann poruçğu	0,15	16,07-2,60	56,32	49,28	6,68	1,12	3,68	2,39-0,10
<i>S. silvatica</i> L.-ırmışa poruçğu	0,16	7,9-1,6	58,66	47,0	11,13	0,90	1,55	1,23-0,03
<i>S. iberica</i> M.B.-şüreli poruçğu	0,13	4,80-0,90	42,5	-	-	0,50	1,32	0,59-0,04
<i>S. atherocalyx</i> C.Koch.-qlıq kasalı poruç	0,14	12,0-2,99	50,0	-	-	0,46	2,08	1,63-0,06
<i>Salvia glutinosa</i> L.-vəzəlli sırvə	0,15	4,40-0,89	55,25	-	-	0,50	0,88	0,66-0,02
<i>S. viridis</i> L.-yaşlı sırvə	0,13	3,74-1,03	42,5	27,17	14,56	0,40	1,36	0,46-0,02
<i>S. aethiopum</i> L.-Habibistanlı sırvəsi	0,16	3,40-0,65	59,5	-	-	0,32	0,88	0,54-0,06
<i>S. verbenaefolia</i> L.-minacejk sırvəsi	0,13	4,0-0,52	47,5	-	-	0,40	1,10	0,52-0,12
<i>S. virgata</i> Ait.-cubuq sırvəsi	0,11	8,2-1,20	4,7	0,2	4,2	1,00	2,08	0,90-0,04
<i>Zisiphora tenior</i> L.-nazık dağ nanəsi	0,13	1,01-0,58	42,5	-	-	0,03	0,66	0,13-0,02
<i>Z.capitata</i> L.-başçıq dağ nanəsi	0,13	2,53-1,04	35,2	33,7	1,7	0,05	0,76	0,19-0,01
<i>Organum vulgare</i> L.-adi qara ot	0,13	3,23-0,43	35,2	17,6	16,7	0,32	1,12	0,41-0,03
<i>Thymus Kotschyanus</i> Boiss. Hoh.-Koç işkili otu	0,15	1,70-0,39	56,4	-	-	0,12	0,48	0,25-0,02
<i>Th.ranillorus</i> C.Koch.-seyrəkçik işkili otu	0,15	2,02-0,39	54,0	-	-	0,33	0,65	0,30-0,02
<i>Badimecan</i> fosilisi:-Solanaceae Hall	0,12	24,0-5,5	22,0	20,24	1,67	1,90	5,85	2,88-0,17
<i>Nicotina tabacum</i> L.-füttün	0,12	19,0-2,27	18,5	-	-	1,39	6,30	2,24-0,14
Kandılaş fasihi -Caprifoliaceae Vent.								
<i>Sambucus ebulus</i> L.-kendalas	0,12	1,2-0,31	27,0	7,0	19,47	0,09	0,32	0,14-0,01
<i>Lonicera xulosteum</i> L.-dogquzdonu	0,13	14,9-1,38	28,1	23,16	4,45	1,60	2,46	1,89-0,09
<i>L.caerulea</i> Pall.-Qırğız doqquzdonu	0,13	13,8-0,94	39,5	21,66	16,43	0,80	2,64	1,79-0,09

Daraq čığayı fəsiləsi:-Dipsacaceae Lindl.

Dipsacus strigosus Wild.-qılı darraqçıçayı

D. silvestris Luds.-məsa darraqçıçayı

Cephalaria caucasica Litw.-Qafqaz qantsısparı

C. kotschyi Boisseltoh.-Koçqı qantsısparı

Scabiosa bipinnata S.Koch.-likqat lələkvari skabioza

S. caucasica wild.-Qafqaz skabiozası

Balqabağı kimilər fəsiləsi:-Cucurbitaceae Hall.

Citrullus edulis Pang.-çarpuz.

Cucumis sativa L.-govun

Cucurbita maxima Duch.-çababq (küdü)

C. maxima Duch.-çababq

Mirəkkəbçiçəklər fəsiləsi:-Compositae (yail.) Adans.

Aster amellus L.-aster

Helianthus cultus Wenzl.-günəhabaxan

Senecio coronopifolius Dsf.-xaxçığılı

Cirsium ciliatum (Murr.) M.B.-qanuçal

Centaura iberica Lrev.-İberiya xoşaveri

0,18	3,01-0,21	73,2	73,2	-	0,34	0,90	0,54-0,10
0,15	3,75-0,43	57,5	57,5	-	0,36	1,08	0,56-0,10
0,16	9,20-2,2	62,38	26,1	34,38	1,10	2,40	1,47-0,13
0,13	3,52-0,42	37,5	-	-	0,24	0,80	0,45-0,10
0,12	3,04-0,48	29,0	27,0	8,0	0,20	0,80	0,36-0,06
0,18	4,16-0,56	75,0	73,2	1,65	0,52	1,44	0,74-0,10
0,17	6,00-0,95	66,0	-	-	0,80	2,66	1,61-0,09
0,14	6,70-1,55	52,0	-	-	0,80	4,40	0,94-0,05
0,13	188,7-27,12	32,0	-	-	20,65	30,48	25,33-1,66
0,13	40,87-11,12	32,0	-	-	5,62	5,89	5,32-0,13
0,14	0,3-0,03	50,0	-	-	0,04	0,14	0,04-0,01
0,16	3,70-0,83	65,0	-	-	0,04	1,42	0,59-0,13
0,13	0,82-0,14	37,0	-	-	0,05	0,24	0,11-0,03
0,16	2,64-0,68	62,5	15,55	44,0	0,15	0,80	0,42-0,13
0,11	1,51-2,26	6,0	0,6	5,0	0,10	0,30	0,16-0,01

Ariçılıq təsərrüfatı üçün bal verən bitkilərin bir çiçəyinin gündəlik ifraz etdiyi nektarın miqdarı və nektarın şəkər faizi daha artıq maraqlıdır, hər hansı sahədə yayılmış bitki növünün bu kimi xüsusiyyətlərini yaxşı bilməklə, o bitkinin və onun yayıldığı yerin arıçılıq üçün nə qədər əlverişli olmasını çox asanlıqla müəyyən etmək olar.

Azərbaycanın bitki örtüyünün balvermə xüsusiyyətlərini öyrənərkən, ekspedisiya şəraiti üçün xüsusilə əlverişli olduğunu qeyd edərək, irəli sürdüyüümüz makrokapilyar üsulundan geniş, başqa üsullardan isə köməkçi üsul kimi istifadə etmişik.

Hər hansı bal verən florani qiymətləndirən zaman, hər şeydən qabaq, bitki çiçəyinin ifraz etdiyi nektarın miqdarına yox, arıların hasıl etdiyi balın miqdarına fikir vermək lazımdır. Bu sonuncu isə nektardakı şəkər faizindən, xüsusən bu şəkərin tərkibindən çox asılıdır. Nektarda disaxaridlər çox olduqca arılar ondan artıq bal hazırlaya bilərlər. Elə ona görə də, biz Blanštetterin (bax, N. İ. İvanov, 1946) üsulundan istifadə edərək, kimyəvi təhlil yolu ilə, nektardakı şəkərin tərkibini öyrənməli olduq. Bu iş Azərbaycanın bal verən bitkiləri haqqında düzgün və dəqiq məlumat yaradılmasına imkan vermişdir.

2-ci cədvəldə göstərilən bal verən bitkilərin xüsusiyyətlərini izah etməyə başlamamışkən onu qeyd etməliyik ki, Azərbaycanın bir çox bal verən bitkilərini öyrənmiş olduğumuza baxmayaraq, onların hamısını bu cədvələ salmağı lazımlı bilmədik. Buna səbəb-bu cədvələ düşməmiş bitkilərin olduqca az nektar ifraz etməsi və kimyəvi analizlər üçün onlardan lazımı qədər nektar əldə edilə bilməməsidir. Bu kimi bitkilərə xaççı-çəklilər, dovşan kələmi, aylant, əməköməci, çətirçiçəklilər, iy-dəçiçəklilər, zoğal, ətirşah, zanbaq, südləyən, murdarca və başqa bitki ailələrinin bir çox nümayəndələri aiddir.

Bir sıra tədqiqatçıların (V. Fominix, 1917, V.N. Andreyev,

1928, A. Ostaşenko-Kudryavtseva, 1937, Ə.M. Quliyev, 1947) nəticələrinə görə, hər hansı bitki çiçeyinin bir gündə ifraz etdiyi nektarın miqdarı çox dəyişilir. Bu dəyişkənlik bitkinin yaşıadığı torpaq iqlim şəraitindən, zonadan, çiçeyin bitkidə yerləşmə yerindən və sair bu kimi təsireddi amillərdən asılıdır, elə ona görə də biz 2-ci və 3-cü cədvəlləri hazırlarkən, öz tədqiqatımızı bir neçə il müxtəlif torpaq və iqlim şəraitində təkrarlamalı ol-duq. Hər dəfə müayinə etmək üçün nektarı günün müxtəlif vaxtlarında və bitkidəki müxtəlif mərtəbə çiçəklərindən götürürdük. Azərbaycanın bal verən bitkilərini öyrəndiyimiz yeddi il müddətində hər bitki növü ən azı 3 dəfə tədqiq edilmişdir.

2-ci cədvəldə respublikamızda bitən, çiçəklərindən makro-kapilyar üsulu ilə nektar götürülə bilən, bal verən bitkilərin adları qeyd edilmişdir. Cədvəlin 2-ci qrafasında diametri $0,8\text{ mm}$ olan kapilyardakı 1 mm nektarın çəkisi göstərilir. Bu cədvəlin 4-cü qrafasında Azərbaycanın bal verən bitkilərinin ifraz etdikləri nektardakı ümumi şəkərin faizlə miqdarı göstərilir. Əgər ümumi şəkər öz tərkib hissələrinə ayrılmış olursa, o zaman onun faizi “AB” refraktometri ilə təyin olunduğunu aydınlaşdırır, həmin cədvəldə bəzi bitki növləri də göstərilir ki, onların çiçəkləri çox nektar ifraz edirsə də, nektardakı şəkərin miqdarı çox az olur. Bu kimi bitkilər sırasına abı moltikiya, alça, yunan quşarmudu, şərq alması, ev alması, adı badam, ərik, gilas, albalı, dəfinə, gilənar, zəncirotu, azyarpaq gülülçə, qara kəndəlaş, lobel asırğalı, palidyarpaq maqnoliya, atropotan, ilan soğani, gövdəni qucaqlamış yarpaq, dalamaz və s. aiddir.

Onlar, yuxarıda qeyd edilən xüsusiyyətlərinə görə birinci dərəcəli bal verən bitkilər sırasından çıxarılmışdır.

Bu kimi bitkilərin bir hektarının bal məhsuldarlığı 1 kg -la 21 kg arasında dəyişə bilər. Qeyd etmək lazımdır ki, bu növ bitkilərin çox nektar ifraz etmələri onların nektarındaki şəkə-

rin azlığını əvəz edə bilər. Eyni zamanda, bu bitkilərin yaz fəslində kütłəvi sürətdə çiçəkləmələri arıları təmin edə bilir.

Bəzi bitki növlərində həm ifraz olunan nektarın miqdarı və həm də nektarda şəkər faizi az olur. Bu kimi bitkilər gilas, albalı, ağımtıl yonca, iynəli yonca, şübhəli yonca, adı soğan, Bi-berşteyn qarağatı və başqalarını aid etmək olar. Bunlar da balvermə dərəcələrinə görə, çox əhəmiyyətli olmadıqlarından, birinci dərəcəli bal verən bitkilər sırasından çıxarılmış və ikinci cədvələ salınmamışdır. Bir çox bitki növləri də vardır ki, onların çiçəkləri həddindən artıq nektar ifraz edir. Lakin bu kimi bitkilərin həm gündəlik çiçəklərinin azlığı və həm də çiçəkləmə dövrünün qısalığı onların birinci dərəcəli bal verən bitkilər sırasından çıxarılmasına səbəb olur. Bu kimi bitkilərə adı heyva, göyəm, adı şaftalı və sairəni aid etmək olar.

Qeyd etmək lazımdır ki, çiçək nektar ifraz etmək və hətta arıların ondan istifadə etmələri cəhətdən yararlı olduğu halda belə, bəzən arıcılıq təsərrüfatı üçün əlverişli olmaya bilər.

Hər hansı bitki bal verən bitkilər sırasına o zaman daxil edilə bilər ki, onun çiçəklərinin ifraz etdiyi nektar arılar tərəfindən həqiqətən qida məhsulu kimi istifadə edilsin. Demək, müəyyən bitkinin bal verən bitki olub-olmamasını təyin etmək üçün, onun çiçəkləri üzərində nektar götürməklə məşğul olan arıların nə dərəcədə işləməsini əsas tutmaq lazımdır.

Bütün bal verən bitkilər arıları özlərinə çox cəlb edən, orta dərəcədə və zəif cəlb edənlər adı ilə 3 əsas qrupa bölünə bilər.

Bu cür qruplara bölünmə çiçəklərin morfoloji quruluşundan, xüsusən arıların çiçək tacına daxil ola bilib-bilməməsindən və ifraz edilən nektarın miqdardından az asılıdır. Arıların çiçəklərə qonması intensivliyi əsas etibarilə çiçəklərin ifraz etdiyi nektarın kimyəvi tərkibindən asılıdır. Belə ki, əgər nektarın tərkibində qlükoza və fruktoza ilə saxaroza eyni miqdar-

da isə və ya bunların biri digərindən artıqdırsa, o zaman arılar bu çiçəklərdə intensiv surətdə işləyirlər. Bu kimi bitkilər əsasən doqquzdon, qledičiya, acı biyan, yonca, cökə, ağlarot, göyək, poruq, survə, qanqal, qantəpər, xardal, istiot, faseliya və başqa bitki növlərinə aiddir.

Nektarda göstərilən şəkərlərin birinin digərindən əsaslı sərətdə çox az olması arıların işləməsində böyük dəyişikliyə səbəb olur, nektarında qlükoza və fruktoza çox, saxaroza isə az olan bitkilərdə arılar daha artıq həvəslə işləyirlər. Misal üçün, Çin filbaharı, Steven paxladəni, qircinli survə, qılılı daraqçıçayı, meşə daraqçıçayı, Qafqaz skabiozası, günəbaxan növünə aid bitkiləri göstərmək olar.

Bunlardan qeyd etdiyimiz cəhətcə fərqlənən bitkilər növü-nə qanşırəli böyürtkən, adı şirquyuğu otu aiddir.

Bitkilərin çiçəklərinin ifraz etdiyi nektarın tərkibində olan şəkərlər içərisində saxaroza çoxluğu təşkil edirsə, arıların bu bitkilərdə işləməsi ya həddindən artıq zəifləyir, ya da tamamilə heç dərəcəsinə enir. Bu cür nektara əsasən Qafqaz əzgili, əyri yumurtalıqlı yemişan, çəmən yoncası, paxladən və ya gəvən, ağaran şirəli, kəndəlaş, çubuqlu viteks və ya yergüdə və başqa bitkilərdə rast gəlinir. Bu halin arının bədənində gedən nektarin fermentləşmə faizindən asılı olmasını güman etmək mümkündür. Ehtimal ki, nektarda hər iki cür şəkərin bərabər miqdarda olması nektarın nisbətən tez bala çecrilməsinə səbəb olur. Elə ona görə də çox nektar ifraz edən, lakin nektarda şəkər faizi az olan bitkiləri birinci dərəcəli bal verən bitkilər sərasına daxil etmək olmaz. Bu yuxarıda deyilənlərə əsasən hər hansı bitkinin balvermə dərəcəsini arısız da müəyyən etmək tamamilə mümkünəzdir. Onu yalnız nektarın kimyəvi tərkibini təyin etməklə müəyyən etmək olar. Bu yol arısı olmayan ray-onlar üçün daha da əlverişlidir.

Azərbaycanın birinci dərəcəli bal verən bitkiləri

Birinci dərəcəli bal verən bitkilər sırasına daxil etdiyimiz bitkilərin üzərində arılar çox həvəslə işləyirlər, bu bitkilərinçiçəkləri orta hesabla bir gündə daha çox nektar ifraz edir və nektarında şəkərlər yüksək faiz təşkil edir. Bu bitkilərinçiçəkləməsi nisbətən uzun müddət davam edir. Bunların hər birindəçiçəklərin miqdarı çox olur və respublikada yayılmasına görə onlar başqa bal verən bitkilər arasında üstünlük təşkil edirlər. Bitkilərin bu qrupa daxil edilməsində, bütün yuxarıda deyilənlərdən başqa, onların bir hektarlıq sahədən 20 kiloqramdan az olmayıaraq nektar verməsi də nəzərə alınmışdır. Bu xüsusiyyətləri nəzərə alaraq, respublikada müəyyən etdiyimiz 400-ə qədər yaxşı nektar ifraz edən bitkilər içərisindən 100 növü seçilmişdir. Qalanları isə respublikanın ikinci dərəcəli bal verən bitkiləri sırasına aid edilmişdir. Azərbaycanın 1-ci dərəcəli bal verən bitkilərinin siyahisi və onların bəzi xüsusiyyətləri 3-cü cədvələ verilmişdir.

Həmin cədvəli izah edərkən biz orta hesabla bir bitki də açmışçiçəklərin miqdarnı (6-ci paqraf), həmin bitkininçiçəkləməsi müddətini (5-ci qrafa), bir hektarda olan bitkilərin ümumi sayını (7-ci qrafa) və bir çiçəyin gündəlik ifraz etdiyi nektarın milliqramla miqdarnı bir-birinə vurmaqla hər hansı bitki növünün bir hektar sahəsindənçiçəkləmə dövrü götürülən nektarın miqdarnı (8-ci qrafa) ala bilmışik. Bir hektar sahədən götürülən nektardakı şəkərin mütləq miqdarı isə (9-cu qrafa) nektardakı şəkərlərin faizinin hesablanması ilə alınmışdır.

Biz bir hektardan alınan balın təxmini miqdarnı (10-cu qrafa) hesablayan zaman, arıcılıq institutunun (A.A. Ostaşenko-Kudryavtsevanın) təcrübələrinin nəticələrinə əsaslanmışıq. Bütün bu və ya bu kimi rəqəmlərə əsasən biz nektarın bala çev-

rilməsində təxmini qanuna uyğunluq yarada bilmışik. Bu qanuna uyğunluğa görə:

Nektardakı şəkərin %-i	Alınan balın təxmini %-i
10-dan 20 %-ə qədər.....	40 %
20-dan 40 %-ə qədər.....	50 %
40-dan 50 %-ə qədər.....	55 %
50-dan 60 %-ə qədər.....	60 %
60-dan 70 %-ə qədər.....	65 %
70 və yuxarı.....	70 %

3-cü cədvəldən göründüyü kimi, 75-ə qədər birinci dərəcəli bal verən bitki növü hər hektardan 100-dən 1500 kiloqrama qədər və bəzən daha artıq nektar verə bilir. Qalan 40-a qədər bitki növü isə 20 kiloqramdan 100 kiloqrama qədər nektar verir. Burada nektarvermə cəhətinə görə ot bitkilərinin ağaç və kol bitkilərinə nisbətən daha artıq məhsuldar olduğu anlaşılır.

Əgər arı ailəsinin illik bal gəliri *80 kg* isə (burada götürülen əmtiəlik bal da nəzərə alınır), onda birinci dərəcəli bal verən bitkilərin əkin sahəsinə həmin 3-cü cədvəlin sonuncu qrafasında göstərilən arı ailəsi miqdarını qoymaq olar. Həmin cədvəldə bəzi bitki növlərinin ümumi nektar məhsuldarlığı göstərilməmişdir. Bunun səbəbi o bitkilərin çiçəkləmə dövründə nə qədər çiçək açması haqqında məlumat toplaya bilmədiyimiz olmuşdur. Lakin bunların çiçəklərinin ifraz etdiyi nektarın miqdarı və bu çiçəklərdə arıların həvəslə işləməsi bizə bu bitkiləri Azərbaycanın birinci dərəcəli bal verən bitkiləri sırasına daxil etməyə haqq verir.

BITKİLERİN ADLARI

<i>Crataegus lychnoides</i> Fenzl - ayı yumurtalıqlı yemişan	27/V- 16/VI-	31/V- 20/VI-	14/VI- 3/VII-	17 47	3000 300-8,24	204 960	58,2 62,42	45,04 35,14	34,92 40,60	0,43 0,5
<i>Rubus sangineus</i> Friv. - qan şıraklı böyürtkeni	15/VI	25/VI	4/VIII-	9	400-7,50	950	202 50,26	52,90 30,15	70,50 30,15	1,00 0,37
<i>Pruus domestica</i> L. -gavahı	19/IV	24/IV	27/IV	8	4000	202	15,63	1,72	6,40	0,08
<i>Anagydrus communis</i> J. -adi badam	12/IV	15/IV	22/IV	10	13000	204	3,83	0,76	1,53	0,02
<i>Persea vulgaris</i> Mill. -adi şatlı	12/VII-	18/IV	20/IV	8	950	400				
<i>Paxillalar fasilisi</i> : - Leguminosae jüss										
<i>Cercis siliquastrum</i> L. - adı arkavân	2/V	9/V	17/V	16	17000	250	70,72	7,08	28,28	0,35
<i>Giditschia triacanthos</i> L. - uectilen seytan ağacı	25/V-	28/V-	2/VIII-	9	8000	100	122,4	69,13	85,68	1,00
<i>Medicago sativa</i> L. -em yesi -skin qara yoncası	30/VI	20/VII	5/VII	25	12,0,21	4300000	412,8	289,0	289,0	3,5
<i>Mellotus officinalis</i> (L.) Desr - dərmən	20/V	30/V	27/VI	37	160-4,16	150000	267,4	82,2	128,5	1,5
<i>Xenophyllum campestris</i> Schreb. - gəlyoncası	20/V	28/VI	18/VII	28	43-2,17	160000	100,2	14,0	40,0	0,5
<i>T. resupinatum</i> L. - şabdar	20/V	6/VI	16/VI	26	130-3,08	180000	48,6	19,4	24,3	0,3
<i>T. repens</i> L. - ağ yonca	22/VI	6/VII	6/VII	45	60-1,66	180000	321,3	67,5	128,15	1,5
<i>T. pratense</i> L. - çəmən yoncası	15/VI	21/VI	6/VII	50	71-2,51	170000	476,9	303,3	270,0	3,3
<i>Lotus caucasicus</i> Rupr. - Qafqaz qurdonu	15/V	30/VI	15/VII	60	21-0,82	200000	185,9	83,7	111,6	1,3
<i>Wistaria chinensis</i> (sims.) De - Cın fübatları	10/V	18/V	20/V	10	16800	120	97,21	18,66	38,8	0,5
<i>Robinia pseudacacia</i> L. - ağ akasiya	17/V	22/V	28/V	13	8500x2	140	30,5	20,4	25,25	0,3
<i>Astragalus stevenianus</i> DC. - Steven paşadəni	15/V	10/VII	25/VII	30	20,0,74	220000	113,5	79,9	55,9	0,7
<i>Onobrychis cyri</i> Grossh. - Suriya xəsəsi	20/VI	6/VII	15/VII	27	71-2,17	240000	225,5	110,0	135,0	1,6
<i>O. transcaucasica</i> Grossh. - Zaqqafqaziya xəsəsi	20/VI	30/IV	25/VII	35	68-3,20	220000	225,0	112,5	135,0	1,6
<i>O. altissima</i> Grossh. - hündür xəsə	10/VI	20/VI	11/VII	31	75-1,16	180000	200,8	90,4	120,0	1,5
<i>O. radiata</i> M. B. - şıdəli xəsə	16/VII	25/VI	30/VII	14	24-0,71	140000	67,51	43,2	33,75	0,42
<i>Cicer arietinum</i> L. - qoyun noxudu	23/V	10/VII	3/VII	32	21-2,73	120000	34,66	7,7	17,50	0,2
<i>Lathyrus sativus</i> L. - skin gülləcəsi	4/VII	14/VII	2/VII	28	42-0,80	130000	84,08	29,4	42,4	0,52
<i>L. hispidus</i> L. - kala-kölür gülləcə	I/III	8/VII	20/VII	20	38-1,14	140000	42,56	24,0	25,53	0,32
<i>Orobus pallescens</i> (M.B.)c. koch. - ağaran şirəli	10/VII	20/VII	5/VII	25	11-0,41	1350000	265,5	41,1	132,8	1,6
<i>O. cyaneus</i> (stev.) c.koch. - mavi şirəli	20/VII	5/VII	20/VII	30	8-0,06	1200000	506,8	228,1	253,0	3,0
<i>Coke fasilisi</i> -Tiliaceae jüss.	8/VII	16/VII	25/VII	13	220000	120	1458,6	641,78	802,00	10,00
<i>Tilia caucasica</i> Rupr. - Qafqaz çökəsi	8/VII	15/VII	20/VII	12	191000	120	1176,0	76,50	647,00	8,00
<i>T. cordata</i> Mill. - ürək sakılı çökə										

Pambıq fəsləsi - Malvaceae jüss.								
Gossypium hirsutum L. - adı pambıq	3/VII-	17/VIII	15/IX	70	0.8-0.91 (50)	100000	16.5	9,9
Ağarot fəsləsi - Lythraceae Lindi.	20/VII	10/VIII	45	41-2.04	360000	371,9	230,6	241,8
Lythrum salicaria L. - soyudüarpad ağarot	25/V-	20/VII	1/VIII	50	75-3,41	60000	105,7	63,0
Onagra fəsləsi - Onagraceae Lindi	20/V	10/VII	16/VII	34	-	-	-	-
Epilobium hirsutum L. - mılık onagrasi	E. montanum L. - doğa onagrasi						63,2	0,9
Sünürən fəsləsi: - Boraginaceae Lindi.								
Cynoglossum officinale L.-dərman köpəkdilioti	27/V	10/VII	17/VII	56	20-1,66	160000	169,2	117,6
Symplyrum caucasicum M.B.-Qafqaz xəndəkotu	15/VI	1/VIII	11/VII	26	42-2,17	120000	381,9	118,44
S. asperum Lep.-bərk xəndəkotu	15/VI	1/VIII	10/VII	25	52-2,80	110000	557,6	114,3
Echium rubrum jacq.-şirniyi köyək	25/VII	5/VII	30	18-0,18	440000	289,8	168,8	273,7
F. vulgare L.-adı köyək	10/V-	18/VII	30/VII	50	80-4,10	150000	1290,0	645,0
Dodağıçklılar fəsləsi:-Labiateae jüss.							709,0	8,5
Alcea reptans L.-sürtünən direkək	10/V	15/V	10/VII	30	20-1,09	420000	529,2	170,0
A. orientalis L.-şərqi direkəy	23/V	28/V	8/VII	15	23-1,10	360000	147,6	106,5
A. genevensis L.-Cənəvre direkəy	20/V	25/V	5/VII	25	30-1,24	450000	408,3	113,91
Teucrium orientale L.-şərq maryannoxdudu	26/VII	18/VII	30/VII	34	62-3,11	200000	139,1	204,15
I. polium L.-hırkaın maryannoxdudu	20/VII	10/VII	20/VII	30	175-9,20	230000	531,3	61,1
I. chamaedrys L.-çələyimtıl maryannoxdudu	20/VII	10/VII	20/VII	30	24-0,94	300000	101,5	196,1
Nepeta grandiflora M.B.-içicik pislək nəanesi	30/VII	18/VII	28/VII	28	46-3,16	190000	389,70	33,0
N. zangezura Grossh.-Zəngəzur pislək nəanesi	10/VI	20/VII	5/VII	25	28-2,70	170000	406,74	101,5
N. transcaucasica Grossh.-Zaqafqaziya pislək nəanesi	7/VII	15/VII	10/VII	23	65-3,05	200000	130,00	171,60
Brunella vulgaris L.-adı boğazotu	15/V	26/V	16/VII	30	23-1,12	700000	415,3	243,6
B. laevigata (L.) Bge.-adiyliyi höşçəzotu	6/V	18/V	10/VII	32	20-1,08	720000	175,1	249,0
Phlomis pungens Willd. s. 1-ikənlid od otu	17/V	10/VII	5/VII	48	68-2,76	60000	223,2	87,5
Ph. tuberosa L.-yumrukük od otu	20/V	10/VII	1/VII	40	50-1,07	120000	187,2	122,6
Galeopsis ladanum L.-qaleopsis	12/VII	23/VII	10/VII	27	8-0,25	480000	36,2	80,4
Lamium purpureum L.-purpurladalamaz	18/IV	25/IV	30/V	26	12-1,05	520000	64,0	19,8
L. tomentosum Willd.-keçetiçdalamanz	24/IV	4/VII	15/VII	21	20-1,66	400000	211,6	32,0
L. album L.-ağ dalamanz	18/IV	24/IV	30/V	42	26-1,80	580000	367,35	126,9
							183,6	2,3

<i>Leonurus villosus</i> Dsf. (=L. cardiaca auct non. L.)- adı şirupyruğu	12/VII	20/VII	26/VII	54	85-3,74	200000	587,6	77,4	233,6	3,0
Ballota rupestris Sw.-qara poruç	15/VII	25/VII	5/VIII	35	75-4,40	180000	236,2	94,4	118,1	1,5
Stachys annua L.-birilliç poruç	3/VII	17/VII	5/VIII	32	11-0,14	360000	119,1	64,80	72,0	1,0
S. lanata jacq.-pambıçılı poruç	8/VII	5/VIII	20/VII	42	30-2,15	300000	381,8	201,9	228,5	2,8
S. germanica L.-almann poruç	5/VII	20/VII	23/VII	45	28-2,15	200000	554,4	310,20	332,7	4,0
S. silvatica L.-mesa poruç	20/VII	5/VIII	23/VII	33	24-1,45	250000	243,5	132,3	157,9	2,0
S. ibérica M.B.-Gürcistan poruç	15/VII	5/VIII	2/VIII	47	21-1,17	260000	151,4	64,0	68,2	0,8
Salvia verbenaca L.-minadicek silvroc	1/VII	24/VII	24/VII	80	31-2,16	230000	284,0	139,0	156,20	2,0
S. virgata Ait.-şubutq sürvə	13/V	10/VII	17/VII	64	35-2,00	250000	504,0	25,20	151,2	2,0
S. nemorosa L.-qurun çöl sürvəsi	16/V	20/VII	25/VII	65	40-3,51	220000	371,7	156,20	237,6	2,0
Liziphora tenioides L.-nazik dağınanacı	4/V	17/V	15/VII	41	25-3,18	400000	53,3	22,2	27,0	0,3
Oiganum vulgare L.-adi qara ot	10/VII	20/VII	20/VIII	40	114-12,17	180000	326,5	118,5	168,0	2,0
Ilygnus Kotseyanus Boiss. et Hoh.-köç	25/VII	8/VII	26/VII	31	375-16,11	220000	636,8	356,7	381,6	4,6
Leptilorus C. Koch.-seyrəkicək kəkkotu	26/VII	6/VII	28/VII	32	360-14,28	220000	760,3	425,6	456,0	5,6
Mentha longifolia (L.) Huds.-uzunyarpaq	5/VII	20/VII	25/VII	50	108-6,80	180000	408,2	163,2	224,4	2,8
Rosmarinus officinalis L.-darman rozmarini	8/DX	20/DX	15/X	38	115-9,16	50000	213,5	81,05	232,6	1,6
Badimcan gəækilər fasılısi-Solanaceae Hall.										
Nicotiana tabacum L.-tütün	10/VII	20/VII	5/VIII	25	12-0,09	120000	103,6	22,0	51,5	0,6
N. rustica L.-tanbəki	15/VII	25/VII	10/VIII	25	11-0,17	120000	731,9	12,5	29,6	0,3
Gandelsas fasılısi-Caprifoliaceae vent.										
Sanbucus ebulus L.-gəndələş	13/VII	22/VII	3/VIII	20	215-14,15	140000	84,2	22,7	42,1	0,5
Lonicera iberica M. B.-dögənüzdon	20/VII	10/VII	25/VII	35	420	550	17,0	6,0	8,5	0,1
L. caucasica Pall.-Qafqaz doqquzdonu	16/V	14/VII	26/VII	40	420	550	16,54	6,50	8,2	0,1
Daradığayı fasılısi-Dipsacaceae Lindi.										
Dipsacus strigosus Wild.-qullı daradığayı	25/VII	30/VII	10/VIII	40	160-4,11	80000	276,48	201,40	189,4	2,3
D. silvestris Huds.-məşə daradığayı	5/VII	16/VII	15/VIII	40	172-5,02	60000	231,10	132,8	138,60	1,7
Cephalaria caucasica Litw.-Qafqaz qantoparı	25/VII	10/VII	25/VII	30	98-3,28	180000	777,8	484,8	621,6	7,7
Scabiosa bipinnata C. Koch.-iqidat lələkvarı	18/VII	25/VII	18/VII	30	36-1,52	360000	359,6	262,0	233,3	3,0
ska bioza										
Bal qabağı kənlər fasılısi-Cucurbitaceae	15/VII	10/VII	10/VIII	55	30-1,12	10000	25,56	17,16	17,0	0,2
Citrullus edulis Pang.-qapız	3/VII	22/VII	3/VIII	60	42-2,00	15000	34,4	17,88	20,63	0,2
Cucumis sativus L.-govun										

<i>Cucurbita maxima</i> Duch.-qubaq (küdün)	30/VII	16/VII	10/VIII	40	18-1.04	100000	137,5	53,6	68.4	0.8
<i>Mirakkabəjek</i> (şiləsi)	10/IX	30/IX	10/X	30	375-18.2	140000	63,0	31,5	34,6	0,46
<i>Aster amellus</i> L.-Asteri	24/VII	30/VII	15/VIII	21	112.6.41	500000	69,4	45,5	45,5	0,6
<i>Hechanthus cultus</i> Wenzl. - quməbaxan	10/VII	5/VIII	10/VIII	30	150-4.45	800000	151,2	93,6	98,1	1,2
<i>Cirsium ciliatum</i> (Murr.) M.B.-qanadı	10/VII	10/VII	23/VIII	75	130-16.4	1000000	156,0	9,36	60,4	0,6
<i>Centauraë ibérica</i> Irev. - İberiya xəşəveni										

3-cü cədveldə dərc edilmiş bal verən bitkilərin siyahısına, şübhəsiz ki, respublikanın bütün bal verən bitkiləri daxil olmur. Burada yalnız Azərbaycanda daha çox yayılmış fəsilələrə mənsub bir sıra bitki növlərinin nektar ifrazetmə dərəcələri müəyyən edilir. Məsələn; böyürtkən cinsinin Azərbaycanda çox yayılmış iki növünün, yəni qanşırəli böyürtkən və İberiya böyürtkəninin nektarları haqqında məlumat verilir. Bu heç də o demək deyildir ki, böyürtkən cinsinin Azərbaycanda geniş yayılmış digər növləri, məsələn, adı böyürtkən, Qafqaz böyürtkəni, kələ- kötür böyürtkən bal verən deyildir.

Bunlardan başqa, aşağıda adları çəkilən bitki növləri də birinci dərəcəli bal verən bitkilərdəndir: söyüd, vəzərək, yemişan, albalı, safora və ya acı biyan, naz, yonca, xəşənbül, qurdotu, üçyarpaq, amorfa, ağ akasiya, paxladən və ya asterqal, xaşa, küləlcə, lobya, şirəli, murdarca, cökə, ağlarot, ağrı otu, dağ sarmaşığı, zimbirtikən, qaragilə və ya mercangilə, köpəkdili otu, xəndəkotu, köyək, ergüdə və ya vibeks, diricəlalıq, məryəmnoxudu, itotu və ya küləsovuu, dəmrək, pişik nanəsi, yer sarmaşığı, ilanbaşı, boğazotu, qaleopsis, dalamaz poruq, sürüvə, bərdənc, kəklik otu, yarpız, başınağac, doqquzdon, daraqçıçayı, qantəpər, skabioza, aster, toppuztikan, qanqal, qoşaver, südləyən.

Biz 3-cü cədvəli hazırlayarkən hər bir bal verən bitki fəsiləsindən 1-2 növün haqqında tam məlumat verməklə kifayətlənməyi məsləhət bildik.

Beləliklə, yekun olaraq deyə bilərik ki, Azərbaycanda 270-dən artıq birinci dərəcəli bal verən bitki növü vardır.

Bu kitabda Azərbaycan SSR üçün birinci dərəcəli əsas bal verən bitkilərin qısa xarakteristikası da verilir. Sonrakı bəhsdə həmin bitkilərin balvermə dərəcəsi haqqında ədəbiyyat məlumatı və bizim tədqiqatımızın nəticəsi verilir. Bu bitkilərin ci-

çəklərinin biologiyası haqqında qısa məlumat verilməklə bərabər, onların nektar ifrazi prosesi ilə əlaqəsi də göstərilir. Nəhayət, həmin bitkilərin respublikada yayılması və onların təsərrüfat üçün əhəmiyyəti də qeyd olunur.

Bu xüsusiyyətlərin izah edilməsi respublikamızda birinci dərəcəli əhəmiyyəti olan bal verən bitkilərin seçilməsi işini asanlaşdırır.

Azərbaycan bitkilərinin çiçək tozu vermə dərəcələri

Bəlli olduğu kimi, arılar çiçəkdən həm nektar həm də çiçək tozu yiğirlər.

Arıların qidasının karbohidratlar hissəsini nektar təşkil edir ki, bu da özündə xeyli miqdarda şəkər saxlayır. Qidanın zülal, yağ və duz hissəsini isə arılar çiçək tozundan alırlar.

Bal insan üçün dəyərli qida maddələrindən olduğundan insanları çox maraqlandırmış və hərtərəfli tədqiq olunmuşdur.

Arıların toplayıb gətirdiyi çiçək tozları (bilavasitə praktiki əhəmiyyəti olmadığından) tədqiqatçıları az maraqlandırmışdır. Lakin bu çiçək tozları tək bioloji cəhətdən yox, eyni zamanda xalq təsərrüfatı üçün də əlverişlidir.

Ciçək tozu həm yaşlı arılar və həm də arı sürfələri üçün əsas yemdir. Ciçək tozu olmazsa, arılar öz sürfələrini yemləyə bilməzlər və nəticədə qüvvəli ailəyə malik olmazlar.

Məşhur Polşa arıcısı professor T. Seselski hesablamışdır ki, yuvada olan 1000 ədəd arı sürfəsinin yetişməsi üçün yuvanın ağızı bağlanana qədər 100 qram bal, 50 qram çiçək tozu və 30 qrama yaxın su lazımdır. Buradan bəlli olur ki, arı sürfələrinin inkişafının başlanğıc dövrü və bununla əlaqədar olaraq, xüsusən şan qurulması üçün çiçək tozu verən bitkilərin əhəmiyyəti olduqca böyükdür.

Yaşlı arılar üçün çiçək tozunun mütləq lazım olması akademik N.M. Kulakinin təcrübələri ilə təsdiq edilmişdir. O, müəyyən etmişdir ki, arılar çiçək tozu olmadan, yalnız bal ilə yemləndikdə, nə şan düzəldir və nə də mum hazırlayırlar. Arılar yemlərində çiçək tozu olmadan yalnız bal ilə bəsləndikdə şan qura bilmirlər. L. Perepelovanın (1936) hesablamasına görə, bir arı ailəsinin normal inkişafı üçün bir ay müddətində 15-18 kiloqrama qədər çiçək tozu sərf edilir; Qermanic (1934) hesablamışdır ki, bir kiloqram arı üçün bir gündə 4-5 kiloqram çiçək tozu lazımdır.

Bir arı ailəsinin normal inkişafı üçün lazım olan qədər çiçək tozu hüceyrələrini arının ucuş diametrində yetişən hərhənsi bir bitki növündən toplamaq qeyri-mümkündür. Hətta bu zaman nəzərə almaq lazımdır ki, bütün bitki növlərinin də çiçək tozları arılar üçün eyni dərəcədə əlverişli ola bilməz.

Lovelinin verdiyi məlumatə görə, Avstraliyada arıların çiçək tozundan acliq çəkmələri hər il verən hadisədir. Bu cür acliq xüsusən yayın ortalarında baş verir bu dövrə təbiətdə istənilən qədər bal olmasına baxmayaraq, arılar üçün əlverişli çiçək tozunun olmaması, bəzən bütün arı ailələrinin məhv olmasına səbəb olur.

Təbiətdə aparılmış bir çox müşahidələr nəticəsində bir qrup bitkidən arıların çiçək tozu yiğmaları müəyyən edilmişdir. Lakin çiçək tozlarının düzgün təhlili olmadan onların növ tərkibini düzgün təyin etmək qeyri-mümkündür.

Arıların yiğdiqları çiçək tozunun tərkibini öyrənməklə müəyyən rayonlarda çiçəkləri bal arısı ilə tozlanan bitkiləri də təyin etmək mümkündür. Hətta müxtəlif bitki qruplarının bal arıları vasitəsilə tozlanma prosesinin təxmini dərəcəsini də müəyyən etmək olar. Bu, yuxarıda göstərilən səbəblərə görə, bal verən bitkiləri çiçək tozu verən bitkilərdən ayrılıqda öy-

rənmək işinin yalnız bir tərəfidir. Elə ona görə də biz Azərbaycanın bal verən bitkilərini öyrənən zaman respublikanın çiçək tozu verən florasının da öyrənilməsini qarşımıza qoyduq.

Hər- hansı rayonun çiçək tozu verən bitkilərini öyrənərkən aşağıdakılardı nəzərə almaq lazımdır:

- 1) çiçək tozu verən bitkilərin növ tərkibi, onların ehtiyatı və yayılma xarakteri;
- 2) onların çiçək tozu vermə dərəcəsi;
- 3) arılar vasitəsilə çiçək tozunun əsas yiğilma dövrü.

Yalnız bu göstərilən məsələlərin aydınlaşdırılması ilə hər-hansı rayonun arıcılıq təsərrüfatı üçün nə dərəcədə yararlı olmasını müəyyən etmək mümkündür.

Azərbaycanın çiçək tozu verən bitkilərinin növ tərkibi

Çiçək tozu verən bitkilərin və birinci növbədə arılar tərəfindən toplanmış çiçək tozlarının (toz hüceyrələrinin) və arı-xananın ətrafında bitən bitkilərdən toplanmış çiçək tozlarının xüsusiyyətlərinin tutuşdurulub tədqiq edilməsi çox əhəmiyyətlidir.

Çiçəklərdə olan toz hüceyrələri ilə arılar tərəfindən toplanmış tozcuqların müqayisəsinə əsasən;

- 1) tozcuqların morfoloji xüsusiyyətlərinə; və
- 2) tozcuq hüceyrələrinin ölçüsünə xüsusi fikir vermək lazımdır.

Bitkilərin çiçək tozcuqlarının morfoloji xüsusiyyətlərini hesaba almadan, onların növ tərkibini müəyyən etmək mümkün deyildir.

Çiçəklərin tozcuqlarını tədqiq etməklə məşğul olan bir qrup tədqiqatçıları (A.N. Bladkov, V.N. Qriçuk, B.D. Zaklin-skaya, L.A. Kupriyanova, İ.P. Pokrovskaya, N.D. Radzeviç,

S.R.Samoyloviç, M.A. Sedov, N.K. Stelmak, D.Ertman, R.Vudhauz və bir çox başqaları) qeyd edirlər ki, tozcuqların növünü təyin etmək üçün tozcuq hüceyrələrinin ekzin təbəqələrinin morfoloji quruluşu əsas əlamətdir.

Bitkinin növündən asılı olaraq toz hüceyrələrinin ekzin təbəqəsi şışvari, sığallı, dənəvər və s. ola bilər.

Ekzin təbəqəsi başqa xüsusi əlamətləri ilə də bir-birindən fərqli olur.

Bir çox bitkilərin çiçək tozcuqları arılar üçün əlverişli olduğuna görə, istər ölkəmizin və istərsə xarici ölkələrin ədəbiyyatında onlar haqqında geniş məlumat verilmişdir.

Bu toz hüceyrələrinin morfoloji təsviri mövcud olduğundan bu təsviri təkrarlamağı lazımlı bilmədik. Burada biz ancaq çiçək tozları arı üçün əlverişli olan bitkilərin siyahisini verməklə kifayətlənilərik. Şübhəsiz ki, toz hüceyrələrinin yalnız morfoloji oxşarlığını nəzərə alaraq, hər hansı bitki növünün çiçək tozunun arılar üçün yararlı olub-olmaması haqqında qəti hökm vermək mümkün deyildir. Əlbəttə, toz hüceyrələrinin bir çox başqa əlamətləri tədqiq edilərkən, onların bəziləri arılar üçün yararlı çiçək tozu verən bitkilər sırasından çıxarılaçaqdır. Biz öz işimizdə yalnız heç bir ədəbiyyatda tozcuqlarının arı üçün yararlı olması haqqında məlumata rast gəlinməyən bitki növlərinin çiçək tozcuqlarının morfoloji quruluşunu təsvir edirik.

Aşağıdakı çiçəklərinin toz hüceyrələri arılar üçün yararlı olan tozcuq hüceyrələrinə malik bitki növlərinin siyahısı verilmişdir.

Merendera sp.- danaqıran

Medicago sativa - əkmə qarayonca

Gagea sp. - qaz soğanı

Trifolium sp. - yonca (üçyarpaq)

Pyschkinia Seilloides - zümrüdvari
puşkiniya

Robinia pseudacacia - ağ akasiya

<i>Salix caprea</i> - kolşəkilli söyüd	<i>Onobrychis transcaucasica</i>
<i>S. australior</i> - palıd söyüdü	<i>Zaqafqaziya xaşası</i>
<i>Ranunculus</i> sp. - qaymaqçıçayı	<i>O. Cyri</i> - Suriya xaşası
<i>Adonis vernalis</i> - xoruzgülü	<i>O. radiata</i> - şüalı xaşa
<i>Delphinium</i> sp. - mahmızçıçayı	<i>Lathyrus</i> sp. - gülülcə
<i>Nigella segetalis</i> - şum qaraçörək otu	<i>Orobus</i> sp. - şirəli
<i>Papaver</i> sp. - lalə	<i>Acer</i> sp. - ağaçqayın
<i>Barbarea</i> sp. - vəzərək	<i>Tilia caucasica</i> - Qafqaz çökəsi
<i>Spiraea crenata</i> - dişli topulca	<i>T. cordata</i> - ürəkşəkilli cökə
<i>Pyrus</i> sp. - armud	<i>Punica granatum</i> - nar
<i>Rosa</i> sp. - itburnu	<i>Cynoglossum officinale</i> - dərman köpəkdiliotu
<i>Cerasus</i> sp. - albəli	<i>Symphytum</i> sp. - xəndəkotu
<i>Laurocratas officinales</i> aptek dəfnə gilənarı (albalısı)	<i>Onosma</i> sp. - onosma
<i>Gleditschia triacanthes</i> - şüalı qlediqiya ağacı	<i>Echium italicum</i> - İtaliya göyəki
<i>Nepeta</i> sp. - pişik nanəsi	<i>Ajuga genevensis</i> - Cenevə dirçəki
<i>Brunella</i> sp. - boğazotu	<i>Verbascum pyramidatum</i> - piramidal keçiqulağı otu
<i>Betonica</i> sp. - nəmgül, mərcanotu	<i>Helianthus cyltus</i> - günəbaxan
<i>Salvia</i> sp. - sürvə	<i>Artemisia absinthium</i> - acı yovşan
<i>Origanum vulgare</i> - adi qara ot	<i>Centaurea</i> sp. - xoşaver
	<i>Taraxacum</i> sp. - zəncir otu

Toz hüceyrələrinin əsas xüsusiyyətlərindən biri onların böyüklük və kiçiklik ölçüləridir. Bu ölçü həm arıların yuvalarındakı tozcuqlarda və həm də bitkilərin çiçək tozu hüceyrələrində, nəinki müxtəlif növ bitki çiçəklərində, hətta eyni növ bitkinin çiçəklərində də müxtəlif olur. Tədqiqat zamanı tozcuq

hueyrlərinin böyüklüyünü təyin etməkdən ötrü mikrometrlı okulyar vasitəsilə 100 ədəd tozcuq zərrələri ölçülmüşdür. Bu zaman tozcuq zərrələrinin uzunu və eni (şarşəkilli tozcuqların isə diametri) müəyyənləşdirilmişdir.

Hər hansı bitki növü üçün iki cür preparatdan istifadə edilmişdir. Çiçək tozcuqlarının həm suda, həm də qliserin-jelatində preparatı hazırlanmışdır. Mikrometrlə ölçmə zamanı müəyyən edilmişdir ki, qliserin-jelatində hazırlanan preparat-dakı tozcuq hueyrləri həmişə müəyyən dərəcədə kiçik ölçüdə olurlar. Bu xüsusda V.İ. Andreyevin (1927), R.P. Vodehanzenin (1936), G. Etdtanın (1943) və başqalarının tədqiqatı olmuşdur.

Hər iki preparatdan istifadə edərək, biz bitkinin çiçək tozcuqları ilə arının yuvasından götürülmüş çiçək tozcuqları arasında olan uyğunluğu müəyyən edə bilmışik. Arının yuva-sındakı tozcuqlardan götürülən toz hueyrlərinin böyüklüyü ilə bitki çiçəklərindən götürülən toz hueyrlərinin böyüklərini faizlə götürüb müqayisə edərək, onların tamamilə bir-birinə uyğun olmasını müşahidə etdik. Bu xüsusda hər iki pre-parat üzrə tədqiqatımızın nəticələri 4-cü və 5-ci cədvəllərdə gö-stərilmişdir.

4-cü və 5-ci cədvəllərdən görünür ki, arıların yuvalarından götürülmüş tozcuq hueyrləri ilə bitkilərdən götürülmüş tozcuq hueyrlərinin böyüklerindəki fərq yalnız 2-dən 10 faizə qədər ola bilər. Bunu biz tamamilə normal bir hal hesab edirik, çünkü tozcuq hueyrlərinin yalnız ölçülərinə görə deyil, başqa əlamətlərinə görə də tamamilə bir cür olması mümkün deyildir. Tozcuq hueyrlərinin formaları və ölçüləri irsi olaraq konser-vativ xüsusiyyət daşımاسına baxmayaraq, fərdin ontogenezin-də xarici şəraitin təsiri altında hiss edilməz halda, bəzən öz forma və ya ölçüsünü dəyişdirə bilər.

Ari şam gözüünden götürülmüş çiçek tozcuqlarının nisbi büyütülüyü (faiz)

Bitkibin adı	Preparatın növü	Ölçüsü	tozcuqların höyüklüyü (mikronla)													
			6,6	9,6	9,9	13,2	16,5	19,8	23,1	26,4	29,7	33,0	36,3	39,6		
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17
Gagea chlorantha (M.B.) R. et sch.	sulu qisernili jelatinli	urumuna	-	-	-	-	-	-	-	17	48	38	30	-	-	-
Kolvai sisyud Salix caprea L.	sulu qisernili jelatinli	enina	-	-	-	-	-	-	-	8	40	42	10	-	-	-
Keci söyüdü S. australior Anderss.	sulu qisernili jelatinli	urumuna	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Maya otu Humulus lupulus L.	sulu qisernili jelatinli	diam.	30	70	-	-	-	-	-	-	-	-	-	-	-	-
Qaynaq çiçəyi Ranunculus repens L.	sulu qisernili jelatinli	enina	32	68	-	-	-	-	-	-	-	-	-	-	-	-
Xaş-xaş Papaver macrostomum Boiss. et Hust.	sulu qisernili jelatinli	diam.	-	-	6	74	20	-	-	-	-	-	-	-	-	-
		stulu	-	-	10	64	20	-	-	-	-	-	-	-	-	-
		qisernili jelatinli														

		sulu qlisenili jelatinli	uzumuna “	-	-	-	54	46	-	-	-	-	-
Kələm <i>Brasicə napus L.</i>		sulu qlisenili jelatinli	enina “	-	-	62	38	-	-	-	-	-	-
Böyürikən <i>Rubus sp.</i>		sulu qlisenili jelatinli	diam. “	-	30	70	-	-	-	-	-	-	-
Qaytarma <i>Potentilla reptans L.</i>		sulu qlisenili jelatinli	diam. “	-	40	60	-	-	-	-	-	-	-
İrburnu <i>Rosa sp.</i>		sulu qlisenili jelatinli	diam. “	-	-	20	62	18	-	-	-	-	-
Gilanar (albal) <i>Cerasus vulgaris (L.) Mill.</i>		sulu qlisenili jelatinli	diam. “	-	-	-	-	14	26	30	56	14	-
Əkmə yonca <i>Medicago sativa L.</i> em vass		sulu qlisenili jelatinli	diam. “	-	20	50	30	-	-	-	26	52	8
Ağ yonca <i>Trifolium repens L.</i>		sulu qlisenili jelatinli	diam. “	-	22	54	24	-	-	-	-	-	-
Zaqafqaziya xəsası <i>Onobrychis transcaucasica</i> Grossh.		sulu qlisenili jelatinli	diam. “	-	-	68	32	-	-	-	-	-	-
Sılah xəsə <i>O. radiata M. B.</i>		sulu qlisenili jelatinli	diam. “	-	70	30	-	-	-	-	38	62	-
		sulu qlisenili jelatinli	uzumuna “	-	-	-	-	-	-	44	56	-	-
		sulu qlisenili jelatinli	enina “	-	60	40	-	-	-	-	-	-	-
		sulu qlisenili jelatinli	uzumuna “	-	64	36	-	-	-	-	-	-	-
		sulu qlisenili jelatinli	enina “	-	-	-	30	50	20	-	-	-	-
		sulu qlisenili jelatinli	enina “	-	50	50	-	-	-	-	-	-	-
		sulu qlisenili jelatinli	diam. “	-	60	40	-	-	-	-	-	-	-

Azyarpaq qılıncı <i>Lathyrus</i> sp.	sulu qisernili jelatinli	uzununa “	-	-	-	-	90	10	-	-	-	-
	sulu qisernili jelatinli	enina “	-	46	54	-	-	92	8	-	-	-
	sulu qisernili jelatinli	diam. “	-	-	-	-	-	-	-	-	-	-
Aşaran şırıklı <i>Orobus</i> sp.	sulu qisernili jelatinli	diam. “	-	-	-	-	82	18	-	-	-	-
Äğcaqayın <i>Acer campestre</i> L.	sulu qisernili jelatinli	diam. “	-	-	12	84	4	-	-	-	-	-
Qafqaz çökəsi <i>Tilia caucasica</i> Rupr.	sulu qisernili jelatinli	“	-	-	14	82	4	-	-	-	-	-
Dazı <i>Hypericum perforatum</i> L.	sulu qisernili jelatinli	uzununa “	-	34	66	-	-	-	-	-	-	-
	sulu qisernili jelatinli	enina “	-	38	62	-	-	-	-	-	-	-
Günəbaxan <i>Helianthemum ovatum</i> (Viv.) Duh	sulu qisernili jelatinli	diam. “	-	-	-	-	-	-	-	-	-	-
Kısuş <i>Coriandrum sativum</i> L.	sulu qisernili jelatinli	uzunun a “	-	-	-	16	70	14	-	-	-	-
	sulu qisernili jelatinli	enina “	-	-	28	72	-	-	-	-	-	-
Kök <i>Daucus carota</i> L.	sulu qisernili jelatinli	uzununa “	-	-	-	-	-	-	-	-	-	-
	sulu qisernili jelatinli	enina “	-	2	80	18	-	-	-	-	-	-
			-	12	72	16	-	-	-	-	-	-

Dörmən köpəkdihi otu <i>Cynoglossum officinale</i> L.	sulu qliserinli jelatinli	uzununa eninə	12 40	88 60	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -
Xandəkotu <i>Symplytum</i> sp.	sulu qliserinli jelatinli	uzununa eninə	- -	- -	- -	- 90	10 10	50 40	- -	- -	- -	- -	- -	- -	- -
Göyək <i>Echium italicum</i> jacq.	sulu qliserinli jelatinli	uzununa " "	4 8	44 56	32 36	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -
Cenevə direçyi <i>Ajuga genevensis</i> L.	sulu qliserinli jelatinli	uzununa eninə	26 " "	68 30	6 62	- 8	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -
Mərdi noxudu <i>Teucrium</i> sp.	sulu qliserinli jelatinli	diam. " "	- -	- -	- -	12 20	50 64	28 16	- -	- -	- -	- -	- -	- -	- -
Pisiq nansı <i>Nepeta</i> sp.	sulu qliserinli jelatinli	diam. uzununa " "	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -
Birillik poruq <i>Stachys</i> sp.	sulu qliserinli jelatinli	eninə diam. " "	- -	- 14	- 70	- 16	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -
Minaçığık sürvə <i>Salvia verbenaca</i> L.	sulu qliserinli jelatinli	diam. uzununa " "	- -	- 30	- 64	- 6	- -	- -	- -	- -	- -	- -	- -	- -	- -
Ədi qaraot <i>Origanum vulgare</i> L.	sulu qliserinli jelatinli	diam. uzununa " "	- -	- -	- -	10 12	80 80	10 8	- -	- -	- -	- -	- -	- -	- -
Quşqızınlı <i>Solanum melongena</i> L.	sulu qliserinli jelatinli	uzununa eninə " "	- -	- -	- -	- -	- 30	50 48	20 10	- -	- -	- -	- -	- -	- -

	Keqiquləğι	sulu	"	-	4	40	44	12	-	-	-	-	-
	<i>Verbascum pyramidatum</i> M.B.	qiserinli jelatinli	"	-	6	44	48	12	-	-	-	-	-
	Cinquoju	sulu	"	-	-	-	-	-	-	42	58	-	-
	<i>Campandia</i> sp.	qiserinli jelatinli	"	-	-	-	-	-	-	50	50	-	-
	Andız	sulu	"	-	2	40	52	6	-	-	-	-	-
	<i>Inula britannica</i> L.	qiserinli jelatinli	"	-	6	36	50	8	-	-	-	-	-
	Günbəxan	sulu	"	-	-	-	-	-	-	10	38	52	-
	<i>Helianthus cultus</i> Wenzl.	qiserinli jelatinli	"	-	-	-	-	-	-	18	40	42	-
	Davədabam	sulu	diam.	-	-	-	-	16	44	40	-	-	-
	Tussilago farfara	qiserinli jelatinli	"	-	-	-	-	14	48	38	-	-	-
	Qanoqal	sulu	"	-	-	-	-	-	-	40	60	-	-
	<i>Carduus</i> sp.	qiserinli jelatinli	"	-	-	-	-	-	-	50	50	-	-
	Kevimənəsi (yenilik)	sulu	"	-	-	-	-	-	-	6	42	52	-
	<i>Scorzonera eriosperma</i> M.B.	qiserinli jelatinli	"	-	-	-	-	-	-	8	52	40	-

Bitki çələklərindən götürülmüş çiçək tozquqlarının saizləri nish böyüklükleri:

Növün adı	Növ	Ölçüsü	Tozquqların böyüklüyü (mikronda)													
			26,7	23,1	19,8	16,5	13,2	9,6	6,9	4	3	2	1	7		
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17
<i>İt soğanı</i> <i>Gagca chlorantha</i> (M.B.) R.et Sch.	sulu qisərini li jelatinli	-	-	-	-	-	-	-	-	2	40	46	12	-	-	-
	sulu qisərini li jelatinli	-	-	-	-	-	-	-	-	10	30	38	22	-	-	-
<i>Kolvvari söyüd</i> <i>Salix caprea</i> L.	eninə sulu qisərini li jelatinli	-	-	-	-	-	-	-	-	26	32	42	-	-	-	-
	eninə sulu qisərini li jelatinli	-	-	-	-	-	-	-	-	12	40	48	-	-	-	-
<i>Kecə söyüdü</i> <i>S. austriacor Anderss.</i>	sulu qisərini li jelatinli	34	66	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
<i>Maya otu</i> <i>Linnulis lupulus</i> L.	sulu qisərini li jelatinli	-	-	8	72	20	-	-	-	-	-	-	-	-	-	-
	sulu qisərini li jelatinli	-	-	12	62	26	-	-	-	-	-	-	-	-	-	-
<i>Qaynaqçıçayı</i> <i>Ranunculus repens</i> L.	sulu qisərini li jelatinli	-	-	-	18	52	30	-	-	-	-	-	-	-	-	-
	sulu qisərini li jelatinli	-	-	-	28	52	20	-	-	-	-	-	-	-	-	-
<i>Xaş-xas</i> <i>Papaver macrostomum</i> Boiss. et Huet.	sulu qisərini li jelatinli	-	-	-	8	50	40	2	-	-	-	-	-	-	-	-
	sulu qisərini li jelatinli	-	-	-	8	54	38	-	-	-	-	-	-	-	-	-

		sulu qiserinli jelatinli	uzununa “	-	-	-	52	48	-	-	-	-	-
		sulu qiserinli jelatinli	enina “	-	-	-	60	40	-	-	-	-	-
	Böyürtkən Rubus sp.	sulu qiserinli jelatinli	diam. “	-	-	32	68	-	-	-	-	-	-
	Qayarma Potentilla reptans L.	sulu qiserinli jelatinli	“	-	-	44	56	-	-	-	-	-	-
	İlbürmə Rosa sp.	sulu qiserinli jelatinli	“	-	-	12	40	48	-	-	-	-	-
	Gilşənar (abali) Cerasus vulgaris (L.) Mill.	sulu qiserinli jelatinli	diam. “	-	-	14	42	44	-	-	-	-	-
	Əkmə yonca Medicago sativa L.en vass	sulu qiserinli jelatinli	“	-	-	-	10	60	30	-	-	-	-
	Əkmə yonca Trifolium repens L.	sulu qiserinli jelatinli	“	-	-	-	20	60	20	-	-	-	-
	Zaqafqaziya xəsası Onobrychis transcaucasica Grossh.	sulu qiserinli jelatinli	uzununa “	-	-	20	50	30	-	-	-	-	-
	Şüali xəşə O. radiata M. B.	sulu qiserinli jelatinli	enina “	-	-	56	24	-	-	-	-	-	-
		sulu qiserinli jelatinli	uzununa “	-	-	66	34	-	-	-	-	-	-
		sulu qiserinli jelatinli	uzununa “	-	-	72	28	-	-	-	-	-	-
		sulu qiserinli jelatinli	uzununa “	-	-	-	-	-	38	62	-	-	-
		sulu qiserinli jelatinli	uzununa “	-	-	-	62	38	-	-	42	58	-
		sulu qiserinli jelatinli	uzununa “	-	-	58	42	-	-	-	-	-	-
		sulu qiserinli jelatinli	uzununa “	-	-	44	40	16	-	-	-	-	-
		sulu qiserinli jelatinli	enina “	-	-	60	40	-	-	-	-	-	-

		sulu qiserinli jelatinli	uzununa "	-	-	-	-	92	8	-	-
Azyarpaq gülülcə <i>Lathyrus</i> sp.		sulu qiserinli jelatinli	enime "	-	46	54	-	94	6	-	-
		sulu qiserinli jelatinli	"	-	50	52	-	-	-	-	-
Ağaran şıralı <i>Orobus</i> sp.		sulu qiserinli jelatinli	diam. "	-	-	-	-	80	20	-	-
Ağacapym <i>Acer campestre</i> L.		sulu qiserinli jelatinli	diam. "	-	-	14	82	4	-	-	-
Qafqaz çökisi <i>Tilia caucasica</i> Rupr.		sulu qiserinli jelatinli	"	-	-	14	80	6	-	-	-
Dazı <i>Hypericum perforatum</i> L.		sulu qiserinli jelatinli	uzununa "	-	32	68	-	-	-	-	-
		sulu qiserinli jelatinli	"	-	40	60	-	-	-	-	-
Güməbaxan Helianthemum ovatum (Viv.) Dun		sulu qiserinli jelatinli	enime "	56	44	-	-	-	-	-	-
Kışnis <i>Coriandrum sativum</i> L.		sulu qiserinli jelatinli	"	62	38	-	-	-	-	-	-
Yerkələti <i>Daucus carota</i> L.		sulu qiserinli jelatinli	diam. "	-	-	-	-	-	-	20	10
		sulu qiserinli jelatinli	uzununa "	-	-	14	72	14	-	-	-
		sulu qiserinli jelatinli	"	-	-	30	70	-	-	-	-
		sulu qiserinli jelatinli	enime "	-	28	72	-	-	-	-	-
		sulu qiserinli jelatinli	"	22	78	-	-	-	-	-	-
		sulu qiserinli jelatinli	uzununa "	-	-	-	-	24	58	18	-
		sulu qiserinli jelatinli	"	-	-	-	-	36	60	4	-
		sulu qiserinli jelatinli	enime "	-	2	82	16	-	-	-	-
		sulu qiserinli jelatinli	"	14	70	16	-	-	-	-	-

Dərman köpəklili otu <i>Cynoglossum officinale</i> L.	sulu qisernili jelatinli	uzununa eninə	10 30	90 70	-	-	-	-	-	-	-	-
Xəndəkotu <i>Symplyrum</i> sp.	sulu qisernili jelatinli	uzununa eninə	-	-	-	80	20	-	-	-	-	-
Göyök <i>Echiumaffissimum</i> Jacq.	sulu qisernili jelatinli	uzununa eninə	4 10	40 54	36 36	-	-	-	-	-	-	-
Cenevə direyi <i>Ajuga genevensis</i> L.	sulu qisernili jelatinli	uzununa eninə	24 30	62 64	14 6	-	-	-	-	-	-	-
Maryannoxdudu <i>Teucrium</i> sp.	sulu qisernili jelatinli	diam. uzununa eninə	- 24	- 10	- 60	30	-	-	-	-	-	-
Pıstıq nanəsi <i>Nepeta</i> sp.	sulu qisernili jelatinli	diam. uzununa eninə	- - -	- - -	- - -	-	-	-	4	10	14	38
Binilik poruq <i>Stachys</i> sp.	sulu qisernili jelatinli	diam. uzununa eninə	- - -	- - -	- - -	6	32	56	6	-	-	-
Münacık survə <i>Salvia verbascaria</i> L.	sulu qisernili jelatinli	diam. uzununa eninə	- - -	- - -	- - -	12	38	50	-	-	-	-
Adi qaradət <i>Origanum vulgare</i> L.	sulu qisernili jelatinli	diam. uzununa eninə	- - -	- - -	- - -	62	38	-	-	-	-	-
Quşçızıuu <i>Solanum melongena</i> L.	sulu qisernili jelatinli	diam. uzununa eninə	- - -	- - -	- - -	28	52	20	-	-	-	-

Keciogluğlu <i>Verbascum pyramidatum</i> M.B.	sulu qisernili jeatinili	" " "	- - -	4 6 26	44 26 2	- - -	- - -	- - -	- - -
Cıngırrotu <i>Campanula</i> Sp.	sulu qisernili jeatinili	" " "	- - -	- - -	- - -	- - -	42 56	58 44	- -
Andız <i>Ínula britannica</i> L.	sulu qisernili jeatinili	" " "	- - -	12 10 40	48 50	- -	- -	- -	- -
Günabaxan <i>Helianthus cultus</i> Wenzl.	sulu qisernili jeatinili	diam. " "	- - -	- - -	- - -	- - -	8 18	40 42	52 40
Dəvədbəm <i>Tussilago farfara</i> L.	sulu qisernili jeatinili	" " "	- - -	- - -	14 16 46	40 46 38	- - -	- - -	- - -
Qanqal <i>Carduus</i> sp.	sulu qisernili jeatinili	" " "	- - -	- - -	- - -	- - -	40 48	60 52	- -
Keciməməsi (yemlik) <i>Scorzonera enosperma</i> M.B.	sulu qisernili jeatinili	" " "	- - -	- - -	4 44	52	- 8	50 50	40 40

Həyat şəraiti, ümumiyyətlə, növün formasına təsir etdiyi kimi, onun tozcuq zərrəciklərinin böyüklüyünə də təsir edib dəyişdirə bilər. Bəzi tədqiqatçılar dialektik materializmin müddəalarına zidd olaraq tozcuq hüceyrələrinin ölçüsünü dəyişməz qəbul edib, tozcuqların ölçüsünü təyin etmək üçün 2-3 tozcuq zərrəciyini ölçməklə kifayətlənirlər. Bizim fikrimizə görə, hər hansı bitki növü çiçəyinin tozcuqlarının ölçüsünü müəyyənləşdirmək üçün eyni növün müxtəlis ekoloji şəraitdə becərilmiş bir neçə bitkisindən 100 ədəddən az olmayaraq toz hüceyrələrini götürüb ölçmək lazımdır.

Tədqiqat nəticəsində tamamilə aşkar edilmişdir ki, 4-cü və 5-ci cədvəllərdə göstərilmiş bitki növlərinin çiçəklərindəki tozcuq hüceyrələri, arıların yuvalarından götürülmüş tozcuq hüceyrələrinə uyğundur.

Formalarına görə kürəşəkilli olmayan tozcuq hüceyrələrini müqayisə etmək üçün onların 100 ədədinin uzunluğunu və eni-ni mikrometrələr ölçüb, müqayisə edərək, alınan nəticəni ümumi-ləşdirib 6 və 7-ci cədvəllərdə verdik.

6-ci və 7-ci cədvəllərdən göründüyü kimi, bəzi tozcuq hüceyrələri nəinki ölçüsü və forması etibarilə, hətta uzunluğunun eninə olan nisbətinə görə də tamamilə bir-birinə yaxındırlar. Bütün bu yuxarıda dediklərimiz, xüsusən 4-cü cədvəldə verilmiş rəqəmlərin 5-ci cədvəldə verilmiş rəqəmlərə münasib olması, 5-ci cədvəldə göstərilmiş bitkiləri Azərbaycanda arıların istifadəsi üçün yararlı tozcuq verən bitkilər adlandırmağa haqq verir.

Bitkinin adı	Preparatın növü	Ari səməndan götürülmüş sarvari olmayan toz zarreçildərinin uzunluğunun enine nisəti										Zərreçildərinin miqdarı					
		1,0	1,1	1,2	1,3	1,4	1,5	1,6	1,7	1,8	1,9	2,0	2,1	2,2	2,3	2,4	2,5
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18
<i>Gagea chlorantha</i> (M.B.) Retsch.		sulu qışserili jelatinli	-	-	32	46	18	4	-	-	-	-	-	-	-	-	-
<i>Kölvəri soyası</i> <i>Salix caprea</i> L.		sulu qışserili jelatinli	-	-	42	18	-	-	-	40	-	-	-	-	-	-	-
<i>Zaqafqaziya xəşəsi</i> <i>Onobrychis transcaucasica</i> Grossh.		sulu qışserili jelatinli	-	-	50	14	-	-	-	36	-	-	-	-	-	-	-
<i>Şüali xasa</i> <i>O. radata</i> M. B.		sulu qışserili jelatinli	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
<i>Ağaran şirəli</i> <i>Orobus</i> sp.		sulu qışserili jelatinli	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
<i>Dazı</i> <i>Hypericum perforatum</i> L.		sulu qışserili jelatinli	-	-	-	-	-	2	-	40	32	-	26	-	-	-	-
<i>Yerkükü</i> <i>Daucus carota</i> L.		sulu qışserili jelatinli	-	-	-	-	-	6	-	44	30	-	20	-	-	-	-
<i>Dərman köpəkçiliyi</i> <i>Cynoglossum officinale</i> L.		sulu qışserili jelatinli	-	-	6	80	8	6	-	-	-	-	-	-	-	-	-
<i>Göyək</i> <i>Echium italicum</i> jacq.		sulu qışserili jelatinli	-	-	-	-	-	-	-	16	38	-	30	16	-	-	-
<i>Pışık nanəsi</i> <i>Nepeta</i> sp.		sulu qışserili jelatinli	4	50	40	-	-	2	-	-	-	-	-	-	-	-	-
		10	60	30	-	-	-	-	-	-	-	-	-	-	-	-	-

Bitkinin adı	Preparatın növü	Bitki çiçeyindən götürülmüş toz zərracıklarının əzəmətliliğinin əminanlaşdırıcılığı															
		1,0	1,1	1,2	1,3	1,4	1,5	1,6	1,7	1,8	1,9	2,0	2,1	2,2	2,3	2,4	2,5
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18
İt soğanı	sulu	-	30	40	26	4	-	-	-	-	-	-	-	-	-	-	-
Gagea chorantha (M.B.) R. et Sch.	qisərinli jelatinli	-	32	40	30	8	-	-	-	-	-	-	-	-	-	-	-
Kolvari soyiidi Salix caprea L.	sulu	-	40	20	-	-	10	30	-	-	-	-	-	-	-	-	-
Zadafaziya xəsası	sulu	-	48	22	-	-	20	10	-	-	-	-	-	-	-	-	-
Onobrychis transcaucasica Grossb.	sulu	-	-	-	-	-	-	-	-	-	-	50	-	30	-	-	20
Sıralı xasa O. radiata M. B.	sulu	-	-	-	-	4	-	38	32	-	26	-	-	-	-	-	-
Ağran şıraklı Orobus sp.	sulu	-	8	22	10	-	-	42	38	-	14	-	-	-	-	-	-
Dazı Hypericum perforatum L.	sulu	-	10	80	10	-	-	-	-	-	-	-	-	-	-	-	-
Yerkükü Daucus carota L.	sulu	-	2	80	10	8	-	-	-	-	-	-	-	-	-	-	-
Dərmən köpəkdişti Cynoglossum officinale L.	sulu	-	8	78	14	-	-	-	-	-	-	-	-	-	-	-	-
Göyək Ecium alatumnum jacq.	sulu	-	-	-	-	-	-	12	36	-	32	20	-	-	-	-	-
Psiyik nanəsi Nepeta sp.	sulu	-	4	60	40	-	4	-	-	-	-	16	40	-	28	16	-
	qisərinli jelatinli	12	58	30	-	-	32	52	16	-	-	-	-	-	-	-	-

Arıların istifadəsi üçün bitkilərin yararlı tozcuqvermə dərəcələri

Hər hansı bitki növünün arılar üçün əlverişli çiçək tozu vermə dərəcəsi onun çiçəyinin tozcuq hüceyrələrinin arılar tərəfindən yeyilmə dərəcəsi ilə müəyyənləşir. Çiçək tozu hüceyrələrinin arılar tərəfindən yeyilmə dərəcəsi isə bəzi şərtlərdən asılıdır. Bu şərtlər də bitkilərin həyat şəraitindən, tozcuq hüceyrələrinin böyüklüyündən, tozcuqların morfoloji xüsusiyyətlərindən, onların kimyəvi tərkibindən və sairədən ibarətdir. Çiçək tozcuqları böyük olduqca onların ekzin təbəqəsi qalın, üzərindəki çıxıntıları iri olur. Elə bunlara görə də bu tozcuqlardan arılar həvəslə istifadə etmirlər.

Tozcuqların ekzin təbəqəsinin üzərindəki yapışqanlı qat zəif olduqda, tozcuqlar bir-birinə çətin yapışır, arıların dal ayaqlarındaki tozyığma səbətciklərinə çətin toplanır və möhkəm olmayan kündəciklər əmələ gətirirlər. Nəticədə, arılar pətəklərə belə tozcuqları çox az gətirə bilirlər. A. Planta(bax: V.N. Andreyev, 1926) iki bitkinin tozcuqlarının kimyəvi analizini edərək faizlə aşağıdakı rəqəmləri almışdır:

	Fındıq	Şam
Su.....	4,98	7,66
Azotlu maddələr.....	30,25	16,60
Yağ turşuları.....	4,20	10,63
Mumabənzər maddələr.....	3,67	3,6
Açı maddələr.....	8,41	7,93
Rəngləyici maddələr.....	2,06	----
Saxaroza.....	14,70	11,24
Nişasta.....	5,26	7,06
Kutikula.....	3,02	21,97
Güllər.....	3,81	3,30

Tozcuqların kimyəvi analizinin nəticəsi göstərir ki, müxtəlif bitki növlərinin tozcuqlarının kimyəvi tərkibi də çox müxtəlif olur. Şübhəsiz, bu da arıların yemlənməsində müəyyən rol oynamalıdır. Güman etmək olar ki, arılar tozcuqların kimyəvi tərkibindən asılı olaraq zülal qidası üçün bitkiləri seçirlər. Beləliklə, arılar bir bitki növünün tozcuqlarını digər bitki növünün tozcuqlarına nisbətən daha böyük həvəslə yeyirlər.

Beləliklə, bizim yuxarıda tozcuqlarından arılar istifadə edir deyə göstərdiyimiz bitkilərin toz hüceyrələrinin hamısı arılar üçün eyni dərəcədə yararlı ola bilməz. Ona görə də ayrı-ayrı bitkilərin toz hüceyrələrinin nə dərəcədə arıların istifadəsinə yararlı olmasını müəyyən etmək üçün, arıların yuvasındaki tozcuqların növ tərkibini faizlə müəyyən etmiş və aşağıdakı rəqəmləri almışıq:

Merendera - danaqran 30%	Brassica - kələm 30%
Puschkinia - scilloides zümrüdvari puşkiniya 20%	Spirae crenata - dişli topulca 23%
Gagea - qazsoğanı 21%	Pyrus - armud 25%
Salix caprea - kolşəkilli söyüd 67%	Rubus - böyürtkən 24%
S. ausiralior - palıdsöyüdü 50%	Rosa - itburnu 50%
Ranunculus - qaymaqcıçayı 44%	Prunus - gavalı 26%
Adonis vernalis - xoruzgülü 22%	Cerasus - albalı 24%
Delphinium - mahmızçıçayı 19%	Gledischia triacanthos - qlediqiya 40%
Nigella segetalis - şum qara çörəkotu 17%	Medicago Sativa - əkmə yonca 5%
Papaver - lalə 47%	Trifolium - üçyarpaq 7%
Fumaria - şahṭəpə 25%	Ajuga genevensis - Cenevrə dirçəyi 25%
Barbarea - vezərək 26%	Teucrium - məryəmnoxudu 26%
Onobruchis cyri - Suriya xaşası 30%	Nepeta - pişik nanəsi 10%
O. radiato - şüali xaşə 15%	Brunella - boğazotu 27%
Lathyrus - gülülcə 25%	Betonica - nəmgül mərcanotu 3 %
Orobus ş - irəli 29%	Stachys - poruq 4%
Acer - ağaçqayın 3%	Salvia - sürvə 6%
Tilia cordata - ürəkşəkilli cökə 45%	Origanum - qara ot 8%
T. caucasica - Qafqaz cökəsi 65%	Verbosum pyramidatum piramidal - keçiqulağı 15%
Malva - əməköməci 7%	İnula - andız 20%
Pinica granatum - nar 55%	Helianthus cultus - günəbaxan 13%
Cynoglossum officinale - dərman köpəkdiliotu 79%	Artemisia absinthium - acı yovşan 65%
Syumphytum - xəndəkotu 21%	Centaurea - xoşaver 8%
	Taraxacum - zəncirotu 20%

Bu rəqəmlər yalnız bir preparatda sayılmış tozcuqların sayına görə yox, müxtəlif botaniki-coğrafi rayonlarda yetişən bitki çiçəklərindən götürülmüş müxtəlif tozcuq preparatlarından alınaraq verilmişdir.

Arıların yuvasından götürülmüş tozcuqların hansı dərəcədə eyni növə aid olması ilə, o növün tozcuq hüceyrələrinin arılar və onların sürfələri tərəfindən nə dərəcədə həvəslə yeyilməsi müəyyən edilir. Arı yuvalarında hər hansı bitki növünün toz zərrəciklərinin miqdarı yuvada olan bütün tozcuqların 10 fai-zindən az olarsa, V.N. Andreyev(1926) bunları təsadüfi tozcuqlar adlandırır. Professor Andreyevin nöqtəyi-nəzərinə əsasən göstərilən çiçək tozu verən bitkilər sırasından bəzilərini çıxarmalı oluruq. Sıradan çıxarılan bu bitkilər arıların yuvalarında 10%-dən əskik çiçək tozcuqları tapılan bitki növləridir. Məsə-lən, göyək 10%, ağcaqayın 2,8%, yonca 5,5%, keçiqulağı 5%, üçyarpaq(trifolium) 7%, əməköməci 7,0%, qara ot 8,0%, sürvə 8 faiz və başqaları.Qalanlarını isə Azərbaycanın həqiqi çiçək tozu verən bitkiləri hesab etmək olar.

Arıların yuvalarındaki tozcuqları təyin edərkən bəzən ən yaxşı, arı üçün yararlı çiçək tozu verən bitkilərin toz hüceyrələrinə az rast gəlinir. Bu halı bitkilərin arıların ucuş diametrindən çox uzaqda olması ilə izah etmək lazımdır.

Ədəbiyyatda bəlli olan çiçək tozu verən bitkilər

Ədəbiyyat məlumatına görə, arıların istifadə edə biləcəyi çiçək tozunu verən bitkilər miqdarca xeyli çoxdur. Onlardan bir çoxları Azərbaycanda geniş yayılmışdır.

Azərbaycanda çox yayılmış çiçək tozu verən bitkilərdən bütün iynəyarpaqlıları, taxılların bir çox növlərini və aşağıdakı fəsilələrin növlərini göstərmək olar:

Juncus - ciğ	Rosa - itburnu
Carex - cil	Prunus - gavalı
Merendera - danaqıran	Ceresus - albalı
Salix - söyünd	Amygdalus - badam
Populus - qovaq	Persica vulgaris - adı şaftalı
Castanea sativa - adı şabalıd	Crataegies - yemişan
Quercus - palid	Malus - alma
Fagus - fisdıq	Zinum - zəyərək
Alnus - qızılıağac	Megicago - yonca
Betula - qayın ağacı	Trifolium - üçyarpaq
İlmus - qarağac	Melilotus - xəşənbül
Aesculus - at şabalıdı	Acer - ağaçqayın
Corylus - findıq	Tilia - cökə
Rumex - əvəlik	Malva - əməköməci
Ranunculus - qaymaqcıçayı	Gossypium - pambıq
Adonis - xoruzgülü	Hypericum - dazı
Nigella - qara çörəkotu	Primula - novruzçıçayı
Caltha - sunərgizi	Spiraea - topulca
Aquilegia - akvilagiyə	Echium vulgare - adı göyək
Clematis vitalba - üzümüyarpaq ağıəsmə	Phacelia - faseliya
Anenone - əsmə	Stachys - poruq
Papaver - lalə	Salvia - sürvə
Barbarea - vəzərək	Hyssopus - cödükotu
Brassica - kələm	Nicotina - tütün
Raphanus - turpca	Cucurbita - qabaq
Erysimum - isitmə otu	Cucumis - qovun
Spirae crenata - dişli topulca	Achilla - böymadərən
Pyrus - armud	Helianthus cultus - günəbaxan
Rubus - böyürtkən	Artemisia absinthium - acı yovşan
Fragaria - çiyələk	Cvisium - qanqlal
Potentilla - qaytarma	Taraxacum - zəncirotu
Filipendula - quşqonmaz	

və başqaları.

Yuxarıda göstərilən və bizim müəyyən etdiyimiz arılar tərəfindən yeyilən çiçək tozu verən bitkiləri bir-birilə müqayisə etdikdə aydın olur ki, Azərbaycanda yayılmış çiçək tozu verən

və ədəbiyyatda göstərilən bitkilərin hamısından arılar istifadə etmir. Arılar bu bitkilərin yalnız müəyyən hissəsinin çiçək tozundan istifadə edirlər. Bəlli olan çiçək tozu verən bitkilərin hamısı respublikamızın arıcılığı üçün xarakter deyildir, çünkü arıların yuvalarından götürülmüş çiçək tozcuqlarının dəfələrlə analiz edilməsində bu növlərin tozcuqlarından yuvada tapılmamışdır. Bu cür bitkilərə taxilların hamısı, ciğlar, cillər, iynəyarpaqlılar, bağayarpaqlar, qovaqlar, yasəmən, qayınağacı, at şabalıdı, böymadərən, keçiqliağası, iydə, kəndəlaş, yonca, üçyarpaq, pambıq, qanqal və başqalarını göstərmək olar.

Bir çox bitki növləri də vardır ki, onların çiçəklərinin tozcuqlarından arılar hər il müntəzəm istifadə etmirlər. Bundan istifadə olunma dərəcəsi çiçəkləmənin vaxtından və çiçəklərin az və ya çoxluğundan asılıdır.

Azərbaycanın arılar tərəfindən istifadə edilə bilən çiçək tozu verən bitkilərini 4 əsas qrupa bölmək olar:

1. *Yalnız arıların istifadə etməsi üçün yararlı çiçək tozu verən bitkilər.*

Arılar bunlardan yalnız çiçək tozu yiğirlər. Bu qrupa aşağıdakı bitkilər daxildir:

Papaver - lalə	Adonis - xoruzgülü
Hypericum - dazı	Merendera - danaqıran
Nigella - qaraçörəkotu	Puschkinia - puşkiniya
Spiraea - dişli topulca	Gagea - qazsoğanı
Clematis vitalba - üzümyarpaq ağəsmə	Rosa - itburnu
Ranunculus - qaymaqçıçayı	Aquilegia - akviligiya
və başqaları.	

2. *Nektara nisbətən daha çox çiçək tozu verən bitkilər.* Bu kimi bitkilərdən arılar əsas etibarilə çiçək tozu və az miqdarda nektar toplayırlar. Bu qrupa aşağıdakı bitkilər daxil olur:

Salix - söyünd
Malva - əməkönəci

Taraxacum - zəncirotu
Valeriana - pişikotu

3. *Çiçək tozuna nisbətən daha çox nektar verən bitkilər.* Belə bitkilərdən bal arıları əsas etibarilə nektar və az miqdarda çiçək tozu toplayırlar. Bu qrupa aşağıdakı bitkilər aid edilmişdir:

Barbarea - vəzərək	Cucumis - qovun
Brassica - kələm	Cucurbita - qabaq
Helianthus cultus - günəbaxan	Castanea sativa - adı şabalıd
Echium vulgare - adı göyək	Rubus - böyürtkən
Stachys - poruq	Sympytum - xəndəkotu
Cirsium - qanqal	Oriaganum vulgare - adı qara ot
Gossypium - pambıq	

və bir çox başqaları.

4. *Eyni dərəcədə çiçək tozu və bal verən bitkilər.* Bu kimi bitkilərdən arılar həm nektarı, həm də çiçək tozunu eyni dərəcədə yiğirlər. Bunlara aşağıdakı bitkilər aid edilmişdir:

Tilia - cökə	Persica vulgaris - adı şaftalı
Prunus - gavalı	Cerasus - albalı
Malus - alma	Cynoglossum officinale - dərman köpəkdiliotu
Pyrus - armud	Ajuga genevensis - Cenevrə dirçəyi
Onobruchis - transcaucasica	
Zaqafqaziya - xəşası	
Amugdalus - badam	

və bir çox başqaları.

Qeyd etmək lazımdır ki, arıçılıq təsərrüfatı üçün 3-cü və 4-cü qrupa aid olan bitkilər daha əlverişlidir. Çünkü bu iki qrupa aid olan bitkilərdən bal arıları həm nektar və həm də çiçək tozunu lazımı qədər yığa bilirlər.

Arıların istifadəsi üçün yararlı yeni çiçək tozu verən bitkilər

Arıların pətəkdəki yuvalarında olan çiçək tozcuqlarını bir neçə il müddətində tədqiq etdikdən sonra müəyyən edə bildik ki, yuxarıda göstərdiyimiz çiçək tozu verən bitkilər Sovet İttifaqının bir çox rayonlarında bitir, həm də bu bitkilərin adları ədəbiyyatda çox çəkr. Lakin tədqiqat zamanı arı yuvalarında biz ədəbiyyatda məlum olmayan bitki çiçəklərinin tozcuqlarına da rast gəldik. Ona görə də biz bu bitkiləri, arı yemi üçün yararlı yeni çiçək tozu verən bitkilər adlandırırıq.

Azərbaycanda yeni çiçək tozu verən bitkilər - müəyyən növlərin yeni şəraitə düşmək nəticəsində tozcuqlarını dəyişdirməklə arıların istifadəsi üçün yararlı olmuş bitkilərdir. Bu bitki növləri Azərbaycan şəraitində yeni toz verən bitkilər sırasına daxil olmuşdur. Bunlara endemik bitkilərdən aşağıdakılari qeyd edə bilərik: lalə, Qafqaz böyürtkəni, zinqirovotu (zəncirçiçəyi), xaçgülü, qaxotu (qoyunqıran), cökə, keçiqulağı və başqaları.

Azərbaycan şəraitində bu yeni çiçək tozu verən bitkilərin meydana çıxmasına, şübhə yoxdur ki, başqa amillərin də təsiri olmuşdur. Bu işdə arıların da rolü böyükdür.

Hamiya bəllidir ki, Qabaqtəpə arı populyasiyası başqa arı cinslərinə nisbətən daha çevik, çalışqan və yaşamağa artıq qabil olur. Bu xüsusiyyətlərinə görə də Qabaqtəpə arısı, başqa arılara nisbətən, daha çox bitki növlərindən çiçək tozu yığa bilir.

Azərbaycan zəngin floraya malik olduğuna görə, respublikada arıların yeməsi üçün bir çox yararlı çiçək tozu verən bitkilərin yeni növlərini müəyyən etmək mümkün olmuşdur.

Azərbaycanda yetişən bitkilərdən çiçək tozcuqları arılar

üçün yem olan yeni çiçək tozu verən bitkilər sırasına aşağıdakı bitkilər daxil edilmişdir:

Dəfnə albalısı	Quşüzümü
Sığirdili	Qızartı otu
İtsoğanı	Bal ağacı
Zərifcə	Xaçgülü
Keçiqulağı	Puşkiniya
Xaşa	Söyüd


Azərbaycanın əsas çiçək tozu verən bitkilərindən arıların tozcuq yiğmaları haqqında

Azərbaycan bitkilərinin çiçək tozu verməsini müəyyən etmək üçün əsas şərtlərdən biri də, çiçək tozu verən bitkilərdən tozcuqyiğma dinamikasını bilməkdir.

Arıların çiçək tozu yiğması vaxtının, xüsusən arıların bu işdə daha həvəslə işləməsi vaxtının arıclar üçün çox böyük əhəmiyyəti vardır. Belə ki, arıcı, arıların hansı bitkidən daha çox və daha artıq həvəslə çiçək tozu yiğmasını bilməklə, öz arı pətəklərini yerləşdirmək üçün elə bir yer seçir ki, arılar bu yerdə çiçək tozundan korluq çəkməsinlər. Respublikanın coğrafiyalım şəraitindən asılı olaraq çiçək tozu verən müəyyən bir bitki ayrı-ayrı rayonlarda müxtəlif vaxtlarda çiçəkləyir. Məsələn, arıların dağ rayonlarında çoxlu çiçək tozu yiğması ilə aran rayonlarında çiçək tozu yiğması vaxtı bir-birindən fərqlənir.

Azərbaycanın çiçək tozu verən mühüm bitkilərindən arıların çiçək tozu yiğma dinamikası 3-cü şəkildə verilmişdir:

3-cü şəkildəki əyrilərdən görünür ki, bal arıları aran yerlərinin bitkilərindən götürdükləri çiçək tozunu daha çox bu bitkilərə aid birinci dərəcəli çiçək tozu verən bitkilərdən yiğirlər.



Şəkil 2.


Arılar çiçək tozunun 50%-dən çoxunu çəyirdəkli bitkilərdən (alça, göyəm, gilas, albalı, ərik, şaftalı və başqaları), söyüddən, qara soğandan, şahərədən, xaş-xaşdan, lalədən, cökədən, bulaqotundan, qaytarmadan və başqalarından yiğirlər.

Bu göstərilən növlərdən başqa, aran yerlərdə elə bitkilər də vardır ki, arılar yiğdiqları bütün çiçək tozunun 40%-ə qədərini bu bitkilərdən yiğirlər. Bu bitkilərə şalgam, vəzərək, üskükotu, öldürgən, lələk, qanqalın bir çox növləri və başqaları aiddir.

Aran rayonlarının çiçək tozu verən bitkiləri martın əvvəllindən iyulun əvvəlinədək bərabər surətdə lazımı qədər çiçək tozu verə bilirlər. Odur ki, bu müddətdə respublikanın aran rayonlarında saxlanan arılar çiçək tozu yemindən korluq çəkmirlər. Aran rayonlarının arıları iyul ayında çiçək tozunu nisbətən az toplayırlar. Bu hal onunla izah olunur ki, iyul ayında arıların çox böyük əksəriyyəti əsasən nektar yiğmaqla məşğuldur.

Dağ rayonlarının çiçək tozu verən bitkilərindən bal arılarının tozcuqlar yiğması bütün yay fəslində bərabər olmur. Dağ rayonlarında arıların əsas işi aprel, iyul, avqust aylarında keçir.

Aprel ayında dağda olan bal arıları əsas etibarilə çiçəklərdən nektar toplayırlar, lakin yuvalarından ehtiyat çiçək tozu qurtarmış ailələrdə bu zaman da çiçək tozu yiğan arılar az olmur. Bu dövrdə arılar almanın, armudun, gavalının çiçəklərindən, bir çox çəmən bitkilərindən çiçək tozu toplayırlar. May ayının 10-dan iyun ayının əvvəlinə qədər pətəklərə arılar tərəfindən çiçək tozu gətirilməsi dayandırılır. Güman etmək olar ki, arılar bu dövrdə yazda topladıqları çiçək tozundan istifadə edirlər.



Şəkil 3.

Arıların ən çox məhsul topladıqları dövr olan iyun ayının ortalarında arıların müəyyən hissəsi yenidən çiçək tozu yiğmağa başlayır. Bu dövrdə arılar çiçək tozunu o qədər çox toplayırlar ki, hətta bəzi pətəklərdəki yeyilməmiş çiçək tozu sonrakı yaza qədər artıq qala bilir. Avqust ayının axırında bir səra birinci dərəcəli nektar verən bitkilər öz vegetasiya dövrünü qurtarırlar, çəmənlərin otları tamamilə calınmış, pətəklərin ətrafında nektar ehtiyatı da xeyli azalmış olur. Bu dövrdə arıların bir hissəsi yenidən çiçək tozu toplamağa başlayır. Beləlik-lə, dağda olan arılar aprelin əvvəlindən başlayaraq (və arada çox fasilə verməklə) avqusta qədər çiçək tozu da yiğirlər. Onlar çiçək tozunu ən çox iyun ayında toplayırlar.

Dağ rayonlarında iyul, avqust ayları dövründə arılar üçün əsas çiçək tozu verən bitkilər: cinciqirotu, xaşxaş, xaşa, dazı, qaymaqcıçayı, göyək, qanqal, Cenevrə dirçəyi, quşqonmaz, keçiqulağı, andız, ciyələk və başqalarıdır.

IV FƏSİL

AZƏRBAYCANIN BİRİNCİ DƏRƏCƏLİ BAL VERƏN VƏ ÇİÇƏK TOZU VERƏN BİTKİLƏRİNİN TƏSVİRİ

Şabalıd (*Castanea sativa*)

Bu bitki Azərbaycanda yalnız Böyük Qafqazın cənub ətəkləri meşələrində yayılmışdır.

Şabalıd meyvə verməsinə, vitamini olmasına, bal vermə qabiliyyətinə, aşı maddələri və qiymətli ağaç materialı verməsinə görə təsərrüfatca qiymətlidir.

Azərbaycanda şabalıd iyun ayının ilk günlərindən çiçəkləməyə başlayır. Onun çiçəkləməsi müdдəti cəmi 10 - 14 gün davam edir. Şabalıd, Lavrova görə (bax, M.M. Qluxov, 1950) bal verən və arıların yemi olan çiçək tozu verən bitki kimi qiymətlidir. Lavrov şabalıd balının aşağı keyfiyyətdə olmasını qeyd edir. Şabalıdin dişi çiçəkləri bal verən sayılır.

Bizim təqdimatımıza görə, şabalıd Azərbaycan şəraitində qiymətli bal verən bitkilərdəndir. Doğrudur, Azərbaycanın əhalisi də şabalıd balını nisbətən aşağı keyfiyyətli bal hesab edir. Əssas nektarı şabalıdin sırgaya toplanmış erkək çiçəkləri ifraz edir. Orta hesabla bir sırga bir gündə 0,07 mq nektar verir. Bu nektarda 22 % şəkər olur. Bir hektar sahədə olan şabalıd bitkiləri orta hesabla 54,50 kq nektar məhsulu verə bilər.



Şəkil 4. Şabalıd
(*Castanea sativa*)

Bunda da şəkərin mütləq miqdarı 11 kq-dır. Bir hektar sahədən təxminən 27,24 kq bal götürmək olar. Bu hesaba görə, bir hektar sahədə 0,4 arı ailəsi saxlamaq mümkündür.

Vəzərək, sarı çiçək (*Barbarea vulgaris*)



Şəkil 5. Vəzərək, sarı çiçək
(*Barbarea vulgaris*)

Kilərində daha çox rast gəlinir. Ədəbiyyat məlumatına görə, vəzərək yaxşı bal və çiçək tozu verən bitkidir.

V.Z. Rudneva (1949) görə, bir vəzərək çiçəyi 0,01 mq nektar ifraz edir. M.M.Qluxov (1950) bir hektar sahənin nektar məhsuldarlığı 35-40 kq miqdardında təyin edir.

Bizim tədqiqatın nəticələri göstərmüşdir ki, bir çiçəyin orta hesabla bir gündə ifraz etdiyi nektarın miqdarı 0,61 mq-dır.

Vəzərək (sarı çiçək) ikiillik tarla alaq otu olub, Azərbaycanda taxıl bitkiləri əkilən sahələrdə çox yayılmışdır.

Bu bitki vitaminlı olmaqla bərabər, bal verən bitki kimi də qiymətlidir. Bundan bəzən rəngləyici maddə də almaq olar.

Vəzərək Azərbaycan şəraitində may ayının birinci günlərində çiçəkləməyə başlayır. Çiçəkləməsi 30 günə qədər davam edir. Hər bir çiçəyi yalnız bir gün nektar ifraz edir. Nektarsız çiçəklərinin miqdarı ümumi çiçəklərin 12-dən 30% qədərini təşkil edir. Nektarsız çiçəklərinə aran rayonlarının tarlalarında bitən bitkilərində daha çox rast gəlinir. Ədəbiyyat məlumatına görə, vəzərək yaxşı bal və çiçək tozu verən bitkidir.

Nektarda 36% şəkər vardır, bunun isə 35,2% - i qlükoza və fruktozadan, yalnız 0,72% - i saxarozadan ibarətdir. Bir hektardan alınan nektarin miqdarı 149,4 kq olmaqla 52,78 kq şəkər verə bilir. Əgər bu miqdar bal hesabılə götürülərsə, təxmini nən 90 kq edir ki, bunun hesabına da bir hektarda 1,1 arı ailəsi saxlamaq mümkündür.

Kələm (*Brassica oleracea*)

Kələm ikiillik bitkidir. Respublikanın bütün rayonlarında becərilir. Kələmin yabanı növü Azərbaycanda payızlıq taxılların alağıdır.

Ədəbiyyatda kələm yeyilən, vitaminlı, yağlı bitki və bal verən bitki kimi məlumdur. Kələmin respublikada yayılmış mədəni növləri, habelə yabanı növü olan yağ çiçəyi (raps) may ayının ortalarında çiçəkləyir. Ciçəkləmə müddəti 25-30, hər bir çiçəyin ömrü isə bir gün davam edir. Mədəni kələmə nisbətən yağ çiçəyinin (rapsin) nektar məhsuldarlığı daha ətraflı öyrənilmişdir. Yağ çiçəyinin erkən çiçəklənməsi arı ailəsinin erkən inkişaf etməsinə və arıların fəaliyyətinin artmasına səbəb ola bilər. M.M.Qluxov (1950) bu bitkinin arılar üçün erkən yazda nektar verən bitkilər az olan



Şəkil 6. Kələm
(Brassica oleracea)

yerlərdə becərilməsini məsləhət görür. Ədəbiyyat məlumatına görə, yağıçıçayının bir hektar sahəsində 50 kq nektar məhsulu olur.

Yağıçıçayının çiçəklənməsinin bir mövsümündə bir normal arı ailəsi 8 kq bal toplaya bilir. Bizim tədqiqatlarımıza görə, kələmi bir çiçəyinin gündəlik nektar məhsulu 0,42 kq, yağıçıçayinki isə 0,22 mq miqdardında olur. Kələmin nektarında şəkər 68,6%, yağıçıçayının nektarında isə 54% olur. Kələmin nektarındaki əsas şəkər qlükozadan və fruktozadan ibarət olub, 62,7 faizi təşkil edir.

Hər iki növün bir hektardan nektar məhsuldarlığı 107 ilə 110 kq arasında dəyişir. Bu miqdardan nektar bal məhsuluna çevrildikdə, bir hektardan 77 kq bal götürülə bilər ki, bunun hesabına da bir arı ailəsini saxlamaq mümkündür.

Leyləkotu (*Philadelphus caucasicus*)



Şəkil 7. Leyləkotu
(*Philadelphus caucasicus*)

Təbii halda az miqdarda Quba meşəliklərində kol halında bitib yayılmışdır. Bəzək bitkisi olduğundan, respublikanın bir çox bağlarında (parklarında) əkilir. Leyləkotu iyun ayının ilk günlərində çiçəkləməyə başlayır. Çiçəkləməsi 15-16 gün, hər bir çiçəyin ömrü isə 3-4 gün davam edir.

Ciçəklərində olan ətrinə əsaslanaraq A.A.Qrosshem (1946) bunda efir yağlarının olmasını güman edir. Nəzərdən keçirdiyi-

miz ədəbiyyatda bu bitkinin bal verən bitkilərdən olması haqqında heç bir məlumat yoxdur. Lakin biz tədqiqat nəticəsində aşkar etmişik ki, leyłekotu Azərbaycan şəraitində bal verən bitkidir. Bunu da qeyd etmək lazımdır ki, pətəyin yaxın ətrafında başqa yaxşı bal verən bitki olursa, arılar leyłekotuna az qonurlar. Leyłekotunun bir çiçəyinin orta hesabla ifraz etdiyi gündəlik nektarın miqdarı 1,22 mq olmaqla, tərkibində 58 faiz şəkər vardır. Bir hektardan götürülen nektar məhsulu 96,76 kq-dır. Bu miqdardan bala çevriləndə 58 kq edir ki, bunun hesabına da 0,8 arı ailəsi saxlamaq olar.

Armud (*Pyrus caucasica*)

Armud ağacının mədəni sortlarından başqa, respublika-nın bütün məşələrində çox müxtəlif yabanı (cır) formaları vardır. Bu formaların ətraflı öyrənilməsi uzun müddət tələb edir. Armudun həm meyvə və həm də balvermə cəhətdən təsərrüfat üçün əhəmiyyəti vardır. Armud, bal verməsinə görə, başqa tumlu meyvə bitkilərin-dən bir az geri qalır.

Azərbaycanın dağlarında armud aprelin ikinci yarısından çiçəkləməyə başlayır. Çiçəkləmə müddətinin 10-14 gün, hər çiçəyin ömrünün isə 4-5 gün olmasına baxmayaraq, yalnız bir və ya iki



Şəkil 8. Armud
(*Pyrus caucasica*)

gün nektar ifraz olunur. Nektar verməyən çiçəkləri 9-20 faizə qədər olur.

Armudun bal verən bitki olması haqqında ədəbiyyatda V.Z. Rudnevin (1940), V.D. Layokun (1941), M.M. Qluxovun (1950) məlumatları vardır. Bunların içərisində nisbətən ətraflı, lakin həqiqətə uyğun olmayan məlumat V.Z. Rudnevindir. V.Z. Rudnevə görə, armud bitkisinin bir çiçəyində 0,018 mq nektar ifraz olunur.

Bu isə bir hektardan 375 kq edir. Buradan aydın olur ki, V.Z. Rudnev armud bitkisində olan çiçəklərin sayı haqqında əslinə uyğun olmayan şisirdilmiş rəqəm vermişdir. Belə ki, hər çiçək 0,018 mq nektar ifraz etdiyi halda 375 kq bal alınması üçün bir armud ağacı çiçəkləmə dövründə 200 milyon dənədən artıq çiçək açmalıdır. Bu qədər çiçəyi isə bir armud bitkisi fasiləsiz olaraq hər il çiçəkləməklə 360000 il müddətində aça bilər.

Bizim tədqiqatımıza görə, armud bitkisinin bir çiçəyi orta hesabla bir gündə 1,46 mq nektar ifraz edir. Bu nektarda şəkərin miqdarı 40 faizə yaxındır. Bir hektar sahədə olan armud bitkiləri çiçəkləmə dövründə yalnız 12-45 kq nektar verə bilir, bu isə bal hesabı ilə 7,47 kq olur. Beləliklə, bir hektar armud bağında ancaq 0,1 arı ailəsi saxlamaq olar.

Alma (*Malus domestica*)

Alma ağacı respublikanın bağlarında, xüsusən Quba, Xaçmaz, Zaqatala, Balakən zonasında, Goranboy, Xanlar rayonlarında və başqa rayonlarda geniş miqyasda yetişdirilir. Kiçik və Böyük Qafqaz meşələrində ən çox şərq alma növü yayılmışdır. Alma ən yaxşı meyvə verən, meyvəsində çoxlu vitamini olan, təbabətdə dərman alınan və bal verən dəyərli bir bitkidir.

Alma ağaclarının təsərrüfat əhəmiyyəti də böyükdür. Alma Azərbaycanda may ayının 5-10-da çiçəkləməyə başlayır.

Respublikanın aran rayonlarında almanın bütün növləri aprel ayının 10-25-də çiçəkləyir. Bir çiçəyinin ömrü 4-5 gün olur. Çiçəyi 1 və ya bir yarım gün nektar ifraz edir. S.A.Rozov, V.Z.Rudnev (1940),

V.D.Layok (1941) və başqa-ları almanın bal verən bitkilər sırasına daxil edirlər. V.D.Layokun tədqiqatına görə, alma bitkisinin bir çiçəyinin Özbəkistan şəraitində gündəlik ifraz etdiyi nektarın miqdarı 0.4 mq-dır. Onun hesabına görə, bir hektar sahədə bitən alma bitkiləri 25 kq nektar verə bilər.

Rusiya arıçılıq institutunun hesablamasına görə, almanın Antonovka sortunun bir hektarının ümumi nektar ehtiyatı 20.28 kq, Kursk ranetində 34.18 kq, Zolaqlı Şafranda (Qiş parmeni) 33.91 kq, Borovinkada 33.44 kq-dır. Tula təcrübə stansiyasının məlumatına görə, alma bağının bir hektar sahəsindən 17.5 kq bal götürmək mümkündür. V.Z.Rudnevə (1940) görə, bir çiçəyin orta hesabla nektar məhsulu 0.028 mq-dır. Yaşlı bir alma ağacı 5.9 kq-a qədər bal verir. Nəticə etibarilə bir hektar alma ağacı bağından 590 kq bal almaq mümkünkdür, bu da tamamilə ağlabatan şey deyildir.

Bizim iki alma növü üzərində keçirdiyimiz tədqiqat göstərmişdir ki alma həm yaxşı bal verən və həm də çiçək tozu verən bitkidir. Belə ki, ev almasının hər bir çiçəyi bir gündə



Şəkil 9. Alma
(*Malus domestica*)

orta hesabla 1,40 mq, şərq almasının hər bir çiçəyi gündə orta hesabla 1,28 mq nektar ifraz edir. Hər iki növün nektarında orta hesabla 25% şəkər olur. Bir hektar sahədə olan ev alması çiçəklərindən orta hesabla 16,8 kq şərq alması çiçəklərindən isə 17,9 kq nektar alına bilər. Əldə edilmiş nektardan cəmi 7-dən 9,3 kq-a qədər xalis şəkər almaq olar. Beləliklə, bir hektar sahədə olan alma ağacılarının ümumi bal ehtiyatını yiğmaq üçün 0,1 arı ailəsi lazımdır. Lakin B.D. Layokun (1941) hesabına görə, bir hektar sahədə olan alma ağacılarının normal tozlandırılması üçün bal arısının iki ailəsi lazımdır.

Yemişan (*Crataegus kyrtostyla*)



Şəkil 10. Yemişan
(*Crataegus kyrtostyla*)

Yemişan kol halında bitir, lakin tək-tək hallarda ağac formasına da rast gəlmək olar. Azərbaycanda yemişanın iki növü yayılmışdır. Bu növlərə Azərbaycanın Kiçik və Böyük Qafqaz meşələrində rast gəlinir.

Yemişanın meyvəsi yeyilir. Bu bitki Azərbaycan şəraitində may ayının ikinci yarısında çiçəkləməyə başlayır. Çiçəkləmə müddəti 15-18 gün, bir çiçəyinin ömrü isə iki-üç gündür.

Ədəbiyyatda yemişanın bal və çiçək tozu verən bitki olması haqqında ümumi məlumat verilirsə də, bunu təsdiq edən dəqiq məlumat yoxdur.

Bizim tədqiqatımıza görə, yemişan ən yaxşı bal verən bitkilərdən biridir. Bir yemişan bir gündə orta hesabla 0,56 mq nektar ifraz edir. Nektarın tərkibində 77.4% şəkər olur. Bu şəkərin 63,3 faizi saxaroza, 0,76 faizi isə qlükoza və fruktozadır.

Yemişan bitkisinin bir hektar sahəsindən 58.2 kq nektar məhsulu götürülür və bunda mütləq şəkərin miqdarı 54,04 kq-dır. Bir hektar yemişanlıqdan əldə edilən balın miqdarı 34,9 kq-a çatır ki, bunu yiğmaq üçün də bir hektar sahədə 0,5 arı ailəsini saxlamaq lazımdır.

Böyürtkən (*Rubus*)

Bu bitki Azərbaycanın ovalıqlarında və dağ ətəklərinə qədər hər yerində yayılmışdır.

Böyürtkən bitkisinin meyvəsi yeyilir. Bu bitki vitaminlı, yağlı olmasına və bal verməsinə görə, habelə dərman bitkisi kimi xüsusi əhəmiyyətə malikdir. Böyürtkəndən bəzən aşı maddəsi də alınır.

Böyürtkən Azərbaycanın aran rayonları şəraitində iyun ayının ortalarında, dağlıq rayonlarda isə iyunun axırlarında çiçəkləməyə başlayır. Hər iki şəraitdə çiçəkləmə müddəti 25-35 gün davam edir. Bir çiçeyinin ömrü isə 2-3 gün olur. Böyürtkən



Şəkil 11. Böyürtkən
(*Rubus*)

kol bitkiləri içərisində birinci dərəcəli bal verən və arıların yeməsi üçün əlverişli çiçək tozu verən bitkilərdəndir. Alferova görə böyürtkənin bir çiçəyinin gündəlik ifraz etdiyi nektarın miqdarı 25,8 mq-a çatır. Nektarının tərkibində 23,4 faiz şəkər olur. Bir hektarının nektar məhsuldarlığı 100 kq-a qədərdir. Başqa məlumatda görə, böyürtkənin bir çiçəyinin ifraz etdiyi nektarın miqdarı 6,29 mq-a qədər, yaxud bir hektarın nektar məhsuldarlığı 81,5 kq qədərdir. Nektarda şəkərin miqdarı orta hesabla 51 faizdir. Rusiya arıcılıq institutunun məlumatına görə (1934), böyürtkən bitkisinin bir hektar sahəsindən orta hesabla götürülən nektarın miqdarı 100 kq-a çatır. Bir çiçəyi, tərkibində 25 faiz şəkər olan 14 mq nektar ifraz edir. Çiçəkləmənin şiddətli dövründə bir hektar sahədəki böyürtkən bitkiləri ota hesabla 4-dən 6 kq-a qədər nektar ifraz edir.

Bizim tədqiqatımız göstərmışdır ki, böyürtkən Azərbaycan şəraitində 24 faiz çiçək tozu verən bitkidir.

Büyürtkən bitkisinin bir hektar sahəsindən bizim şəraitdə 117 kq nektar məhsulu alınır. Nektarın tərkibində şəkərin miqdarı 56,3 faiz olur. Beləliklə, bir hektardan təxminən 70,5 kq-a qədər bal götürmək mümkündür. Bu hesabla hər hektar sahədə bal arısının bir normal ailəsini saxlamaq mümkündür.

Gavalı (*Prunus domestica*)

Bu ağaç bitkisi respublikanın bütün meyvə bağlarında becərilir. Meyvəsinə, vitamin verməsinə və yağılı bitki olmasına görə qiymətlidir. Aran rayonlarında aprel ayının ikinci yarısında çiçəkləməyə başlayır. Orta qurşaqlarda may ayının başlangıcında çiçəkləyir. Çiçəkləməsi 8–10 gün, bir çiçəyinin ömrü isə 2–3 gün davam edir. Çiçəkləri yumurtalıq mayalanana kimi nektar ifraz edir. V.D. Layokun (1941) məlumatına əsasən,

gavalı bal verən və arıların yeməsi üçün əlverişli çiçək tozu verən bitki kimi məşhurdur. M.M. Qluxova (1950) görə, bir hektar gavalı bağının bal məhsüldarlığı 10 kq-a çatır. Gavalı çiçəyinin ifraz etdiyi nektarın keyfiyyəti haqqında ədəbiyyatda lazımı məlumat yoxdur.

Tədqiqatımızın nəticələri göstərir ki, gavalı bitkisi Azərbaycan şəraitində yaxşı bal və çiçək tozu verən bitkilərdəndir.

Bal arıları yiğdiqları çiçək tozunun 20 faizə qədərini gavalı bitkisi çiçəklərindən toplayırlar. Bir gavalı çiçəyi bir gün ərzində orta hesabla 0,77 mq nektar ifraz edə bilir. Nektarın tərkibində 60 faizə qədər şəkər olur. Orta yaşlı gavalı ağacları olan bir hektar gavalı bağından tərkibində 30 kq mütləq şəkəri olan 50 kq-dan artıq nektar götürülə bilər. Beləliklə, bir hektar gavalı bağından götürülən balın təxmini miqdarı 32,5 kq-a çatır ki, bunu yığmaq üçün də 0,4 bal arısı ailəsi kifayət ola bilər. Gavalının bütün növləri göstərilən bu xüsusiyyətlərə malikdir.

Adı badam (*Amygdalus communis*)

Bu ağaç bitkisi respublikamızın quru subtropik rayonlarında yetişir. Həyatının 3-4-cü ilində meyvə verməyə başlayaraq martin axırları və aprelin əvvəllərinə çiçək açır. Bitkinin çiçəklənməsi 6-8 gün, bir çiçəyinin ömrü isə 3-4 gün davam



Şəkil 12. Gavalı
(*Prunus domestica*)



Şəkil 13. Adi badam
(*Amygdalus communis*)

Badamin bal və çiçək tozu verən bitki olmasını təsdiq edir. Bir çiçəyin orta hesabla ifraz etdiyi nektarın miqdarı 0,59 mq-dir. Nektarın tərkibində 11 faiz şəkər olur. Badam ağacları yetişmiş olan bir hektar bağın nektar məhsulu 15,6 kq olur. Bu rəqəm bal hesabı ilə götürülərsə 6,4 kq-a bərabər olur. Beləliklə, badamin xüsusi bal verən bitki kimi becərilməsi o qədər məraqlı deyildir.

Şaftalı (*Persica vulgaris*)

Bu ağaç bitkisi respublikanın isti və mülayim iqlimli rayonlarında yetişdirilir. Vitaminlı olmasına və meyvəsinin başqa keyfiyyətlərinə görə çox böyük əhəmiyyətə malikdir. Şaftalı ağacı aprel ayının əvvəllərində çiçəkləyir.

edir. Badamin mədəni növündən başqa, Azərbaycanın orta dağlıq qurşağında cir badam da yetişir.

Badam vitaminlı, efir yağlı dərman bitkilərindəndir. Onun meyvəsi yeyilir. Badam bal və çiçək tozu verməsinə görə də əhəmiyyətlidir.

Badam bal verən bitki kimi çox az öyrənilmişdir. M.M.Qlu-xov (1950) yazar ki, meyvə ağacları içərisində badam xeyli faraş bal verəndir. Badam bal arıları üçün çox miqdarda nektar və qırmızımtıl rəngli çiçək tozu verir.

Bizim tədqiqatımız da

badamin bal və çiçək tozu verən bitki olmasını təsdiq edir.

Bir çiçəyin orta hesabla ifraz etdiyi nektarın miqdarı 0,59 mq-dir. Nektarın tərkibində 11 faiz şəkər olur. Badam ağacları yetişmiş olan bir hektar bağın nektar məhsulu 15,6 kq olur. Bu rəqəm bal hesabı ilə götürülərsə 6,4 kq-a bərabər olur. Beləliklə, badamin xüsusi bal verən bitki kimi becərilməsi o qədər məraqlı deyildir.

Bitkinin çiçekləmə müddəti 8-10 gün, bir çiçeyinin həyat fəaliyyəti isə 4-5 gün olur. Çiçeyin nektar ifrazetmə fəaliyyəti yumurtalığın mayalanmasına qədər davam edir. Nektar ifraz etməyən çiçeklərinin sayı 13-18 faizə çatır. Həftənin 5-6-ci günündə meyvə verməyə başlayır. M.M. Qluxov (1950) göstərir ki, bal arıları şaftalı çiçəklərinə nektar və çiçək tozundan ötrü qonurlar.

Bizim tədqiqatımız göstərmişdir ki, şaftalı Azərbaycan şəraitində arıların yeməsi üçün yaralı olan ən yaxşı çiçək tozu verən bitkilərindəndir. Belə ki, bal arıları bütün yiğdiyi çiçək tozunun 15-20% - ni şaftalının çiçəklərindən yiğir. Şaftalının bir çiçəyi orta hesabla bir gündə 2,26 mq nektar ifraz edir. Nektarin tərkibində 20% şəkər olur. Bir hektar şaftalı bağlı 4 kq-a qədər nektar məhsulu verə bilir ki, bu da onun yaxşı bal verən bitki kimi qiymətləndirilməsinə haqq verə bilmir.



Şəkil 14. Şaftalı
(Persica vulgaris)

Lələk, qledičiya (*Gleditsia triacanthos*)

Vətəni Şimali Amerika olan hündür boylu bu ağac Azərbaycan parklarında bəzək bitkisi kimi yetişdirilir. Bu bitkinin yabanı növünə respublikanın Talyş məşələrində rast gəlinir. Lələk (qledičiya) vitaminlı bitki kimi xeyli maraqlıdır. Meyvəsin dən xörəklərdə istifadə edilir.



**Şəkil 15. Lələk, qlediçiya
(*Gleditscia triacanthos*)**

tərkibində 56,4% - ə qədər şəkər vardır. Bir hektar lələk bitkisi əkinin 122,2 kq nektar məhsulu verə bilir. Bu qədər nektardan isə 69,03 kq mütləq şəkər almaq olar ki, bunu da bal hesabı ilə götürsək, bir hektar sahədən 85,7 kq bal almaq mümkündür. Bu balın hesabına da bir normal bal arısı ailəsi saxlamaq mümkündür.

Xəşənbül (ballı yonca) (*Melilotus officinalis*)

Bu ikiillik bitki Azərbaycanın hər yerində yayılmış yabanı halda bitən bitkidir. Xəşənbül meyvə vermə vaxtına qədər heyvanlar üçün qiymətli yem bitkisidir. Bu bitkinin çoxlu vitamini vardır. Təbabətdə ondan dərman bitkisi kimi istifadə olunur. Xəşənbül tərkibində alkoloid olan efirli, yağlı bitkidir, eyni

May ayının əvvələrində çiçəkləyir. Çiçəkləmə müddəti 8-10 gün, bir çiçeyinin ömrü isə ancaq bir gündür.

İstifadə etdiyimiz ədəbiyyatda (A.N. Qrosshey, 1946, M.M. Qluxov, 1950) lələk bitkisinin bal verən bitki olduğu göstərilir. Lakin bunun çiçəklərinin nektarı haqqında heç bir məlumata rast gəlməmişik.

Bizim tədqiqatımız göstərmişdir ki, lələk doğrudan da birlinci dərəcəli bal verən bitkilərdəndir. Bir çiçeyinin gündəlik ifraz etdiyi nektarın miqdarı orta hesabla 0,15 mq olmaqla,

May ayının əvvələrində çiçəkləyir. Çiçəkləmə müddəti 8-10 gün, bir çiçeyinin ömrü isə ancaq bir gündür.

İstifadə etdiyimiz ədəbiyyatda (A.N. Qrosshey, 1946, M.M. Qluxov, 1950) lələk bitkisinin bal verən bitki olduğu göstərilir. Lakin bunun çiçəklərinin nektarı haqqında heç bir məlumata rast gəlməmişik.

Bizim tədqiqatımız göstərmişdir ki, lələk doğrudan da birlinci dərəcəli bal verən bitkilərdəndir. Bir çiçeyinin gündəlik ifraz etdiyi nektarın miqdarı orta hesabla 0,15 mq olmaqla,

zamanda, o ən yaxşı bal verən bitkilərdəndir. Bu bitkinin cavan kökləri yeyilir. V.İ. Dolqoşovun (1948) uzun illər apardığı tədqiqat göstərir ki, xəşənbül ayrı - ayrı vilayətlərdə müxtəlif vaxtlarda çiçəkləyir. Çiçəkləmə müddəti isə 31 ilə 34 gün arasında dəyişilər. Azərbaycanda isə çiçəkləmə müddəti 37 gün olur. Hər bir çiçəyinin ömrü bir gündür. Quraqlıq rayonlarda nektar ifraz etməyən çiçəklərinin miqdarı 32%, rütubətli rayonlarda isə 13% - ə qədər olur.

İstər dərman xəşənbülü və istərsə də ağ xəşənbül bal verən bitki kimi qədim vaxtlardan bəllidir. A.Ostaşenko-Kudryavtsevaya görə (1937), xəşənbülün bir çiçəyi Şimali Qafqaz şəraitində, rütubətli yaylarda 1,16 mq-a qədər nektar ifraz edir. Tək-tək çiçəklərdə isə 0,5 mq nektar ifraz edə bilir. Nektarin tərkibində 45 faizdən artıq şəker olur. Həmin müəllif tərəfindən ağ xəşənbülün nektar məhsuldarlığı bir hektardan 286 kq miqdarında müəyyən edilmişdir. V.Z. Rudnevə (1940) görə, bir çiçəyinin nektarı orta hesabla 0,001 mq miqdarındadır. A.F. Qubin (1941) yabani halda bitən dərman xəşənbülünün bir hektarının nektar məhsulunu 200 kq, mədəni növünün nektar məhsulunun bundan 3 dəfə artıq olduğunu müəyyən etmişdir.

Leninqrad təcrübə stansiyasının məlumatına görə, dərman xəşənbülünün bir çiçəyinin nektar məhsulu 0,26 mq-a çata bilir. K. Sander (1927) qeyd edir ki, Amerikada 30 qədər xə-



Şəkil 16. Xəşənbül (ballı yonca)
(Melilotus officinalis)

şənbül yayılmışdır. Bunların içərisində dərman xəşənbülü və ağ xəşənbülü daha yaxşı bal verəndir. Onun məlumatına görə, hər iki növ quru və isti iqlim şəraitində çoxlu miqdarda nektar ifraz edir. 0,4 hektar xəşənbül əkini 1 bal arısı ailəsini öz nektarı ilə təmin edə bilir.

Öz tədqiqatımıza əsasən deyə bilərik ki, xəşənbülün hər iki növü birinci dərəcəli bal verən bitkilərdəndir.

Azərbaycan şəraitində dərman xəşənbülü yay, ağ xəşənbülü isə payız bal verən bitkilərdəndir. Dərman xəşənbülünün bir çiçeyinin gündəlik nektar məhsulu orta hesabla 0,29 mq olur. Tərkibindəki şəkərin miqdarı isə 32 qramdır.

Bir hektar xəşənbül əkini 252,4 kq nektar məhsulu verə bilir. Bu nektarı tərkibində isə mütləq şəkərin miqdarı 82,2 kqdır. Bu şəkəri bala çevirdikdə 128,5 kq olur ki, bunun hesabına da xəşənbülün çiçəklənmə dövründə bir hektar sahədə 1,5 bal arısı ailəsi saxlamaq mümkündür.

Üçyarpaq yonca (*Trifolium pratense*)

Üçyarpaq yonca çoxillik ot bitkisidir (onun birillik növü də vardır). Azərbaycanda 30-dan artıq növü bitir, ən çox nektar ifraz edən növlərinin çiçəklərinə belə, Azərbaycan şəraitində bal arıları çox həvəssiz qonurlar.

Bu çiçəklər üzərində bal arılarının işi əsas etibarilə il quraqlıq olanda nəzərə çarpir. Belə şəraitdə bitkilər zəif böyüyür, çiçəkləri isə xırda olur. Bu zaman arılar çiçəklərin nektarını sora bilirlər. Qabaqtəpə bal arılarının başqa arılara nisbətən uzun xortumlu olmasına baxmayaraq, onlar da üçyarpaq yonca çiçəklərinin nektarını sormaqda çətinlik çəkirərlər.

Azərbaycanda ən çox yayılmış növləri çöl yoncası, şabdar, ağ yonca, çəmən yoncasıdır.

Bu növlərin hamısı Azərbaycanda iyun ayının ilk günlərində çiçəkləməyə başlayırlar. Avqust ayının əvvəllərində isə çiçəkləməsini qurtarır. Beləliklə, Azərbaycan şəraitində üçyarpaq yonca növlərinin çiçəkləmə müddəti 40-50 gün olur. Üçyarpağın hər bir çiçəyinin ömrü 2-3 gün davam edir. Respublikada ən çox yayılmış çox bal verən növü şabdardır. Şabdar həm tək əkilir, həm də onun qara yonca (*Medicago*) ilə qarışq əkilməsi üsulu respublikada B.B.Turtseva (1940) tərəfindən məsləhət görülmüş və hazırda əl-varişli, mütərəqqi əkin sistemi forması kimi qəbul edilmişdir.

Şabdar, ağ yonca və çəmən yoncası həm yem bitkisi kimi, həm də tərkibində çoxlu vitamin olan bitki kimi çox böyük əhəmiyyətə malikdir.

Şabdarın toxumu efir yağı ilə zəngindir, onun körpə yarpaqları insan tərəfindən yeyilir.

Ağ yonca (üçyarpaq) və çəmən yoncası əsas etibarı ilə yüksək dağ ətəklərinin qarışq otları olan yerlərdə, şabdar isə aran rayonlarında, xüsusən Quba rayonunu düzənlik meşələrində çox yayılmışdır. Ədəbiyyatda üçyarpaq yoncanın yalnız çöl yoncası növündən başqa, bütün növlərinin hamısı az və ya çox dərəcədə bal və çiçək tozu verən bitkilərdən sayılır. Onların içərisində balvermə və çarpaz tozlanma dərəcəsinə görə da-ha çox öyrənilmiş növü çəmən yoncasıdır.



Şəkil 17. Üçyarpaq yonca
(*Trifolium pratense*)

Bu xüsusda ətraflı tədqiqat işləri İ.N. Klinken, A.E. Titov, İ.Monxin, P.İ. Lisitsin, Q.İ. Romaşova və A.F. Qubin tərəfindən aparılmışdır. V.N. Andreyev (1926) qırmızı yoncanı ən yaxşı çiçək tozu verən bitki kimi qiymətləndirir.

A.F. Qubinə görə (1947), çəmən yoncasının bir hektarının nektar məhsulu 260 kq (130 kq şəkər olur), lakin nektar vəziləri çiçəklərin dibinin dərinliklərində olduğundan arılar ifraz olunan nektarın çox cüzi hissəsinə sora bilirlər. A.F. Qubinin hesablanmasına görə, arıların istifadə etdiyi nektarın miqdarı bir hektarda 6 kq-dan artıq olmur. A.F.Qubinin (1934) müşahidəsinə, görə ləçəklərin birləşdiyi borucuğun uzunluğu 9,79-10,57 mm, arıların xortumlarının uzunluğu isə 6-7 mm - ə qədər olur. Lakin çiçəkdə nektarın yiğildiği yerin dərinliyi ilə arıların xortumunun uzunluğu arasında arıların xeyrinə olaraq təxminən 0,05 mm fərq vardır ki, bu da arıların yoncaya qonasını və onun çiçəklərinin ifraz etdiyi nektarın bir hissəsinin arılar tərəfindən sorulmasını təmin edir. V.Z. Rudnevə (1940) görə yoncanın bir çiçəyinin orta hesabla bir gündə ifraz etdiyi nektarın miqdarı 0,004 mq-a qədərdir.

Bizim tədqiqatımız göstərmişdir ki, ağ yoncanın bir çiçəyi orta hesabla, bir gündə tərkibində 21 faiz şəkər olan 0,58 mq nektar ifraz edir. Bu şəkərin 12,6 faizi qlükoza və fruktoza, 8,05 faizi isə saxarozadan ibarətdir. Bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 321 kq olub, 67 kq mütləq şəkər verə bilir. Bir hektarın bal məhsulu təxminən 128 kq miqdardadır ki, bunun hesabına da 1,5 arı ailəsi saxlamaq olar.

Çəmən yoncasının bir çiçəyi orta hesabla bir gündə 0,79 mq nektar ifraz edir. Nektarda 64 faiz şəkər olur ki, bunu da 90,23 faizi qlükoza, 52,3 faizi isə saxarozadır. Bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 476 kq olur. Bu miqdardan nektarda da 303 kq mütləq şəkər vardır.

Bir hektardan götürülə biləcək balın təxminini miqdari 270 kq miqdarda olur. Əgər bir hektar sahədəki bitkilərin bütün çiçəklərinin nektarı tam sorularsa, o zaman bir hektar əkin sahəsində 3,3 arı ailəsi yerləşdirmək mümkündür.

Şabdarın bir çiçəyi orta hesabla bir gündə 0,08 mq nektar ifraz edir. Nektarda 40 faizə qədər şəkər vardır. Bir hektar əkin sahəsinin nektar məhsulu 48,6 kq-dır. Bunda isə 19,4 kq mütləq şəkər vardır. Balın miqdarını təxminən 24,3 kq qəbul etmək olar ki, bunun hesabına da bir hektar sahədə bal arısının 0,3 ailəsini saxlamaq olar. Çöl yoncasının bir çiçəyi orta hesabla bir gündə 0,03 mq (tərkibində 14 faiz şəkər olan) nektar ifraz edə bilir. Bir hektarın nektar məhsuldarlığı 100 kq-dır. Bundan təxminən 40 kq-a qədər bal almaq olar. Beləliklə, çöl yoncasının bir hektar əkin sahəsində 0,5 bal arısının ailəsini saxlamaq mümkündür.

Qafqaz yoncası (*Latus caucasicus*)

Çoxillik ot bitkisidir. Dağlarda kol-koslar arasında yayılmışdır. Çiçək tozu və bal verməsinə görə xüsusi əhəmiyyətə malikdir.

May ayının 15-dən sonra çiçəkləyir, çiçəkləməsi 60 gün davam edir. Hər bir çiçəyinin ömrü 2-3 gündür. Çiçəkləri 1 və ya 1,5 gün nektar ifraz edir. Çiçək nektarı birinci gün, ikinci günə nisbətən, 2 dəfə çox ifraz edir.

Istifadə etdiyimiz ədəbiyyat-



Şəkil 18. Qafqaz yoncası
(*Latus caucasicus*)

da bu bitkinin bal verən olması haqqında məlumata rast gəlmədik. Bizim tədqiqatımız isə bu bitkinin respublikamız üçün ən yaxşı bal verən bitki olmasını göstərir. Bir çiçək orta hesabla bir gündə 45 faiz şəkərə malik olan 0,73 mq nektar ifraz edir. Bir hektar sahənin nektar məhsulu 186,9 kq-dır. Bu nektarda mütləq şəkərin miqdarı 83,7 kq olur. Bu nektardan 112 kq miqdarında bal götürülə biləcəkdir.

Bu bitkinin hesabına hər bir hektar sahədə bal arısının 1,3 ailəsini saxlamaq mümkündür.

Çin filbaharı (*Wistaria chinensis*)

Çin filbaharı sarmaşan əzək bitkisidir. Respublikanın bir çox bağlarında yetişdirilən bu bitki may ayının ilk günlərində çiçəkləyir. Çiçəkləmə müddəti cəmi 10 gün, hər ciçəyin ömrü isə 2-3 gün davam edir.



Şəkil 19. Çin filbaharı
(*Wistaria chinensis*)

Hər bir çiçək 2-3 gün həyat sürməsinə baxmayaraq yalnız bir gün, tək-tək hallarda isə 2 gün nektar ifraz edir. Yumurtalıq mayalanandan sonra nektar ifrazı prosesi birdən-birə yox, tədricən dayanır.

İstifadə etdiyimiz ədəbiyyatda bu bitkinin bal verən bitki olması haqqında məlumata rast gəlmədik, lakin tədqiqat nəticəsində müəyyən etmişik ki, çin filbaharı Azərbaycan şəraitində də ən yaxşı bal və çiçək tozu verən bitkilərin biridir. Bu ciçəy-

in orta hesabla ifraz etdiyi nektarın miqdari 1,56 mq-dır. Nektarda 19,2 faiz şəkər vardır. Bu şəkərin 18,7 faizi qlükoza ilə fruktozadan, 0,47 faizi isə saxarozadan ibarətdir. Bir hektarı-nın nektar məhsulu 97 kq-dır. Bu nektarda şəkərin mütləq çə-kisi 19 kq- dır. Bir hektar sahədən götürülə biləcək balın təx-mini miqdarı 39 kq olmaqla, bunu toplamaq üçün bal arısının 0,5 ailəsi lazımdır.

Yalançı akasiya və ya ağ akasiya

(Robinia pseudacacia)

Şimali Amerikadan gətiril-miş bəzək bitkisi növlərindəndir. Çoxlu miqdarda parklarda yetişdirilir. Azərbaycanın qoruy-ucu dövlət meşə zolaqlarında əkilən bitkilər sırasına daxildir. Respublikanın Gəncə, Şuşa, Xankəndi, Ağdaş, Şamaxı, Qu-ba, Zaqatala, Şəki, Gədəbəy rayonlarında geniş yayılmışdır. Vitaminlı və bal verən bitki olmasına, eləcə də qiymətli ağacına görə böyük əhəmiyyət kəsb etmişdir.

Toxumlarının yağlığının da müəyyən əhəmiyyəti vardır. Azərbaycan şəraitində ağ aka-siya may ayının ikinci yarısından sonra çiçəkləməyə başlayır. Ciçəkləməsi iki-üç həftə davam edir.

Akasiya ağacı çiçəkləyən zaman ağ örپəyə bürümüş kimi



Şəkil 19. Yalançı akasiya

və ya ağ akasiya

(Robinia pseudacacia)

olur. Çiçəklərinin çoxluğundan ağacın yaşıllığı tamamilə görünməz olur. Hər bir çiçəyinin ömrü 3-4 gündür. Ədəbiyyat məlumatına görə, qüvvətli bir bal arısı ailəsi, əlverişli iqlim şəraitində yetişən akasiyanın bir ağacından 8 kq-a qədər bal toplaya bilir. Güclü külək olan isti hava ağ akasiyanın nektar ifraz etmə prosesinə mənfi təsir göstərir. V.Z. Rudnevə görə, bir akasiya çiçəyi 0,031 mq nektar ifraz edir və ağacı 14,72 kq bal verir. Biz hələ əvvəldə qeyd etmişik ki, V.Z. Rudnevin rəqəmləri inandırıcı deyildir. Belə ki, bir ağacdən 15 kq bal götürülməsi fərz edilirsə, bu miqdarı 40% şəkərə malik olan nektara çevirdikdə, hər bir ağacdən 30 kq-a qədər nektar alınmalıdır. Halbuki yaşlı bir akasiya ağacının çiçəklənməsinin əvvəlindən axırına qədər bütün çiçəklərini yiğib çəksək, onların özünün ümumi ağırlığı 30 kq olmaz.

Ağ akasiyanın balı parlaq, dadlı və xoş ətirlidir. V.D. Layok (1941) bu bitkini Özbəkistanın yazda ən yaxşı bal verən bitkiləri sırasına daxil edir. Onun müşahidəsinə görə bu bitki Özbəkistan şəraitində hər il nektar ifraz etmir. M.M. Qluxova (1950) göstərir ki, bu bitki isti və isti küləkli günlərdə nektar ifraz etmir. Bizim 1940-ci il ilə 1950-ci il arasında 10 il müddətində apardığımız müşahidələr göstərir ki, ağ akasiya Azərbaycan şəraitində hər il nektar ifraz edir. Bu müddət ərzində bal arılarının bu bitki üzərində çox işləməsi hallarına da rast gəlmişik. Bu halı ağ akasiyanın çiçəklənməsi dövründə Azərbaycan iqliminin nektar ifrazi üçün əlverişli olması ilə izah etmək lazımdır.

Bu vaxtlarda Azərbaycanda gecələr yağmurlu, gündüzlər isə müləyim isti olur ki, bu da ağ akasiyanın nektar ifraz etməsi üçün mütləq lazımdır.

Bizim aldığımız nəticələrə görə ağ akasiyanın bir çiçəyi orta hesabla bir gündə 1,36 mq nektar ifraz edir. Çiçək ən azı iki

gün nektar ifraz etdiyindən bu rəqəmi iki dəfə artırmaq lazımdır. Nektarda 40% şəkər olur ki, bunun da 9,7 faizi qlükoza və fruktoza, 28,97 faizi isə saxarozadan ibarətdir. Bir hektarin nektar məhsulu 50 kq, şəkərinin mütləq çəkisi isə 20,4 kq-dır. Bir hektardan götürülsə biləcək balın təxmini miqdarı 25,25 kq-dır, bunu hesabına da bal arılarının 0,3 ailəsini saxlamaq mümkündür.

Gəvən və ya paxladəni (*Astragalus*)

Çoxillik ot bitkisidir. Bu bitkinin Azərbaycanda ən çox (50-dən artıq) növü yayılmışdır. Gəvənin növləri müxtəlif şəraitdə bitir. Respublikanın aran və dağlıq rayonlarında yayılmışdır. Gəvənin çox müxtəlif təsərrüfat əhəmiyyətinə malik olan növləri vardır. Məsələn, insanlar tərəfindən yeyilən, növlərinin toxumlarından qəhvə kimi içki hazırlanır. Bəzi növləri də vardır ki, onlardan mal-qara üçün yaxşı yem kimi istifadə edilir. Gəvənin bəzi növləri qətranlı, bəziləri də vitaminlı olduğuna görə çox əhəmiyyətlidir. Gəvənin bal və rən bitki olması haqqında ədəbiyyatda heç bir məlumat rast gəlmədi. Azərbaycan şəraitində isə onun bit çox növlərinin nektar verməsi müşahidə edilmişdir. Lakin gəvənin bəzi növlərinin çiçək ləçəkləri boru əmələ gətirdiyindən, çiçəyinin nekta-



Şəkil 20. Gəvən və ya paxladəni (*Astragalus*)

rindan arılar istifadə edə bilmirlər. Müşahidə zamanı gəvənin bəzi növlərindən arıların həvəslə nektar topladığını gördük. Məsələn, Alp gəvəni, Steven gəvəni arıların sevdikləri bitkilərdəndir. Ona görə də biz onları bal verən bitkilər sırasına daxil etmişik.

Bu bitkilərin şiddətli çiçəkləmə vaxtı iyul ayına təsadüf etdiyindən, onlar arıların əsas bal toplama dövrünün bal verən bitkiləri sayılır.

Gəvənin növündən asılı olaraq bir çiçəyinin bir gündə ifraz etdiyi nektarın miqdarı 0,35 mq ilə 0,98 mq arasında dəyişilir. Nektarın şəkəri isə 30 faizdən 80 faizə qədərdir (gəvən bitkisinin gündəlik ifraz etdiyi nektarın keyfiyyət və kəmiyyəti ilə yaxından tanış olmaq üçün 2-ci cədvələ bax).

Bir hektardan götürülə biləcək nektar məhsulu bitkinin növündən asılı olaraq 36 ilə 113 kq arasında, balın təxmini miqdarı isə 18 ilə 56 kq arasında dəyişilə bilər.

Xaşa (*Onobrychis*)

Bu çoxillik ot bitkisi Azərbaycanın dağ ətəklərindən dağlara qədər hər yerində geniş yayılmışdır. Bu bitki ən çox hündür dağ çəmənliklərindəki kolcuqlar arasında bitir. Respublikanın Gəncə, Ağstafa, Gədəbəy, Kəlbəcər, Ağdam, Xankəndi, Şuşa və s. rayonlarında daha çox yayılmışdır. Xaşanın bir çox növləri yem bitkisi olmaqla bərabər vitaminlı və balverici bitki kimi də qiymətlidir.

Xaşa bitkisi iyunun ikinci yarısından çiçəkləməyə başlayır. Ciçəkləmə müddəti 25-35 gün davam edir. Bir çiçəyinin ömrü 2-3 gündür. Ciçəyi 1 gün, əlverişli hava şəraitində isə 2 gün nektar ifraz edir.

Bal arılarının həvəslə qonduqları 10 ədəd xaşa növündən

geniş miqyasda yayılanları Su-riya xaşası (*O.Cyri*), Qafqaz xa-şası, hündürxaşa, əkinxaşası və şüalıxaşadır. Bal verən bitki kimixaşa fəsiləsinin əkinxaşası və hündürxaşa növləri yetişdi-rilməkdədir.

V.Fominix (1917) göstərmişdir ki, becərilənxaşa növününçiçəyi $0,083\text{ mq}$ nektar ifraz edir, nektarda şəkərin miqdarı isə 80 faizə çatır. N.S.Davı-dovanın (1938) məlumatına gö-rə, Xarkov rayonunda bu bitki-nin bir çoxçiçəyinin ifraz etdiyi nektar $0,20\text{ dən }0,48\text{ mq-a}$ qədər ola bilər. Nektar ifraz etməyən çiçəklərinin miqdarı 20%-ə çatır. Hər hektarda çiçəklərinin mi-qdarı isə 20%-dir. Bir hektarxaşa əkininin nektar məhsuldarlığı $72,4\text{kq}$ ilə $273,7\text{kq}$ arasında dəyişilir. A.Ostaşenko-Kudryavtsevaya görə (1937), xaşanın birçiçəyinin orta hesabla bir gündə ifraz etdiyi nektarin miqdarı Şimali Qafqaz şəraitində $0,15\text{ mq-a}$ qədərdir. Bəzən isə bu miqdardı $0,2-1,5\text{ mq-a}$ çatır. Bu dəyişmə temperaturdan və yağıntıdan da çox asılıdır. Bir hektarin nektar məhsulu $273,3\text{ kiloqrama}$ çatır. Bu müəllifin məlumatına görə, xaşanın çiçəklərinin hamısı nektar ifraz et-mir. 1934-cü ildə nektar ifraz etməyən çiçəklərin miqdarı $28,2$ faizə, 1935-ci ildə isə $36,2$ faizə çatmışdır. V.Z.Rudnevə (1940) görə, Şimali Qafqazda xaşanınçiçəyi $0,9\text{ mq}$ nektar verir. Ru-siya arıcılıq institutunun məlumatına görəxaşanın bir hektarı-



Şəkil 21. Xasha
(*Onobrychis*)

nın nektar məhsuldarlığı 90 kq-dan artıq olur.

Ümumittifaq Elmi-Tədqiqat Arıcılıq İnstytutunun və Ukrayna arıcılıq stansiyasının işçiləri V.D. Layokun və A. Ostanenko-Kudryavtsevanın tədqiqatı ilə qəti surətdə müəyyən edilmişdir ki, xaşa çiçəkləri bal arıları vasitəsilə çarpaz tozlanırlarsa, bitkinin toxum məhsuldarlığı xeyli artır. Bizim tədqiqatımız göstərir ki, xaşanın becərilən növü Azərbaycanın həm dağlıq rayonlarında və həm də aran pambıqcılıq rayonlarında birinci dərəcəli bal verən bitkilərdəndir. Dağlıq rayonlarda nektar verməyən çiçəklərin miqdarı 34,1 faiz, aran rayonlarda isə normal suvarma nəticəsində 21,3 faiz olur. Bu fərq dağlıq rayonlarda xaşanın nektar ifraz etməsi üçün lazımlı olan günəş enerjisinin az olmasından asılıdır. Bəzi çiçəklərin nektar ifraz etməsi kəsirini 1,5-2 gün nektar ifraz edən çiçəklər ödəyə bilirlər. Xaşa çiçəyi orta hesabla bir gündə tərkibində 45 faiz şəkər olan 0,48 mq nektar ifraz edə bilir. Bir nektar əkin sahənin nektar məhsulu 200,8 kq olub, 90,4 kq miqdardında mütləq şəkər verə bilir. Bir hektardan götürülə biləcək təxmini miqdarı 120 kq olur ki, bunun hesabına da, 1,5 arı ailəsini saxlamaq mümkündür.

Yabani (cır) xaşa növlərinin bir çiçəyinin gündəlik ifraz etdiyi nektarin orta miqdarı eynilə becərilən (mədəni) xaşa çiçəklərində olduğu qədərdir. Lakin bir hektarin nektar məhsulu bir az artıqdır. Bu nisbətlərdə şəkərin mütləq miqdarı və bir hektardan götürülə biləcək balın miqdarı artıq olur. Yabani xaşa növlərinin nektar məhsuldarlığının artıq olması, onun bir hektarında olan çiçəklərin çoxluğundan və çiçəkləmə müddətinin nisbətən uzun olmasından asılıdır.

Noxud (*Cicer arietinum*)

Bu birillik ot bitkisi Azərbaycanın dağətəyi rayonlarında qida (yemək) üçün becərilir. Noxud dənindən heyvanlar üçün də yem hazırlanır. Belə ki, bu dənin tərkibində B vitamini çox zəngindir. Nəzərdən keçirdiyimiz ədəbiyyatda noxudun bal verən bitki olması haqqında məlumat rast gəlmədik, lakin tədqiqat nəticəsində müəyyən etmişik ki. noxud Azərbaycan şəraitində ən yaxşı bal verən bitkilərdəndir. Bu bitki may ayının axıllarında çiçəkləyir, bu çiçəkləmə 30 - 35 gün, hər çiçəyin ömrü isə 2-3 gün davam edir. Çiçəklərinin 16-24 faizi nektarsızdır. Bir çiçəyinin bir gündə ifraz etdiyi nektarin miqdarı orta hesaba 0,43 mq-dır. Hektarında 25 faiz şəkər vardır. Bir hektar noxud əkinin sahəsi 35 kq-a qədər nektar verə bilir. Bu nektarın hesabına, noxudun çiçəkləməsi dövründə, bir hektar sahədə 0,2 bal arısı ailəsi saxlamaq mümkündür.



Şəkil 22. Noxud
(*Cicer arietinum*)

Lərgə (*Lathyrus*)

Birillik ot bitkisi olan lərgənin Azərbaycanda 8 növü vardır. Bu növlərin hamısı respublikanın dağ rayonlarında ge-



**Şəkil 23. Lergə
(*Lathyrus*)**

olaraq çiçəkləmə müddəti 20 - 30 gün davam edir. Hər çiçəyinin ömrü 2-3 gündür. Çiçəklər bütün ömrü boyu nektar ifrazetmə qabiliyyətinə malikdir. Hektarsız çiçəklərinin miqdarı 10,5 faizdən artıq olmur.

Tanış olduğumuz ədəbiyyatda lərgənin bəzi növləri bal verən bitki kimi göstərilərsə də, bu xüsusda ətraflı məlumat verilmir. Bizim xüsusi tədqiqatımız göstərmişdir ki, lərgənin bütün növləri Azərbaycan şəraitində yaxşı bal verən bitkilər sırasındadır. Ən yaxşı bal verən növlərinə əkmə lərgə, çəmən lərgəsi, meşə lərgəsi və sairə aid edilir.

Səpin lərgəsinin bir çiçəyinin gündəlik nektarı orta hesabla 0,58 mq, çəmən lərgəsininki 0,53 mq, meşə lərgəsininki 2,42 mq-dır. Növündən və yetişmə şəraitindən asılı olaraq lərgənin nektarında 35-65 faiz şəkər olur. Bu şəkərin 44,5% - i qlükoza

niş miqyasda yayılmışdır.

Lərgənin növləri çox müxtəlidir və onlar müxtəlif məqsədlər üçün işlədir. Belə ki, lərgənin istər dağ rayonlarının kolxozlarında əkilən, istərsə də yabanı halda növlərinin bir çoxundan heyvan yemi kimi istifadə edilir. Lərgənin bəzi növləri bal verəndir, bəzilərinin tərkibində isə çoxlu vitamin vardır. Bəzi növlərindən rəngləyici kimi, bəzilərindən isə insanın yeməyində istifadə edilir.

Lərgə növlərinin eksəriyyəti iyun ayının ortalarında çiçəkləməyə başlayır. Növdən asılı

və fruktoza, 19,68% - i isə saxarozadan ibarətdir. Növündən asılı olaraq bir hektar sahənin nektar məhsuldarlığı 42,5 kq-la 159 kq arasında dəyişir. Bəzi çiçəkləri iki gündən artıq nektar ifraz etdiklərindən bu miqdarı iki qat artırmaq olar.

Lərgəvər (*Orobus*)

Birillik ot bitkisi olan lərgəvər Azərbaycanın dağ rayonlarında yetişir. Növlərinin içərisində həm səpiləni (əkmə lərgəvər), həm də meşədə, kolcuqlar arasında yabani halda bitənləri vardır. Respublikanın Şəki, Zaqatala, Qusar, Şuşa, Gədəbəy, Kəlbəcər rayonlarında çox yayılmışdır.

Lərgəvər heyvanlar üçün yem bitkisi və rəngləyici kimti əhəmiyyətə malikdir. Onun bütün növlərinin çiçəklənməsi iyun ayının ilk günlərində başlayır. Çiçəkləmə müddəti 20-25 gün, hər çiçəyinin ömrü isə 2-3 gün olur. Çiçəkləri 1,5-2 gün nektar ifraz edir. Nektar verməyən çiçəyinə, demək olar ki, tamamilə rast gəlinmir.

Ədəbiyyatda, çox nadir halda, yalnız əkmə lərgəvərin bal vericiliyi haqqında ümumi məlumata rast gəlmək olur. Bizim tədqiqatımız göstərmışdır ki, lərgəvərin Azərbaycanda yayıl-



Şəkil 24. Lərgəvər
(*Orobus*)

mış bütün 5 növünün hamısı ən yaxşı bal verən bitkilərdir. Ən yaxşı bal verən növü mavi lərgəvərdir ki, bunu bir çiçeyinin orta hesabla gündəlik ifraz etdiyi nektarın miqdarı 1,75 mq-a çatır. Nektarda ümumi şəkər 45,7 faiz olur. Bundan 17 faiz saxarozadır. Bir hektarın nektar məhsuldarlığı 500 kq-dır. Onun tərkibində isə 205 kq mütləq şəkər vardır ki, Bbundan alınan balın təxmini miqdarı da 150 kq-a çatır. Bu balın tamamilə götürülməsi üçün bir hektar sahəyə 2 normal bal arısı ailəsi lazımdır.

Lərgəvərin başqa növlərinin nektar məhsuldarlığı mavi lərgəvərə nisbətən iki dəfə azdır. Bu xüsusda ikinci cədvəldə geniş məlumat vardır.

Cökə (*Tilia*)



Şəkil 25. Cökə
(*Tilia*)

Ağac bitkisidir. Azərbaycanda 4 növü yayılmışdır. Bunlar Qafqaz cökəsi, ürəkvarı cökə, priminko cökəsi və iriyarpaq cökə növləridir. Kiçik və Böyük Qafqaz dağlarının hər iki ətəklərində yayılmışdır.

Respublikanın Balakən və Zaqatala rayonlarında bal arıları əsas nektarı ağaclarının çiçəklərindən götürürler. Cökə xalq təsərrüfatı üçün əhəmiyyətli bitkidir. Bu vitaminlı bitkinin çiçəklərindən efir yağları, toxumundan

bitki yağı alınır. Cökə dərman bitkisi kimi xüsusilə maraqlıdır. Bu ağacın gövdəsindən lif alınır. Cökə arılar üçün həm bal həm

də çiçək tozu verən bitkidir. Toxumu və yarpaqları yeyilmək üçün də yaralıdır. İyun ayının birinci günlərindən çiçəkləməyə başlayır. Çiçəkləməsi 12-14 gün (bir çiçəyin ömrü 3-4 gün) davam edir. Çiçək ömrünün birinci və 4-cü günü cüzi miqdarda nektar verir, ən çox nektarı isə həyatının ikinci günü verə bilir. İkinci gün çiçəyin tozcuqları və yumurtalıq yetişib tozlanma prosesinə hazır olduqlarından çiçəyin nektar vəziləri nektarı daha intensiv ifraz edir.

Cökə birinci dərəcəli bal verən bitki kimi hələ çox qabaqlardan bəllidir və xeyli öyrənilmişdir. Cökənin nektar ifraz etməsi haqqında məlumat çoxdur. Lakin bu məlumatlar əksəriyyətlə bir-birinin əksinədir. Misal üçün bunlardan bəzilərini qeyd edək.

V.Fominixa görə (1917), cökənin bir çiçəyi Kursk vilayətində 0,16-0,20 mq nektar verir. Bu nektarda 35 faiz şəkər vardır. V.N.Andreyevə (1927) görə, bir çiçək 0,27 mq nektar verir. A.Osraşenko-Kudryavtsevaya görə (1931), ürəkvarı və adı cökənin bir çiçəyi orta hesabla 7,46 mq, ancaq iriyarpaqlı cökə növünün çiçəyi 11,54 mq nektar verir. Bu müəllifə görə, cökə cicəkləri isti və ya rütubətli havada daha çox nektar ifraz edə bilir. Cökə ağacları yetişən bir hektar sahədən 1000 kq bal götürülür. V.Z.Rudnev (1940) Krasnodar ölkəsində cökə ağacının bir çiçəyinin 0,6 mq, yaşlı bir cökə ağacının isə bir mövsümde 12 kq nektar verdiyini qeyd edir. A.S.Butkeviçin 22 illik müşahidəsi göstərir ki, cökə ağaclarından bir bal arısı ailəsinin bir gündə götürdüyü nektarın miqdarı 3 kq ilə 5,5 kq arasında dəyişilə bilir.

Azərbaycan şəraitində Qafqaz cökəsi və ürəkvarı cökə birinci dərəcəli bal verən bitkilərdəndir. Qafqaz cökəsinin bir çiçəyi orta hesabla bir gündə 4.80 mq, ürəkvarı cökənin bir çiçəyi isə 4.25 mq nektar ifraz edir. Qafqaz cökəsinin nektarında

57,5 faiz, ürəkvarı cökənin nektarında isə 44 faiz şəkər vardır. Çökənin hər iki növünün bir hektar sahəsində olan bitkilərin, ümumi nektar məhsuldarlığı 1100 kq-a çatır. Bir hektardan götürürlə biləcək balın miqdarı 600 ilə 800 kq arasında dəyişilə bilir. Bu hesabdan çökənin bir hektarında 8-10 arı ailəsi saxlamaq mümkündür.

Ağlarot (*Lythrum salicaria*)



Şəkil 26. Ağlarot
(*Lythrum salicaria*)

Bu çoxillik ot bitkisinin bir çox növü vardır. Azərbaycanda ən çox yayılmış əsl ağlarotudur. Ağlarot respublikanın həm aran və həm də dağlıq zonasının bataqlıq yerlərində və çay kənarlarında geniş yayılmışdır. Ağlarot bal verən bitkidir. Bəzən ondan aşı (dabbaq) maddəsi almaq üçün də istifadə edilir. Çiçəkləmə müddəti 40 - 45 gün, bir çiçəyinin həyatı isə 1-2 gündür.

Ədəbiyyat məlumatına görə, ağlarot ən yaxşı bal və çiçək tozu verən bitki kimi qiymətlənir. Ağlarotun çiçəklənməsi dövründə (A.K.Tereşenkonun məlumatına görə) yoxlanan bir arı ailəsi bir

gündə 5 kq-a qədər nektar toplaya bilmışdır.

Biz müəyyən etmişik ki, ağlarotdan Azərbaycanda da bal verən bitki kimi istifadə edilir. Onun bir çiçəyinin bir gündə ifraz etdiyi nektarın miqdarı orta hesabla 0,56 mq-dır. Nekta-

rında ümumi şəkərin miqdarı isə orta hesabla 62 faizdir. Bunun 19 faizi qlükoza ilə fruktozadan, 30,5 faizi isə saxarozadan ibarətdir. Bir hektardan götürülə biləcək balın təxmini miqdarı isə 242 kq-a qədərdir. Bu balın hesabına isə ağlarotun bir hektar sahəsində 3 bal arısı ailəsi saxlamaq mümkündür.

Yağı otu (onaqra) (*Epilobium*)

Çoxillik ot bitkisidir. Yağı otunun Azərbaycanda 10-dan artıq növü bitir. Onlardan respublikada çox yayılmış növləri tüklü onaqra, dağ onaqrası və xırda çiçekli onaqra növləridir.

Bu növlərin hamısı Azərbaycanın Gədəbəy, Kəlbəcər, Şuşa, Quba, Qusar və Şamaxı rayonlarında çox yayılmışdır. Bu bitki həmin rayonların bataqlıq yerlərində, çay kənarlarında, kolcuqlar arasında və meşənin rütubətli torpaqlarında bitir. Dağ yağı otunun yarpaqları yeyilir. Tüklü onaqranın tərkibində vitamin vardır. Onaqranın yalnız bir növü görkəmli bal verən bitki kimi ədəbiyyatda qeyd olunduğu görə arıçılara bəllidir. Bu bitki yabani halda ən məşhur və görkəmli bal və çiçək tozu vərən bitki kimi tanınır.



Şəkil 27. Yağı otu (onaqra)
(*Epilobium*)

A.Ostaşenko-Kudryavtsevanın müşahidələrinə görə, yağı otunun (onaqranının) bir çiçəyinin bir gündə ifraz etdiyi nektarın orta miqdarı əlverişli hava şəraitində 12-15 mq-a çatır. Tək-tək çiçəkləri bəzən 26 mq-a qədər nektar ifraz edir. Havanın nisbətən yüksək temperaturu ($24-28^{\circ}\text{C}$), normal rütubətə malik olan torpaq şəraiti bu bitkinin nektar ifrazi prosesini şiddətləndirir. Bitki həddindən artıq six bitərsə, çiçəklərinin nektar ifrazi prosesi 2-4 dəfə azalır. Bu müəllifə görə, nektardakı şəkərin miqdarı orta hesabla 50,9 faizdir. Bir hektar sahənin nektar məhsuldarlığı 500-600 kq-dir. Bunda mütləq şəkərin miqdarı 250 -300 kq-dir. A.D.marinova (1927) müəyyən etmişdir ki, havanın temperaturu kölgədə $18-21^{\circ}\text{C}$ olanda yağı otu nektarı daha intensiv ifraz edir. Əlverişli şəraitdə bu bitki bir hektar sahədən bir gündə 12 kq nektar verə bilir. Biz müəyyən etmişik ki, yağı otunun (onaqranının) Azərbaycanda bitən bütün növləri yaxşı bal verən bitkilərdir. Azərbaycan şəraitində tüklü onaqra may ayının ikinci yarısında çiçəkləyir. Çiçəkləmə müddəti 35-60 gün, bir çiçəyinin ömrü isə 12 gündür. Çiçəklərdə nektar ifrazının şiddətli dövrü tozcuq torbacıqlarının yetişib partlayan vaxtdan başlayır. Yağı otu aran yerlərə nisbətən dağlıq yerlərdə daha artıq nektar ifraz edir. Aran yerlərdə çox isti və isti küləkli günlərdə bu bitkinin çiçəklərində nektar tamamilə olmur.

Aşağıda göstərilmiş məlumat dağlıq və dağətəyi yerlərdə bitən yağı otlarına aiddir.

Dağ onaqrasının (yağı otunun) bir çiçəyinin ifraz etdiyi nektarın orta miqdarı 0,47 mq, tüklü onaqranınkı isə 0,34 mq-dir. Hər iki növün ifraz etdiyi nektarın tərkibində 60 faizdən də artıq ümumi şəkər vardır. Bir hektardan alınan nektarın ümumi miqdarı 106 kq, bunda olan şəkərin mütləq miqdarı isə 63 kq-dir.

Bir hektardan götürülsə biləcək balın təxmini miqdarı isə 68 kq-dır. Bu hesabla hər hektar sahədə 0,9 arı ailəsi saxlamaq mümkündür. Göründüyü kimi, yağı otunun nektar məhsuldarlığı A.Ostaşenko-Kudryavtsevanın göstərdiyi miqdardan ir neçə dəfə azdır. Bu isə Azərbaycanın isti iqlim şəraitindən və ya bitkinin növ xüsusiyyətindən asılıdır.

Zimbirtikan (*Eryngium*)

Bu çoxillik ot bitkisinin Azərbaycanda bir neçə növü yayılmışdır. Onların hamısı bal verən bitkilərdir. Respublikada daha geniş yayılan növləri çöl zimbirtikanı və Qaradağ zimbirtikanıdır. Zimbirtikanın *giganteum* növünün Azərbaycanda bitməsi və onun bal verən olması hələ bize qədər heç kəs tərəfindən qeyd olunmamışdır. Biz onu birinci olaraq 1954-cu ildə respublikanın Kəlbəcər rayonunda İstisu ətrafında tapmışdır. Bu növün respublikada çox az yayılmış olduğunu nəzərə alaraq onun nektar məhsuldarlığını öyrənməmişik. Respublikada geniş yayılmış növlərindən çöl zimbirtikanı əsasən düzənliklərdə, quru otlu sahələrdə, Qaradağ zimbirtikanı isə düzənliklərdən orta dağ qurşağına qədər daşlı torpaqlarda yayılmışdır. Çöl zimbirtikanının yarpağı yeyilir. Vitaminlı və efir yağılı bitkidir. Zimbirtikanın növləri Azərbaycan şəraitində iyul ayının ortalarında çiçəkləməyə başlayır.




**Şəkil 28. Zimbirtikan
(*Eryngium*)**

Çiçəkləməsi 30 -35 gün davam edir.

Zimbirtikanın bal verən bitki olması haqqında ədəbiyyatda heç bir məlumat yoxdur. Bizim tədqiqatlar göstərir ki, zimbirtikanın bütün növləri Azərbaycan şəraitində ən yaxşı bal verən bitkilərdəndir.

Qaradağ zimbirtikanının bir çiçeyinin bir gündə ifraz etdiyi nektarın orta miqdarı 0,33 mq-dır. Nektarın tərkibində 57 faiz ümumi şəkər vardır. Bir nektar sahədə olan bitkilər 147 kq nektar verir və bu nektarda 83 kq mütləq şəkər vardır. Bir hektardan götürülə biləcək balın təxminini miqdarı 88 kq-dır. Bunu hesabına bir hektarda 1,1 arı ailəsi saxlamaq lazımdır.

Köpəkdiliotu (*Cynoglossum officinale*)



Səkil 29. Köpəkdiliotu
(*Cynoglossum officinale*)

Respublikada orta dağ qurşağına qədər yayılmış ikiillik ot bitkisidir. Ən çox kolcuqlar və alaq otları olan yerlərdə bitir. Respublikanın Şəmkir, Gədəbəy, Gəncə, Quba, Şəki rayonlarında çox bitir. Xalq təbabətində dərman bitkisi kimi istifadə edilir. Bu bitki may ayının ikinci yarısında çiçəkləyir və çiçəkləməsi 50-60 gün davam edir. Çiçəklər mayalanma qurtarana qədər nektar ifraz edirlər.

Köpəkdiliotunun bal verən bitki olması ədəbiyyatda əsaslandırılmır. Lakin bizim tədqiqatımız göstərmışdır ki, köpəkdili ən çox

bal verən bitkilərdəndir. Bir çiçəyin bir gündə ifraz etdiyi nektarın orta miqdarı 1,17 mq-dır. Nektarda 57 faiz şəkər vardır. Bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 170 kq-a qədərdir. Bunun şəkərinin mütləq miqdarı 117 kq-dır. Bir hektardan götürülə biləcək balın təxminini miqdarı 119 kq-dır. Bunu hesabına da köpəkdilinin çiçəkləməsi dövründə bir hektar sahədə 1,5 bal arısı ailəsi saxlamaq mümkündür.

Xəndəkotu (*Symphytum*)

Bu çoxillik ot bitkisinin Azərbaycanda əsas etibarilə iki növü yayılmışdır. Qafqaz xəndəkotusu və bərk xəndəkotu. Hər iki növ orta və yuxarı dağ qurşaqlarına qədər yayılmışdır. Ən çox meşə ətraflarında, kolluqlarda, çöllərdə, çay kənarlarında və s. bitir.

Respublikanın Gədəbəy, Gəncə, Kəlbəcər, Ağdərə, Ağdam, Şuşa, Şəki, Qusar, Şəmkir, Zaqatala rayonlarında yayılmışdır. Vitaminlı və bal verən bitki kimi qiymətləndirilir. Bu bitkinin yarpaqları bəzən xörəkdə də işlədirilir.

Azərbaycanda iyun ayının ortalarında çiçəkləyir, çiçəkləmə müddəti 22-28 gündür. Hər çiçəyin ömrü 2-3 gündür. Ciçəkləri bir iki gün nektar ifraz edir.

Bərk xəndəkotu növü ədəbiyyatda ən yaxşı bal verən bitki kimi tanınır. A.Ostaşenko-Kudryavtsevaya (1937) görə, bir



Şəkil 30. Xəndəkotu
(*Symphytum*)

çiçəyin bir gündə ifraz etdiyi nektarın orta miqdarı 0,21-dən 2,34 mq-a qədər olur. Nektarda ümumi şəkərin miqdarı orta hesabla 65,45-dir. Onda qlükoza və fruktoza 25,4 faiz, saxarozası isə 40,6 faizi təşkil edir.

Bizim tədqiqatımız göstərir ki, xəndəkotu Şimali Qafqaz şəraitinə nisbətən Azərbaycanda daha çox nektar verir. Azərbaycan şəraitində bərk xəndəkotunun bir çiçəyi orta hesabla bir gündə 3,3 mq, Qafqaz xəndəkotusu isə 2,54 mq nektar verir. Hər iki növün ifraz etdiyi nektarda 30 -35 faiz şəkər olur. Xəndəkotunun bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 380-dən 517 kq-a qədər olur. Nektardakı mütləq şəkərin miqdarı isə 114- lə 183 kq arasında dəyişə bilir.

Bir hektar xəndəkotunun sahəsi 2,5-3,5 arı ailəsini bal ilə təmin edə bilər.

Xəndəkotu bitkisinin çiçəkləri, eksər bal verən bitkilər kimi, yağışlı havadan sonra günəşli hava olanda daha çox nektar ifraz edir.

Göyək, qızartı otu (*Echium*)

Bu ikiillik ot bitkisi orta dağlıq qurşağa qədər yayılmışdır. Çöllərdə, dağların otlu ətəklərində əkin sahələrində alaq otu kimi bitir. Respublikanın Gədəbəy, Gəncə, Kəlbəcər, Ağdərə, Ağdam, Xankəndi, Şamaxı Quba və Şəki rayonlarında geniş yayılmışdır. Göyəkin ən çox bal verən növləri: adı göyək, qırmızı göyək və hündür göyəkdir. Adı göyək təsərrüfat nöqtəyinənəzərindən bəzək bitkisi, vitaminlı, yağlı və bal verən bitki kimi qiymətləndirilir.

Adı göyəkin çiçəyi bəzən qırmızı rəng əldə etmək üçün də işlədir. Qızartı otu (göyək) Azərbaycan şəraitində iyun ayının əvvəlində çiçəkləyir. Çiçəkləməsi 50 gün, bir çiçeyinin ömrü isə

3-4 gün davam edir. Çiçək mayalanana qədər 2 gün nektar ifraz edir. Mayalanma prosesi qurta-randan sonra isə çox az nektar verir.

Adı göyək ən yaxşı bal verən bitkilərdəndir. Onun bal məhsul-darlığı çox geniş öyrənilmişdir.

B.Fominixa görə (1917) adı göyəkin bir çiçəyi orta hesabla bir gündə 0.4 mq nektar ifraz edir. Nektarında 30 faiz şəkər vardır.

A.A.Çaçkova görə (bax M. M. Qluxov, 1950) adı göyəkin çiçəklərindən ifraz olunan nektar-da şəkərin miqdarı 46 faizə çatır.

B.Krutçenskinin (1927) müşahidələrinə görə, quraqlıq və isti küləkli havalarda göyəkin nektar ifraz etməsi dayanır. Bu müəllifə görə, göyək əkilmış bir hektar sahədən bir mövsümde 25 pud, bir gündə isə 6-8 kq bal götürmək mümkündür.

Bir qədər sonralar A.Ostaşenko-Kudryavtsevanın (1937), tədqiqatı göstərmişdir ki, Yessentuki rayonu ətrafında bir hektar sahədə bitən göyək bitkiləri 1934-cu ildə 249 kq mütləq şə-kərə malik olan 1102 kq nektar vermiş, 1935-ci ildə isə 207 kq mütləq şəkərə malik olan 576 kq nektar ifraz etmişdir. Bu müəllifin məlumatına görə, bir çiçəyin ifraz etdiyi nektarin mi-qdari meteoroloji faktorlar kompleksindən asılı olaraq 0,47 mq ilə 450 mq arasında dəyişilə bilir. Beləliklə, bir çiçəyin (orta hesabla) gündəlik nektar məhsuldarlığı 219 mq, bir hektardan isə 1000 kq-dan artıq olur.

Tədqiqatımızın nəticəsi göstərir ki, adı göyək bitkisi Azə-



Şəkil 31. Goyək, qızartı otu
(*Echium*)

baycan şəraitində də birini dərəcəli bal verən bitkidir. Bu bitkinin çiçayı orta hesabla 2,15 mq nektar ifraz edir. Nektarda 49,28 faiz ümumi şəkər vardır ki, bunun da 17,6 faizi qlükoza və fruktoza, 30,5 faizi isə saxarozadan ibarətdir. Bir hektar sahədəki bitkilərin ümumi nektar məhsuldarlığı bir mövsüm də 1290 kq-dan artıqdır. Bu nektarda isə 645 kq mütləq şəkər vardır. Bir hektar sahədən götürülsə biləcək balın miqdarı isə 700 kq-dan çox olur ki, bunun hesabına da göyəkin bir hektar sahəsində 8,5 arı ailəsi saxlamaq mümkündür.

Qırmızı göyək bir qədər az nektar ifraz edir. Bunu bir hektar sahəsinin nektar məhsuldarlığı 300 kq-a çatır. Nektardakı şəkərin qədəri 54,4 faizdir. Bunu da 47,2 faizi qlükoza və fruktozadır. Goyəkin bu növünün çiçəkləri yüksək keyfiyyətli şəkərə malik olan çoxlu nektar ifraz etmələrinə baxmayaraq, bal arıları bu bitki üzərində çox həvəssiz işləyirlər. Bizim müşahidələrimizə görə, bu bitkinin çiçəklərinin kasacığı çox uzun borucuqlu olduğundan, arılar onun çiçəklərindən nektarı çətinliklə götürə bilirlər. Elə ona görə də bal arıları bu bitkinin çiçəklərində zəif işləyirlər. Əgər bitkinin çiçəyində nektar çox toplanıb arıların istifadəsi üçün əlverişli və asan olarsa, arılar bu növ çiçəklərdə həvəslə işləyirlər.

Sığıldılı (dirçək) (*Ajuga*)

Bu çoxillik ot bitkisinin Azərbaycanda 4 növü bitir. Onlardan bal verməsi ilə fərqlənən növləri: sürünen dirçək, şərq dirçəyi və Cenevrə dirçəyidir.

Cenevrə dirçəyi və sürünen dirçək əsas etibarilə dağ qurşağında, çəmənlərdə, kolluqların qırqlarında və zibilli yerlərdə bitir. Şərq dirçəyi isə yuxarı dağ qurşağında, çəmənlərdə və kollar arasında çox yayılmış olur.

Birinci iki növ ən çox respublikanın Gədəbəy, Gəncə, Şuşa, Ağdərə, Şamaxı, Quba, Quşar, Şəki, Qax, Zaqatala rayonlarında, üçüncü növ isə Ağstafa, Şəmkir, Gəncə, Gədəbəy, Tərtər, Ağdərə, Şuşa, Göyçay, Quba, Quşar, Zaqatala və Balakən rayonlarında çox yayılmışdır.

Sürünən sığırdili tərkibində çox vitamin olması ilə başqalarından fərqlidir. Bunun yarpaqlarını bəzən xörəkdə işlədirlər.

Sürünən sığırdili ədəbiyyatda bal verən bitki növü kimi tanınmışdır, lakin bunun haqqında geniş məlumat yoxdur.

Sığırdili (dirçək) Azərbaycanda may ayının ikinci yarısından etibarən çiçekləməyə başlayır. Çiçekləməsi 25-30 gün davam edir. Bir çiçəyin ömrü isə 2-3 gündür. Ciçək yalnız bir gün nektar ifraz edir. Sığırdilinin bütün 3 növü yuxarıda deyildiyi kimi bal verəndir. Hər üçünün nektar məhsuldarlığı, demək olar ki, eynidir. Bitkinin növündən asılı olaraq, bir çiçəyin orta hesabla nektar məhsuldarlığı $1,14 \text{ mq}$ -dan $2,1 \text{ mq}$ -a qədər dəyişirilə bilir. Nektarda şəkər miqdarı isə 30-40% arasında dəyişir. Nektarda başqa şəkərə nisbətən saxaroza xeyli çox olur.

Bu bitkinin sürünən növünün bir hektar sahəsinin nektar məhsuldarlığı 530 kq olub, tərkibində 170 kq mütləq şəkər var. Şərq növü hər hektardan 106 kq mütləq şəkərə malik olan 147



Şəkil 32. Sığırdili (dirçək)
(Ajuga)

kq nektar verir. Cenevrə dirçeyinin bir hektarının məhsuldarlığı isə 408 kq-dır. Bu nektarda mütləq şəkərin miqdarı 114 kq-dır. Beləliklə, göstərilən miqdarda nektarla bəzən hər hektar sahədə iki normal arı ailəsi saxlamaq mümkün olur.

Su sarımsağı (məryəmnoxudu) (*Teucrium*)



Şəkil 33. Sığirdili (dirçək)
(*Ajuga*)

Çoxillik ot olan məryəmnoxudunun (su sarımsağı) Azərbaycanda 5 növü bitir. Onlardan yaxşı bal verən 4 növü seçilir. Bu növlər şərq məryəmnoxudu, ağ məryəmnoxudu, Hirkan məryəmnoxudu və çəhrayımtıl məryəmnoxududur. Bunlar respublikanın Gədəbəy, Gəncə, Kəlbəcər, İstisu, Şuşa, Xankəndi, Şəki, Zaqatala, Balakən, Qusar, Quba, Göyçay, Şamaxı, Ağdam, Ağstafa rayonlarında və Bakı ətrafında yayılmışdır.

Bunlardan şərq məryəmnoxudunun və ağ məryəmnoxudu-nun tərkibində aşı maddəsi var-

dir. Çəhrayımtıl növü isə vitaminlidir. Azərbaycan şəraitində bunlar iyun ayının ikinci yarısında çiçəkləməyə başlayır. Ciçəkləmə 25-35 gün davam edir. Ağ və çəhrayımtıl növləri ədəbiyyatda geniş məlum deyilsə də, onlar bal verən bitki kimi tanınmışdır.

Müəyyən etmişik ki, bu bitki Azərbaycanın iqlim və torpaq şəraitində külli miqdarda nektar ifraz edən bitkidir. Arılar

onun çiçəklərinə çox həvəslə qonurlar. Ayrı-ayrı növlərinin çiçəkləri orta hesabla 0,33 mq-dan 0,52 mq-a qədər nektar verir. Həmin nektarda şəkərin miqdarı 32 ilə 44 faiz arasında olur. Bu bitkinin ağ məryəmnoxudu (otu) növü özünün çox nektar məhsuldarlığı ilə başqalarından fərqlidir. Bunun bir hektarda yetişən bitkilərindən 196 kq mütləq şəkərə malik olan 581 kq nektar götürülə bilər. Başqa növlərinin bir hektarından götürülən nektarin miqdarı ağ məryəmotuna nisbətən 3-4 dəfə az olur. Məryəmnoxudunun (otunun) bir hektar sahəsində 0,6-dan 2-yə qədər normal arı ailəsi saxlamaq olar.

Pişik nanəsi (*Nepeta*)

Pişik nanəsinin bal verən növlərinin hamısı çoxillik ot bitkiləridir. Azərbaycanda 13-dən artıq növü yayılmışdır. Bu növlərin hamısı az və ya çox dərəcədə bal verəndir. Daha çox bal vermələrinə görə macar pişik nanəsi, iricikli pişik nanəsi, Zaqqafqaziya pişik nanəsi başqa növlərindən əsaslı surətdə fərqlənirlər.

Bu bitkinin ayrı-ayrı növləri ən çox çəmənliklərdə, kolluqlarda yayılmış olur. Bunlar bal verən və yeyilən bitkilərdir.

Pişik nanəsinin bütün növləri vitaminlı, efir yağlı və yağlı bitkilərdir. Bunlar respublikanın Ağstafa, Gəncə, Gədəbəy, Ağdam, Şuşa, Xankəndi, Qusar, Qu-



Şəkil 34. Pişik nanəsi
(*Nepeta*)

ba, Şamaxı və Şəki rayonlarında çox yayılmışdır.

Pişik nanəsi Azərbaycanda may ayının axırlarında, yaxud iyun ayının əvvəllərində çiçəkləməyə başlayır. Çiçəkləməsi 25-30 gün davam edir. Nektar ifraz etməyən çiçəklərinin miqdarı, ümumi çiçəklərinə nisbətən, 4-8 faiz təşkil edir. Hər bir çiçəyin ömrü 2-3 gündür. Çiçəyi yalnız bir gün nektar ifraz edir.

S.Q. Minkovun məlumatına görə (bax, M. M. Qluxov, 1950) pişik nanəsinin bir çiçəyi orta hesabla 0,106 mq nektar ifraz edir. Bir hektar əkin sahəsinin bal məhsuldarlığı isə 133 kq-dır.

Bizim tədqiqatlar göstərmişdir ki, pişik nanəsinin yuxarıda qeyd olunan növlərinin hamısı eyni dərəcədə nektar ifraz edən bitkilərdir. Hər bir çiçəyin orta hesabla gündəlik məhsulu əksər halda bir mq-dan çox olur. Bir hektar sahədə yetişən bitkilərinin nektar məhsuldarlığı 330-400 kq-dır. Bir hektardan götürülə biləcək balın təxmini miqdarı isə 212-240 kq-dır.

Göstərilən miqdarda nektar bir mövsümdə 2,5-3 bal arısı ailəsini təmin edə bilər.

Yersarımsağı (*Glechoma hederacea*)

Azərbaycanın orta qurşağa qədər hər yerində yayılmış çoxillik ot bitkisiidir. Bu bitki meşələrin ətrafında və çəmənliklərdə bitir. Yersarımsağı bal verən bitki olmaqla bərabər, onda çoxlu vitamin, efir yağları və aşı maddəsi var. Bəzən onun körpə yarpaqlarından xörəkdə də istifadə edilir.

Yersarımsağı aprel ayının ortalarında çiçəkləməyə başlayır. Çiçəkləməsi 35-40 gün davam edir. Bir çiçəyinin ömrü 2-3 gündür. Çiçək bəzən 2 gün nektar ifraz edir. Nektar ifraz etməyən çiçəklərinin sayı 12-15 faizdir.

Yersarımsağı ədəbiyyatda yaz dövrü bal verən bitki kimi məşhurdur. Onun hər çiçəyinin nektar məhsuldarlığı 0,02 mq-dır.

Yersarımsağı Sovetlər İttifaqının başqa rayonlarında da, Azərbaycanda olduğu kimi, ən yaxşı bal verən bitkilərdəndir. Onun bir çiçəyi orta hesabla bir gündə tərkibində 29,2% şəkər olan 0,56 mq nektar ifraz edir. Nektarındaki şəkərin 24,3 faizi saxarozadır. 1 hektar əkin sahəsinin nektar məhsuldarlığı 122 kq-dır. Bir hektardan götürülə biləcək balın təxmini miqdarı 61 kq-a çatır. Bunun hesabına isə bir hektar sahədə 0,7 arı ailəsi saxlamaq olar.



Şəkil 35. Yersarımsağı
(*Glechoma hederacea*)

Qarabaşlı (*Brunella*)

Bu çoxillik otun Azərbaycanda yalnız 2 növü bitir: adı qarabaşlı və oyuqlu qarabaşlı. Bu növlərdən birinci yuxarı qurşağa, ikinci isə orta qurşağa qədər yayılmışdır. Hər iki növün yayıldığı yer meşə kənarları, çəmənliklər, bəzən isə zibilli yerlərdir. Adı qarabaşlı vitaminlı, yağılı bitkidir. Azərbaycanda may ayının əvvəllərində çiçəkləyir. Çiçəkləməsi 30-35 gün davam edir, bir çiçəyinin ömrü isə 3-4 gündür. Çiçək 1-2 gün nektar ifraz edir. Adı qarabaşının çiçəklərinin 12-22 faizi, oyuqlu qarabaşının isə 20 -34 faizi nektar ifraz etmir. Ədəbiyyatda



Şəkil 36. Qarabaşlı
(*Brunella*)

adi qarabaşlı yazın son aylarında bal verən bitkidir. Bizim tədqiqatımız göstərir ki, hər iki növ Azərbaycan şəraitində ən yaxşı bal verən bitkilərdəndir.

Adı qarabaşının bir çiçəyinin orta hesabla gündəlik ifraz etdiyi nektar 0.86 mq olub, tərkibində 60 faiz şəkər vardır. Oyuqlu qarabaşının çiçəyi isə bir gündə orta hesabla tərkibində 35 faiz şəkər olan $0,33 \text{ mq}$ nektar ifraz edir. Hər iki növün nektarındakı şəkərin əksəriyyəti qlükoza və fruktozadan ibarətdir. Bir hektar sahədə adı qarabaşının nektar məhsuldarlığı 415 kq-a qədərdir. Oyuqlu qarabaşlı isə bir hektardan 175 kq nektar verir. Beləliklə, adı qarabaşlı növü oyuqlu qarabaşlı növünə nisbətən xeyli artıq bal verən bitkidir. Bir hektar qarabaşının sahəsində 1-3 normal arı ailəsi saxlamaq mümkündür.

Bozaqgül (*Phlomis*)

Bozaqgül çoxillik ot bitkisidir. Azərbaycanda bozaqgülün tikanlı bozaqgül və yumruburun bozaqgül adlanan 2 əsas növü geniş yayılmışdır. Respublikanın Ağstafa, Gəncə, Şuşa, Şamaxı, Göyçay, Qusar, Quba və Bakı rayonlarının çöllərində, xam torpaqlarında və kolluqlarında bitir. Yayın ikinci yarısından sonra çiçəkləməyə başlayır və çiçəkləməsi 40 -50 gün davam

edir. Çiçəklərinin 12-26 faizi nektar ifraz etmir. Hər iki növü ədəbiyyatda yağlı və vitaminlı bitki kimi tanınır.

Bizim tədqiqatımız göstərmışdır ki, bu bitkinin hər iki növü Azərbaycan şəraitində ən yaxşı bal verən bitkilərdəndir. Lakin bal arıları bunlardan, xüsusilə tikanlı bozaqgül növünə həvəssiz qonurlar. Güman etmək olar ki, bu hala səbəb, bu növün nektarının tərkibindəki şəkərin eksəriyyətinin saxarozlardan ibarət olmasıdır. Belə ki, nektarda olan 43 ümumi şəkərin 41,3 faizi təkcə saxarozadan ibarətdir.

Tikanlı bozaqgülün bir çiçəyi orta hesabla bir gündə 1,14 mq, yumruberun bozaqgülün çiçəyi isə 0,73 mq nektar ifraz edir. Hər iki növün bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 200 kq-a yaxındır. Bu isə hektardan 100-120 kq bal alınmasına imkan verir ki, bunun hesabına da hər hektar sahədə 1,5 arı ailəsi saxlamaq mümkün olur.

Qaleopsis (*Galeopsis*)

Bu birillik ot bitkisinin Azərbaycanda bığır gülü və çilə otu adlanana növlərinə rast gəlmək olur. Hər iki növ orta dağ qurşağına qədər yayılmışdır. Meşələrdə, kolluqda və zibilli yerlərdə bitir. Bu bitkinin hər iki növü vitaminlı və bal verəndir.



**Şəkil 37. Bozaqgül
(*Phlomis*)**



**Şəkil 38. Qaleopsis
(*Galeopsis*)**

başqa rayonlarında olduğu kimi yaxşı bal verən bitki sayılır. Buna baxmayaraq, bu növlərin hər ikisi öz nektar məhsuldarlığına görə, dodaq çiçəklərin başqa nümunələrindən xeyli geridə qalır. Bığır gülünün çiçəyində 55 faiz şəkər vardır. Bu bitkinin yetişdiyi bir hektar sahədən əldə edilən nektar 36 kq-a qədərdir, bu da bala çevrildikdə 23 kq edir. Bunun hesabına isə bığır gülünün bir hektar əkin sahəsində ən çoxu 0,3 arı ailəsi saxlamaq mümkündür.

Ballıbabə yaxud dalamaz (*Lamium*)

Azərbaycanda ballıbabanın (dalamazın) 7 növü yayılmışdır. Onlardan gövdəni qucaqlayan dalamaz, Ordubad dalamazı, purpurdalamaz, Qafqaz dalamazı birillik otlarıdır. Qalan 3 növ-keçətükdalama, çincar, ləkəli dalamaz isə çoxillik ot bitkilərindəndir. Bütün bu göstərilən növlər respublikada

Bunlar respublikanın bəzi rayonlarında yeyilən adı bitkilər kimi də tanınır. İyun ayının birinci yarısında çiçəkləməyə başlayır. Çiçəkləmə müddəti 22-28 gündür. Nektar ifraz etməyən çiçəklərinin sayı 16-19% olur. Qaleopsisin bütün növləri ədəbiyyatda bal və çiçək tozu verən bitki kim tanınır. Lakin bu faktı təsdiq edəcək əsas məlumatı əldə edə bilməmişik.

Bu bitkinin yuxarıda göstəriyimiz hər iki növü Azərbaycan şəraitində, Sovetlər İttifaqının

aşağıdakı yerlərdə bitir: Qafqaz dalamazı və ləkəli dalamaz məşələrdə və kolluqlarda, gövdəni qucaqlayan dalamaz orta qurşağa qədər quru quraqlıq dağ ətəklərində və zibilli yerlərdə, çincar, purpurdalamaz kolluqlarda və zibilli yerlərdə, keçətükdalamaza isə əsasən dağ zonalarında təsadüf edilir.

Dalamazın növləri respublikanın Ağstafa, Gəncə, Ağdam, Şamaxı Goyçay, Qusar, Şəki, Şəki, Quba, Zaqqatala, Balakən, Şuşa, Kəlbəcər, Gədəbəy rayonlarında yayılmışdır. Çincar xeyli vitaminlı, keçətükdalamaz yeyiləndir. Qalanları isə əsaən bal verəndir.

Birillik növlərindən əksəriyyətinin və çoxillik növlərindən çincarın çiçəkləməsi aprel ayının ortalarına, çoxillik növlərinin və birillik ot olan Qafqaz dalamazının çiçəkləməsi iyun ayının ilk günlərinə düşür. Birillik növlərinin çiçəklənməsi 20-25 gün, çoxillik növlərinin çiçəklənməsi isə 2 dəfə artıq vaxt davam edir.

Dalamazın bütün növləri ən çox nektar verən bitkilərdir. Ona görə də bal arıları çiçəklərindən böyük həvəslə nektar yığırlar. Yalnız keçətükdalamaz bitkisinin çiçəkləri uzun və dərin kasaciqli olduğundan, arılar onun nektarını sormağla çətinlik çəkirlər. Ədəbiyyat məlumatına görə, çincar, ləkəli dalamaz, purpudalamaz və keçətükdalamaz ən yaxşı bal verənlər



Şəkil 39. Ballıbabası yaxud dalamaz (*Lamium*)

kimi başqa növlərdən fərqlənir.

V.Z. Rudnevin tədqiqatına görə dalamazın bütün növləri işçərisində ən yaxşı bal verən purpurdalamazdır. Bunun çıçayı tərkibində 15-17 faiz şəkər olan 1-1,5 mq nektar ifraz edir. Çincar bir gündə orta hesabla 0,5 mq nektar ifraz edir.

L.E. Arensin (1929) müşahidələrinə görə, ləkəli dalamazın çıçəklərinin ifraz etdiyi nektarı bal arıları digər həşəratın çıçək ləçəkləri arasında açdıqlı dəliklər vasitəsilə sorurlar. Bəzən nektarın bu dəliklərdən sorulması çox normal vəziyyətdə gedə bilir.

Dalamazın Azərbaycanda yayılmış növləri içərisində biz əsas etibarilə 3 növünün nektar məhsuldarlığını ətraflı öyrənmək. Onlar purpurdalamaz, keçətükdalamaaz və çincar növləridir. Purpurdalamazın bir çıçəyinin orta hesabla bir gündə verdiyi nektarın miqdarı 0,39 mq olub, tərkibində 27% şəkər vardır.

Keçətükdalamaazın bir çıçəyi bir gündə tərkibində (orta hesabla) 55 faiz şəkər olan 0,68 mq, çincarın bir çıçəyi 35,4 faiz şəkəri olan 1,25 mq nektar ifraz edir. Bu axırıncı növün nekrindəki şəkərin əsas hissəsini 25,5 faizini qlükoza təşkil edir. Birinci növün bitkilərinin bir hektar sahədən nektar məhsuldarlığı 64 kq, ikinci növündə 211 kq, üçüncü növündə isə 367 kq-dır. Bir hektar sahədən götürülən nektarın miqdarının çox müxtəlif olmasına baxmayaraq, tərkibindəki şəkərin miqdarı onları bərabərləşdirir.

Bir hektar əkin sahəsindən götürürlə biləcək balın təxmin miqdarı, bitkinin növündən asılı olaraq 126-dan 183 kq-a qədər olur. Beləliklə, 2 axırıncı növün hər bir hektar sahəsində 1,5-2 arı ailəsi saxlamaq mümkündür.

Aslanquyruğu (*Leonurus villosus*)

Bu çoxillik ot Azərbaycan-da aşağı qurşaqdan yuxarı qurşağı qədər yayılmışdır. Kollu-qda və zibilli yerlərdə bitir. Respublikanın Gədəbəy, Gəncə, Kəlbəcər, İstisu, Xankəndi, Şuşa, Ağdam Şamaxı, Quba, Qu-sar rayonlarında çox yayılmışdır.

Aslanquyruğu dərman, yağı və bal verən bitki kimi tanınır. İyul ayının ilk günlərində çiçəkləyir. Çiçəkləmə müddəti 50 - 60 gündür. Bir çiçəyin ömrü 2-3 gün davam edir. Çiçəkləri əsas etibarilə 1, tək-tək hallarda isə 2 gün nektar ifraz edir. Nektar ifraz etməyən çiçəklərinin sayı 8-12 faiz, bəzən bir qədər də artıq olur.

Aslanquyruğunun bal verən bitki olması hələ çox qabaqlardan bəllidir. A.Ostaşenko-Kudryavtsevaya görə (1931), bir aslanquyruğu çiçəyinin ifraz etdiyi nektarin miqdarı orta hesabla 0,5 mq-a çatır. Çiçəklərinin içərisində 1 mq-a qədər nektar verənlərə də rast gəlmək olur. Bu müəllif, aslanquyruğunun bir bitkisinin nektar məhsuldarlığını 1,3 q müəyyən edir. A.S.Lukaşeviç və E.M.Kozo-Polyanskiyə (1943) görə, aslanquyruğunun bir hektarından quraqlıq illərdə 383,52 kq nektar almaq mümkündür. Onun nektar verməsi üçün ən əlverişli şərait normal rütubət və yüksək (30°C) temperatur olmalıdır.



Şəkil 40. Aslanquyruğu
(*Leonurus villosus*)

Aslanquyruğunun üstün cəhəti ondan ibarətdir ki, bu bitki ən çox quraqlıq keçən illərdə belə nektar ifrazi prosesini dayandırır.

Aslanquyruğu Azərbaycan şəraitində ən yaxşı bal verən bitkilərdəndir. Bu bitkinin bitdiyi yerlərdən və iqlim şəraitindən asılı olmayaraq, onun çiçəkləri üzərində işləyən arılara rast gəlmək olur. Bir çiçəyinin orta hesabla gündəlik nektar məhsulu $0,64 \text{ mq}$ olur. Nektarin tərkibində 13,2 faiz şəkər olur ki, bunu da 12,5 faizi saxarozadan ibarətdir. Bir hektar əkin sahəsinin nektar məhsuldarlığı $587,5 \text{ kq}$ qədərdir və bu nektarda $77,4 \text{ kq}$ mütləq şəkər vardır. Bir hektardan götürülmə biləcək balın təxmini miqdarı 233 kq -dır ki, bunun hesabına da aslanquyruğunu çiçəkləməsi dövründə bal arısının 3 ailəsini saxalmaq mümkündür.

Aslanquyruğu uzun müddət çiçəkləyən bitki olduğundan, Azərbaycanda xüsusi bal verən bitki rolunu oynaya bilir.



Şəkil 41. Kalafagülü
(*Ballota ruderalis*)


Kalafagülü (*Ballota ruderalis*)

Azərbaycanda ən çox Böyük və Kiçik Qafqaz dağları zonasında yayılmış çoxillik otdur. Bu ot kolluqda və zibilli yerlərdə çox bitir. Çox nektar verməsinə baxmayaq, arılar ondan az istifadə edirlər. Bu hal bəlkə də bu bitkinin tək-tək və az yayılması ilə əlaqədardır. May ayının axırlarında çiçəkləyir. Çiçəkləməsi $30 - 40$ gün, bir çiçəyinin ömrü isə $2 - 3$ günə qədər davam edə bilir. Çiçəkləri 1-

2 gün nektar verir. Nektar verməyən çiçəklərinin miqdarı çiçəklərin ümumi miqdalarının 12-18 faizini təşkil edir. Bir çiçəyi orta hesabla 0,50 mq nektar ifraz edir. Nektarda ümumi şəkər 40 faizə çatır. Bir hektar sahədən 94 kq mütləq şəkəri olan 236 kq nektar məhsulu götürmək mümkündür. Bu nektarin hesabına isə bir hektar sahədə 1,5 arı ailəsi saxlamaq olar.

Poruq (*Stachys*)

Azərbaycanda poruq bitkisinin 13 növü bitir. Onların yalnız birillik poruq növündən başqa, hamısı çoxillik ot bitkiləridir. Bu bitki orta qurşaqdan yüksək dağ zonasına qədər dağ etəklərində, kolluqlarda və zibilli yerlərdə bitir.



Şəkil 42. Poruq
(*Stachys*)

Poruğun bir sıra növləri müxtəlif təsərrüfat əhəmiyyətinə malikdir. Onlardan meşə poruğu rəngləyici kimi, birillik meşə poruğu, pambıqlı poruq yağı verən kimi, meşə poruğu vitaminlı və bal verən bitki kimi məşhurdur.

Poruğun əksər bal verən növləri may ayının axırlarında çiçəkləmə başlayır. Çiçəkləməsi 35-45 gün davam edir. Bal verən bitki kimi ədəbiyyatda 3 növü bəllidir Onlar düz poruq, bataqlıq poruğu və birillik poruq növləridir. Bunların da içərisində ən yaxşı bal verən kimi düz poruq və birillik poruq növləri seçilir. Bu bal verən növlərdən yalnız birillik növünün nektar məhsuldarlığı haqqında ədəbiyyatda məlumat verilir.

A.Ostaşenko-Kudryavtsevaya görə, bir çiçəyin orta hesabla nektar məhsuldarlığı 1 mq-a qədərdir. Tək-tək çiçəkləri isə 2 mq-a qədər nektar ifraz edir. Bir bitki bütün çiçəkləmə dövründə, əlverişli iqlim şəraitində 0,5 mq-a qədər nektar ifraz edə bilir. Poruğun Azərbaycanda bitən bütün növləri ən yaxşı bal və çiçək tozu verən bitkilərdir. Azərbaycanda biz birillik poruq, pambıqlı poruq, İran poruğu, alman poruğu, meşə poruğu və gürcü poruğun növlərinin nektar məhsuldarlığını öyrənməklə məşğul ola bildik.

Poruğun Azərbaycanda bitən növlərinin xüsusiyyətlərindən asılı olaraq, bir çiçəyinin bir gündə ifraz etdiyi nektarın orta miqdarı 0,5 ilə 2,39 mq arasında dəyişə bilir. Nektardakı şəkərin faizi isə 42 ilə 60 faiz arasında dəyişir. Birillik poruq növündən başqa, qalanlarının nektarındaki şəkərin 35-50 faizə qədəri qlükoza və fruktozadan ibarətdir (2-ci cədvələ bax). İqlim şəraitindən və çiçəkləmə dövründən asılı olaraq, poruğun ayrı-ayrı növlərinin bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 120 ilə 550 kq arasında dəyişilə bilir. Ən az nektar verən birillik poruq-119 kq, gürcü poruğu isə 154 kq nektar ifraz edir Ən çox nektar verənlərdən alman poruğu bir fəsildə 554

kq, pambıqlı poruq isə 381 kq nektar məhsulu verə bilir. Göstərilən poruq növlərinin ifraz etdiyi nektarın miqdarına görə, bu bitkinin bir hektar sahəsində 1-dən 4 - ə qədər arı ailəsi saxlamaq mümkündür.

Sürvə, adaçayı (*Salvia*)

Bu bitkinin yaşıl sürvədən başqa, bütün növləri çoxillik ot bitkiləridir. Sürvənin Azərbaycanda 10 növü bitir. Büstün növləri düzənlikdən başlayaraq yüksək qurşaqlara qədər çöllərdə, kolluqlarda, quru və otlu yamaclarda bitir. Respublikanın əksər rayonlarında geniş yayılmışdır.

Sürvənin bir çox növü (Həbəştan sürvəsi, quru çöl sürvəsi, minaçıçək sürvə) yağlıdır. Qafqaz sürvəsi aşı maddəsi verir, quru çöl sürvəsi vitaminlidir. Dərman verən və bal verən növləri də çoxdur. Sürvənin bal verən növlərinin çoxu may ayının ikinci yarısından sonra çiçəkləyir. Yalnız minaçıçək növü may ayının əvvəllərində çiçəkləyir. Çiçəkləmə müddəti, növündən asılı olaraq, 50-80 gündür. Çiçəkləmə müddəti ən çox davam edən növdür. Minaçıçək sürvənin hər bir çiçəyinin ömrü isə 2-3 gündür. Çiçəkləri bir gün, tək-tək hallarda isə ayrı-ayrı çiçəkləri iki gün nektar ifraz edə bilir. Nektar ifraz etməyən çiçəklərinin miqdarı bitkinin növündən asılı olaraq 12 ilə 27 faiz ara-



Şəkil 43. Sürvə, adaçayı
(*Salvia*)

sında dəyişə bilər. Nektar ifraz etməyən çiçəklərə ən çox çubuq sürüvə və minaçıçək sürüvə növlərindən rast gəlinir. Sürvənin bal verən növlərindən meşə sürüvəsi, dərman sürüvəsi, quru çöl sürüvəsi, minaçıçək sürüvəsi məshhurdur. Lakin nektar məhsuldarlığına görə yalnız minaçıçək sürüvə, meşə sürüvəsi bəllidir. V.Z.Rudnevə görə, sürüvənin bir çiçəyi 0,06 mq nektar ifraz edir.

A.Ostaşenko-Kudryavtsevaya görə, Şimali Qafqazda minaçıçək sürüvə ən yaxşı bal verən növlərdəndir. İqlim şəraitindən asılı olaraq bir çiçəyinin ifraz etdiyi nektarın orta hesabla miqdarı 0,22 ilə 1,42 mq arasında dəyişilə bilir. Tək-tək çiçəkləri isə 2 mq-a qədər nektar ifraz edə bilir. Bu müəllifin verdiyi məlumatə görə, sürüvənin bir çiçəyinin ifraz etdiyi nektarın miqdarı orta hesabla 1935-ci ildə 0,42-0,43 mq-a bərabər olmuşdur. Nektardakı şəkərin miqdarı isə orta hesabla 66 faizdir. Sürvənin bütün növləri Azərbaycan şəraitində ən yaxşı bal verən bitkilərdəndir.

Biz sürüvənin ən çox yayılmış minaçıçək sürüvə, Həbəştan sürüvəsi, meşə sürüvəsi, yaşıl sürüvə, çilpaq sürüvə növlərinin nektarlılığı ilə məşğul olmuşuq. Bir çiçəyinin ifraz etdiyi nektarın miqdarı orta hesabla növündən asılı olaraq 0,46 ilə 0,90 mq arasında dəyişir. Nektardakı şəkəri faizi isə 42 ilə 51 faiz arasında dəyişir. Yalnız çilpaq sürüvənin bitkilərinin çiçəklərindən ifraz olunan nektardakı şəkərin miqdarı 4,7 faiz olur. Əksər növlərinin nektarında qlükoza və saxarozanın miqdarı üstünlük təşkil edir (2-ci cədvələ bax).

Sürvənin bir hektarının nektar məhsuldarlığı bitkinin növündən asılı olaraq 300 ilə 1200 kq arasında dəyişir. Bu hesaba isə, sürüvənin çiçəklənməsi dövründə bir hektar sahədə 2-dən 8 - ə qədər arısı ailəsi saxlamaq tamamilə mümkündür (3-cü cədvələ bax).

Dağnanəsi (*Ziziphora*)

Dağnanəsinin bal verən növləri birillik ot bitkiləridir. Azərbaycanda bunlardan zərif dağnanəsi və başçıqlı dağnanəsi adlanan iki növü bal verəndir. Bu hər iki növ respublikanın aşağı dağ qurşağından orta dağ qurşağına qədər yayılmışdır. Dağnanəsinin bir çox növü efir yağılı bitki kimi qiymətlidirlər. Dağnanəsi növlərinin bitkiləri Azərbaycan şəraitində may ayının əvvəllərində çiçəkləyir. Çiçəkləmə müddəti 35-45 gündür.

M.M.Qluxovun (1950) məlumatına görə, S.Q.Minkovun tədqiqatına əsasən, dağnanəsinin bir çiçeyinin orta hesabla gündəlik nektar məhsuldarlığı $0,104 \text{ mq}$ olmaqla, $0,012$ ilə $0,048 \text{ mq}$ arasında dəyişilə bilir. Minkov dağnanəsi bitkisinin bir hektar sahəsinin nektar məhsuldarlığını, bu bitki üçün əlverişli olmayan ildə 37 kq müəyyən etmişdir. Bizim tədqiqatımız göstərmişdir ki, dağnanəsinin yuxarıda göstərilən hər iki növü güclü surətdə nektar ifraz edir. Lakin bal arıları bu bitkiyə çox həvəssiz qonurlar. Hər iki növün çiçeyinin bir gündə ifraz etdiyi nektarın orta miqdarı $0,13 \text{ mq}$ -dan artıqdır. Nektarda $35-42$ faiz şəkər olur. Ümumi şəkərin tərkibində qlükoza və saxaroza əksəriyyəti təşkil etməklə $33,7$ faiz olur (2-ci cədvələ bax).

Əlverişli iqlim şəraiti olan ildə zərif dağnanəsi növünün bir



Şəkil 44. Dağnanəsi
(*Ziziphora*)

hektar əkin sahəsinin nektar məhsuldarlığı 53 kq-a, bundan hasil edilə biləcək balın miqdari isə 30 kq-a yaxın ola bilir. Bunun hesabına həmin bitkinin yetişdiyi bir hektar sahədə 0,3 arı ailəsi saxlamaq mümkündür.

Ətirnaz (*Calamintha clinopodium*)



Şəkil 45. Ətirnaz
(*Calamintha clinopodium*)

Azərbaycanda orta qurşağa qədər meşə və dağ ətəklərində geniş yayılmış çoxillik ot bitkisidir. Ən çox respublikanın Gədəbəy, Gəncə, Ağdərə, Şəki, Kəlbəcər, Şuşa, Balakən, Zaqatala, Şəki, Qusar, Quba və Şamaxı rayonlarında bitir (şək. 22).


Ətirnaz iyun ayının əvvəllərində çiçəkləyir. Çiçəkləmə müddəti 40-50 gündür. Bir çiçeyinin ömrü 2-3 gündür. Bütün çiçəklərinin 20 - 25 faizi nektar ifraz etmir. Ətirnaz ədəbiyyatda ətir-yağlı bitki kimi tanınır. Bizim

tədqiqatımız göstərmişdir ki, ətirnaz Azərbaycan şəraitində yaxşı bal verən bitkilərdəndir. Bir çiçəyi orta hesabla 0,25 mq nektar ifraz edir. Nektarda qlükoza ilə fruktozanın miqdarı saxarozanın miqdarı ilə uyğundur. Ətirnazın bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 80 kq-a qədərdir. Bu tərkibdə 40 kq mütləq şəkər vardır ki, bunu hesabına da ətirnazın çiçəkləmə dövründə bir hektar əkin sahəsində 0,6 arı ailəsi saxlamaq olar.

Qara ot və ya çölnanəsi (*Origanum vulgare*)

Azərbaycanda düzənliklərdən başlayaraq yüksək dağ qurşağı ətəklərinə qədər geniş yayılmış çoxillik ot bitkisidir. Çəmənliklərdə və kolluqlarda bitir.

Respublikanın Gədəbəy, Kəlbəcər, Şuşa rayonları ətrafında, Balakən, Zaqatala, Qax, Şəki, Qusar, Quba, Şamaxı rayonlarında çox geniş yayılmışdır. Qara ot və ya çölnanəsi bir sırə cəhətlərinə görə xeyli qiymətlidir. Məsələn, bu bitki dərman bitkisi kimi məşhurdur. Onun yarpaqları vitaminlidir. Toxumları yağlıdır. Çölnanəsi efir yağlı, rəngləyici və bal verən bitki kimi çox böyük əhəmiyyətə malikdir. Çölnanəsinin yarpaqları duza qoyulan tərəvəz bitkiləri meyvələrinə əlavə etmək üçün işlədir. Çölnanəsi bizim şəraitdə iyul ayının ortalarında çiçəkləməyə başlayır. Çiçəkləmə müddəti 40-50 gün davam edir. Bir çox çiçəyinin 3-4 günlük ömrü vardır. Lakin çiçəyi cəmi 1-2 gün nektar verir. Bütün çiçəklərinin 12 dən 30 faizə qədəri nektar verə bilir. Müşahidələrimiz göstərmişdir ki, nektar ifraz edən və etməyən çiçəklərin sayının belə çox dəyişməsi bitkinin yetişdiyi torpağın tipindən və havanın rütubət tutumundan asılıdır. Əgər torpaq çinqilli olub, havanın mütləq rütubət tutumu aşağıdırsa, nektarlı çiçəklərin miqdarı maksimuma çatır. Şabalıdlı və qumsal torpaqlarda havanın mütləq rütubət faizi yüksək olduğu şəraitdə



Şəkil 46. Qara ot və ya çölnanəsi
(*Origanum vulgare*)

isə, nektar ifraz etməyən çiçəklərin sayı çox azalır.

İstifadə etdiyimiz ədəbiyyatda çölnanəsinin bal verən bitki olması haqqında məlumat yoxdur. Yalnız M.M.Qluxov (1956) göstərir ki, çölnanəsi bitkisinin bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 100 kq-a çatır. Biz öz tədqiqatımızda müəyyən etmişik ki, normal şəraitdə çölnanəsinin bir çiçəyi orta hesabla 0,41 mq nektar ifraz edir. Nektarda şəkər 35,2 faiz təşkil edir. Şəkərin tərkibində qlükoza, fruktoza və saxarozanın miqdarı bərabərdir. Çölnanəsinin bir hektar sahəsinin nektar məhsuldarlığı 336,5 kq-a çatır. Bunda şəkərin mütləq miqdarı 118,5 kq götürülə bilər, balın təxminini miqdarı isə 169 kq qədər ola bilər. Bunun hesabına da çölnanəsi bitən bir hektar sahədə bu bitkinin çiçəklənməsi dövründə iki normal arı ailəsini saxlamaq mümkündür.

Kəklikotu (*Thymus*)



Şəkil 47. Kəklikotu

(*Thymus*)

Azərbaycanda aşağı dağ qurşağı ilə yuxarı dağ qurşağı arasında yayılmış çoxillik ot bitkisidir. Bu bitki ən çox quru daşlı dağ ətəklərində bitir. Respublikanın Ağstafa, Şəmkir, Gədəbəy, Gəncə, Xankəndi, Şuşa rayonlarında bu bitkiyə təsadüf olunur. Kəklikotu xalq təsərrüfatında vitaminlı, ətiryağılı dərman bitkisi və bal verən bitki kimi tanınır. Kəklikotundan bəzən çay, araq və başqa içkilərin hazırlanmasında ətirverici kimi istifadə olunur.

Kəklikotu bitkisi iyun ayının ikinci yarısında çıçəkləməyə başlayır. Çiçəkləmə müddəti 30 gün davam edir. Bu bitkinin bal arılarının ən çox şirəgötürmə dövründə çıçəkləməsi müşahidə olunur. Bir çıçəyinin ömrü 2-3 gün olur. Hər bir çıçəyi bir gün və ya gün yarım müddətində nektar ifraz edir. Nektar ifraz etməyən çıçəkləri 6-11 faizə çatır. Ədəbiyyatda, kəklikotu növləri birinci dərəcəli bal verən bitkilər sırasına daxil edilir, lakin onların nektar məhsuldarlığı haqqında məlumat verilmir.

Bizim tədqiqatımız göstərdi ki, kəklikotunun Azərbaycanda bitən 9 növünün hamısı birinci dərəcəli bal verən bitkidir. Biz bunlardan yalnız bir neçə növünü daha ətraflı surətdə xarakterizə etmək imkanına malik ola bildik. Onlardan Azərbaycanda çox yayılan seyrək çıçəkli kəklikotudur. Onun hər bir çıçəyi bir gündə orta hesabla 0,3 mq nektar ifraz edir. Bu nektardakı şəkərin miqdarı 55 faizdir. 1 hektar əkin sahəsinin nektar məhsuldarlığı 760 kq və bunun tam yarısı təmiz şəkərdir. Bir hektar sahədən götürülə biləcək balın təxminini miqdarı 400 kq olur ki, bunu hesabına da kəklikotun bir hektar sahəsində 4-5 bal ailəsi saxlamaq mümkündür.

Yarpız, nanə (*Mentha longifolia*)

Azərbaycanın hər yerində yayılmış çoxillik ot bitkisidir. Bu bitki meşə ətraflarında, çöllərdə, kolluqlarda və rütubətli yerlərin hamısında bitir. Ən çox respublikanın Şəmkir, Gəncə, Gədəbəy, Kəlbəcər, İstisu, Ağdam, Şuşa, Şamaxı, Göyçay, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Quba rayonlarında bitir.

Azərbaycanda əsas etibarilə uzunyarpaq nanə, çölnanəsi və su nanəsi çox yayılmışdır. Bu göstərdiyimiz 3 növün hamısı dərman bitkisi və vitaminlı bal verən bitki kimi qiymətlidir. Bunların körpə yarpaqlarını bəzən xörəkdə işlədirlər. Onlar



**Şəkil 48. Yarpız, nanə
(*Mentha longifolia*)**

iyun ayının əvvəllərində çiçəkləyir və çiçəkləmə müddəti 50 gün davam edir. Nektar verməyən çiçəklərinin sayı bütün çiçəklərinin 12-18 faizini təşkil edir. Hər bir nektarlı çiçəyi 1-2 gün nektar verir.

Ədəbiyyatda nanə və yarpızın bütün növləri bal verən bitki kimi göstərilir: buna baxma-yaraq, onların nektar məhsuldarlığı haqqında heç bir məlumat verilmir. Bir çiçəyi bir gündə orta hesabla 0,4 mq nektar ifraz edir. Nektarda şəkər 40 faizə çatır. Bitkinin bir hektar sahəsinin nektar məhsuldarlığı 408 kq -

dır. Bir hektardan 224 kq - a qədər bal götürülür. Bunu hesabına da nanə bitən sahədə 1,3 arı ailəsi saxlamaq mümkünür.

Rozmarin (*Rozmarinus officinalis*)

Bu bitki park və çiçəkliliklərdə yetişdirilən həmişə yaşıl kolcuqdur. Açıq günəşli yerlərdə bitir. P.V.Şvann-Quriyskiyə (1928) görə, rozmarin çox əhəngli torpaqlarda daha yaxşı inkişaf edir. Quraqlığa davamlıdır, səhra və yarımsəhra şəraitində yaxşı bitir. Bu bitki quraqlığa yaxşı davamlı olduğundan, Azərbaycanın yarımsəhra yerlərində yetişdirilmək üçü çox əl-verişlidir. Yaxşı efir yağı verən dərman bitkisiidir. İldə iki dəfə: yazda-may ayında və payızda-sentyabr, oktyabr aylarında çiçəkləyir, çiçəyinin ömrü 1-2 gündür. Çiçəklər (yumurtalığıñ

mayaalanmasına qədər) bir gün nektar verir.

İstifadə etdiyimiz ədəbiyyatda rozmarinin bal verən olması haqqında məlumat rast gəlmədik. Lakin rozmarin Azərbaycanın düzən rayonları üçün birinci dərəcəli bal verən bitkidir. Bizim müşahidələrimiz göstərir ki, rozmarinin bir çiçəyi bir gündə orta hesabla 0,98 mq nektar ifraz edir. Bu nektarda 38 faiz şəkər vardır. Bunun 30,9 faizi qlükoza və fruktozadan, 6,6 faizi isə saxaroza-dan ibarətdir. Bir hektar sahəsindən 213,5 kq nektar götürmək olar. Bu nektarda mütləq şəkərin miqdarı 81 kq-dır. Bir hektardan 132,6 kq-a qədər bal götürmək mümkündür. Beləliklə, bir payız dövründə rozmarinin çiçəkləndiyi hər bir hektar sahədə 1,6 arı ailəsini saxlamaq mümkündür.



Şəkil 49. Rozmarin
(*Rozmarinus officinalis*)

Tütün, tənbəki (*Nicotiana*)

Bu birillik otun Azərbaycanda iki növü yetişdirilir. Onlar tütün və tənbəkidir. Tütün respublikada müəyyən plan üzrə becərilib yetişdirilir. Respublikada tütün plantasiyaları əsas etibarilə Böyük Qafqazın cənub ətəklərində yerləşən Balakən, Zaqatala, Qəbələ, Oğuz, Şəki rayonlarında və Muxtar Dağlıq Qarabağ vilayətində yetişdirilir. Tənbəki isə Azərbaycandaancaq zəhmətkeşlərin həyətyanı sahələrində yetişdirilir. Hər iki növün toxumundan tez quruyan yağı alınır. Tütün və tənbəki



Şəkil 50. Tütün, tənbəki
(*Nicotiana*)

rast gəldik. Bu bal xoşa gəlməyən dada malik olmaqla tütün iyi verir. Tərkibində 1-dən 4%-ə qədər nikotin alkaloidi var. Çiçək tozu zəhərlidir. Hər iki növün bir çiçəyində bir gündə orta hesabla 2,5 mq nektar olur, nektarin tərkibində isə orta hesabla 18-22 faiz şəkər vardır. Bu şəkərin 20,24 faizi qlükoza və saxarozadır. Bu hektar tütün plantasiyasının nektar məhsuldarlığı 103 kq-dır. Bu miqdardan nektardan isə 50 faizə qədər təmiz bal almaq mümkündür. Bir hektar tütün plantasiyasında bal arılarının 0,6 ailəsini saxlamaq mümkündür.

Gəndalaş, murvər ağacı (*Sambucus ebulus*)

Azərbaycanın bütün rütubətli düzənliliklərinin hər yerində yetişən çoxillik otdur. Ona bəzən orta dağ qurşaqlarında da təsadüf edilir. Zəhərli, yağlı bitkidir.

respublika şəraitində eyni vaxtda, yəni iyun ayının ortalarında çiçəkləyir, çiçəkləmə müddəti 20-25 gündür. Çiçəklərinin hamısı nektar ifraz etdiyindən nektarsız çiçəyə rast gəlinmir. Hər iki növ ədəbiyyatda bəzən bal verən bitki kimi sayılsa da onların nektar məhsuldarlığı haqqında ədəbiyyatda heç bir məlumat yoxdur. Halbuki bu bitkinin hər iki növü Azərbaycan şəraitində çoxlu nektar ifraz edən yaxşı bal verən bitkilərdəndir.

Biz, tədqiqat zamanı Balakən rayonunda saf tütün balına

Gəndalaş iyun ayının ortalarında çiçəkləməyə başlayır. Çiçəkləmə müddəti 20 gün davam edir. Ədəbiyyatda gəndalaşın bal verən bitki olması haqqında məlumat yoxdur. Ona baxmayaraq, bu bitki Azərbaycan şəraitində nektar ifraz edir. Elə ona görə də zəif də olsa, arılar bu bitkiyə qonur və onun nektarını sorurlar. Bir çiçəyin orta hesabla bir gündə ifraz etdiyi nektarın miqdarı 0,14 mq, nektardakı şəkərin miqdarı isə 27 faizdir. Bu şəkərin 19,47 faizini saxaroza təşkil edir. Ola bil sin ki bitkiyə bal arılarının zəif gəlməsinə də, onun nektarındaki şəkərin çoxunun saxarozadan ibarət olması səbəb olmuşdur.

Gəndəlaşın bir hektar sahəsinin nektar məhsuldarlığı 84 kq-dır. Bunu 50 faizi bala çevrilə bilir. Bu balın hesabına isə bir hektar sahədə 0,5 arı ailəsi saxlamaq olar.



Şəkil 51. Gəndalaş, murvər ağacı
(*Sambucus ebulus*)

Doqquzdon (*Lonicera*)

Doqquzdon kol bitkisidir. Azərbaycanda onun əsasən 5 növü yayılmışdır ki, bunların da hamısı kolluqlarda və meşələrdə bitir. Bu bitkiyə ən çox respublikanın Şəmkir, Gədəbəy, Kəlbəcər, Gəncə, Ağdərə, Şuşa, Zaqatala, Qax, Şəki, Qusar, Quba və Şamaxı rayonlarında təsadüf edilir. Bu bitkinin efir



Şəkil 52. Doqquzdon
(*Lonicera*)

bu növün bitkilərinin fevraldan başlayaraq may ayına qədər uzun müddət çiçəkləməsi səbəb olmuşdur. Havanın soyuması ilə əlaqədar olaraq, nektar ifrazi prosesi ya həddindən artıq zəifləyir, ya da tamamilə dayanır.

Ədəbiyyatda doqquzdonun bütün növlərinin yaxşı bal verən bitki olması qeyd edilirsə də, onların nektar məhsuldarlığının yüksək olmasını təsdiq edən məlumat yoxdur.

Azərbaycan şəraitində İberiya doqquzdonu, tüklü doqquzdon, Qafqaz doqquzdonu, iyli doqquzdon növləri yaxşı bal verən bitkilər sayılır. Buna baxmayaraq, onların bir hektar sahəsində çox az nektar götürüldündən, bu bitkiləri respublika üçün birinci dərəcəli bal verən bitkilər sırasına daxil etmək olmaz. Gəndalaşvari doqquzdon növü bitkilərinin çiçəkləri çox nektar verirsə də (çiçək kasacıqları çox uzun olduğundan) arılar ondan istifadə edə bilmirlər. Elə ona görə bal arıları bu bit-

yağlı, vitaminli və bal verən müxtəlif növlərinin bəzək bitkisi kimi əhəmiyyəti də vardır.

Doqquzdonunu bütün bal verən növlərinin hamısı Azərbaycanda may ayının ortalarında çiçəkləməyə başlayır. Çiçəkləmə müddəti 35-40 gün, bir çiçəyinin ömrü isə 3-4 gün davam edir. Hər bir çiçək 2 gün nektar verir. Nektar verməyən çiçəklərinin miqdəri bitkinin növündən və iqlim şəraitindən asılı olaraq, 10% - dən 25 faizə qədə ola bilər. Nektar verməyən çiçəklər əsasən iyli doqquzdonda çox olur. Buna bəlkə də

kiyə tamamilə gəlmirlər. Bu növ bitki çiçəklərinin ifraz etdiyi nektarı hətta uzun xortumlu Qabaqtəpə populyasiyasından olan bal arısı da toplaya bilmir.

Bir çiçəyinin orta hesabla gündəlik ifraz etdiyi nektarın miqdarı bitkinin növündən asılı olaraq 0,62-dən 0,11 mq-a qədərdir. Nektarda şəkər isə 30-40 faiz arasında olur. Doqquzdon nektarında şəkərlərin növləri bərabər miqdarda olur. Bu bitkinin hər hektar sahəsindən əldə edilən nektar 20 kq-dan artıq deyildir. Əgər çiçəklərinin ikinci gündə ifraz etdikləri nektarı hesaba alsaq həmin miqdarı 2 dəfə artırmaq lazımdır. Doqquzdon bitkisi yetişən bir hektar sahədə yalnız 0,2 arı ailəsi saxlamaq olar.

Daraq qanqal (*Dispacus*)

Bu ikiillik və ya çoxillik ot bitkiyə Azərbaycanda o qədər də çox təsadüf edilmir. Daraq qanqal ən çox orta dağlıq meşə zonasında, kolluqlarda, hündür otlu yerlərdə yayılmışdır.

Respublikada ən çox yayılmış növlərindən çiçəksiz daraq qanqal və meşə daraq qanqalını göstərmək olar. Azərbaycanın Şəki, Quba, Şamaxı, Ağdərə, Kəlbəcər və Gədəbəy rayonlarında bitir.

Daraq qanqal bitkisinin bəzi növləri vitaminlı olduqlarına görə təsərrüfat əhəmiyyətinə malikdir. Bu növün bitkiləri iyun ayının axırlarında çiçəkləməyə başlayır.

Çiçəkləmə müddəti 35-45 gün, hər bir çiçəyinin ömrü isə 1-2 gün davam edir. Çiçəklər yalnız bir gün nektar ifraz edir. Nektar ifraz etməyən çiçəklər cəmi 4 faizi təşkil edir.

Bizim istifadə etdiyimiz ədəbiyyatda bu növün bal verən olması haqqında heç bir məlumat yoxdur. Halbuki bu növün bitkiləri Azərbaycan şəraitində xeyli yaxşı bal verəndir.



Şəkil 53. Daraq qanqal
(*Dispacus*)

Daraq qanqalın bütün çiçekləmə dövründə bal arıları onun üzərində böyük həvəslə işləyirlər. Yuxarıda göstərdiyimiz kimi iki növün çiçəyinin ifraz etdiyi nektarın orta miqdarı bərabər olmaqla 0,54-dən 0,56 mq-a çatır. Nektarin tərkibində 57,5-73 faiz şəkər vardır. Hər iki növünün nektarındakı şəkərlər disaxaridlərə aiddir. Bir hektarda olan daraq qanqalın əkininin nektar məhsuldarlığı 250 kq-a çatır. Bu nektarin 50 faizdən artıq hissəsi xalis şəkərdir. Beləliklə, daraq qanqalın bir hektar əkin sahəsində (bitkinin çiçekləməsi dövrü) iki normal arı ailəsi saxlamaq mümkündür.

Qantəpər (*Cephalaria*)

Azərbaycanda ən çox yüksək dağ ətəkləri və yüksək dağ qurşağında yayılmış çoxillik otdur. Bu ot çəmənliklərdə və yüksək otlu sahələrdə daha çox bitir.

Ona respublikanın Quba, Şamaxı, Şuşa, Kəlbəcər, Ağdərə rayonlarında da təsadüf edilir. Qantəpərin rəng verən, toxumundan yağ, bəzən yemək üçün yararlı un alınan növləri də vardır.

Ədəbiyyatda qantəpərin iki növünün: dağ qantəpəri və tarar qantəpərinin qiymətli bal verən bitki olması haqqında

məlumata rast gəlmək olar.

Azərbaycanda bitən 6 növ qantəpərin hamısı ən yaxşı bal verən bitkilərdir. Nümunə üçün Qafqaz qantəpərini göstərək. Bu növün çiçəkləmə vaxtı iyun ayının axıllarına təsadüf edir. Çiçəkləmə müddəti 25-30 gündür. Hər bir çiçəyi 2-3 gün yaşayır. Çiçəkləri yalnız bir gün nektar ifraz edir. Nadir hallarda 2 gün nektar verən çiçəklərə də rast gəlmək olur. Bütün çiçəklərinin 19 faizi nektar verə bilir. Çiçəklərindən onların tozluqları yetişib partlayan dövrdə daha çox nektar ifraz olunur.

Bir çiçəyi bir gündə orta həsabla 1,47 mq nektar verir. Nektarda şəkərin miqdarı isə 62,38 faizdir. Nektarda qlükoza və fruktozanın miqdarı saxarozanın miqdarına bərabərdir. Bu hal həmin növün balvermə cəhətinçə qiymətini xeyli artırır. Qantəpərin bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 777 kq-a çatır, şəkərin mütləq miqdarı 484 kq-dır. Bu bitkinin bir hektar sahəsində götürülə biləcək balın təxmini miqdarı 620 kq-dır. Bunu hesabına bir hektar sahədə çiçəkləmə dövründə 7 normal arı ailəsi saxlamaq mümkün olur.



Şəkil 54. Qantəpər
(*Cephalaria*)

Skabioza (*Scabiosa*)



Şəkil 55. Skabioza
(*Scabiosa*)

Böyük və Kiçik Qafqaz dağlarının yüksək dağ ətəkləri və yüksək dağ çəmənlərində yayılmış otdur. Skabiozanın bəzi növləri ədəbiyyatda, bal verən bitki kimi qeyd edilir. Lakin onların bal verən bitki olmasını sübut edəcək rəqəmlər verilmir. Skabiozanın Azərbaycanda 7 növü bitir. Bu növlərin hamısının yaxşı nektar vermələrinə baxmayaraq, arılar onlardan az istifadə edirlər. Bu isə güman etmək olar ki, nektarda saxarozanın üstünlük təşkil etməsindən asılıdır. Biz skabiozanın iki növünün nektar məhsuldarlığı haqqında məlumat veririk. Onlar Qafqaz skabiozası və ikiqat lələkvəri ska-

bioza növləridir. Bunlardan birincisi iyun ayının ortalarında, yəni dağ rayonları arılarının ən çox nektar topladığı dövründə, ikinci isə iyun ayının ikinci yarısında çiçəkləməyə başlayır. Hər iki növün çiçəkləmə müddəti 30 gün davam edir. Hər bir çiçəyi 3 - 4 gün yaşayıb, yalnız bir gün, tək-tək hallarda isə 1,5 gün nektar verir. Torpaq və iqlim şəraitindən asılı olaraq nektar verməyən çiçəklərinin miqdarı 6-dan 32 faizə qədər olur. İkiqat lələkvəri skabioza növünün bir çiçəyi bir gündə orat hesabla 0,36 mq nektar ifraz edir. Qafqaz skabiozası isə bundan ikiqat artıq nektar verir. Nektarda şəkərin miqdarı 20,7 faizdən 73,2

faizə qədər olur. Hər iki növün nektarında şəkərlərdən qlükoza və saxaroza üstünlük təşkil edir. Məhsuldarlıq, bir hektar sahədə bitkinin növündən asılı olaraq, 200-359 kq arasında dəyişilir. Hər növün bir hektar sahəsindən götürülə biləcək balın miqdarı 160 kq-dan artıq ola bilər. Bunu hesabına isə bir hektar sahədə 2-3 normal arı ailəsi saxlamaq mümkündür.

Qarpız (*Citrullus edulis*)

Respublikanın əksəriyyət-lə düzənlik, pambıqçılıq rayonlarında yetişdirilən birillik bostan bitkisidir. Azərbaycanda 6000 hektardan artıq sahədə əkilir. Qarpız iyun ayının ortalarında çiçəkləyir. Çiçəkləməsi 55-60 gün davam edir. Ədəbiyyatda dəqiq məlumat olmasa da, qarpız ən yaxşı bal verən bitki kimi qeyd olunur. Bizim müəyyən etdiyimizə görə, qarpızın bir çiçəyi orta hesabla 0,61 mq nektar ifraz edir, tərkibində 66,0 faiz şəkər vardır. Qarpız bitkisinin çiçəkləri nisbətən isti günəşli günlərin düşməsi ilə çoxlu nektar ifraz edir. Qarpızın çiçəkləri üzərində bal arıları böyük həvəslə işləyirlər. Bu cür iş çarpez tozlamaya həris olan qarpız bitkisinin məhsuldarlığının xeyli artmasına səbəb olur. V.D.Layokun (1941) tədqiqatına görə bal arılarının köməyi ilə qarpızın məhsuldarlığı 30 - 50 faiz arası bilər. Qarpızın bir hektar əkin sahəsinin Azərbaycan şəraitində nektar məhsuldarlığı 27 kq-dır. Bu nektarin tamam sorulması üçün 0,2 arı ailəsi lazımdır.



Şəkil 56. Qarpız
(*Citrullus edulis*)

Xiyar (*Cucumis sativus*)



Şəkil 57. Xiyar
(*Cucumis sativus*)

Birillik dirrik bitkisi olan xiyar respublikada 2000 hektar sahədə əkilir. Xiyar əsas etibarilə aran yerlərində və çox az miqdarda dağətəyi rayonlarında yetişdirilir.

Xiyar, yeyilən vitaminlı bitki olmaqla bərabər bal verən bitki kimi də qiymətlidir. Xiyar bitkisi Azərbaycan şəraitində iyun ayının ilk günlərində çiçəkləməyə başlayır. Çiçəkləmə müddəti 60 gün davam edir.

Ədəbiyyatda xiyar bitkisinin nektar verməsi haqqında məlumat vardır. V.Z. Rudnevə görə, xiyar bitkisinin bir çiçəyi 0,084 mq nektar ifraz edir. V. Qorskinin məlumatına görə əsasən, xiyar

bitkisi çiçəklərinin nektarlılıq dərəcəsi çiçəklərin bitki üzərində düzülüşündən asılıdır. Əsas gövdə üzərində olan erkək çiçəklər nisbətən çox nektar ifraz edir. Hər çiçəyin ifraz etdiyi nektarın miqdarı 3,1 mq-a qədər olur. Yan budaqlardakı çiçəklər nisbətən az nektar verir, dişi çiçəklər isə bunun tamamilə əksinə olub yan budaqlarda yerləşirlərsə çox, yəni 3,4 mq nektar ifraz edir. Əsas gövdənin üzərində yerləşən dişi çiçəklər isə az miqdarda, yəni 2,5 mq nektar ifraz edir. Həmin müəllifin məlumatına əsasən, xiyar çiçəkləri nektarı çiçəkləmənin birinci günü şiddətli ifraz edir. Çiçəkləmənin ikinci günü nektarın miqdarı

iki dəfə azalır. Çiçəkləmənin üçüncü günü isə mayalanmadan sonra nektar ifrazı prosesi tamamilə dayanır. O, müəyyən etmişdir ki, xiyar çiçəkləri isti və rütubətli günlərdə daha çox nektar ifraz edir. Bu cür əlverişli havada bir çiçəyin ifraz etdiyi nektarın miqdarı 4,45-dən 49,17 mq -a qədər qalxa bilər. Orta hesabla isə 14,76 q olur.

V.D. Layok (1941) xiyar bitkisinin 3 sortu üzərində tədqiqat aparandan sonra müəyyən etmişdir ki, bir erkək çiçək orta hesabla 1,2-dən 2 mq-a qədər, dişi çiçəklər isə 1,5-dən 2,5 mq qədər nektar ifraz edir. Bu müəllifin məlumatına əsasən, xiyar bitkisinin çiçəklənməsi zamanı üzərində bal arılarının və başqa həşəratın işləməsi nəticəsində xiyarın məhsuldarlığı 20 dəfə arta bilər. M.M.Qluxova görə (1950), xiyarın hər bir çiçəyindən bir dəfədə 2 mq nektar götürmək mümkündür. Bir hektar xiyar əkinin sahəsinin nektar məhsuldarlığı isə 30 kq - dir.

Bizim tədqiqatımıza görə, xiyar bitkisinin erkək çiçəklərinin bir gündə ifraz etdiyi nektarın miqdarı dişi çiçəklərinkinə nisbətən orta hesabla 5-6 dəfə artıqdır. Əgər erkək çiçəklərdə gündəlik ifraz olunan nektarın miqdarı 0,80 mq-a bərabərdir-sə, dişi çiçəklərdə 4,4 mq olur. Beləliklə, bir çiçəyin ifraz etdiyi nektarın miqdarı orta hesabla 0,94 mq -a çatır. Hektardakı şəkərin miqdarı isə 52 faiz olur. Bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 34,4 kq-a bərabərdir ki, bunun da tamamilə sorulması üçün 0,25 arı ailəsi kifayət edər. Göstərdiyimiz bütün məlumat respublikanın aran rayonlarında əkilən xiyar bitkisi-nə aiddir. Dağ rayonlarında iki il müddətində apardığımız müşahidələr zamanı xiyar bitkisi çiçəklərinin bu rayonlarda az da olsa, nektar ifraz etməsinə rast gəlmədik. Güman etmək olar ki, bu hala səbəb dağ rayonlarında lazımı qədər isti günlərin olmamasıdır.

Qabaq (boranı) (*Cucurbita maxima*)



Şəkil 58. Qabaq (boranı)
(*Cucurbita maxima*)

Birillik bostan bitkisi olan qabaq Azərbaycanda xüsusi olaraq əkilmir. Bu bitki əsas etibarilə fərdi dirriklərdə və bostanlarda əkilir. Qabaq yeyilməsinə, toxumlarından dərman hazırlanmasına, heyvanlara yem və bal verən bitki olmasına görə, hətta vitaminlı bitki olaraq da məşhurdur. Qabağın nektar məhsuldarlığı xiyar bitkisi kimi ədəbiyyatda nisbətən yaxşı işıqlanmışdır. A. Ostaşenko-Kudryavtsevaya görə (1937), qabaq çiçəklərinin nektar ifraz etmələri və nektardakı şəkərin miqdarı bitkinin

sortundan, işıqlanma dərəcəsindən və çiçəyin cinsiyyətindən xeyli asılıdır. Ən çox nektar günəşli günlərdə ifraz olunur, dişti çiçəklər daha artıq nektar verir. Bu müəllifin məlumatına əsasən, onun tərəfindən tədqiq olunmuş sortların hamısının dişti çiçəklərinin nektarlarında şəkərin miqdarı xeyli artıq olmuşdur. Müəllif bunun səbəbini dişti çiçəklərdə nektar vəzilərinin və ifraz olunan nektarın nisbətən açıqda olması ilə izah edir.

A.Ostaşenko-Kudryavtsevaya görə, qabağın bir çiçəyinin nektar məhsuldarlığı çox yüksəkdir. Belə ki, dişti çiçəklərinin hər biri 377-dən 438,3 mq-a qədər, erkək çiçəkləri isə 92,8-dən 132,6 mq-a qədər nektar ifraz edir. V.D.Layokun (1941) Öz-bəkistan şəraitində bir qədər sonra apardığı tədqiqat A.Ostaşenko-Kudryavtsevanın tədqiqatını tamamilə təsdiq etmişdir. Xeyli sonra V.İ.Talçevski və K.B.Baqdanın (1947) apardıqları tədqiqat göstərmişdir ki, qabağın müxtəlif növləri-


nin ifraz etdiyi nektarın miqdarı 94,1-lə 338,6 mq arasında dəyişir. Orta hesabla dişi çicəklərin nektar məhsuldarlığı 29,8 mq, erkək çicəklərindəki isə 130,1 mq-dır. Bir hektar qabaq əkinini sahəsinin nektar məhsuldarlığı 337 kq-a bərabərdir.

Qabaq bitkisi çicəyinin Azərbaycan şəraitində ifraz etdiyi nektarın miqdarı bizim tədqiqatımıza görə, yuxarıda göstərdiyimiz tədqiqatın rəqəmlərindən xeyli fərqlənir.

Qabağın perexvatka (Lənkəran qabağı) növünün nektar məhsuldarlığını 1948-ci ildə tədqiq edərkən müəyyən etmişik ki, qabağın nektar məhsuldarlığına bitkinin dəniz səthindən hansı səviyyədə yetişdirilməsi əsaslı təsir göstərir. Qabağın bir çicəyi bir gündə orta hesabla 3,62-dən 30,47 mq-a qədər nektar verir. Nektarda şəkərin miqdarı 32 faizdir. Bizim tədqiqatımız göstərmışdır ki, qabağın erkək çicəkləri dişi çicəklərinə nisbətən daha çox nektar ifraz edir. Belə ki, dişi çicəklərinin gündəlik nektar məhsulu orta hesabla 5,32 mq olduğu halda, erkək çicəyinin nektar məhsulu 25,33 mq-a çatır. Bir hektar qabaq əkinini sahəsinin nektar məhsuldarlığı 137,5 kq-dır. Bu miqdardan nektarı tamam sormaq üçün 0,8 arı ailəsi tamamilə kifayət edə bilir.

Respublikanın aran rayonları zonasına yaxın olduqca, qabaq çicəkləri daha şiddətli nektar ifraz edir. Aran rayonları zonasında becərilən qabaq bitkisinin dişi çicəklərinin ifraz etdiyi nektarın miqdarı 50 mq-a çatır. Erkək çicəklərinin gündəlik nektar məhsulu isə 56 mq-a qədərdir. Lakin nektarın belə artması nektardakı şəkərin miqdarına təsir göstərmir. Burada güman etmək olar ki, aran rayonlarında nektar ifrazının artmasına havanın temperaturunun yüksəkliyi və günəşli günlərin sayının çox olması səbəb olur. Aran rayonlarında hər hektar qabaq əkinində olan bitkilərin çicəklərinin ifraz etdiyi nektarı tamam sormaq üçün 1,5 arı ailəsi kifayətdir.

Astra (*Aster*)



Şəkil 59. Astra
(*Aster*)

Çoxillik ot bitkisi astranın Azərbaycanda iki yabani növü yayılmışdır. Onlar isə Alp astrası və İberiya astrasıdır. Hər iki növ və dağlarda, orta dağ qurşaqlarından yuxarı dağ qurşaqlarına qədər çəmənliklərdə və kolluqlarda rast gəlinir. Astra respublikanın park və çiçəkliliklərində də çox miqdarda yetişdirilir.

Papatyaşəkilli (çobanyastiğı gülünə bənzər) astra növünün nektar məhsuldarlığını tədqiq etmişik. Bu bitki ədəbiyyatda payızın az dəyərli bal verən bitkisi kimi qeyd edilir. Bu astra sentyabrin əvvəllərində çiçəkləyir. Çiçəkləmə müddəti 30 gündür.

Bir hektar əkin sahəsinin çiçəkləmə müddətində nektar məhsuldarlığı 63 kq-a çatır. Bu qədər nektarı tamam sormaq üçün 0.5 arı ailəsi kifayət edə bilər.

Günəbaxan (*Helianthus cultus*)

Birillik mədəni bitki olan günəbaxan Azərbaycanda əsas etibarilə aran və dağotəyi rayonlarda becərilir. Daglıq rayonlarda isə ən çox həyətyanı sahələrdə əkilir. Günəbaxanın respublikada ümumi əkin sahəsi 6000 hektardan xeyli artıqdır. Xalq təsərrüfatında heyvanlar üçün yem bitkisi kimi və to-

xumdan yağı istehsal olunan bitki kimi istifadə edilməklə bərabər, yeyilən və bal verən bitki kimi də qiymətləndirilir.

Günəbaxan bitkisinin nektarının və ümumiyyətlə məhsuldarlığının artmasına bal arılarının təsiri məsələləri, başqa bal verən bitkilərə nisbətən xeyli artıq və daha ətraflı öyrənilmişdir. Burada bu məlumatın hamısını qeyd etməyərək, günəbaxanınancaq nektar məhsuldarlığı və bal arılarının onun toxum məhsulunun artmasına təsiri haqqında bəzi əsaslı məlumatı yada salacaq. A.Ostaşenko-Kudryavtsevaya görə (1937), Şimali Qafqazda günəbaxanın çiçəkləri ən çox nektarı yalnız dişiciyin mayalanma ərəfəsində ifraz edir. Dişicik mayalanandan sonra çiçəkdə nektar ifrazı prosesi tama-mılə zəifləyir. Bir çiçək bir gündə orta hesabla 0,58 mq nektar ifraz edir. Bu müəllifin məlumatına görə, günəbaxan bitkisinin müxtəlif sortlarının nektar məhsuldarlığı çox müxtəlif olur. Onun tərəfindən tədqiq olunmuş günəbaxanın 6 növünün gündə ifraz etdiyi nektarın miqdarı orta hesabla 0,37-1,24 mq arasında dəyişir. Belə ki, ayrı-ayrı sortlarının nektarında şəkər 54,8-62 faizə çatır. Bir hektar əkin sahəsinə malik olan günəbaxan bitkiləri onun sortundan asılı olaraq 31,97 ilə 53,32 kq arasında dəyişir. Orta hesabla isə 40,8 kq-a bərabər olur. V.D.



Şəkil 60. Günəbaxan
(*Helianthus cultus*)

Layok (1941) Orta Asiyada təcrübə apararaq günəbaxanın məhsuldarlığına bal arısının təsirini müəyyən etmişdir. Bu müəllifin təcrübəsinin nəticəsi belə olmuşdur:

1. Bir hektar sahədə əkilən günəbaxan bitkilərini tama-milə tozlandırmaq üçün 0,5-1 arı ailəsi lazımdır.
2. Bir hektar sahəyə çıxarılan arı ailələri miqdarının azaldılması çoxlu miqdarda toxumun puç olmasına və günəbaxanın məhsuldarlığının azalmasına səbəb olur.
3. Bir hektar sahədə bitən günəbaxan bitkiləri bütün çiçəkləmə dövründə (hər bir çiçəyin 0,7 mq nektar ifraz etmək hesabılı) 55 kq nektar verə bilir.

V.Z.Rudnevin (1940) az inandırıcı məlumatına görə, günəbaxan bitkisinin hər bir çiçəyinin orta hesabla nektar məhsuldarlığı 0,009 mq-a çatır. Arıcılıq institutunun məlumatına görə, günəbaxan çiçəklərinin tamam tozlanması üçün bal arılarıının hər bir çiçəyə orta hesabla 6 dəfə qonması lazımdır.

S. P. Lopatnikovun (1940) məlumatına görə, Saratov vilayətinin Novoburasski rayonunda günəbaxan əkinin tarlasına bəzi kolxozlar (bitkilərin tozlanması üçün) bal arısı ailələri gətirmişlər. Bunun nəticəsində 2-3 dəfə artıq məhsul götürülmüşdür. Bu cür tədbir görməyən kolxozlarda isə məhsul nisbətən az olmuşdur.

S.A.Rozov (1934) qeyd edir ki, günəbaxanın öz-özünə tozlanması meyvə orqanlarının miqdarı 0-46 faiz arasında dəyişilir; günəbaxan çiçəkləri üzərində bal arıları və başqa həşəratın işləməsi nəticəsində meyvə orqanlarının sayı bütün çiçəklərin sayının 45-90 faizinə çatır.

Bizim tədqiqatımız günəbaxanın Azərbaycan şəraitində ən yaxşı bal verən bitki olduğunu göstərmişdir. Bu bitkinin ən yaxşı cəhətlərindən biri odur ki, onun çiçəkləməsi dövründə çiçəklərinin ifraz etdiyi nektar həmişə bərabər miqdarda olur.

Belə ki, çiçəkləmənin başlanğıcında 0,53 mq, çiçəkləmənin şiddətli dövründə 0,61 mq, çiçəkləmənin sonunda 0,55 mq olur. Bir çiçəyinin orta hesabla bir gündə ifraz etdiyi nektarın miqdarı 0,59 mq-a bərabərdir. Nektarın tərkibində şəkərin miqdarı 65 faiz olur. Bütün çiçəkləmə dövründə (21 gün ərzində) günəbaxanın açmış çiçəklərinin sayı orta hesabla 112-yə çatır. Bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 69 kq, bal məhsuldarlığı isə 46 kq olur. Beləliklə, bir hektar sahənin bitkilərinin çiçəklərini tamam tozlandırmaq və ifraz olunan nektarın hamısı sormaq üçün 1 hektar əkin sahəsində 0,6 normal arı ailəsini saxlamaq tamamilə kifayətdir.

Toppuztikan (*Echinops*)

Azərbaycanın orta dağ qurşağına qədər yayılmış çoxillik ot bitkisidir. Respublikanın Gəncə, Şuşa, Xankəndi, Şamaxı, Quba, Qusar rayonlarının çöllərində bitir.

Toppuztikanın çiçək yatağı yeyilir. Toxumundan yağ alınır. Ən yaxşı bal və arıların yeməsi üçün yaralı çiçək tozu verən bitki olmaqla təsərrüfat üçün qiymətlidir.

Toppuztikan Azərbaycan şəraitində iyul ayının ikinci yarısında çiçəkləməyə başlayır. Çiçəkləmə müddəti orta hesabla 30 gündür. Hər bir çiçəyinin 1-2 günlük ömrü olub, yalnız bircə gün nektar verir.



Şəkil 61. Toppuztikan
(*Echinops*)

Nektar ifrazi prosesi yumurtalığın mayalanmasına qədər gedir. Nektar verməyən çicəklərin miqdarı ümumi çicəklərin 13-21 faizini təşkil edir.

S.S.Broyakovskinin müşahidələrinə görə (1927) toppuztikan nektarı ən çox buludlu günlərdə ifraz edir.

A.L.Çaçkov qeyd edir ki, nektarın konsentrasiyası və onda olan yüksək şəkərlilik (46 - 56 faiz) havanın nisbi rütubət tutumundan asılı olaraq dəyişilir. Hava rütubətinin artması nektarın konsentrasiyasının azalmasına səbəb olur. Həmin müəllifə görə nektarda qlükoza və fruktozanın miqdarı 24 faiz olan saxarozaya nisbətən azlıq təşkil edir.

A.Ostaşenko-Kudryavtsevaya görə (1937), toppuztikanın bir çicəyinin orta hesabla nektar məhsulu 1,93 mq olub, tərkibində şəkərin miqdarı 67,9-76,6 faiz arasında dəyişilir. Havanın temperaturu 25-30 dərəcədə olanda, nektar vəziləri daha intensiv nektar ifraz edir.

Bizim tədqiqatımızın nəticələri göstərmişdir ki, toppuztikanın Azərbaycanda bitən 5 növü içərisində nisbətən çox yayılmış və çox nektar ifraz edən növü öz nektar məhsuldarlığına görə ən yaxşı bal verən bitkilərdən geridə qalmır. Bir çicəyinin orta hesabla bir gündə ifraz etdiyi nektarın miqdarı 1,08 mq olub, tərkibində 59 faiz şəkər vardır. Bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 828 kq-dır. Bu miqdardan nektarda 480 kq miqdardında mütləq şəkər olur ki, həmin hesaba da bir hektar sahədən təxminən 496 kq bal götürmək mümkündür. Bu qədər balın götürülməsi üçün hər hektar sahəyə 6-ya qədər arı ailəsi çıxarmaq olar.

Pitraq (*Arctium lappa*)

Azərbaycanda orta dağ ətəyi qurşağına qədər yayılmış iki illik bitkidir. Bu bitki kolluqlarda və zibilli yerlərdə bitir.

Respublikanın ən çox Gədəbəy, Gəncə, Ağdərə, Şuşa, Şamaxı, Balakən, Şəki və Zaqatala rayonlarında yayılmışdır.

Pitraq təbabətdə dərman hazırlanmasında, yağı alınmasında, lif hazırlığında istifadə olunan və yaxşı bal verən bitkidir. Ondan bəzən xörəkdə də istifadə edilir. Azərbaycan şəraitində iyun ayının ikinci yarısında çiçəkləyir. Çiçəkləmə 30 - 35, hər çiçəyinin ömrü isə 2-3 gündür. Bir çiçəyi 1-2 gün müddətində nektar ifraz edir. Nektar ifraz etməyən çiçəklərinin təxmini miqdarı ümumi sayının 30 faizini təşkil edir. Nektar ifraz etməyən çiçəklərinin bu qədər çox miqdarına hava quraqlıq keçdiyi dövrlərdə də rast gəlmişik. Ədəbiyyatda az və ya çox dərəcədə *A.tomentosum* növünün nektar məhsuldarlığı öyrənilmişdir. Bu növü ən yaxşı, bal verən bitki növləri sırasına daxil edirlər. Pitrağın *A.Lappa* növü isə balvermə cəhətdən, demək olar ki, heç öyrənilməmişdir. Bizim tədqiqatlarımız göstermişdir ki, *A.lappa* növü bitkilərinin çiçəkləri orta hesabla bir gündə 0,7 mq nektar ifraz edir. Nektardakı şəkərin miqdarı isə 42 faizdir. Bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 526 kq-dır.



Şəkil 62. Pitraq
(*Arctium lappa*)

Bundan təxminən 290 kq-a yaxın bal götürmək olur. Bu qədər balın sorulması üçün pıtraq bitən hər bir hektar sahəyə 3,5 arı ailəsini çıxarmaq tamamilə kifayət edər.

Qanqal (*Carduus*)



Şəkil 63. Qanqal
(*Carduus*)

Qanqal ikiillik ot bitkisidir. Azərbaycanda onun 11 növü yayılmışdır. Bütün bu növləri hamısı az və ya çox dərəcədə bal verən bitkilərdir. Nümunə olaraq biz tikanlı qanqal növünün bal məhsuldarlığı haqqında məlumatı nəzərdən keçirək. Qanqalın bu növü Azərbaycanda orta dağ qurşağına qədər yayılmışdır. Bu bitki quru dağ ətəklərində və zibilli yerlərdə bitir. Tikanlı qanqalın toxumunda 30 faizə qədər yağ vardır. Çiçəklənməsi iyun ayının ilk günlərində başlayıb, 30 gün davam edir.

Ədəbiyyatda ən yaxşı bal və rən və çox geniş yayılmış bitki

kimi adı qanqal növü qeyd edilir.

S.S. Broyakovski (1927) adı qanqalı ən yaxşı bal və çiçək tozu verən bitki kimi qeyd edir. Onun müşahidələrinə görə, bu bitkinin yağmurlu günlərdən sonra ən çox nektar verməsi müşahidə olunur. M.M. Qluxova (1950) görə cənubda iyun ayında çoxlu yağışlardan sonra çox isti yay günlərində, qanqal həddindən artıq çiçəkləyib nektar verir. Bu vaxt bal arıları və

başqa arılar qanqalın çiçeklərinə həvəslə gəlir və onun üzərində ciddi işləyirlər. Azərbaycan şəraitində qanqalın üstünlükleri ondan ibarətdir ki, onların çiçəklənməsinin şiddetli dövrü bu şəraitdə bal arılarının ən çox bal yığan dövrünə düşür.

Tikanlı qanqalın bir çiçəyinin bir gündə ifraz etdiyi nektarın orta miqdari 0,17 mq-a bərabərdir. Nektardakı şəkərin miqdarı isə 40 faizdir. Bir hektar əkin sahəsinin bal məhsuldarlığı 92 kq-a çatır. Hər hektarnın bal məhsulunu yığmaq üçün 1,5 normal arı ailəsi tamamilə kifayətdir. Qanqalın bütün növləri Azərbaycanın düzənliklərində yağıntısı çox olan və temperaturu mülayim olan orta dağ zonalarına nisbətən az bal məhsulu verir.

Eşşəkqanqalı (*Cirsium*)

Eşşəkqanqalı ikiillik bitkidir. Azərbaycanda düzənliklərdən yuxarı dağ zonasına qədər bu bitkinin 20-dən artıq növü yayılmışdır. Bu növlərin çoxu yaxşı bal (nektar) verən bitkilərdir. Bunlardan ən çox nektar verəni eşşəkqanqalıdır. Bu qanqal zibilli yerlərdə, yol kənarlarında və rütubətli daşlı yerlərdə çox bitir.

İyul ayının ortalarında çiçəkləməyə başlayır. Çiçəkləməsi 30 gün, hər bir çiçəyinin ömrü isə 2-3 gün davam edir, çiçəkləri 1-1.5 gün nektar ifraz edir. Yumurtagılıq mayalanmadan sonra çi-



Şəkil 64. Eşşəkqanqalı
(*Cirsium*)

çəklərin nektar vəziləri nektar ifraz etmir. Nektar verməyən çiçəklərinin sayı rütubətli günlərdə 12-16 faiz, quraqlıq günlərdə isə 13-30 faiz təşkil edir.

Eşşəkqanqalının bir sıra növlərinin bal verən olması ədəbiyyatda göstərilirsə də, onların balvermə dərəcələri haqqında heç bir məlumat rast gəlməmişik.

Lakin biz müəyyən etmişik ki, eşşəkqanqalının bir çiçəyinin nektar məhsuldarlığı orta hesabla 0,42 mq-a, nektarda şəkər isə 62,2 faizə çatır. Bu şəkərin ümumi miqdarının 44 faizi saxarozadan ibarətdir. Bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 151,2 kq olub 93,6 kq mütləq şəkərə malikdir. Bu bitkinin bir hektar sahəsindən götürülə biləcək balın təxmini miqdarı isə 93,6 kq-dir. Bu balı tamam götürmək üçün bir hektar sahədə 1,2 normal arı ailəsi saxlanmalıdır.

Güləvər (göy çiçək) (*Centaurea*)



Şəkil 65. Güləvər (göy çiçək)
(*Centaurea*)

Respublikanın aşağı dağ qurşağında və yuxarı dağ qurşağının hər yerində yayılmış çoxillik ot bitkisidir. Ən çox quru dağ ətəklərində və zibilli yerlərdə bitir. Ədəbiyyatda güləvərin bir çox növləri bal verən bitki kimi göstərilir. Məsələn, ağ güləvər, göy çiçək, iricikən güləvər, dağ güləvəri, skabiozaşəkilli güləvər və başqları. Bunların nektar məhsuldarlığı haqqında ədəbiyyatda heç bir məlumat yoxdur. İberiya güləvərinin bal verən bitki olması haqqında da

heç bir məlumat yoxdur. Güləvərin Azərbaycanda 8 növü yayılmışdır. Bunların hamısı az və ya çox dərəcədə bal verəndir. Ən çox yayılmış növü isə İberiya güləvəridir. Bu növün bitkiləri iyun ayının ilk günlərində çiçəkləməyə başlayır. Çiçəkləməsi sentyabr ayına qədər davam edir, yəni 80 günə qədər uzanır. İberiya güləvəri aran yerlərində çox az bal verən bitkidir. Lakin dağlıq tərəf qalxdıqca onun nektar məhsuldarlığı da artır. Orta dağlıq qurşaqda İberiya güləvərinin bir ciçəyinin orta hesabla gündəlik nektar məhsuldarlığı $0,16 \text{ mq-a}$ bərabərdir. Nektarda 16 faiz şəkər olur ki, bunu da 5 faizi saxarozadan ibarətdir. Beləliklə, güləvərin bir hektar əkin sahəsinin nektar məhsuldarlığı 156 kq-a bərabərdir. Bu miqdarı bal hesabına çevirsək 60 kq edir ki, bunun hesabına da 1 hektar sahədə $0,6$ arı ailəsini saxlamaq olur.

Respublikada becərilməsi məsləhət görülən bal verən bitkilər

3-cü cədvəlin məlumatı və bal verən bitkilərin yuxarıda göstərilən xüsusiyyətləri bizə imkan verir ki, bu növlərin içərisindən Azərbaycanda yüksək bal məhsuluna malik olan bitki nümunələrini seçib, respublikada becərilməsini məsləhət bilək. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda becərilməsini məsləhət gördüyüümüz bitkiləri respublikanın hər hansı coğrafi rayonunda qabaqcadan sınaqdan keçirmək, sonra isə geniş sahələrdə əkmək lazımdır. Məsləhət gördüyüümüz bitkilərin bir çoxları yaxşı bal verən olmaqla, eyni zamanda yuxarıda göstərildiyi kimi bir sıra təsərrüfat əhəmiyyətinə malikdirlər. Bu cəhətdən də onların əkilməsi əlavə gəlirə səbəb ola bilər.

Azərbaycan üçün perspektiv bal verən bitki olan və gələcəkdə respublikada becərilməsini məsləhət gördüyüümüz bitki

növləri sırasına aşağıdakılardır:

1. Bal verən yaşıl bəzək bitkilərinə qlediciya (lələk), ürəkşəkilli cökə, Qafqaz cökəsi, yergüdə, toppuztikan, doqquzdon, xirnik, mereli noxudu, amorfa, aster, keçisöyüdü, perperan, adı göyək və başqları.

2. Bal verən yem bitkilərindən dərman xəşənbülü, əkin yoncası, şabdar, ağ yonca, çəmən yoncası, Zaqqafqaziya xasaşı, Suriya xasaşı, hündür xasa.

3. Bal verən, meyvə və giləmeyvə bitkilərindən Qafqaz böyürtkəni, adı şabalid, adı heyva, Qafqaz armudu, alma növləri və s.

4. Balverən dirrik-bostan bitkilərindən: kələm, qabaq, qovun, qarpız, günəbaxan, xiyar, soğan, noxud, lobya.

5. Xüsusi balverən bitkilər kimi:

a) vitaminlı bitkilərdən: tüklü onaqra, bərk xəndəkotu, Qafqaz xəndəkotu, adı göyək, Cenevrə dirçəyi, şərq dirçəyi, çəhrayımtıl məryəmnoxudu, pişik nanəsi, adı boğazotu, quru çölsürvəsi, adı qara ot, seyrəkçiçək kəklikotu və b.;

b) balverən yağlı və efirli-yağlı bitkilərdən: adı göyək, şərq məryəmnoxudu, ağ məryəmnoxudu, macar pişik nanəsi, adı boğazotu, birillik poruq, pambıqlı poruq, meşə poruğu, quru çölsürvəsi, minaçıçək sürvə, adı qara ot, kəklikotunun bütün növləri və b.;

v) balverən dərman bitkilərindən: dərman köpəkdilotu, adı pişikquruğu otu, adı qara ot, kəklikotu və başqları;

q) balverən rəngləyici bitkilərdən: meşə poruğu, adı qara ot, Qafqaz qantəpəri;

d) bal verən aşı maddəli bitkilərdən: ağlarotunun bütün növləri.

Becəriləcək balverən bitkiləri seçərkən onların çıçəkləmə dövrünü nəzərə almaq lazımdır. Məsələn, pambıq əkən aran

rayonları, xüsusən bal verən yem bitkilər (üçyarpaq yonca, şabdar, xaşa və s.) az olan rayonlar üçün balverən bitkilərin elə növlərini seçmək lazımdır ki, onlar may ayının axırlarından iyun ayının başlangıcına kimi çiçəkləyən olsunlar. Belə ki, may ayının axırlarına kimi bu rayonlarda kollar, meyvə ağacları, yaşıł bəzək verən bitkilər, tarla və bağların bir sıra alaq otları öz çiçəkləmə dövrünü qurtarmış olur. Pambıq isə hələ çiçək açmamış olur. Pambıq rayonlarında pambığın çiçəkləməsi ilə yem mənbəyinin “boş” dövrünə son qoyulmuş olur. Arıların yem mənbəyinin “boş” dövrü olan iyun ayı üçün pambıq rayonlarında aşağıdakı bitkilərin əkilməsi xeyirli ola bilər: ağaç və kollardan adı şabalıd, ürəkşəkilli cökə, Qafqaz cökəsi, qanşirəli böyürtkən, İberiya böyürtkəni, Qafqaz doqquzdonu; ot bitkilərindən: çubuq sürüvəsi, pambıqlı poruq, iriçiçək pişik nanəsi, ağ yonca, Qafqaz qurdotu, hündür xaşa, adı göyək, dərman xəşəmbülü, dərman köpəkdilotu, qovun və s.

Azərbaycanın ikinci dərəcəli bal verən bitkiləri

Azərbaycanın ikinci dərəcəli bal verən bitkiləri həddindən artıqdır. Belə bitkilər sırasına biz respublikada az yayılmış və bütöv çiçəkləmə dövründə bir hektar sahədən 20 kq-dan artıq nektar verə bilməyən bitkiləri aid edirik. Belə bitkilərə bal arıları az qonurlar, hətta bu bitkilərə yaxın yerlərdə birinci dərəcəli bal verən bitki varsa, bal arıları onlara heç yaxın da getmirlər. Bəzi balverən bitkilərin bir çoxları az nektar ifraz etdiklərindən onların bal məhsuldarlığını müəyyən etməyə nail ola bilmədik. Bu kimi bitkiləri də biz respublikanın ikinci dərəcəli bal verən bitkiləri sırasına daxil etmişik. Göstərdiyimiz kateqoriyaya daxil etdiyimiz bitkilər üzərində arılar yalnız bitkilər həddindən artıq olanda və yaxınlıqda birinci dərəcəli bal

verən bitkilər olmayanda işləyirlər.

Azərbaycanın ikinci dərəcəli bal verən bitkiləri sırasına aşağıdakı bitkilər aiddir:

Prunus-gavalı	Cerasus - albalı
Persica vulgaris-adi şaftalı	Merendera-danaqıran
Allium-soğan	Muscari-zəfəran
Asparagus-quşqonmaz	Morus-tut
Fumaria-şahtəpə	Portulaca-pərpətütün
Solanum - quş üzümü	Capsicum-istiot
Medicago-yonca	Artemisia absinthium-acı yonca
Lathyrus-lərgə	Fragaria-çıyəlek
Glyssurhysa - Açı biyan	Biyan-clucirhizsa
Fillipendula-quşqonmaz	Coriandrum-kışniş
Carum-zirə	Convolvulus-sarmaşıq
Zizipora-dağnanası	Cicer-noxud
Raphanus-turp	Ceranium - etirşah
Aylanthus-aylant	Euphorbia-süddüyən
Poliurus-qarətikan	Malva - əməköməci
Alsea - gülxətimi	İydə-Elaeagnus
Meşəçəpər sarmaşığı- Calystegia silvestris	Cornus-zogal
Xurma (xirnik)-Diospyros	Olea europaea-zeytun
Jasminum-yasəmən	Cichorium-kasnı
Açı qovuq (Zəncirotu)-Taraxacum	İttikani-
Sambucus-göndalaş	Başınağacı-Viburnum
Sarmaşıq – Convolvulus	Andız-İnula
	Dəvədabani-Tussilago

Azərbaycanın yeni bal verən bitkiləri

Azərbaycanın bal verən bitkilərinin tərkibini müəyyən edərkən bəlli oldu ki, respublikada geniş yayılmış bəzi bitki növləri hələ indiyə qədər ədəbiyyatda bal verən bitki kimi tənqimnəmirlər. Onların bal verən bitki olmasını ilk dəfə biz müəyyən etmişik. Bu səbəbdən də biz haqlı olaraq o bitkiləri Azərbaycanın yeni bal verən bitkiləri adlandırmağı məsləhət bildik.

Bu kimi bitkilərə aşağıdakılardan aid edilir:

Qafqaz çubuqlucası	Əzgil
Gavalı	Qurdotu
Gövənin bütün növləri	Açı yonca
Suriya xaşası	Şüalı xaşa
Qafqaz xaşası	Kələkötür gülülçə
Ağaran şirəli	Mavi şirəli
Zimbirtikənin bütün növləri	Yaşıl sürvə poruq
Şərq dirçəyi	Quru çölsürvəsi
Cenevrə dirçəyi	Çubuq sürvə
Şərq məryəmnoxudu	Tənbəki
Hirkan məryəmnoxudu	Qafqaz doqquzdonu
Çəhrayımtıl məryəmnoxudu	Qılılı daraqçıçəyi
Yumrukök od otu	Meşə daraqçıçəyi
Dalamaz	Transilvaniya qantəpəri
İran poruğu	Nəhəng qantəpər
Pambıqlı poruq	Qafqaz qantəpəri
Meşə poruğu	Gürcü poruğu
Qanqalın bütün növləri	Qılçıq kasalı
İberiya xoşaveri	Astra

Bunların içərisində bir çox növlər vardır ki, onlar Azərbaycanda bal arılarının ən sevdiyi balverən bitkilərdəndir. Bu növlərdən, əsasən, qılılı daraqçıçəyi, sürvə, poruq, xaşa, dirçək, qanqal, məryəmnoxudu, doqquzdon və başqalarını göstərmək olar. Bu kimi yeni bal verən bitkilər ifraz etdiyi nektarın tərkibi-

bindəki şəkərə görə, ümumiyyətlə, bəlli olan birinci dərəcəli bal verən bitkilərdən əsaslı sürətdə fərqlənir.

Bizim müəyyən etdiyimiz bal verən bitkilərin böyük əksəriyyəti Zaqafqaziyanın, xüsusən Azərbaycanın endemik bitkilərindən olduğundan, onlar respublikanın xüsusi bal verən bitkiləri sırasına daxil edilir. Bal verən bitki olması ilə çox əhəmiyyətli olan endemik bitki qrupuna böyürtkən, badam, xaşa, pişik nanəsi, poruq, sürvə, toppuztikan və başqa bitkilər də daxil olur.

A.A. Qrossheyəmə görə, bu növlər ən çox Zaqafqaziyada, xüsusən, Azərbaycanda çox yayılmışdır. Azərbaycanın bir çox bal verən bitkiləri ədəbiyyatda da bal verən bitkilər kimi tənənnimmişsa da, onların nektar məhsuldarlığı ətraflı öyrənilmişdir.

Keçmiş SSRİ-nin başqa-başqa rayonlarında bu bitkilərin üzərində bal arılarının işləməsi müşahidə edildiyindən, onlar Azərbaycanda da balverən bitkilər kimi sayılmışdır. Doğrudur, bu bitkilərin nektar məhsuldarlığı bir çox hallarda təcrübələr nəticəsində dəqiq müəyyən edilmişsə də, biz onları lazıminca yoxlamadan Azərbaycan şəraitini üçün bal verən bitkilər sırasına daxil etməmişik.

Keçmiş SSRİ-nin başqa rayonlarında bal verən bitki kimi tanınan bitkilər Azərbaycan şəraitində balvermə qabiliyyətinə görə, əsaslı fərqlənmirlərsə, biz onları balverən bitkilərin xüsusi qrupuna aid edirik. Belə bitkilər sırasına nəinki ayrı-ayrı növlər, hətta bəzən fəsilələr də daxil olur. Məsələn, qaymaqcıçıyi fəsiləsinə mənsub olub, ədəbiyyatda bal verənlər kimi məşhur olan bitkilərin heç bir növünə Azərbaycan şəraitində bal arıları qonmurlar. Bu bitkilərin sırasına aşağıdakı cinslərin növləri aiddir: xoruzgülü, qaymaqcıçıyi, su nərgizi, ağ əsmə və başqaları. Başqa fəsilələrdən bu cinslər: şehduran, yovşan, gülxətmi, boymadərən, at şabalıdı, şimşat, tozağacı, çətənə, vələs,

zirə, canavar gilası, alışan, qərənfil, quşqonmaz, mahmızca, əməköməci, maqnoliya, cirə, qızılıcıq, novruzçıçayı, qovaq, bağayarpağı, şam ağacı, əvəlik, cincilik, topulca, tarxun, dəvədabarı, palid, pişikotu, bulaqotu, bənövşə, soğan növləri ilə yoncanın bir çox növlərini göstərə bilərik. Buraya taxıl, maqnoliya və yulğun fəsilələrinin bütün növlərini də aid etmək olar.

Ədəbiyyatda balverən bitki kimi tanınan bir çox bitki nümayəndələrinin Azərbaycanda nektar ifraz etməməsini yalnız respublikanın torpaq və iqlim şəraitinin bu bitkilərin nektar ifraz etmələri üçün əlverişli olmaması ilə izah etmək olar. Bundan başqa, respublikanın aran (pambıqcılıq) rayonlarında bal arıları ailələrinin azlığı bu bitkilərin nektar məhsuldarlığını təyin etməyi xeyli çətinləşdirir. Doqquzdon, novruzçıçayı, yonca və bəzi cinslərin bir sıra növləri Azərbaycan şəraitində ən yaxşı nektar verən bitkilərdir. Ancaq bu bitkilərin çiçəklərinin ləçəkləri boru şəklində olduğundan, onlar bal arıları üçün Sovet İttifaqının başqa rayonlarında olduğu kimi, Azərbaycanda əlverişli ola bilmirlər.

V FƏSİL

NEKTAR İFRAZININ FİZİOLOGİYASI HAQQINDA

İqlim şəraitinin nektar ifrazına təsiri

Bitkinin xarici ifrazat toxumalarından olan nectar ifraz edən toxumaların həyat fəaliyyəti bitkinin əhatə edən şəraitdən, yəni xarici ekoloji amillerdən bilavasitə asılıdır. Nektar ifraz edən toxumalara təsir edən ekoloji amillər əsas etibarilə havanın və torpağın rütubəti, günəş şüalarının qüvvəsi, temperatur, külək və başqalarıdır. Bitkinin üzvi və mineral gübrələrlə yemlənməsi bitkiyə edilən hər cür qulluqda nektar ifrazına öz təsirlərini göstərir.

Ekoloji və aqrotexniki tədbirlərin təsiri nəticəsində nektar ifrazi prosesinin dəyişilməsini öyrənməklə, bu fizioloji prosesin istədiyimiz xeyirli tərəfə yönəldilməsinə nail ola bilirik.

Bitkilərin nektar ifrazi dinamikasını öyrənmək üçün biz, Azərbaycanın isti iqlim şəraitində bitkilərin müxtəlif bioloji tiplərinə ekoloji amillərin kompleksinin təsirini öyrənməklə məşğul olduq. Keçirdiyimiz təcrübələr nektar ifrazi üçün hansı normal şəraitin lazımlığını aydınlaşdırmağa imkan vermişdir. Bu məqsəd üçün biz xüsusi olaraq müxtəlif təcrübələr qoyduq. Təcrübələr 1950-ci ilin yazında Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tədris-təcrübə tarlasında (Gəncə) və Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun tarlasında (Goranboy rayonu) açıq şabalıdı torpaqda qoyulmuşdur. Hər iki rayonda qoyulmuş təcrübələrin iki təkrarlaması var idi. Təcrübə sahələrinin hər ikisi eyni torpaq və iqlim şəraitində idi. Sahələrin bir-birindən fərqi yalnız dəniz səviyyəsində durduqları hündürlüyü az fərqli olmasından ibarətdir. Belə ki, birinci

təcrübə sahəsi dəniz səviyyəsindən 500 metr hündür, ikinci təcrübə sahəsi isə bundan bir qədər alçaqdır.

Yuxarıda dediyimiz kimi, nektar ifrazı prosesinə bitkinin qida mühiti ilə onu əhatə edən iqlim şəraiti çox böyük təsir göstərir. İqlim şəraiti elementləri olan günəş şüaları, duman, temperatur, torpaq və havanın rütubəti, torpağın fiziki-kimyəvi rütubəti, külək və qeyriləri bu prosesin normal getməsi üçün eyni dərəcədə əhəmiyyətlidir. Qeyd edilən amillərin hansının bu proses üçün daha əhəmiyyətli olmasını göstərmək qeyri-mümkündür. Yaşayış şəraiti kompleksində bunların hər hansı biri çatışmadıqda, nektar ifraz edən toxumaların normal fəaliyyəti pozulur. Bu isə həmin prosesin zəifləməsinə və dayanmasına səbəb ola bilər.

Nektar və günəş şüaları. Bitkinin həyatında əsas və həlli-dici amillərin ən mühümü günəş şüalarıdır. Bitkinin həyatı ilə əlaqədar olan proseslərin hamısı üçün günəş şüalarının udulmasının çox böyük əhəmiyyəti vardır.

Nektar ifrazı prosesi də bitkinin həyat fəaliyyətlərində biri olduğundan, bu proses üçün günəş şüası tərkibinin və şüaların insolyasiya dərəcələrinin əhəmiyyəti böyükdür.

B. Fominix (1917), A. Ostaşenko-Kudryavtseva (1937) və başqaları müəyyən etmişlər ki, bal verən bitkilərdə nektar ifrazı prosesinin intensivliyi günəş şüasının qüvvəsinə düz proporsionaldır. Bu müəlliflərə görə, eyni bir bal verən bitki növünün işiqda olan bir bitkisi, kölgədə olan digər bitkisine nisbətən 20-35 faiz çox nektar verir.

V. Fominixa görə, yoncanın örtülü çiçəklərində günəş şüaları nektar ifrazı prosesinə müsbət təsir edib, nektarin çoxalmasına səbəb olur. Xardal və qarabaşaq bitkilərinin açıq çiçəklərində isə günəş şüaları nektar ifrazı prosesini zəiflədir. Göründüyü kimi, hər iki müəllifin çıxardığı nəticələr özlüyündə

xeysi şübhəlidir. Günəş çüaları adətən nektar ifrazı prosesini zəiflədə bilməz, çünki çiçəklərin nektar vəzilərinin ifraz etdiyi nektar əsasən bitkilərin yaşıl hissələrində (yarpaqlarında) gedən fotosintezin məhsuludur.

Bitkilərdə fotosintez prosesi nə qədər intensiv gedərsə, nektar vəziləri bir o qədər artıq fəaliyyətdə olacaq və nəticədə çoxlu nektar ifraz edəcəklər. Buradan aydın olur ki, hər-hansı bitkinin açıq çiçəklərində nektarın azlığı günəş şüalarının ciçəyin nektar vəzilərinə pis təsirinin nəticəsi deyildir. Onlarda nektarın azlığı bilavasitə nektarın su hissəsinin buxarlanması nəticəsidir. Müxtəlif bitkilər üzərində apadığımız müşahidələrin nəticələri göstərir ki, eyni şəraitdə (havanın temperaturu və torpağın nisbi rütubət tutumuna görə) eyni bir bal verən bitki növü, bulutlu və günəş şüaları dağınıq düşən dağınıq yerlərdə, güclü günəş şüaları şaquli düşən aran yerlərə nisbətən, çox nektar ifraz edir. Bunu sübut edəcək rəqəmlər 8-ci cədvəldə verilmişdir.

8-ci cədvəl aydın göstərir ki, eksər bal verən bitkilər, dağınıq yerlərinə nisbətən, güclü və parlaq günəş şüaları düşən yerlərdə becərilirlərsə, ifraz olunan nektarın miqdarı az, onda olan şəkər faizi isə nisbətən artıq olur. Bu hali günəşin güclü şüalarının təsirinə məruz qalmış çiçəkdəki nektarın su hissəsinin buxarlanması ilə izah etmək lazımdır.

Üzərində müşahidə apardığımız bal verən bitkilər içərisində yonca dağınıq yerlərdə ya çox az nektar verir və ya heç hektar vermir.

Bizim təcrübələr göstərmişdir ki, yoncanın nektar ifraz etməsi üçün havanın temperaturu yüksək (20-35 faiz), torpağın nisbi rütubət tutumu isə 50-60 faiz olmalıdır. Dağ rayonlarında isə belə yüksək temperaturun olması yoncanın az nektar verməsinə səbəb olur.

Cəhəd 8

Bitkiliñiñ adı	Arañ yeriniñ normal işigunda		Dağılıq yerdə dağımçı işitda bir çiçeyin orta hesabla gündeliç nektrari ($mg\cdot la$)	bir çiçeyin orta hesabla gündeliç mekdrarı şəkarın fazılı miquidarı
	bir çiçeyin orta hesabla gündeliç nektrari ($mg\cdot la$)	şəkarın fazılı mekdrarı		
Yaşılı sırvı - <i>Salvia viridis</i> L.	0,40-0,02	41	0,46-0,01	39
Koçğız takılıkotu - <i>Thymus Kotschianus</i> Boiss. et Hoh.	0,14-0,02	60	0,20-0,03	54
Bərk xəndəkotu - <i>Symplytum asperum</i> Lep.	1,99-0,07	35	2,82-0,10	30
Ađı gışyök - <i>Echinium vulgare</i> L.	1,48-0,04	50	2,66-0,11	45
Əkno yonca - <i>Medicago sativa</i> L. em. vass.	0,32-0,06	70,4		
Dərmanlı xəsənbülü - <i>Melilotus officinalis</i> (L.) Desr.	0,22-0,02	40	0,30-0,02	36
Ağ yonca - <i>Tritolium repens</i> L.	0,52-0,01	25	0,60-0,03	20
Ongıl - <i>Mespilus germanica</i> L.	1,63-0,03	50	1,42-1,06	47
Pitraq - <i>Arcium lappa</i> L.	0,46-0,02	37	0,62-0,04	39
Güllevor (goy qışık) - <i>Centaurea iberica</i> Trev.	0,16-0,01	65	0,24-0,02	7
Nektar və şəkarın cəmi (şkuna yonçadan başqa).....	7,54-	394,5	9,95	365

Beləliklə, 8-ci cədvəlin rəqəmləri L.A. İvanovun (1929) fikrini tamamilə təsdiq edir. L.A. İvanov göstərir ki, şaquli düşən günəş şüaları çox hallarda bitki üçün qorxulu olur. Belə ki, onların şiddətli təsiri protoplazma və xlorofili parçalayır. Dağıniq şüalar isə parlaq şaquli şüalara nisbətən tam mənimsənilir. Bu müəllifin rəyinə görə, dağıniq şüalar öz tərkibinə görə də şaquli şüalardan əlverişlidir. Bu şüaların tərkibində bitki üçün əlverişli olan sarı-qırmızı şüalar 50-60 faizə çatır. Şaquli şüalarda isə bunlar 37 faizdən artıq deyildir. Dağıniq şüaların az təsiri olmasına baxmayaraq, bitkilər şaquli şüalara nisbətən bu şüalardan daha yaxşı istifadə edir. Deməli, bu şüaların istifadə olunma koofisienti xeyli artıqdır. Bu şüalar respublikanın dağlıq rayonlarının bal verən bitkilərində fotosintez prosesinin intensiv getməsi üçün kifayətləndiricidir. Aran rayonlarına nisbətən dağlıq rayonlarında bal verən bitkilərin çoxlu nektar ifraz etməsi hallarını bununla izah etmək lazımdır.

Nektar və havanın temperaturu. Bitkidə gedən fizioloji proseslərin hamısı havanın və torpağın temperaturu ilə sıx əlaqədardır. Bitki orqanizmində gedən bir çox biokimyəvi proseslərin və maddələr mübadiləsinin fəaliyyəti üçün müəyyən dərəcədə istilik lazımdır. Bir sözlə desək, bitkinin böyüməsi və inkişafı üçün temperatur ən əsas şərtlərdəndir. Bitkinin yaşadığı mühitdə bitkinin tələbinə uyğun temperatur olmazsa, bitkidə gedən həyat prosesləri ya tamam dayanar və ya əsaslı surətdə zəifləyib pozula bilər.

Bitkidə gedən həyat proseslərinin ən mühümlərindən biri olan fotosintez prosesinin başqa proseslər kimi normal getməsi üçün temperatur ən əsas və əhəmiyyətli amillərdəndir. Bitkinin normal böyüməsi və inkişafı üçün tək temperaturun olması məsələni tamamilə həll etmir. Burada temperaturun vaxtdan asılı olaraq bölünməsi də əsas şərtlərdəndir.

Akademik T.D. Lisenkonun yarovizasiya haqqında klas-

sik tədqiqatı göstərmişdir ki, buğdanın payızlıq sortları üçün toxumun səpinqabı yarovizasiyasından ötrü 0 dərəcədən 2 dərəcəyə qədər, gecyetişən yazılıq sortları üçün 3 dərəcədən 5 dərəcəyə qədər, tezyetişənlər üçün isə 10 dərəcədən 12 dərəcəyə qədər temperatur lazımdır. Bununla yanaşı olaraq, bu kimi temperatur şəraitini buğdanın sortundan asılı olaraq toxumla-
ra 5-50 gün müddətinə qədər vermək lazımdır. Bir çox ağac və kol bitkilərinin toxumları stratifikasiya olunmadan cürcərmir. Qısa gün, bitkiləri əksər halda isti sevəndir (pambıq), bunların yarovizasiyasını yüksək temperatur şəraitində keçirirlər. Temperatur nəinki bitkilərin stadiyalı inkişafları üçün əsas rol oynayır, onların böyümələri üçün də temperatur əsas əhəmiyyətə malikdir.

Qar altında yetişən bir çox bitkilər (məsələn, xədicə gülü) temperatur sıfır dərəcədə və ya azca artıq olan zaman böyüüməyə başlayır, hətta çıxaklıyır. Lakin cənubun bir çox isti sevən bitkiləri böyümək üçün nisbətən yüksək temperatur tələb edir və temperaturun çox az dərəcədə soyuması ilə öz həyatını dayandırır.

Göründüyü kimi, bitki toxumlarının cürcəməsi və bitkilərin böyüməsi üçün ayrı-ayrı növlər və hətta sortlar müxtəlif temperatur şəraiti tələb edirlər.

Bitkidə gedən həyat proseslərinin ən mühümləri olan tənəffüs və fotosintez üçün temperaturun böyük əhəmiyyəti vardır. Nektar da fotosintezin məhsulu olduğu üçün, onun intensivliyindən çox asılıdır. Buna görə də nektar ifrazi prosesinin normal getməsində havanın temperaturu böyük rol oynayır. Respublikanın aran rayonlarında bitkilərin nektar ifrazi prosesinə temperaturun təsirini öyrənmək məqsədilə keçirdiyimiz tədqiqatın nəticələri 9-cu cədvəldə verilmişdir.

Temperaturun nektar ifrazına təsiri

Bitkinin adı	Temperatur			
	15-20°	20-30°	30° va artıq dərəcə	
Nektarın miqdarı (mg-la)	Şəkərin miqdarı (%-%)	Nektarın miqdarı (mg-la)	Şəkərin miqdarı (%-%)	Nektarın miqdarı (mg-la)
Yasıl stürvə - <i>Salvia viridis</i> L.	0,29	36	0,41	40
Koqui keklikotu - <i>Thymus Kotschyanus</i> Boiss. et Hoh.	0,11	58	0,18	59
Bırk xəndəkotu - <i>Symphytum asperum</i> Lep.	1,11	38	1,90	47
Adi göyək - <i>Echium vulgare</i> L.	1,00	39	1,51	50
Əknə yonca - <i>Medicago sativa</i> L. em vass.	0,11	66	0,30	70
Dəman xəşənbülü - <i>Mellilotus officinalis</i> (L.) Desr.	0,10	29	0,25	40
Əğ yonca - <i>Triticum repens</i> L.	0,40	20	0,41	-
Əzəl - <i>Mesphilus germanica</i> L.	1,14	56	1,23	64
Güləvar (göy çiçək) - <i>Centaurea iberica</i> Trev	0,09	5	0,15	7
Pitraq - <i>Arctium lappa</i> L.	0,30	33	0,50	45
Nektarın və şəkərdərin cəmi	5,03	420	7,36	492
				5,42

9-cu cədvəldən tamamilə aydın görmək olur ki, bitkilərin nektar ifrazı dərəcəsinə havanın temperaturunun 20-30 dərəcə arasında olması müsbət təsir göstərir. Havanın temperaturu göstərilən dərəcələrdən yüksək və aşağı olarsa, nektar ifrazı prosesi zəifləyə bilər. Lakin qeyd etmək lazımdır ki, nektardakı şəkərin miqdarı hər hansı temperatur şəraitində dəyişməz qalır. Bitki çiçəyi yumurtalığında mayalanma prosesinin normal getməsi üçün nisbətən əlverişli (optimum) temperatur şəraiti 18° ilə 25° C arasıdır. Şəkərlə maddəllərin, xüsusən nektarın və dişicik ağızçığının şirəli mayesində əsas etibarilə optimum temperatur şəraitində normal ifraz olunur. Bir çox hallarda, həddindən artıq yüksək temperatur nektarı nəinki buxarlandırır, hətta tamam quruda bilir, protoplazmanın zülal maddəsinin forma və keyfiyyətini isə poza bilir.

Beləliklə, 9-cu cədvəldə dərc edilən rəqəmlərimiz bitkilərin istilik rejimi haqqında S.L. İvanovun və T.D. Lisenkonun klassik əsərlərində bəlli olan tələbata tamamilə uyğun gəlir. Temperaturun bir gecə-gündüz ərzində müəyyən dərəcədə dəyişilməsinin nektar ifrazına təsiri vardır. Belə ki, əgər isti günlər nisbətən sərin gecələrlə əvəz olunmaz və temperatur gecə-gündüz dəyişməz qalarsa, ola bilər ki, nektar ifrazı da dayanınsın. Buna şübhə etməmək üçün yada salmaq lazımdır ki, şəkərin sintezi yüksək temperaturda gedərsə, onun bitkidə toplanması üçün nisbətən aşağı temperatur əlverişlidir. Açıq və isti günlərdə şəkər yarpaq hüceyrələrində nişasta dənələri şəklində toplanmasına nisbətən daha tez hazırlanaraq yarpağın yaşılı pigmentlərində toplanır. Bütün gecə müddətində, nisbətən aşağı temperaturda, şəkər qlükoza və ya üzüm şəkəri şəklində olaraq yarpaqlardan bitkinin müxtəlif hissələrinə gedərək, bu hissələrdə ya sərf olunur, ya da ehtiyat şəkər halında toplanır. Gecələr bitki şəkər hazırlamır. Günəş şüası fotosintez prosesi olmayan yerdə gedə bilmədiyindən, şəkərin sintezi də mümkün deyildir. Bitkinin böyüməsi həm gecə və həm də gündüz davam

edə bilər. Əksər bitkilərin normal böyüməsi üçün 25 ilə 32 dərəcə arasında temperatur lazımdır. Müşahidələr zamanı böyümə üçün şəkərin sintezinə nisbətən yüksək temperatur tələb olunduğu da aşkar olmuşdur. Soyuq gecələrdə bitkinin böyüməsi zəifləyir və hətta dayana bilir. Bu zaman gün ərzində sintez olunmuş şəkər səhər çıxıb temperatur qalxana qədər istifadəsiz qalır. Beləliklə, isti gecələrə nisbətən soyuq gecələrdən sonra ehtiyat şəkər çox qalır, çünki isti gecələrdə böyümə davam etdiyinə görə onun şəkər də sərf edilir. Həll olmaz nişastanın həll olan şəkərə çevriləməsi və əks hadisə bilavasitə fermentlərin (enzimlərin) təsiri ilə gedir ki, onların da fəaliyyəti temperatur ilə tənzim edilir.

Nektar və havanın rütubəti. Havada su buxarının olmasına rütubətlilik deyilir. Yağlılı günlər havanın rütubəti 100% sayılır. Quraqlıq günlər isə bu rütubət ancaq 50% ola bilir. Havanın rütubətlilik dərəcəsinin də nektar ifrazına müəyyən təsiri vardır. Bu sahədə dağlıq rayonlarda keçirdiyimiz tədqiqatın nəticəsi 10-cu cədvəldə verilmişdir.

10-cu cədvəldən aydın olur ki, havanın nisbi rütubətinin artması ilə nektar ifrazi üçün əlverişli şərait yaranır. Havanın rütubəti buxarlanması müxaniki prosesinə təsir etdiyi kimi, nektar ifraz edən toxumaların fəaliyyətinə də təsir edir. Hava rütubətinin fasıləsiz optimal (bəzən daha artıq) olması nəticəsində çiçəklərdə ifraz olunan nektarın miqdarı çoxala bilər. Lakin nektardakı şəkərin mütləq miqdarı dəyişilməz qalır. Halbuki V. Fominixin (1917) və Bonyenin (1879) müşahidələrinin nəticələri göstərir ki, havanın rütubəti artdıqca, çiçəklərdə nektarın miqdarı ilə paralel olaraq, nektardakı şəkərin miqdarı da artır və əksinə.

Havanın rütubətinin nektar ifrazına təsiri

Bitkinin adı	Rütubətlilik		
	35,45%	45,50%	55,70 dən artıq fəz
Nektarnın mildarı (mg-la)	Nektarnın şəkərin mütləq miqdarı (mg-la)	Nektarnın şəkərin mütləq miqdarı (mg-la)	Nektarnın mildarı (mg-la)
Yaşlı surva - <i>Salvia viridis</i> L.	0,23	0,16	0,49
Koç ləkitkotu - <i>Lithymus Koischyanus</i> Boiss. et Hoh.	0,12	0,08	0,27
Bakır xəndəkotu - <i>Symplytum asperum</i> Lep.	0,06	0,86	2,00
Adı geyik - <i>Echium vulgare</i> L.	0,92	0,75	1,16
Əkmə yoneca - <i>Medicago sativa</i> L. em vass.	0,10	0,20	0,32
Dərmanlı xəşənbillü - <i>Melilotus officinalis</i> (L.) Desr.	0,07	0,13	0,15
Ağ yoneca - <i>Trifolium repens</i> L.	0,31	0,09	0,06
Əzgil - <i>Mesplis germanica</i> L.	1,07	0,79	1,40
Gülavar (göy çiçək) - <i>Centaurea iberica</i> Trev.	0,11	-	0,17
Pitraq - <i>Arcium lappa</i> L.	0,22	0,21	0,20
Nektar və şəkərin cəmi	4,46	3,38	3,16
			7,79
			3,32

Lakin bu fikirlə razılaşmaq çətindir, çünki havanın rütubəti fotosintez prosesini şiddətləndirən amil deyildir. Havanın rütubəti yalnız fotosintez məhsullarından olan nektarın ifraz olunması üçün əlverişli şərait yaradır. Bunu da qeyd etmək lazımdır ki, nektar ifraz edən toxumaların hüceyrələri mahiyət etibarılə yarpaqların ağızçıq hüceyrələrini andırır.

Meteoroloji şəraitin bu hüceyrələrə təsiri bu şəraitin bitkinin tənəffüs prosesinə olan təsirinə oxşayır. Ona görə də buxarlanmaya təsir edən bütün amillər (havanın rütubəti, quruluğu və i. a.) nektar vəzilərinin nektar ifrazi fəaliyyətinə də müəyyən dərəcə təsir etməlidir. Beləliklə, havanın rütubəti nektar ifrazının intensiv getməsi üçün şərait yaradır. Buradan aydın olur ki, havada müəyyən rütubət olduğu kimi çiçəklərdə nektarın miqdarının çoxalması ilə ondakı şəkərin miqdarı nə artırmadır və nə də azalır. Nektardakı şəkərin miqdarına yalnız fotosintez prosesinə təsir edən meteoroloji amillər təsir göstərə bilər.

Bizim tədqiqatımızda bəzən nektarda şəkərin miqdarının (sürvə və əzgildə) 10-cu cədvəldə göstərildiyi kimi azalması aşkar edilmişdir. Bunu isə su buxarının nektara qarışması ilə izah etmək lazımdır.

Yağış və quraqlığın nektara təsiri. Müşahidələr göstərir ki, isti və rütubətli hava nektar ifrazına müsbət təsir edir və belə günlər bal arılarının yiğdiqları nektar başqa günlərə nisbətən xeyli artıq olur. Havanın nisbətən rütubətli olması nektar vəzilərinin fəaliyyətinə yaxşı təsir etdiyi kimi, günəşli və isti hava ilə əvəz olunan çıskın yağışlar nektar vəzilərinin yaxşı fəaliyyət göstərmələri üçün şərait yaradır. Qeyd etmək lazımdır ki, belə şəraitdə bitki daim həyat fəaliyyətində olduğundan artıq nektar ifraz edir. İlin az yağışlı və isti havalı vaxtlarında bütün bitkilərin normal inkişafı üçün əlverişli şərait yarandığı kimi, bitkilər çoxlu nektar ifraz edir və arı ailələri çox bal toplaya bilir.

İrəliki günün yağışı ondan sonra gələn gündə bitkinin şid-

dətli nektar ifraz etməsinə səbəb olur. Çiçəklər iri və açıq olursa, yağış həmin ciçəklərdəki nektarı yuyur. Bal toplanışı üçün havanın quraq keçməsi çox zərərlidir. Məsələn, 1946-ci ilin şiddətli quraqlığı ölkəmizdə bal məhsulunun həmin il çox azalmasına səbəb olmuşdur.

Hava bu və ya başqa rayonda çox quraq keçərsə, nektar vəzilərinin fəaliyyəti tamam dayana bilər. Respublikamızın aran rayonlarında, xüsusən pambıq rayonlarında elə bu səbəbdən də iyul, avqust ayında əsas nektar məhsulunu ciddi suvarma keçirilmiş pambıq tarlalarından götürmək mümkündür.

Nektar və külək. Külək də nektar ifrazı üçün əlverişli deyildir. O hansı tərəfdən əsirsə əssin, nektar vəzilərini sıxaraq onların işini dayandırır. Küləyin artması ilə əlaqədar olaraq əksər hallarda, nektarin miqdarı 1,5 dəfədən 3 dəfəyə qədər azalır və bəzən nektar ifrazı tamamilə dayanır. Yalnız yağışdan sonra əmələ gəlmış zəif və mülayim külək nektar ifrazı prosesinə kömək edə bilir.

Bəzi bitkilər küləyin təsirinə, xüsusən quru və isti küləyə həssas olduqlarına görə, külək əsən zaman nektar ifrazı prosesini tez dayandırır. Bu bitkilər əsas etibarilə ciçəkləri iri və açıq olanlardır. Məsələn, cökə və qarabaşağı buraya aid etmək olar.

Torpaq rütubətinin nektar ifrazına təsiri

Hər hansı bitki hüceyrəsinin normal fəaliyyəti üçün onun lazımı qədər su ilə təmin olunması əsas şərtlərdəndir.

Canlı bitki gövdəsinin 50-98 faizi sudan təşkil edilmişdir. Susuz canlı protoplazma ola bilməz. Bitkinin havada (hava nisbətində) quru hissələrində (məsələn, toxumlarda və sporlarda) belə rütubət vardır. Quruda yaşayan bitkilər öz həyat fəaliyyətləri üçün lazım olan suyu əsas etibarilə torpaqdan alırlar.

Ona görə də bitkinin bütün fizioloji prosesləri və nektar ifrazi üçün torpağın su ilə normal təmin olunmasının çox böyük praktik əhəmiyyəti vardır.

Su torpaqda bir neçə vəziyyətdə ola bilər. Torpaqda olan su formalarının bəzisindən bitki yaxşı, bəzisindən az istifadə edir və bəzisindən, demək olar ki, heç istifadə edə bilmir. Torpaqda olan su formalarından bitki üçün əlverişli olanı qravitasion və kapilyar su formasıdır. Qravitasion su, torpağın nisbətən iri kapilyarlarını doldurub, sərbəst hərəkət edir. Bitkinin kökü həmin sudan asanlıqla istifadə edir. Bu su torpağın çəkmə qüvvəsi ilə torpağın nisbətən aşağı qatlarına (yağış və suvarmadan sonra) daxil olur. Kapilyar su isə torpağın yuxarı qatlarının nazik kapilyarları vəsi-təsilə tutulub saxlanır, aşağı qatlara isə keçə bilmir. Bu su kökün əmici telləri və sorucu hissənin hüceyrələrinin səthi ilə sorulur. Bundan başqa, torpaqda bitki üçün əlverişli olmayan pərdə su və hiqroskopik su formaları da vardır. Pərdə su torpaq hissəciklərinin səthi ilə, kapilyar və qravitasion su formalarından (sərbəst sulardan) fərqli vəziyyətdə saxlanır və torpaqda olduqca ağır (yavaş) hərəkət edir. Hiqroskopik su forması isə torpaq zərrəcikləri tərəfindən 1000 atmosfer qüvvəsində adsorbsiya olunduğuuna görə, bitki belə sudan heç istifadə edə bilmir. Hər hansı bitki yetişdirilən torpaqda olan su formalarının hansının üstünlük təşkil etməsindən asılı olaraq, bitkilərin nektar ifrazi prosesi də əsaslı sürətdə dəyişdirilə bilər. Əgər torpaqda qravitasion və kapilyar su formaları üstünlük təşkil edərsə, nektar ifrazi prosesi də xeyli şiddətlənər, əksinə, torpaqda pərdə suyu və hiqroskopik su üstünlük təşkil edir və bitki üçün əlverişli sular yox dərəcəsindədirsə, bitkilərin çiçəkləri çox az nektar ifraz edəcəkdir.

V. Fominix (1917) bitkilərin nektar ifraz etmə proseslərinə rütubətin təsirini öyrənməyə çalışmışdır, lakin o, öz tədqiqatında torpaq rütubətini (bitki həyatı üçün əsas su mənbəyi

olan rütubəti) nəzərə almadiğindan, onun nəticələrinə əsaslanaraq, heç bir qanuna uyğunluq çıxarmaq mümkün deyildir.

V.Fominə bitkilərin nektar ifrazı prosesini yağıntı ilə əlaqə-ləndirmişdir. O göstərir ki, bilavasitə yağış nəticəsində nektarın miqdarı artır. Ona görə günün hansı vaxtında yağış yağmasının fərqi yoxdur. Yağışdan sonra istər günün qalan hissəsində və istərsə bütün gün ərzində nektarın məhsulu artır. İyul ayında (arılar üçün əsas şirəyiğmə dövründə) az müddət davam edən yağıntı torpaqda lazımi qədər rütubət yarada bilmir. Ona görə də bitkinin kök sistemi lazım olan qədər su götürə bilmir. Yay yağışları isə, xüsusən Sovet İttifaqının cənub rayonlarında, çox nadir hallarda nektar ifrazı üçün olan qravitasion və kapilyar su yarada bilir. Bu yağışlar torpağınancaq $15-20\text{ sm}$ dərinliyində təbəqəsini islada bilir. Bəlli olduğu kimi; quru bitkilərinin əksəriyyətinin kök sistemi bundan xeyli dərində olur. Quru torpağın üzərinə düşmüş zəif yağışlar yalnız torpağın üst qatını islada bilir. Bu isə quru və isti hava başlayan kimi buxarlanır.

Torpağın su ehtiyatını artırmaq üçün, rütubəti hələ quru-mamış torpaq üstünə, yağışın yağması lazımdır. Yalnız belə halda torpağın rütubəti normallaşa bilir. Bu zaman bitki torpaq rütubətindən özünə lazım olan suyu ala bilir.

Torpaq öz fiziki quruluşundan asılı olaraq yağış sularını bir bərabərdə udmur. Hər-hansı torpağın suyu keçirmə və udma (canına hopma) qabiliyyəti, onun strukturasından, mexaniki tərkibindən və torpağın yumşaldılma dərəcəsindən çox asılıdır. Heç şübhə yoxdur ki, bitkilərin nektar ifrazı proseslərinə yaz və payız yağışlarının xeyli təsiri vardır. Lakin yaz və payız yağışının təsiri altında ifraz olunmuş nektar bəzi səbəblərə görə arılar üçün əlverişli olmur. Yazda və xüsusən payızda çiçəkləyən bitkilərin sayı xeyli az olur. Bu zaman bal arısı ailələri də o qədər qüvvəli olmurlar. Bu dövrdə müntəzəm surətdə

yağan yağışlar, əsas etibarilə ifraz olunmuş nektarı çiçəklərdən yuyub axıdır. Qeyd edilən bu şərtlər, nektarı arılar üçün əlverişli olmayan hala salır. Bütün bu deyilənlərdən bəlli olur ki, nektar ifrazı prosesi üçün yağış əsas və həllədici amil deyildir. Bu hal öz təsirini SSRİ-nin cənub süni suvarma rayonlarında daha çox göstərir.

Rütubətin nektar ifrazı prosesinin intensivliyinə olan təsirini öyrənmək üçün biz bilavasitə bitkinin istifadə etdiyi torpaq rütubətinin təsirini öyrənməyi lazımlı bildik və bu məqsədlə müxtəlif bioloji tipdən olan bitkilər üzərində təcrübə apardıq. Bu cür təcrübədən əldə ediləcək nəticədə biz müəyyən qanuna uyğunluq gözləyirdik.

Təcrübə apardığımız bal verən bitkilər üzərində də onların çiçəkləməsinin əvvəlindən axırına qədər müşahidə apardıq. Müşahidələrimiz əsasən iyun ayının ortalarından iyul ayının 2-ci yarısına kimi 30-45 gün davam etmişdir. Bu müddət ərzində havanın temperaturu $18-32^0 C$ arasında dəyişilmişdir. Günün orta temperaturu isə $22^0 C$ olmuşdur. Həyatının birinci ilində çiçəkləyən birillik və çoxillik bal verən bitkilərin (pambıq, xardal, faseliya, yonca və günəbaxanın) toxumları səpilmişdir. Ömrünün 2-ci ili çiçəkləyən ikiillik və çoxillik ot bitkiləri (sürvə, göyək və kəklikotu) təbii şəraitdə bitdikləri yerdən təcrübə sahəsinə hələ yazın əvvəlində gətirilib əkilmişdir.

Təcrübə sahəsi 5 varianta bölünmüştür. Bal verən bitkinin əkilməsindən son meyvə verməsinə qədər hər variantda rütubətlilik eyni dərəcədə saxlanılmışdır. Birinci variantda rütubət, torpağın ümumi rütubət tutumunun 30 faizi həcmində, ikinci - 40 faiz, üçüncüdə - 50 faiz, dördüncüdə - 60 faiz, beşinci - 70 faiz olmuşdur. Bu sahədə keçirilmiş tədqiqatın nəticəsi 11-ci cədvəldə verilmişdir.

Torpaq rütubətinin nektar ifrazına təsiri

Bitkinin adı	1-ci çəkədəki nектarın miqdarları (milligramp) <small>orta hesabla bir gündə</small>									
	Maksimum					Minimum				
	Torpağın ümumi rütubət tutumuna görə rütubətlilik faizi									
	30%	40%	50%	60%	70%	30%	40%	50%	60%	70%
Faseliya Phaeelia tanacetifolia Benth.	1,11	1,35	3,16	2,02	1,65	0,72	0,63	1,09	0,82	0,45
İstiot – Sinapis alba L.	0,21	0,33	0,56	0,70	0,70	0,09	0,09	0,16	0,16	0,19
Əkin qara yoncası – Medicago sativa L. em.vass.	0,21	0,56	0,79	1,00	0,42	0,69	0,11	0,24	0,20	0,16
Günəbaxan – Helianthus cultus Wenzl.	0,42	0,24	0,51	0,42	0,13	0,06	0,13	0,11	0,12	0,08
Pambıq – Gossypium hirsutum L.	4,68	4,91	4,83	5,52	3,20	3,29	3,42	3,80	0,76	3,55
Koç kəkkikotu – Thymus Kotchyanus Boiss. et Hoh.	0,72	0,98	1,30	1,17	1,11	0,13	0,18	0,24	0,30	0,27
Quru çöl sürvəsi – Salvia nemorosa L.	0,55	0,73	1,00	1,09	0,82	0,11	0,12	0,26	0,20	0,11
Adi gəyək – Echium vulgare L.	3,16	3,78	5,31	5,20	1,31	1,17	1,10	1,36	1,84	0,92
Nekarın variantları üzrə orta hesabla cəmi	1,02	1,61	2,18	2,14	1,16	0,70	0,72	0,90	0,90	0,71
	30%	40%	50%	60%	70%	30%	40%	50%	60%	70%

11-ci cədvəl üzrə bir çiçeyin orta hesabla bir gündə ifraz etdiyi nektarın qrafasına nəzər yetirdikdə görürük ki, bal verən bitkilərin əksəriyyəti torpağın rütubət tutumu, ümumi rütubət tutumuna nisbətən, 50-60 faiz arasında olduğu zaman, çoxlu nektar ifraz edir. Bu ümumi qanundan bir az fərqlənən yalnız günəbaxan bitkisiidir. O, torpağın rütubəti ən az (30%) olan zaman $0,29 \text{ mq}$ qədər, torpaq rütubəti 50 faiz olanda $0,3 \text{ mq}$ nektar ifraz edir.

Müxtəlif tədqiqatçılar tərəfindən ayrı-ayrı bal verən bitki növləri üzərində də buna bənzər təcrübələr keçirilmişdir.

A.A. Çaçkov (1928) Petrodvoretsk stansiyasında təcrübə qoyaraq müəyyən etmişdir ki, xiyar bitkisinin çiçəkləri torpaqda rütubət 40-80 faiz olan zaman daha intensiv və çox nektar ifraz edir.

Ariçiliq institutu işçilərinin qırmızı yonca üzərində təcrübələri aşkar etmişdir ki, torpaq rütubəti 45-75% olanda çiçəklər daha artıq nektar ifraz edir. Bizə belə gəlir ki, torpaqda rütubət 75-80% olan zaman bitki çiçəklərinin şiddətli nektar ifraz etmələri haqqındaki məlumat elmi cəhətdən əsassız və az inandırıcıdır. 11-ci cədvəldən aydın olur ki, torpaq rütubəti maksimuma və minimuma çatan zaman bal verən bitkilərin əksəriyyəti nektar ifrazi prosesini zəiflədir. Bəzən isə bu proses tamamilə dayanır. Torpaq rütubəti minimuma çatan zaman bitkilərin nektar ifrazını zəiflətməsi onların lazımı qədər su ilə təmin olunmamasına bağlıdır. Akademik N.A. Maksimov göstərir ki, bitkilər nazik və hər dəfə yayılı bilən çoxlu kök sistemində malik olurlarsa, pərdə suyundan (Bağdanovski və Briqsin istifadə edilməsi qeyri-mümkün hesab etdikləri torpaq suyundan) istifadə edə bilirlər.

Buradan aydın olur ki, kök sistemində çoxlu nazik kök telləri olan bal verən bitkilər torpaqda rütubət ən az olan vaxtlarda belə, nektar verməkdə davam edirlər. Bizim təcrübəmiz-

də günəbaxan bitkisinin torpağın rütubəti az olan dövrdə şiddətli nektar ifraz etməsinin səbəbi də bəlkə bununla izah edilir.

Torpaq rütubəti yüksək (70 faiz) olanda torpaq kapilyaları su ilə həddindən artıq dolur. Bu vəziyyət torpağın normal aerasiyasını pozur. Hava torpağa daxil olmaq üçün sərbəst yol tapa bilmir. Nəticədə isə bitki kökləri ona lazım olan oksigen-dən məhrum olur. Beləliklə, torpaqda aerob bakteriyaların əmələ gətirdiyi normal qıcqırma prosesi dayanır və bunun əvəzində anaerob proses şiddətlənir. Bunun nəticəsində də torpaqda karbon turşusu və başqa üzvi turşular toplanır ki, bunların da bir çoxu bitki kökləri üçün həddindən artıq zəhərlidir. Demək, torpaqda suyun normadan artıq olması bitki üçün suyun çatmaması qədər zərərlidir. Bundan başqa, su ilə həddindən artıq əhatə olunmuş kök sistemində osmos təzyiqi xeyli aşağı düşür ki, bunun nəticəsində də kökün sorma gücü minumuma enir.

N.A. Maksimov (1949) göstərir ki, mədəni bitkiləri onlara lazım olan su ilə normal surətdə təmin etmək üçün torpaqda havanın da olması şərtində çoxlu su ehtiyatı olmalıdır. Torpaqda hava olmayıanda, torpaq çürüntüləri və tələf olmuş qalıqları pis dağlılıb minerallaşır və nəticədə bitki mineral qida elementlərindən korluq çəkir. Beləliklə, V.P. Vilyamsın (1947) dediyi kimi, torpaqda qida ilə su arasında antaqonizm əmələ gəlir.

Bütün yuxarıda deyilənlərə yekun vuraraq göstərmək olar ki, torpağın nisbi rütubət tutumunun həm azlığı (30-40%) və həm də həddindən artıq olması (70%-dən yuxarı) bal verən bitkilərin çıçəklərinin nektar ifraz etməsinə mənfi təsir göstərir.

Mineral gübrələrin nektar ifrazi prosesinə təsiri

Torpağa verilən gübrələr bitkinin məhsuldarlığını artırmaq üçün qida maddəsi ola bilmir. Torpağa verilmiş gübrələr çox mürəkkəb yol ilə bitki hüceyrəsinə gəlib çataraq həyat prosesinin nizamlanmasında əsas rol oynayırlar. Mineral gübrələr bitkidə üzvi maddələrin toplanmasında iştirak edir. Bildiyimiz kimi, qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan əsas fizioloji proses fotosintez hadisəsidir. Bitkidə olan bir çox fizioloji proseslərin, o cümlədən fotosintezin də intensivliyi mineral maddələrlə sıx surətdə əlaqədardır.

Bitkilərin ifraz etdiyi nektar da karbohidrat birləşmələrinən olub, fotosintez prosesi ilə bilavasitə əlaqədardır. Ona görə də nektar ifrazi prosesi mineral gübrələrin təsirindən kənarda qala bilməz.

Bütün deyilənlərdən aydın olur ki, bitkiyə mineral gübrələrin verilməsi onda nektar artımına müəyyən dərəcədə təsir edib, nektar ifrazi prosesini artırmalıdır. Bu fikrimizi təsdiq etmək üçün professor M.A. Yeqorovun təcrübələrinin nəticələrinə müraciət etmək lazımdır. O, bitkinin çiçəklərini qoparıb atmaqla, onun vegetativ orqanlarının sayının artmasına və bitkinin ümumi kütləsinin çoxalmasına nail olmuşdur. Buna görə tam aydınlıqla güman etmək olar ki, bitkidə olan üzvi maddələrin bir hissəsi bitkinin çiçəklərinin və onun ayrı-ayrı hissələrinin əmələ gəlməsinə və nektar ifrazına sərf olunur.

Bal verən bitkilərin nektar ifrazetmə proseslərinə mineral gübrələrin təsirinin öyrənilməsi ilə birinci dəfə V. Fominix (1917) maraqlanmışdır. O, öz təcrübələrini yoncanın təsərrüfat əkinin tarlasında aparmışdır. Onun tətbiq etdiyi gübrə növləri superfosfat, kalium duzları və onların qarışığından ibarət olmuşdur. O, üçyarpaq yoncanın nektar məhsuldarlığı üzərində

müşahidəsində belə nəticəyə gəlmişdir ki, “gübərə nektar vəzilərinə əks təsir göstərib, nektarı və xüsusi ondakı şəkərin miqdərini azaldır”.

V. Fominix kiçik lərgədə üçyarpağın nektar məhsuldarlığına, mineral gübrələrin təsirini öyrənərək əvvəlki nəticənin əksinə olan yeni bir nəticəyə gəlmişdir. Onun təcrübəsinə görə, mineral gübrələr bitkilərin nektar ifrazı prosesinə müsbət təsir göstərir. Beləliklə, müəllifin özü üçün aydın olmur ki, mineral gübrələr bitkilərin nektar ifrazına müsbətmi, yoxsa mənfimi təsir edir.

V. Fominixin bu təcrübələrindəki əsas qüsür ondan ibarət olmuşdur ki, müəllif verilən mineral gübrələrə bitkilərin böyüümə fazalarında olan tələbatını və gübrənin verilmə müddətini nəzərə almamışdır.

V.P. Vilyams hələ çox qabaqdan haqlı olaraq göstərmışdır ki, torpağı yox, bitkini gübrələmək lazımdır. Bu qaydaya əməl edilərsə, gübrə bitkinin məhsuldarlığının artmasına səbəb ola bilər.

Şübhəsiz ki, bitkidən yaxşı və çox məhsul götürmək istənilərsə, həm səpinqabağı torpağa gübrə vermək və həm də bitkinin inkişaf fazaları ilə əlaqədar olaraq onu əlavə gübrələmək lazımdır.

N.A. Maksimov göstərir ki, toxumun cücərmə və böyüməsinin ilk dövründə gübrəyə ehtiyacı az olur. Hətta bu dövrdə asan həll olan gübrələr (məsələn, kalium oksidi) zərərli təsir də göstərə bilər. Belə ki, duzların yüksək qatılığı təcrübəni ləngidir və cavan bitkilərin böyüməsini gecikdirir.

N.A. Maksimov iri bitkilərin gübrəyə olan tələbatı haqqındaki bəhsində bunu qeyd edir: bitkilər üçün əlavə gübrələmə vaxtını müəyyən edərkən, nəzərdə saxlamaq lazımdır ki, bitkilər öz vegetasiya dövrünün sonunda nəinki torpaqdan qi-

da maddələri almağı dayandırırlar, onlar hətta bəzən öz kök sistemlərindən çoxlu miqdarda üzvi maddəni geri-torpağa qaytarırlar. Şübhəsiz ki, bu zaman bitki üçün verilən əlavə gübrə (qida) nəinki xeyirsiz, hətta bəzən ziyanlı da ola bilir.

Sovet fizioloqları və aqrokimyaçıları sübut etmişlər ki, bir çox kənd təsərrüfatı bitkilərinin, o cümlədən bal verən bitkilərin məhsuldarlığını artırmaq üçün onlara gübrə verilməsinin ən yaxşı vaxtı bitkilərin qöncələnməsi qabağıdır. Bitkilər inkişaflarının bu dövründə çiçəklər üçün, yumurtalığın mayalanması, meyvə əmələ gəlməsi və həşəratı cəlb etmək üçün lazımlı olan çoxlu nektar ifraz edilmişindən ötrü başqa vaxtlardan da artıq üzvi maddəyə ehtiyacı olurlar. Elə bu səbəbə görə də üzərində təcrübə apardığımız bal verən bitkilərə mineral gübrələrini biz, bitkilər qonçça bağladığı zaman verdik. Bizim təcrübədə mineral gübrələrdən hər hektar sahəyə 60 *kq* kalium oksidi, 40 *kq* fosfor oksidi, 70 *kq* azot, 80 *kq* Npk verilmişdir. Mineral gübrələrin təsirini 2 istiqamətdə öyrəndik: 1) çiçəklərdə bir gündə ifraz olunan nektarın orta miqdarına mineral gübrələrin təsiri; 2) nektardakı şəkərin miqdarına mineral gübrələrin təsiri.

Ciçəklərin nektarı tədqiqat üçün gündə 3 dəfə, səhər saat 8 ilə 9 arasında, günorta saat 12 ilə 2 arasında və axşam saat 6 ilə 7 arasında sorulub yığılmışdır. Yığılmış nektar bizim təklif etdiyimiz makrokapilyar üsulu ilə ölçülümdür. Hər bir bal verən bitkilər üzərində müşahidə bitkinin çiçəkləməsinin başlangıcından sonuna qədər davam etdirilmişdir. Alınmış məlumat üzrə orta rəqəmlər cədvəldə göstərilmişdir. Bizim təcrübələrdə nektarın dəyişdirilməsi haqqında alınan orta rəqəmlər 12-ci cədvəldə yazılmışdır. 12-ci cədvəldə aydın görünür ki, üzərində tədqiqat apardığımız bütün bitkilər kalium və fosfor gübrələrinin təsiri altında öz nektar məhsuldarlıqlarını həddindən artıq çoxaldırlar.

Bitkilərin nektarlılığına mineral gübələrin təsiri

Bitkilərin adı	GÜBƏLƏR														
	1 gicəkləki nektarın maksimum məqdarı (mg-la)	1 gicəkləki nektarın minimum məqdarı (mg-la)	1 sığədəki nektarın orta hesabla gündəlik məqdarı (mg-la)	Kontrol	ZPK	P ₂ O ₅	K ₂ O	Z	NPK	Kontrol					
Faseliya – <i>Phacelia tanacetifolia</i> Benth.	2,78	2,44	1,92	2,56	1,98	0,16	0,64	0,49	0,40	0,32	1,97	1,79	1,45	1,85	1,45
Xardal – <i>Sinapis alba</i> L. Əknə yonca – <i>Medicago sativa</i> L. em. vass.	0,82	0,85	0,70	0,50	0,47	0,11	0,10	0,11	0,13	0,10	0,51	0,47	0,36	0,28	0,28
Günəbaxan – <i>Helianthus cultus</i> Wenzl.	0,90	0,96	0,64	0,80	0,70	0,36	0,30	0,11	0,28	0,21	0,45	0,49	0,33	0,35	0,32
Pamhiq – <i>Gossypium hirsutum</i> L. Kəkkikotu – <i>Phymus Koischiana</i> Boiss. et Hoh.	2,08	1,64	1,81	1,95	1,42	0,31	0,33	0,39	0,41	0,40	0,69	0,58	0,45	0,51	0,59
Quru çöl survəsi – <i>Salvia nemorosa</i> L. Göy ot – <i>Echium vulgare</i> L. Variantlar üzrə nektarın orta məqdarı	4,80	5,22	4,68	4,28	4,51	3,68	3,75	3,34	3,22	2,92	4,43	4,49	4,01	3,75	3,30
	0,92	0,97	0,67	0,73	0,52	0,15	0,23	0,11	0,10	0,14	0,48	0,35	0,50	0,13	0,25
	1,62	1,57	1,43	1,21	1,28	0,68	0,65	0,51	0,62	0,50	0,85	0,81	0,70	0,61	0,66
	4,42	4,83	3,76	4,02	4,31	1,72	1,62	1,13	0,50	1,41	3,07	3,92	3,45	2,76	2,16
	2,29	2,31	1,95	2,00	1,87	1,02	0,95	0,77	0,70	0,75	1,55	1,51	1,27	1,30	1,12

Mineral gübərlərin nektardakı şəkərlərə təsini


Bitkinin adı	Faizə şəkərin miqdarı														
	ümmüni şəkərlər			qılıçoz və fruktoza											
Kontrol	Z	NPK	K ₂ O	P ₂ O ₅	Kontrol										
Faseliya	66,00	21,12	49,90	35,20	46,90	47,30	17,00	28,70	31,60	28,10	18,20	4,00	21,06	3,30	18,00
Xardal	56,32	60,96	47,50	78,40	63,35	32,80	30,00	21,30	40,70	29,40	22,82	26,82	25,90	36,80	33,70
Əkmə yönəcə	70,45	66,00	59,70	74,40	69,09	61,00	60,10	52,90	70,10	61,90	8,90	5,45	6,30	-	6,50
Günabaxan	62,24	80,13	76,28	81,81	81,92	62,24	51,40	66,12	80,00	54,30	-	25,30	10,10	1,36	26,40
Pambiq	-	-	55,32	-	58,76	-	-	38,55	-	42,00	-	-	16,80	-	16,30
Keklikotu	51,90	39,70	41,50	45,20	43,40	13,10	16,16	2,16	1,08	1,10	38,28	23,14	39,12	44,00	42,14
Quru çəlislirvəsi	42,50	32,40	29,90	56,30	38,90	10,77	9,38	12,45	22,30	7,62	30,24	22,41	16,90	33,70	30,80
Göy ot	49,28	28,70	34,60	32,11	54,20	17,60	7,40	14,50	25,30	23,70	31,40	20,72	19,60	26,40	29,80
Variantlar üzrə şəkərin orta həssabla cəmi (pambiqsız)	50,94	47,00	48,48	60,48	56,83	-	27,34	28,34	38,75	29,44	21,45	18,90	19,85	20,78	26,75

Əgər kontrolda olan bitkilərin çiçəklərinin ifraz etdiyi nektarin orta miqdarnı 100 faiz qəbul etsək, bitkilərə kalium gübrəsi veriləndə nektar məhsulu 48 %, fosfor gübrəsi verəndə isə 43 % artır. Buradan aydın olur ki, bal verən bitkilərdə nektar ifrazının şiddətlənməsinə ən yaxşı təsir edən kalium gübrəsidir. Tətbiq olunmuş gübrələrin qarışığı isə bitkilərdə nektar ifrazının şiddətlənməsinə nisbətən az təsir edir. Azot gübrəsi isə nektar ifrazına çox az təsir göstərir.

P.N. Veprikov da (1929) qarabaşaq və yonca bitkilərinin kalium və fosfor gübrələri ilə təsir etməklə bitkilərin çiçəklərində nektar ifrazi prosesinin şiddətlənməsini və nəticədə onlar üçün bal arılarının intensiv işini müşahidə etmişdir.

P.N. Veprikovun təcrübələrinin hamısında mineral gübrələr qarışığının nektar ifrazına müsbət təsiri, azot gübrələrinin isə mənfi təsiri müşahidə olunmuşdur. Mineral gübrələrin nektardakı şəkərə olan təsiri 13-cü cədveldə verilmişdir.

13-cü cədveldən aydın olur ki, mineral gübrələr (orta hesabla götürüləndə) nektardakı şəkərin miqdarına əsaslı təsir göstərməmişdir. Kalium gübrəsinin təsiri altında nektardakı şəkərin miqdarı çox az artmışdır. Belə ki, şəkərlərin ümumi miqdarı kontrolda (gübrəsiz) 56,94 % olduğu halda, kalium gübrəsi verilmiş sahədə 60,48 % olmuşdur. Fosfor gübrəsi verilmiş variantda isə şəkərlərin ümumi miqdarı kontroldan, demək olar ki, 10 %-ə qədər aşağı



Şəkil 66.

olmuşdur. Təcrübələrin başqa variantlarında da buna uyğun dəyişmələr baş vermişdir.

13-cü cədvəldən aydın olur ki, kalium gübrəsi altında bütün bal verən bitkilərin nektarındaki qlükoza və fruktozanın miqdarı nisbətən artıqdır. Nektardakı şəkərlərin miqdarına mineral gübrələrin təsiri haqqındakı rəqəmlərimiz Petrodvo-retsk arıçılıq stansiyasının nəticələrini tamamilə təsdiq edir. Nektarin miqdarına və ondakı şəkərin faizinə təsiri 34-cü şəkildə daha aydın göstərilir.

Bitkilərin inkişaf fazalarından asılı olaraq nektar ifrazının dəyişməsi

Hər hansı bal verən bitkinin nektar ifrazetmə dərəcəsini müəyyən etmək üçün bal verən bitkinin çox nektarvermə dövrünü öyrənmək əsas şərtlərdəndir.

Bizim tədqiqatımızda bu sahə əsas cəhətlərdən olmuşdur. Burada biz bitkinin çiçəkləmə dövründə bir gün ərzində çiçəklərin ifraz etdiyi nektarın özünün və ondakı şəkərin miqdarının dəyişməsini nəzərdə tuturuq. Bu cür bioloji xüsusiyyətlərin dəyişməsi bitkinin növündən, sortundan və bioloji bitki qruplarından asılıdır. Bu xüsusiyyətlərə hər hansı rayonun iqlim şəraiti də əsaslı təsir göstərir. Moskva ətrafi iqlim şəraitində cökə, yonca, xardal və başqa bitkilərin yuxarıda göstərdiyimiz xüsusiyyətlərini V. Fominix, Şimali Qafqaz şəraitində isə A. Ostaşenko - Kudryavtseva öyrənmişdir. Hər bir bitkinin onun yetişdiyi iqlim şəraitində öyrənilməsi, arıçılıq üçün ətraflı öyrənilməsi əsas və vacib məsələlərdəndir. Elə ona görə də biz Azərbaycan şəraitində bal verən bitkilərin müxtəlif bioloji qruplara aid olan 10 növü üzərində müşahidə apardıq. Müşahidələrimizin nəticələri aşağıda verilir.

Bitkilərin inkişaf fazalarından asılı olaraq nektar verməsinin dəyişilməsi

Bitkilərin çiçəkləmə fazasında nektarvermə dərəcəsini arı-çıların yaxşı bilmələri arıçılıq təsərrüfatı üçün çox əhəmiyyətlidir. Arıçilar hər hansı bal verən bitkinin hansı dövrədə çox nektar verdiyini də yaxşı bilməlidirlər. Bunu bildikdə onlar arı ailələrini çoxlu nektar toplanması üçün ən əlverişli yerlərdə və lazımı vaxtlarda yerləşdirə bilərlər. Bu həmçinin, ən yaxşı bal verən bitkilərin səpini üçün ən əlverişli vaxtları da müəyyəyen etməyə imkan verir. Bunu müəyyəyen etdikdə arıların yüksək nektar məhsulu yiğma vaxtının bal verən bitkilərin çiçəklərinin ən çox nektar verdiyi dövrə təsadüf etməsi nəzərdə tutulmalıdır. Belə uyğunluq həm bal arılarının çoxlu nektarla təmin olunması, həm də kənd təsərrüfatı bitkilərinin çarpez tozlanması üçün əlverişlidir.

14-cü cədvəldə müxtəlif (10 növ) bitkilərin çiçəkləmə fazasından asılı olaraq nektarvermə dərəcələri göstərilir.

14-cü cədvəldən tamamilə aydın olur ki, bütün bal verən bitkilərdə ifraz olunan nektar və onun tərkibindəki şəkərin miqdarı çiçəkləmənin sonuna getdikcə azalır. Bəzi növlərdə nektar çiçəkləmənin əvvəlindən sonuna qədər eyni miqdarda olur. Belə növlərə akasiya, filbahar, cincar daxildir. Gilas növlərinin şiddətli nektar ifraz etməsi prosesi isə çiçəkləmənin sonuna uyğun gəlir. Lakin əksər bitki növlərinin şiddətli nektar ifraz etmələri onların çiçəkləmələrinin şiddətli dövrünə düşür. Şübhəsiz ki, hər bir ekoloji rayon üçün bu dövrlər ayrılıqda müəyyəyen edilməlidir.

Çiçəkləmə dövründə aslı olaraq bitkilərdə nektar ifrazının və nektardakı şəkərin döyişilməsi

Bitkinin adı	Ciçəkləmənin əvvəli bir ciçəkdəki nektarin məq-lə miqdarı		Ciçəkləmənin südəlli dörrü bir ciçəkdəki nektarin məq-lə miqdarı		Ciçəkləmənin sonu bir ciçəkdəki nektarin məq-lə miqdarı	
	nektdakı şəkərin faizlə miqdarı	nektdakı şəkərin faizlə miqdarı	nektdakı şəkərin faizlə miqdarı	nektdakı şəkərin faizlə miqdarı	nektdakı şəkərin faizlə miqdarı	nektdakı şəkərin faizlə miqdarı
Ərik – <i>Armeniaca vulgaris</i> Lam.	2,86	8	3,60	23	1,98	9
Albah (gilanər) – <i>Cerasus avium</i> (L.) Moench	0,22	6	0,99	13	0,77	9
Dalanaz – <i>giciklək</i> - <i>Lamium album</i> L.	1,24	30	1,56	38	1,17	36
Şaftalı – <i>Persica vulgaris</i> Mill	0,95	22	0,96	27	0,84	16
Ərgəvən – <i>Ceris siliqueastrum</i> L.	0,96	28,5	1,45	45	0,72	27
Filbahar – <i>Wistaria chinensis</i> (sims.) Ds.	1,25	25	1,60	39	1,43	37
Akasiya - <i>Robinia pseudacacia</i> L.	0,91	38	1,04	40	0,91	36
Sığdırlı – <i>Ajuga reptans</i> L.	0,78	32	0,78	35	0,65	31
Bərk xəndəkotu – <i>Symphtum asperum</i> L. sp.	0,90	26	1,04	29	0,72	24
Qağız ximiyi – <i>Diospyros lotus</i> L..	-	-	0,66	13	0,33	8
Yapon ximiyi – <i>D. kaki</i> L.	0,30	8,5	0,55	10	0,22	10
Nektar və şəkərin orta hesabla cəmi	0,94	20,3	1,29	28,3	0,88	19,3

Bir gün ərzində nektarin və onun şəkəriniin dəyişilməsi

Cədvəl 15.

Bitkinin adı	Şəkərlər (saat 7-9 arasından)		Gündüzlər (saat 12-14 arasından)		Axşamlar (saat 17-19 arasından) nektdakı şəkərin fəizi
	nektdarin <i>mg-la miqdarnı</i>	nektdakı şəkərin fəizi	nektdarin <i>mg-la miqdarnı</i>	nektdakı şəkərin fəizi	
Örik (<i>Armeniaca vulgaris</i> Lam.)	3,52	6	2,42	12	3,56
Alball (gülənar) (<i>Cerasus avium</i> (L.) Macnch.)	1,20	3,4	0,97	6,5	1,08
Dalamaz gicitkən (<i>Lamium album</i> L.)	1,08	30	0,91	31	0,31
Safitə (Perseca vulgaris Mill.)	0,42	20	1,04	25	1,17
Filbahar (<i>Vistaria chinensis</i> (Smits) Dc.)	1,10	25	1,30	36	1,06
Ərgəvan (<i>Cercis siliquastrum</i> L.)	1,17	44	1,24	42	1,24
Akasiya (<i>Robinia pseudoacacia</i> L.)	1,26	40	1,24	39	1,12
Sığdırli (<i>Ajuga reptans</i> L.)	0,78	34	0,65	31	0,91
Bərk xəndəkotu (<i>Symphytum asperum</i> Lep.)	0,84	26	0,97	27,5	1,17
Qafiaz xırınıyi (<i>Diospyros lotus</i> L.)	0,55	14,5	0,55	15	0,72
Yapon xırınıyi (D. kaki L.)	0,44	10,5	0,33	11	0,44
Nektar və şəkərin orta hesabla cəmi	1,12	23	1,05	25	1,16
					28,6

Nektarin və onun tərkibindəki şəkərin bir gün ərzində dəyişilməsi

Bitkilərin nektar verməsi xüsusiyyətinin öyrənilməsi məsələsi çox əhəmiyyətlidir, bu məsələni öyrəndikdə arıların günün hansı vaxtında müəyyən bitki üzərində daha həvəslə işləyəcəyi qabaqcadan aydınlaşdırılır. Arıçalar bal verən bitkilərin ən çox nektar ifraz etmə dövrünü bildikdə arıların işsiz vaxtında arı ailələrinin üzərində daha səmərəli müşahidə apara bilərlər. Nektarin və onun tərkibindəki şəkərin miqdarının bir gün ərzində dəyişilməsini göstərən müşahidələrimizin nəticələri 15-ci cədvəldə verilmişdir.

15-ci cədvəldən görünür ki, balverən bitkilərin əksəriyyətinin çoxlu nektar ifraz etməsi və nektarda şəkərin çoxluğu günün axşam saatlarına (saat 5 ilə 7 arasına) düşür, günorta vaxtı ifraz olunan nektarin miqdarı səhər və axşam saatlarındakı miqdara nisbətən çox az olur. Buna, bir tərəfdən, günün bu vaxtında yüksək temperaturun təsiri altında nektarin su hissəsinin bir qədərinin buxarlanması (bunu günorta saatlarında ifraz olunmuş nektarla şəkərin qatılığının artıqlığı ilə də təsdiq etmək olar), ikinci tərəfdən, günün bu vaxtında bal verən bitkilərin günəşin şaquli şüalarının duz altında olması təsir edir. Bildiyimiz kimi, bu şüalarda fotosintezə müsbət təsir edən sarı-qırmızı şüalar nisbətən azdır. Elə ona görə də nektardakı şəkərin mütləq miqdarı xeyli azalır. Beləliklə, arılar günorta vaxtı bitkilər üzərində nisbətən az işlədiklərdən, arıçalar bal arıları ailələri üzərində öz müşahidələrini günün bu saatlarında aparmalıdırılar.


Çiçəklərin fenoloji fazalarından asılı olaraq nektar ifrazının və nektardakı şəkərin miqdarının dəyişilməsi

Çiçəklərdə olan bu xüsusiyyətin öyrənilməsi həm təsərrüfat cəhətincə və həm də bioloji cəhətdən çox əhəmiyyətlidir. Bir sıra müəlliflərin müşahidələri və bizim müşahidələrimiz göstərmişdir ki, bal arıları və başqa həşərat ciçəklərin ən çox nektar ifraz etdikləri vaxtlarda onlara qonur və nektar götürürler. Buna görə də, bal verən bitkilərin hansılarının hansı inkişaf fəzalarında daha çox nektar verdiyini öyrənmək vacib məsələlərdəndir.

Tozcuqlar hələ açılmamış (yetişməmiş) olduğu vaxtda ciçəklər güclü surətdə nektar ifraz edirlərsə, arıların bu zaman ciçək üzərində həvəslə işləməsinin, bitkilərin çarpaz tozlanması işində heç bir əhəmiyyəti ola bilməz, eyni səbəbə görə də tozlanma prosesi qurtardıqdan sonra ciçəklərin çoxlu nektar ifraz etməsinin çarpaz tozlanma üçün əhəmiyyəti yoxdur.

Bitkilərin çarpaz tozlanması üçün ciçəklərdə tozlama prosesinin başlanması vaxtına uyğun olaraq nektar ifraz edilməsinin böyük əhəmiyyəti vardır. Bu dövrdə tozcuq hüceyrələri həşəratın gövdəsinə çox asanlıqla yapışırlar və çarpaz tozlanma hadisəsi daha asan gedir. (Şəkil 67).

Çiçəklərin inkişafı fazalarından asılı olaraq nektar ifrazı keçirilən tədqiqatımızın nəticələri 16-cı cədvəldə verilmişdir.



Şəkil 67.

Çiçəklərin fenoloji fazalarından aslı olaraq nektar ifraz etmələri

Bitkinin adı	Təzənənmadan əvvəl		Təzənən zamanı		Təzənənən sonra	
	bir çiçəkdəki nektrarin <i>mq-la</i> miqdarı	nektradakı şəkərin fai'i	bir çiçəkdəki nektrarin <i>mq-la</i> miqdarı	nektradakı şəkərin fai'i	bir çiçəkdəki nektrarin <i>mq-la</i> miqdarı	nektradakı şəkərin fai'i
Ərik – <i>Armenia caerulea</i> L.	2,97	7,5	3,62	22	1,98	11
Albalı (gülənat) – <i>Cerasus avium</i> (L.) Moench	0,87	6	0,96	14	0,77	11
Dalanaz gicitkan (Lamium album L.)	1,91	31	0,06	39	0,9	38
Səfaltı (Persica vulgaris Mill.)	0,72	18	1,44	29	1,17	25
Ərgavən (Cercis siliquastrum L.)	0,78	26	1,30	46	1,04	29
Filbahar (Wistaria chinensis (Sims.) Dc.)	1,20	25	1,56	42	1,43	39
Akasiya (Robinia pseudoacacia L.)	0,84	36	1,47	42	0,78	34
Sığndılı (Ajuga reptans L.)	0,65	31	0,78	33	0,65	30
Bərk xəndəkoru (Symphytum asperum Lep.)	0,72	16	0,91	20	0,60	18
Qafqaz xınıyi (Diospyros lotus L.)	0,44	9	0,66	15	0,33	8
Yapon xınıyi (D. kaki L.)	0,33	7	0,65	13	0,22	8
Nektar və şəkərin orta hesabla cəmi	0,94	19,3	1,31	28,6	0,89	22,8

16-ci cədvəldə verilmiş rəqəmlərdən belə bir nəticə çıxarımaq olar ki, çiçəklər ən çox nektarı və onun tərkibindəki şəkəri çiçəklərin tozcuqları etişən və tozlanma prosesi gedən zaman ifraz edirlər.

Bu hal kənd təsərrüfatı bitkilərinin bal arları vasitəsilə carpaç tozlanması üçün əlverişli şərait yaradır.

Bəzi bitkilərin çiçəklərinin fizioloji fazaları ilə onların nektar ifraz etmələri arasında sıx əlaqə vardır.

VI FƏSİL

BAL VƏ ÇİÇƏK TOZCUĞU VERƏN YABANI BİTKİLƏRİN NÖV TƏRKİBİ VƏ ONLARIN BOTANİKİ-COĞRAFİ RAYONLAR ÜZRƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Azərbaycan müxtəlif və zəngin bitki örtüyünə malikdir. L.İ. Prilipkonun təklifinə əsasən, Azərbaycanın ərazisini aşağıdakı botaniki-coğrafi rayonlara bölmək olar:

Bitkilər	Botaniki-coğrafi rayonlar və yarımrəyonlar
1. Yarımsəhra bitkiləri	Şərqi Zaqqafqaziya düzənliyi yarımsəhraları, Kür-Araz düzənliyi, Xəzərtrafi düzənliyi, Qəbristan-Abşeron dağətəyi yarımsəhraları, Naxçıvan MR və Arazyanı düzənləri və yarımsəhraları.
2. Meşə bitkiləri	Düzən meşələri, Alazan-Əyriçay üçüncü dövr düzənliyi, Quba düzənliyi, Qarabağ düzənliyi, Böyük Qafqaz meşələri (cənub-şərq və şimal-şərq yamacları), Kiçik Qafqaz meşələri, şərqi və şimal-şərqi dağ silsilələri, Talış meşələri.
3. Dağ-kserofit bitkiləri	Naxçıvan MR-in dağ-kserofit bitkiləri, Diabar (Zuvand) çuxuru dağ-kserofit bitkiləri, step-yayla dağ-kserofit bitkiləri, Azərbaycanın Zəngilan və Cəbrayıllı rayonlarının dağ-kserofit bitkiləri.
4. Yüksək dağlıq bitkiləri	Kiçik Qafqazın yüksək dağlıq çəmən və bozqırıları, Böyük Qafqazın yüksək dağlıq çəmən və bozqırıları, Naxçıvan MR yüksək dağlıq çəmən və bozqırıları (stepləri).

Nektar məhsuldarlığına görə, Azərbaycan ərazisini rayonlaşdırıldıqda hər bir botaniki, coğrafi rayonun, eləcə də kənd

təsərrüfatı bitkiləri sahələrinin balvermə məhsuldarlığının qiymətləndirilməsinin çox böyük əhəmiyyəti vardır. Bitki örütüyünün balvermə məhsuldarlığını öyrənmək üçün bəzi dəyişikliklər edilməklə L.İ. Prilipkonun bölgüsü əsas götürülmüşdür. Bu dəyişikliklər bunlardır:

1. Naxçıvan MR və Talış-Diabar çuxurunun bal-tozcuq verən bitkiləri öyrənilmişdir.
2. Qəbristan-Abşeron yarımsəhraları bitkilərinin xarakteristikası. Burada balvermə məhsuldarlığı az olduğundan birlikdə verilmişdir.
3. Balvermə cəhətdən kəskin fərqlənən Şamaxı rayonu step yaylasının bal verən bitkilərinin xarakteristikası ayrıca verilmişdir. Hər bir botaniki coğrafi rayonun balvermə məhsuldarlığının xarakteristikasını tərtib etmək üçün hər formasıyanın bütün assosiasiyanından və ya qrup assosiyalarından nümunə sahələri ayrılaraq, bal verən növlərin orta miqdarı müəyyən edilmişdir. Nümunə sahələri meşə və kolluqlarda 100 m^2 , çəmən bozqırılarda isə 1 m^2 ölçüsündə götürülmüşdür. Nümunə sahəsindəki növlərin orta miqdarını və hər növün balvermə məhsuldarlığını bilməklə, hər bir assosiasiyanın çıxəkləmə müddətində orta balvermə məhsuldarlığını müəyyən etmiş, bununla botaniki rayonun bir hektarinin balvermə məhsuldarlığını təyin etmişik.

Aşağıda hər bir botaniki-coğrafi rayonun xarakteristikası verilir.

Yarımsəhraların bal və çiçək tozu verən bitkiləri

Azərbaycan ərazisində yarımsəhralar Şərqi Zaqafqaziya düzənliyində, eləcə də Xəzərətrafi düzənliklərdə geniş sahələr tutur. Bu, əsasən Şirvan, Səlyan, Muğan və Mil-Qarabağ step-

lərini, Qəbristan-Abşeron dağətəyi yerlərini və az miqdarda respublikanın qərb hissəsini əhatə edir. Bütün bu düzənliliklər yarımsəhəra və az miqdarda səhra bitkiləri ilə örtülmüşdür.

Sovet İttifaqının məşhur səhраçısı M.M. İlinin fikrinə əsən, demək olar ki, Azərbaycan şəraitində səhralar yoxdur. Azərbaycanın düzən rayonları əsas etibarilə yarımsəhralara aiddir.

Şərqi Zaqqafqaziya düzənləri və yarımsəhralarının bal verən bitkiləri

Bu yarımsəhraların bitki örtüyü olduqca müxtəlifdir. Bu sahə A.A. Grossheymin M.F. Sakkoxiyanın (1931) əsərlərində yaxşı təsvir edilmişdir. Ən çox yayılmış və xarakter yarımsəhra variantları aşağıdakılardır.

Şoran otlu yarımsəhralar. Bunun edifikatorları tərəciçəklilər fəsiləsinin müxtəlif növləridir.

Şəkil 36. Naftalan yaxınlığındağı yarımsəhralar.

Burada şoranalışma dərəcəsindən asılı olaraq bəzi xarakter növlər yayılmışdır: yoğunlaşmış qaraşoran (sarsazan), Xəzər şahsevdisi (saqsaul), Xəzər sarıbaşı, xirdayarpaq çəmən, şahsevdi şoranı, ağacvari şoran, gəngiz şoranı, lələkli şoranotları.

Bəzi yerlərdə Bakıdan qərbə tərəf Qobustanda (Qəbristanda) dazkeçi alıcının (*Rcanmuria hypericoides*) iştirakı ilə gəngiz şoranı böyük sahələr tutur. Mərkəzi və cənubi Muğanda birillik şoran otlarından ətlı şoran otu geniş yayılmışdır.

Yovşan yarımsəhraları. Bu yarımsəhraların başlıca edifikatorları, əsas etibarilə Henzen (Meyer) yovşanı, xüsusi lə Şərqi Zaqqafqaziya düzənlərinin boz torpaqlarında, qonur səhra çöllərində və açıq şabalıdı torpaqların orta Araz hissəsində inkişaf etmişdir. Bəzi yerlərdə çox az miqdarda yovşanlı-şoranlı

yarımsəhralar yayılmışdır.

Bundan başqa, digər çox miqdarda kompleks formasiya variantları olan yovşanlı-şıyavlı, şoranotu yulğun (*salsoleto - Tamariceta*), daha rütubətli yerlərdə süsən və başqaları vardır.

Yarımsəhra formasiyaları üçün efemeroidlər xüsusilə soğanaqlı dişə (qırtıcı) xarakterdir. Bundan başqa, yarımsəhra-da xaççıçəklilər, qaymaqcıçəklilər, mürəkkəbçiçəklilər və sair fəsilələrdən bir sıra efemerlər (birilliklər) də vardır.

Qumlu yarımsəhralar. Xəzər dənizi kənarı ilə Masallı rayonundan şimala doğru və sonra Dağıstana tərəf az və çox nəzik zolaqla və ortada yerləşmiş xüsusi açıq bitki topluluqları olan qumlu yarımsəhralar uzanır.

Mil və Muğan çöllərində qumlu yarımsəhraların ən böyük talalarına (boşluqlarına) təsadüf olunur. Qumlu yarımsəhraların xarakter bitki növləri qızaran tonqalotu, bərk quramat, İran sarmaşığı, Sibir turneforsiyası efemerləridir.

Efemer yarımsəhraları. Abşeronda, eləcə də böyük bir sahə təşkil edən Muğan, Mil və Şirvan çöllərində inkişaf etmişdir.

Havanın mütləq və nisbi rütubətinin çox artması nəticəsində burada taxillardan soğanaqlı dişə (qırtıcı), qızaran tonqalotu, yapon tonqalotu, buğdayı bozaq, şərq bozağının üstünlük təşkil etdiyi efemer və efemeroidləri yaxşı inkişaf etmişdir. Burada çoxlu miqdarda efemeroidlər və efemerlər olduğundan, belə yarımsəhralar efemerli-yovşanlı yarımsəhralar adlanır.

Efemerli-yovşanlı yarımsəhralar may ayında yay istilərinin qalxması və başqa təbii amillərin təsiri altında tamamilə quruyur və bu sahələr payızə qədər quru, cansız örtüklə örtülü olur.

Şərqi Zaqafqaziya düzənliklərinin bitki örtüyünün qısa xarakteristikalarından görünür ki, bu yerlərin bitki varinatları balvermə cəhətdən heç bir əhəmiyyətə malik deyildir. Burada

çox az bitki növləri ali yağlı tikan, tüksüz biyan, uzunsov sığır-dili (dirçək), adı qanqal, Qafqaz böyürtkəni və sair nektar ifraz edirsə də, burada arı ailələrinin olmamasına görə arıların işləməsi müşahidə olunmur. Yarimsəhralarda bitən tərəciçəklilərin və başqa fəsilələrin çiçəklərində bir sıra həşəratın işləməsini müşahidə etmişiksə də, Azərbaycanın yarimsəhralalarında bal arılarının olmamasına görə, həmin yarimsəhralaların nektar və rən bitkiləri üzərində bal arılarının işləməsinə imkan verilməmişdir.

Qobustan (Qəbristan) Abşeron dağətəyi yarimsəhraları

Bu yarimsəhralalar nisbətən yüksək yerlərdə yerləşmişdir. Burada çinqılı, daşlı təpələrin və gilli yamacların olması yarimsəhra bitki örtüyündə iz buraxır. Burada floranın tərkibi müxtəlidir. Belə ki, M.F. Saxokiya (1931) dəqiq yoxlama nəticəsində yalnız Qobustan üçün 600 növ göstərmişdir və bunlardan xarakter edifikasiqlar kimi 25 bitki növü ayılır. Qobustanda əsas zona tipini Henzen (Meyer) yovşanından əmələ gəlmış yovşan yarimsəhraları təşkil edir. Bu yovşanlıqdakı bitkilər qrupunda çoxlu taxıl növləri ilə birlikdə ayrıca cəngəlliliklərlə və ya bütün rayonun şaquli sahələri üzrə tək-tək yiğilaraq bir sıra yerli variantlar əmələ gətirir. A.A. Grossheyim və M.F. Saxokiya bu yerli variantları iki assosiasiyyaya - birinci assosiasiyanı şoranlı yerdə bitənlərə, ikinci assosiasiyanı şoran olmayan yerdə bitənlərə ayırrı. Birinci assosiasiya üçün şoran cəngəllikləri-gəngiz şorəni, ikinci üçün isə taxillardan-daraqlı ayırıq, səhra ayrıqı, kol poruğu, tikanlı od otu, boylu acılıq, ağ məryəmnoxudu, Rusiya itüzümü və başqaları xarakterdir.

Qobustan-Abşeron dağətəyi bitki örtüyü sərhəddindən yuxarı getdikcə çöl bitki qrupları ilə əvəz olunur. Buranın bitki

tərkibinə: yaşıl sürvə (adaçayı), şovis şiyavi, pantik şiyavi, şirimpli topal, Steven paxladəni, çərçivəli paxladən və sair aiddir. Axırıncı 3 növ Qərbi Azərbaycanın yovşanlı yarımsəhralarının yuxarı sərhəddində xüsusilə çox yayılmışdır.

Bəzilərində gəvən (paxladən) növləri Kürün sol sahili boy-unca-Xanlar rayonundan Qazax rayonuna qədər başdan-başa örtük təşkil edir və yovşanlı yarımsəhraların fonunu dəyişir. Abşeronda efemer yarımsəhralarının ümumi fonunda adı yağtikəni cəngəlliyyi durur. Şoran qruplaşmalarına duzlu gillərin ətrafında təsadüf olunur. Bütün duzlu sulara yaxın yerlərdə halofit- duzlaq soğanı (*Salicornia europea*), daha sonra qara şoran (sarsazan), saribaş və sair bitkilər bitir.

Qobustan-Abşeron yarımsəhraları bitki örtüyünü, xüsusən ikinci assosiasiya qrupu bitkilərinin, eləcə də Azərbaycanın qərb hissəsi yarımsəhralarının yuxarı sərhəddi bitki örtüyünə daxil olanları öyrənmək nəticəsində aydın olmuşdur ki, müəyyən miqdarda yarımsəhra növləri bal verən bitkilər kimi maraqlıdır. Buradaki bitkilərdən tikanlı od otu, kol poruğu, balaca yonca, gövdəni qucaqlamış yarpaqdalamaz, Steven paxladəni, çərçivəli paxladən, Rusiya itüzümü, ağ məryəmnoxudu və sairələri nektar verən bitkilərdir. Ancaq bu bitkilər tərəfindən ifraz olunan nektar miqdarcası az olduğundan, onlar həmin geobotaniki rayonda arıçılıq təsərrüfatını inkişaf etdirmək üçün kifayət qədər yem bazası ola bilmir. Ona görə də burada arıçılıq təsərrüfatı təşkil edilməsi üçün bal əldə edilməsin-də əhəmiyyəti böyük olan pambıq, yonca, xaşa, bağ-bostan bitkiləri və sair kənd təsərrüfatı bitkilərinin əkilməsi tələb olunur.

Bəzi səhra növlərinin, xüsusilə halofitlərin nektar ifraz etməsinin, eləcə də ağ məryəmnoxudu, gövdəni qucaqlamış yarpaqdalamaz, tikanlı od otu və bi kimi bir çox birinci dərəcəli

bal verən bitkilərin kifayət qədər nektar verməsini aşağıda qeyd edilən və bir sira başqa səbəblərlə izah etmək olar.

1. Torpaqda mineral duzların çox olması hüceyrələrin, o cümlədən nektar ifraz edən toxumaların hüceyrələrinin osmotik təzyiqini artırır. Bu isə nektar ifrazının azalmasına səbəb olur.

2. Hava və torpaq rütübətinin az olması nektar ifrazının azalmasına səbəb olur.

3. Şiddətli istilər bir gündə (24 saatda) əmələ gələn az miqdarda nektarın tez buxarlanmasına səbəb olur və sairə .

Yuxarıda deyilənlərə əsasən, biz yarımsəhra tipinin nektar məhsuldarlığının ayrıca xarakteristikasını verməyi vacib bildik. Azərbaycan yarımsəhralarının müasir nektar məhsuldarlığının ayrıca xarakteristikasını verməyə ehtiyac yoxdur, çünkü bu yarımsəhraların ərazisinin çox hissəsini pambıq və taxıl bitkiləri əkini tutur. Mingəçevir su hövzəsi və suvarma kanallarının çəkilməsi ilə yarımsəhraların qalan hissələri də əlavə pambıq, taxıl, yem və başqa kənd təsərrüfatı bitkilərinin əkini üçün istifadə olunmaqdadır. Bunun da həmin geobotaniki rayonda arıcılıq təsərrüfatının inkişafında böyük əhəmiyyəti vardır.

Meşə zonasının bal və çiçək tozcuğu verən bitkiləri

Azərbaycanın təbii meşə örtüyü bütünlükdə bir milyon hektara yaxın sahəni tutub, respublika ərazisinin təxminən 12 faizini təşkil edir.

Bütün bu ərazi əsas etibarilə yarpaqlı meşələrdir və burada kiçik sahədə ardıc və şam bitir.

Azərbaycanın meşələri istər düzənlərdə və istərsə dağlarda yayılmışdır. Bu və ya başqa meşə sahəsində çoxlu miqdarda bal və çiçək tozcuğu verən bitkilər vardır. 12 dövlət tarla-

qoruyucu meşə zolağının salınması ilə əlaqədar olaraq bal verən bitkilərin miqdarı xüsusilə artacaqdır. Dövlət tarlaqoruyucu meşə zolağı sahələrinə əkilən ağaç cinslərinin 50 faizi bal verən bitkilərdir.

Azərbaycanın meşə sahələrini nektar məhsuldarlığı cəhətdən qiymətləndirərkən müxtəlif şəraiti nəzərə almaq lazımdır. Nektar məhsuldarlığı cəhətdən ən zəngin sahə dağ meşələri, nektar məhsuldarlığının ehtiyatı az olan sahə isə düzən meşələri, xüsusən kolxida meşəsi tipli meşələrdir.

Azərbaycan meşələrinin bal və çiçək tozcuğu verən bitkilərinin tərkibi ilə ətraflı tanış olmaq üçün hər bir meşə sahəsini ayrılıqla təsvir edək.

Tuqay meşələri. Tuqay meşələri Kür-Araz çaylarının və başqa çayların vadilərində geniş yayılmışdır. Burada cənub söyüdü və ağıyarpaq qovağın üstünlük təşkil etdiyi söyud meşələri, probka qarağacının üstünlük təşkil etdiyi qarağac meşələri, uzunyarpaq palid, probka qarağacının üstünlük təşkil etdiyi palid-qarağacı meşələri, yulğun saqqızağacı meşə zolaqları vardır.

Tuqay meşələrinin üstünlük təşkil edən xarakter ağaç-kol cinsləri ağıyarpaq qovaq, titrəkqovaq, probka qarağacı, uzunyarpaq palid, cənub söyüdü, Xəzər iydəsi, göyəm, ağ tut, saqqızağacı, çoxbudaqlı yulğun, nar, adi zirinc, əyriyumurtlıqli yemişan, qaratikan, qanşırəli böyürtkən, şərq ağ əsməsi, üzümyarpaq əsmə, kolsəkilli amorfa, tək-tək lian kolları, hündür mərəvcə, yunan güyəməsi və meşə üzümündən ibarətdir.

Tuqay meşələrində ən geniş yayılmış bal verən bitkilərdən cənub söyüdü, nar, adi zirinc, yemişan, qaratikan, kolsəkilli amorfa, yunan güyəməsi, Xəzər iydəsi, armud növləri, qanşırəli böyürtkən və göyəmi göstərmək olar.

Meşəaltı ot örtüyü az xarakterdir. Nektar məhsuldarlığı cəhətdən ən çox qiymətli sayılan kol cəngəlliklərinin ot örtüyüdür. Ot tipli bal verən bitkilərin tərkibinə adı zəncirotu, gürcü xasaveri, əkmə yonca, adı yağtikən və başqaları aiddir.

Tuqay meşələrinin 1 hektar sahəsində olan bal verən bitkiləri çiçəkləmə müddətində (martın ortalarından aprelin ortasına qədər) 0,2 arı ailəsini 30 gün ərzində nektarla təmin edə bilər. Tuqay meşələrinin bal verən bitkilərindən ən əvvəl söyüd, onun arxasında zirinc, murdarça, armud, daha sonra iydə, nar, qaratikan və başqaları çiçəkləyir.

Düzən meşələri. Azərbaycanda düzən meşələrinə az təsadüf olunur. Bunlardan ən iriləri Quba, Xaçmaz, Qarabağ və Alazan-Əyriçay üçüncü dövr meşə sahələridir. Bu sahələr bəzi yerlərdə, xüsusən Qarabağ sahələrində orta hesabla 1-1,5m dərinlikdə olan yeraltı (qrunt) suları hesabına qidalanır. Bəzən üst qrunt sularına yaxın yerlərdə bataqlıq bitkiləri tipinin əmələ gəlməsi üçün əlverişli şərait yaranır. Quba, Xaçmaz, Alazan, Əyriçay sahələrində bu sular Böyük Qafqazın cənub və şimal yamaclarından axan xırda çaylar, Qarabağ stepində isə Tərtərçay və Xaçınçay hesabına toplanır. Keçmişdə Qarabağ meşələrinin çox hissəsi qırılmadığından bu yerlərin rütubəti yüksək idi. Tərtər və Xaçın çaylarının suyundan tarlaları suvarmaq üçün həddindən artıq istifadə edilmirdi.

Azərbaycanın düzən meşələrində (Alazan çayından və Əyriçaydan başqa) meşənin əsas bitkiləri uzunyarpaq paliddan ibarətdir. Bəzi yerlərdə isə qumral palid cinsi yayılmışdır. Palid meşələrinin adı qurşağıını probka qarağacı təşkil edir ki, bu da əsasən alçaq və rütubətli yerlərdə bitir. Nisbətən yüksək və dağətəyi yerlərdə palid yayılmışdır. Qarağac palida nisbətən rütubət sevən ağaç cinsidir.

Bu meşələrdə göstərilən əsas cinslərdən əlavə, bir sıra baş-

qa ağaç və kollar da çox miqdarda yayılmışdır. Xüsusilə Quba-Xaçmaz sahəsində Qafqaz vələsi, adı görüş, çöl ağcaqayını, ağıyarpaq qovaq, dağ qarağacı və başqaları bitir. Meşəaltı pöhrəliklər adı findiq, adı zoğal, Qafqaz armudu, beşyuvalı yemişan, əyriyumurtalıqlı yemişandan təşkil olunur. Burada Qafqaz əzgili çox geniş yayılmışdır. Lianlardan Pastuxov dağ sarmaşığı olduqca seyrək yayılmışdır. Qarabağ düzən meşələrində əsas cinslərdən başqa, çox az miqdarda ağ tuta, daha az şərq iydəsinə təsadüf olunur. Meşəaltı pöhrəliyini də adətən beşyuvalı yemişan, nisbətən az olan Qafqaz əzgili, alça, cənubi qara murdarça, daha az isə (nisbətən rütubətlili yerlərdə) nar təşkil edir.

Lianlardan nisbətən geniş yer tutan bitki meşə üzümü, az yer tutan isə yunan güyəməsi, hündür mərcə hesab olunur.

Hər iki sahədə, xüsusilə Quba-Xaçmaz rayonlarında ot örtüyü kifayət qədər zəngin, ancaq az xarakterdir və meşə elementlərinə az təsadüf olunur. Quba-Xaçmaz düzən meşələrinin ot örtüyünün adı komponenti badamı südləyəndir. Ariçılıq təsərrüfatı üçün əhəmiyyəti olan başqa növlərdən isə bənövşəyi, səfər otunu, şərq sığirdilini, hirgan məryəmnoxudunu, şabdar, ağ yonca və başqalarını göstərmək olar. Quba-Xaçmaz sahəsinə nisbətən Qarabağın düzən meşələrinin ot örtüyü arıçılıq üçün az əhəmiyyətlidir. Quba-Xaçmaz meşələrinin müxtəlif formasiyalarında qoyduğumuz 50 nümunə sahəsində 25-ə yaxın bal verən bitki qeyd edilmişdir. Bu bitkilərin nektar məhsuldarlığının xarakteristikası 17-ci cədvəldə verilmişdir.

Qarabağ düzən meşələri sahəsinin nektar məhsuldarlığı isə 18-ci cədvəldə göstərilmişdir.

17-ci cədvəldən görünür ki, Quba-Xaçmaz sahəsi düzən meşələrinin bal verən bitkiləri əksəriyyətlə iyunun 15-dən iyulun 15-dək çıçəkləyir.

Cədvəl 17.

Bitkilərin adı	Nümunə sahəsində olan bitkilərin miqdarı	Bir hektarda olan bitkilərin miqdarı	Siddətli çəşəklənenin vaxtı	Bir bitkinin orta nəktər məhsuldarlığı (qramlı)	Bir hektarin orta nəktər məhsuldarlığı (kg-la)
1	2	3	4	5	6
Ağac və kollar Qafqaz armudu (<i>Pyrus caucasia</i> L.ed. sched. 1943 (= <i>P. communis</i> non L. auct. II. caue), Bəsyuvah yemisan (<i>Crataegus pentagyna</i> Waldst. et Kit.)	1,5	15	10/IV	124,5	1,86
Əyri yumurtagılıq yemisan (<i>C. cytostyla</i> Fingerhut.)	5	50	10/IV	285,5	14,27
Qafqaz ağıllı (<i>Mespilus germanica</i> L.)	3	30	15/IV	230,4	6,91
Qanşırılı böyürtkən (<i>Rubus sanguineus</i> Friv.)	2	20	18/IV	39	0,78
Yunan güyaunesi (<i>Pentaploca graeca</i> L.)	6	60	15/VI	65,7	3,94
Pastukov dığ sarması (Hedera Pastuchovi Wran.)	4	40	20/V	-	-
Gürçər doqquzdonu (<i>Lonicera ibérica</i> M. B.)	1=	10	20/IV	-	-
Ot bitkiləri	0,2	2	10/VI	30,7	0,06
Bəniyəşyi çəbərou (<i>Lithospermum purpureo</i> <i>coeruleum</i> L.)	1,6	800	20/IV	-	-
Xosavet (<i>Centaurea solstitialis</i> L.)	1	500	20/VII	2,53	1,20
Uzunvarpaq yarpaq (Mentha longifolia (L.) Huds.)	2	1000	20/VII	2,3	2,30
Ağ yonca (<i>Trifolium repens</i> L.)	4	2000	20/VI	1,7	3,40
Cəmən yoncası (<i>T. pratense</i> L.)	1	500	5/VII	2,8	1,40
Şabdar (<i>T. resupinatum</i> L.)	1	500	20/V	0,3	0,15
Sarı sügərdili (<i>Ajuga orientalis</i> L.)	1	500	1/VII	0,5	0,25
Hırkan mörəmməndödü (<i>Leucanthum hyrcanicum</i> L.)	1	500	15/VII	-	-
Kələkötür güliləçə (<i>Laethrus hispidus</i> L.)	0,2	100	1/VII	0,3	0,3
Zaqiqiçnaya pişikmanı (<i>Neptula Mussinii</i> Henic.)	1,5	750	15/VII	1,6	1,20
Əkmən yonca (<i>Medicago sativa</i> L. nem vass.)	1	500	10/VII	1,6	0,30
Alman porusu (<i>Stachys germanica</i> L.)	0,5	250	20/VII	2,8	0,70
Adi iyəvar (<i>Calamintha clinopodium</i> Butch.)	0,3	150	25/VII	0,18	0,27
Dərman badıncı (<i>Melissa officinalis</i> L.)	0,4	200	15/VII	-	-
Böyük pitraq (<i>Arctium lappa</i> L.)	1	100	10/VII	4,4	0,44

Bitkilərin adı	Nümunə sahəsində olan bitkilərin miqdarı	1 hektarda olan bitkilərin miqdarı	Şüdəslili şəkərləmənin vaxtı	Bir hektardan orta nектar məhsüdarlığı (kg-lar)	Bir hektardan nektar məhsüdarlığı (gramla)
1 Ağac və kollar	2	3	4	5	6
Qafqaz armudu (<i>Pyrus caucasica</i> Fed. sched. 1943 (= <i>P. communis</i> non L. auct. cauc.)	1,5	15	8/IV	224,5	1,87
Besiyavalı yemişan (<i>Crataegus pentagona</i> Waldst. et Kit.)	3	30	10/V	282,3	8,46
Qafqaz ağıllı (<i>Mespilus germanica</i> L.)	3	30	8/IV	39,0	0,78
Qarritikan (<i>Paliurus spina</i> – christi Mill.)	2	20	8/V	-	-
Yunan głyaməsi (<i>Periploca graeca</i> L..)	2	20	28/V	-	-
Daryarpaq iyda (<i>Elaeagnus angustifolia</i> L.)	2	20	20/V	-	-
Ağ tüt (<i>Morus alba</i> L.)	4	40	15/VI	-	-
Nar (<i>Prunica granatum</i> L.)	2	20	15/VI	-	-
Gəndəlaş (<i>Santalucus ebulus</i> L.)	0,5	5	22/VI	0,6	0,0033
Alça (<i>Prunus divaricata</i> L.bd.)	1	10	15/VI	72,3	0,72
Öt bitkili	2	1000	5/VII	-	-
Kastu (<i>Cichorium intybus</i> L.)					
Dəmənə xəsənbillii (<i>Melilotus officinalis</i> (L.) Dsr.)	1	500	26/IV	1,7	0,85
Adi qanqal (<i>Cirsium vulgare</i> (savi) Atry - Shaw (= <i>C. lanceolatum</i> Scop.)	2	1000	25/VI	0,86	0,86
Mavi yonca (<i>Medicago coerulea</i> Less.)	4	2000	1/VII	-	-
Bənövşəyi səfərotu (<i>Ithyospermum purpureo-coeruleum</i> L.)	1	500	20/V	-	-
Biberşteyn zimbritikəni (<i>Eryngium Biebersteinianum</i> Nevezki)	1,5	750	10/VII	1,2	0,90
Ağ yonca (<i>Trifolium repens</i> L.)	3	1500	20/VI	1,7	2,55

Çəmən yoncası (<i>T. pratense</i> L.)	1,5	750	20/V	2,28	1,71
Xoşaver (<i>Centaurea solstitialis</i> L.)	1	500	20/VII	2,53	1,20
Gürcü xoşaveri (<i>C. iberica</i> Tsv.)	1	500	1/VII	1,50	1,75
Üzanyarpaq yarpız (<i>Mentha longifolia</i> (L) Huds.)	2	1000	10/VII	2,30	2,30
Dəməman qusşüzünnü (<i>Asparagus officinalis</i> L.)	0,5	250	15/V	-	-
İtalya göyəyi (<i>Echium altissimum</i> Jacq.)	0,2	100	12/VII	-	-
Yunnubabaşı töpuztikan (<i>Echinops sphaerocephalus</i> L.)	0,3	150	15/VII	4,6	0,69
Bataqlıq portuğu (<i>Stachys palustris</i> L.)	0,3	150	5/VII	-	-

Bu müddətdə hər hektar düzən meşəsinin bal verən bitki-ləri 40 *kg*-a yaxın nektar ayırır. Göstərilən müddət ərzində bu miqdardan nektarla ən çoxu 0,2 arı ailəsi saxlamaq olar.

Quba-Xaçmaz zonasının sahələrinə nisbətən Qarabağ düzən meşələri sahəsinin nektar məhsuldarlığı azalmaqla bir hektarda 25 *mg*-a çatır. 70 gün ərzində alınan bu az miqdarda nektar bu sahənin arıcılıq üçün əhəmiyyətini daha da azaldır.

Göstərilən düzən meşə sahəsinin nektar məhsuldarlığı sabit deyildir. O hər il yaxın kolxozların malqarası tərəfindən ardıcıl olaraq otarıldığından get-gedə azalmaqdadır. Alazan-Əyriçay vadisinin düzən meşələri (dəniz səthindən 550 metr hündürlüyüə qədər) Böyük Qafqazın cənub yamaclarının düzən hissələrini tutur və su basmış meşələri xatırladır. Bu meşələr bitki tərkibinə görə Quba, Xaçmaz və Qarabağ düzən meşələrindən xeyli fərqlənir. Böyük Qafqaz yamaclarından fasılışız (yay aylarından başqa) olaraq axan çaylar vadidə torpağın rütubətliliyini artırır və torpağın səthinə çıxan yeraltı suları çökək yerlərdə bataqlıqlar əmələ gətirir. Bunun nəticəsində vadidə rütubət sevən bitkilər üstünlük təşkil edir. Odur ki, ərazinin yarısından çoxunu kənd təsərrüfatı bitkiləri (çəltik, buğda, tütün) və ya meyvə və findiq bağları tutur. Bu sahədəki meyvələrin quruluşu T.S. Qeydeman (1940) tərəfindən yaxşı öyrənilmişdir. L.İ. Prilipko bu vadini geobotaniki cəhətdən daha da dərindən (1950) öyrənmişdir. L.İ. Prilipko həmin vadinin bitki örtüyünü iki zonaya: düzən hissəsinin bitkiləri və vadinin yüksəkən hissəsinin bitkiləri zonasına bölür. Nisbətən ən çox bataqlıq-düzən meşələrində üstünlük təşkil edən və üst mərtəbəni əmələ gətirən bitki cinsləri qanadmeyvə, yalanqoz və saqqallı qızılıağacdır. Üst mərtəbənin əmələ gəlməsində göstərilən əsas cinslərdən başqa, məxməri ağcaqayın, qarağac, probka qarağacı, bəzən də qoz iştirak edir.

Kənd təsərrüfatı sahələri üçün əlverişli olmayan bəzi yer-

lərdə əsas komponenti uzunyarpaq palid və probka qarağacı olan düzən palid meşələrinə təsadüf olunur. Üst mərtəbəyə az yaxın yerlərdə meşəaltı böhrəlik öz maksimum inkişafına çatır və bu kollardan təşkil olunur: cənub murdarçası, adi findiq, böyürtkən növləri, bəzi yerlərdə isə lianlar çox olduğundan meşələr keçilməz olur. Lianlardan ən çox yayılanları hündür mərəlcə, yunan güyəməsi, ən az yayılanı isə üzümyarpaq ağ əsmədir.

Düzənlərin nisbətən hündür yerlərində qırmızı tubulğa, Qafqaz əzgili, yemişan, qansıralı böyürtkən kimi xarakter kollar yaşayır. Meyvə və findiq bağları altında çəmən senozları inkişaf etmişdir. Qırılmış meşə sahillərinin bəzi yerlərini ikinci dəfə əmələ gəlmış fitosenozlar əhatə edir. Çöllərin ikinci dəfə əmələ gəlmış xarakter fitosenozlarından böyürtkənlilikləri göstərmək olar. Buradakı otlaqlarda kifayət qədər kəndalaş da bitir. Vadinin nisbətən yüksələn yerlərini kollarla örtülmüş cəngəlliklər tutur. Burada seyrək cəngəlliklərlə bitən qaratikan vardır.

Ümumi xarakteristikadan göründüyü kimi, meşə əmələ getirən cinslər balvermə cəhətdən az əhəmiyyətli, ancaq meşəaltı cəngəlliklər və çəmən cəngəllikləri nisbətən çox qiymətli hesab olunur.

Alazan-Əyriçay vadisi meşələrində təsadüf olunan bal və rən bitkilərdən cənub söyüdü, xirnik, daryarpaq iydə, yunan güyəməsi, topayarpaq quşüzümü, Qafqaz çubuqlucası, qansıralı böyürtkən, qaratikan və kəndəlaşı göstərmək olar.

Ot tipli çox nektar verən bitkilərdən ağ yonca, çəmən yoncası, şışkin yonca, tünd şabalıdı yonca, qumluq yoncası, şərq siğirdili, adi boğazotu və başqaları ən çox fərqlənir, ağac otlarından bağça pərpərini, uzunyarpaq yarpız, söyüdyarpaq ağlarot, xoşa-ver növləri və başqaları çox yayılmışdır.

Cədvəl 19.

Bitkinin adı	Nümunə sahəsində olan bitkilərin miqdarı	1 hektardı olañ bitkilərin miqdarı	Siddədi şüçkləmənin vaxtı	Bir bitkiñiñ orta nektar məhsudlarıñ (kg-la)	Bir hektarin nekter məhsudlarıñ (kg-la)
Ağac və kollar Daryarpaq iyde (<i>Elaeagnus angustifolia L.</i>)	1,2	12	20/V	80,0	0,96
Qanqırılı böyürtkən (<i>Rubus sanguineus Fritz.</i>)	26	260	20/VII	65,7	17,08
Yemisan növləri (<i>Crataegus L.</i>)	1	10	1/VII	285	2,85
Alça (<i>Prunus divaricata Lbd.</i>)	1,8	8	16,IV	190	1,52
Yunan güyüənəsi (<i>Periploca graeca L.</i>)	2,0	20	1/VII	-	-
Qafqaz azlı (<i>Mespilus germanica L.</i>)	1,1	11	20/VII	39	0,42
Ot bitkiləri					
Ağ yonca (<i>Trifolium repens L.</i>)	2	1000	10/VII	1,7	1,7
Çəman yoncası (<i>T. pratense L.</i>)	2,5	1250	10/VII	2,80	3,50
Gəndələş (<i>Sambucus ebulus L.</i>)	2,5	1250	22/VII	0,6	0,75
Uzunyarpaq yarpız (<i>Mentha longifolia (L.) Huds.</i>)	5,0	2500	20/VII	2,3	5,75
Sərq siyndlili (<i>Ajuga orientalis L.</i>)	1	500	28/V	1,4	0,20
Adi boğazotu (<i>Brunella vulgaris L.</i>)	1	3000	1/VII	0,60	1,20
Siyividəyarpaq ağlatot (<i>Lithrum salicaria L.</i>)	1	500	30/VII	1	0,5

Meşə talalarının bəzi yerlərində, məsələn, Zaqatala rayonunun sucuqlar və Qızdnar meşələrində otluğun hər yerində birinci dərəcəli bal verən uzunyarpaq yarpız üstünlük təşkil edir. Meşə sahəsinin hər bir kvadrat metr sahəsində bu bitkinin 20-yə yaxın miqdarına təsadüf edilir. Bu miqdar həmin meşələrdə rütubətin çox olmasını göstərir. Ona görə də bu meşələr “suluqlar” adını almışdır. Alazan-Əyriçay vadisi meşələrinin nektar məhsuldarlığı 19-cu cədvəldə verilmişdir.

19-cu cədvəldən göründüyü kimi, Alazan-Əyriçay meşə vadilərinin hər hektarının orta nektar məhsuldarlığı təxminən 40 kg -a yaxındır. Çiçəkləmənin şiddətli dövrü əsas etibarilə iyun ayına təsadüf edir. Bu müddət ərzində hər bir hektar meşə sahəsində 0,2 arı ailəsi və ya 5 hektar meşə sahəsində bir arı ailəsi saxlamaq mümkündür.

Böyük Qafqaz meşələrinin bal verən bitkiləri

Azərbaycan ərazisində olan Böyük Qafqaz meşələri Gürcüstanın Kaxetiya meşələrinin davamıdır. Onlar dağ silsiləsinin cənub yamacları üzrə Balakən, Zaqatala massivindən, Şəkidən keçərək Şamaxiya doğru 100 km -dən çox məsafəyə qədər uzanır. Əksər hallarda onlar Zaqatala-Şəki meşə sahəsi adı ilə məşhurdur.

Böyük Qafqaz meşələrinin fitosenoz quruluşu az və ya çox dərəcədə İ.I. Tumacanov (1938) və A.Q. Doluxanov (1938) tərəfindən öyrənilmişdir. Bu meşələrin düzən hissələrini kifayət dərəcədə T.S. Qeydman da (1940) öyrənmişdir.

Böyük Qafqaz meşələrinin cənub yamaclarının ətraflı geobotaniki təsviri L.I. Prilipkonun (1950) əsərində verilmişdir. Əyriçay vadiləri meşələrindən başqa, yuxarıda qeyd olunan bütün meşə sahələri Alazan vadilərinin sol sahilərində başlayaraq dağ silsiləsinin ən yuxarı sərhəddinə qədər yüksəklikdə yerləşmiş cins-

lərin üstünlüyünə görə 3 qurşağa-aşağı, orta və yuxarı qurşaqlara bölünə bilər.

Aşağı dağ meşələri qurşağı. Büyük Qafqaz yamaclarının aşağı hissələri Alazan-Əyriçay vadilərində kəskin pozulmuş aşağı dağ meşələri qurşağı ilə əhatə olunmuşdur. Burada əsas meşə əmələ gətirici cinslər gürcü palidi və ya ən çox bu palidin Qafqaz vələsi ilə qarışığının hesab olunur. Göstərilən əsas cinslərdən başqa, həmin meşələrdə ən çox yayılan və eyni zamanda əsas rol oynayan adı göyrüş, məxməri, ağcaqayın, çöl ağcaqayını, ağız büzüsdürən quşarmudu, Qafqaz cökəsi, titrək qovaq və başqalarıdır.

Bal və çiçək tozu verən və meşə əmələ gətirən cinslər-cökə, quşarmudu, ağcaqayın kimi növlər mövcuddur. Meşənin bal və çiçək tozu verən bitkilərlə zəngin yeri qayalı və dərəli yerlərdir. Bu sahələrdə nektar məhsuldarlığına malik pallas murdarçası, dovşan alması, ağcaqayın kimi ağac və kollar, otlardan isə adı məryəmnnoxudu bitir. Palid və vələs meşələrinin ot örtüyündə az çiçəkli şirəli çəmən yoncası, kəsik lərgə, kiçik gülülçə, meşə ciyələyi, kölgə kəvər, adı boğazotu ən çox nektar verən bitkilərdir. Həmin meşə sahələrdən ən gözəl bal verən adı şabalıdın xüsusi ehtiyatı vardır. Bəzi yerlərdə, yamacların cənub hissələrində, vadilərdə, dağ çaylarının çıxacaqlarında, dərələrdə şabalıd üstünlük təşkil edir. Birinci dərəcəli bal verənlərdən olan Pastuxov dağ sarmaşığı, qaranlıq və dərin meşələrdə vələs, ağcaqayın və fisdid-qdan təşkil olunmuş üst mərtəbə altında yaxşı inkişaf etmişdir.

Ikinci meşə talalarında ən çox yayılan bal və çiçək tozu verən bitkilərdən müxtəlif böyürtkən növlərinə, kəndalaşa, meşə sahəsindən şərqə tərəf Şamaxı tərəfdəki bəzi meşə talalarında isə qaratikan çəngəlliliklərinə təsadüf olunur. Gürcü palidindən ibarət palid meşələrinin ikinci talalarında çəmən bitkiləri tərkibində aşağıdakı bal verən bitkilər qeyd edilmişdir. Çəmən yoncası, ağ yonca, uzunyarpaq yarpız, az yarpaq gülülçə, meşə ciyələmi, di-

limli boğazotu, Gürcüstan xaşası, Gürcüstan lərgəsi, adı qaraot.

Meşənin nisbətən işıqlı yerlərində ot tipli bitkilərin bitməsi üçün nisbətən quraqlıq şərait yaranmışdır. Burada bal verən bitkilərdən pambıqlı poruq, Zaqqafqaziya kökotusu, adı məryəmnoxudu, ağ məryəmnoxudu, adı iyəvər, Suriya xaşası, Bibersteyn zimbirtikani, Cenevrə dirəcəyi (sığirdili), bəzi skabioza növləri, qırçınlı sürvə ən çox yayılmışdır.

Talalarda ağaç, kol tipli bal verən bitkilərdən tək-tək adı heyva, yemişan növləri, Qafqaz armudu, şərq alması, ağ tut, adı xirnikə təsadüf olunur. Aşağı dağ meşələri qurşağının nektar məhsuldarlığı 19-cu cədvəldə göstərilmişdir.

19-cu cədvəldən göründüyü kimi, Böyük Qafqazın aşağı dağ qurşağı meşələrinin nektar məhsuldarlığı bir hektardan 123 kg olmaqla Alazan-Əyriçay vadiləri meşələrinə nisbətən daha çoxdur. Aşağı dağ meşələrinin əsas bal verən bitkilərinin şiddətli çıçəkləməsi iyun ayına düşür. İlkin digər vaxtlarında bu qurşağın bal verən bitkilərindən ancaq nektar məhsulu az olan 5-6 növ çıçəkləyir. Tez çıçəkləyən bal verən bitkilər ancaq arı ailələrini iyun ayında əsas nektar götürənədək təmin edə bilir.

Beləliklə, Böyük Qafqazın aşağı dağ qurşağı meşələrinin hər hektarı 0,6 arı ailəsini təmin edə bilir.

Orta dağ qurşağı meşələri. Zaqqatala, Şəki meşə sahələri üçün ən xarakter meşələr orta dağ qurşağı meşələridir. Bu meşələr Böyük Qafqazın cənub yamaclarında ən geniş və yaxşı sahələri tutur. Bu meşələrin əsas komponenti şərq fisdiqi sayılır. Bu növ ən yaxşı inkişafına dəniz səthindən 800-900 metr hündürlükdəki qurşaqla çatır.

Azərbaycanda fisdiq meşələri qurşağı Balakən rayonundan Şamaxı rayonunun kənar meşələrinə qədər uzanır. Dağ çayları dərələrinin bəzi yerlərində bu qurşaq vələs, cökə, qarağac, yalan qoz və başqa cinslərin fisdiqla qarışığından ibarət meşələrlə əvəz

olunur. Fısdıq meşələri aşağı meşə sahələrində palid meşələri ilə qarışır.

Fısdıq meşələrində ağaç cinsləri çox azdır. Ona görə də Doluxanov və Tumacanov haqlı olaraq bu qurşağı fısdıq qurşağı adlandıırlar.

Fısdıq meşələrinin formalaşmasında az və ya çox dərəcədə başqa cinslər də, yəni ağız büzüsdürən quşarmudu, Qafqaz quşarmudu, sivriyarpaq ağcaqayın, məxməri ağcaqayın, gözəl ağcaqayın, Qafqaz cökəsi, enliyarpaq cökə, ellipsşəkilli qarağac, dağ qarağacı və yuxarı meşə qurşağı elementlərindən bəziləri, da-ha doğrusu, Trautvetter ağcaqayını, Böyük Qafqaz quşarmudu və başqları iştirak edir.

Fısdıq qurşağında meşə əmələ gətirən, bal və çiçək tozcuğu verən cinslər sırasında cökə və ağcaqayın geniş yayılmışdır. Onlar-in hər ikisi bu meşələrdə, ümumiyyətlə, eyni dərəcədə və bərabər olaraq yayılmışdır. Bəzən də onlardan biri qalan cinslərə üstün gələrək, bütünlükdə ayrıca cəngəlliklər əmələ gətirir.

Katex çayı axarı üzrə, xüsusilə Masex və Qabutdərə kənd sovetlikləri ətrafında cökələr çox olduğu üçün meşələr balvermə cəhətdən qiymətli sayılır.

Meşəaltı pöhrəlik bəzən ya heç inkişaf etmir, ya da olduqca az inkişaf edir. Pöhrəlikdə bal və çiçək tozu verən bitkilərdən qara gəndalaş, Pastuxov dağ sarmaşığı, Qafqaz əzgili, Qafqaz böyürtkəni, daş böyürtkən, bəzən Qafqaz armudu, Qafqaz doqquzdonu, alça, zoğal, besyuvalı yemişan ən çox yayılmışdır.

Əsas və ən çox yayılmış fısdıq meşələrinin assosiasiyaları sırasında İ.İ. Tumacanov (1938) fısdıqlı, topallı (festukalı) assosiasiyani, A.Q. Doluxanov (1938) isə fısdıqlı dağ sarmaşığını və fısdıqlı ayidöşəkli assosiasiyaları göstərir. L.İ. Prilipko (1950) fısdıq meşələri qurşağı üçün ən çox yayılmış aşağıdakı assosiasiyaları göstərir:

- 1) Cansız örtüklü fisdıq meşələri;
- 2) ayıdosəyi örtüklü fisdıq meşələri;
- 3) böyürtkən örtüklü fisdıq meşələri;
- 4) nisbətən quru yerlərdə - topallı (festukalı) fisdıq meşələri;

5) nadir hallarda, yasmenli fisdıq meşələri; və çox az miqdarda rütubətli dərələrdə strausnikli (asperulyozum) fisdıq meşələri.

Bütün bu göstərilən assosiasiylar içərisində nektar verən bitkilər olmadığından, onlar nektarvermə cəhətdən əhəmiyyətə malik deyillər. Nektarvermə cəhətdən ən əhəmiyyətli bitkilər çay vadilərində və dərələrlə yayılmış çinqıl bitkiləri hesab olunur. Onun üçün xüsusilə Qafqaz böyürtkəni, ağ xəşənbül, Pamir poruğu, baldırğan, şışkin pişik nanəsi, Şamaxı xoşavəri, qırçınlı sürüvə, bərk xəndəkotu, ağ dalamaz və bir sıra başqaları xarakteridir.

Fisdıq meşələri arasında bəzən geniş, sonradan əmələ gəlmış talalara təsadüf olunur. Bu talaların flora tərkibi həmişə olduğu kimi, balvermə cəhətdən böyük əhəmiyyətə malikdir. Həmin meşə talalarının bal və çiçək tozu verən bitkilərindən adı boğazotu, dərman bədrənci, az çiçək şirəli, Qafqaz qurdotu, meşə ciyələmi, uzunbuynuzcuqlu südləyən, zəif dazı, meşə poruğu və başqaları ən çox yayılmışdır.

Orta dağ qurşağı meşələrinin nektar məhsuldarlığı 20-ci cədvəldə göstərilmişdir.

21-ci cədvəldən göründüyü kimi, orta dağ meşələrində balverən bitkilərin güclü çüçəklənməsi iyunun 10-dan iyulun 10-dək davam edir. Bu 30 gün ərzində göstərilən meşə qurşağının hər hektar sahəsindən 108 *kq* nektar alınır ki, bununla da 0,5 arı ailəsi saxlama bilər. 21-ci cədvəldən aydın görünür ki, 108 *kq* nektarın 97 *kq*-ni cökə verə bilir.

Bitkinin adı	Nümunə səhəsində olan bitkilərin miqdarı	1 hektarda olan bitkilərin miqdarı	Siddətfi çəkənənin vaxtı	Bir bitkinin orta nəktər məhsullarlığı (qr-la)	Bir hektarnın nekətar məhsullarlığı (kg-la)
Ağac və kollar	1	2	3	4	6
Adi ximrik (Diospyros lotus L.)	0,3	3	10/VI	46,3	0,14
Qan şırkı böyürtkən (Rubus sanguineus Friv.)	27	270	20/VI	65,7	17,73
Adi şəhablıd (Castanea sativa Mill.)	0,5	5	15/VI	554	2,72
Qafqaz cökəsi (Tilia caucasica Rupr.)	0,6	6	14/VI	9800	58,8
Şərq almazı (Malus orientalis Uglitzkich)	0,5	4	25/VII	179	0,71
Gilas (gilanar) (Cerasus avium (L.) Moench.)	0,3	3	10/VII	106	0,32
Qafqaz armudu (Pyrus caucasica Fed scheid 1943 (=P. communis non L. aust. caucas.))	0,6	6	28/VII	125	0,75
Əyriyununtalıqı yemisan (Crataegus kyrtostyla Fingerhut.)	1,2	12	1/VII	285	0,34
Ağzı bürzüşdürünen çuşarmudu (Sorbus torminalis (L.))	1,5	15	18/V	40,2	0,60
Adi heyyva (Cydonia oblonga Mill.)	0,3	3	5/V	114	0,14
Ot bitkiləri					
Ağyonca (Trifolium repens L.)	4,5	2250	19/VII	1,7	3,80
Çəmən yoncası (L. pratense L.)	4	2000	10/VII	2,80	5,60
Kicik gülüçə (Lathyrus miniatus M. B.)	1	500	28/VII	1,1	0,50
Gandalfəş (Sambucus ebulus L.)	3	1500	22/VII	0,6	0,90
Adi iyəvər (Calamintha clinopodium Benth.)	1	500	8/VIII	0,2	0,10
Cenevərə süngüldü (direçyi) (Ajuga genevensis L.)	3	1500	1/VII	0,9	1,35
Zaqatqaziya kələkotusu (Thymus transcaucasicus Rom.)	4	2000	1/VIII	3,1	6,20

Ağ məryənnoxudu (<i>Teucrium polium</i> L.)	4	2000	28/VI	0,4	0,80
Adi məryənnoxudu (<i>T. chamaedrys</i> L.)	3	1500	25/VI	0,4	0,60
Suriya xəşası (<i>Onobrychis cyri</i> Grossh.)	2	1000	20/VI	0,92	0,90
İkiqat işlekvari skabioza (<i>Scabiosa bipinnata</i> C. Koch.)	4	2000	18/VI	0,57	0,14
Purpur skabioza (<i>S. purpurea</i> T. Sul.)	2	1000	25/VI	0,99	0,99
Kiçik çiçəklü skabioza (<i>S. micrantha</i> Dsf.)	1	500	25/VI	0,22	0,11
Dilimli höğzotu (<i>Brunella laciniata</i> (L.) Beg.)	2,5	1250	20/VI	0,3	0,37
Adi höğzotu (<i>B. vulgaris</i> L.)	2	1000	18/VI	0,60	0,60
Adi qara ot (<i>Origanum vulgare</i> L.)	5	2500	17/VII	2,00	5,00
Pambiqılı poruq (<i>Stachys lanata</i> jacq.)	3	1500	17/VII	1,33	2,09
Qırçaklı sürvə (<i>Salvia verticillata</i> L.)	1	1000	28/VI	9,5	9,50
Əkin qara yoncası (<i>Medicago sativa</i> L. em. Vass.)	1	500	5/VII	0,60	0,30
				123	

Bitkilərin adı	Nümunə sahessində olan bitkilərin sayı			Bir hektarda olan bitkişrin miqdarı	Süddəli ekosistemə vaxtı	1 bitkinin orta nekar məhsuldarlığı (qr-la)	1 hektarnın nektar məhsuldarlığı (kq-la)
	əməub yamac	şimal yamac	2				
Ağac və kollar							
Qafqaz cökəsi (<i>Tilia caucasica Rupr.</i>)	1,3	0,3		8	16/VII	121,50	97,20
Ağz büzüşdürünen qışarmudu (<i>Sorbus terminalis</i> (L.) Gr.)	1,7	1,3		10	10/V	40,8	0,40
Qafqaz ağacı (<i>Mespilus germanica L.</i>)	0,6	0,4		5	20/VI	39,01	0,19
Qafqaz böyürikəni (<i>Rubus caucasicus Tocke.</i>)	1,4	0,4		9	25/VII	12,3	1,10
Das böyürikən (<i>R. saxatillus L.</i>)	0,8	0,6		7	20/VII	0,71	0,4
Qafqaz doquzdonu (<i>Lonicera caucasica Pall.</i>)	0,8	0,4		6	15/IV	31,2	0,18
Qafqaz armudu (<i>Pyrus caucasica Fed.</i>)	0,4	0,4		4	28/IV	124,5	0,49
Yabanı alça (<i>Prunus divaricata L.f.d.</i>)	0,4	-		2	20/IV	78,0	0,15
Gilas (albah) (<i>Cerasus avium</i> (L.) Moench.)	0,4	-		2	20/IV	106,4	0,21
Öt bitkiləri							
Meşə poruğu (<i>Staphylos sylvatica L.</i>)	0,18	0,14		80	5/VII	1	0,80
Adi bogazotu (<i>Brunella vulgaris L.</i>)	0,8	0,8		400	30/IV	0,60	0,24
Dərman badrançı (<i>Melissa officinalis L.</i>)	0,18	-		45	25/VII	0,72	0,03
Qafqaz qurdotu (<i>Lotus caucasicus Rupr.</i>)	0,8	0,4		300	30/VII	0,92	0,27
Adi iyəvar (<i>Calamintha clinopodium</i> Britt.)	2,0	2,0		1500	20/VII	0,2	0,30
Dağ onograzi (<i>Epilobium montanum L.</i>)	0,4	0,2		150	1/VII	-	-
Bərk xəndəkotu (<i>Synthyridium aspernum Lep.</i>)	0,8	0,4		300	28/VII	4,9	1,47
Ağ dalamaz (<i>Lamium album L.</i>)	0,2	0,2		100	1/VII	0,7	0,7
Purpur stahioza (<i>Scabiosa punctorea L. Sul.</i>)	2,0	-		500	1/VII	0,99	0,49
Qırınlı sürvə (<i>Salvia verticillata L.</i>)	0,2	0,8		500	28/VII	9,5	4,75
Ağ dalamaz (<i>Lamium album L.</i>)	0,4	1,8		550	24/IV	0,7	0,35

Yuxarı dağ qurşağı meşələri. Yuxarı dağ qurşağı dəniz səviyyəsindən 1700-1800 metrdən 2000-2200 (2300) metrə qədər hündürlükdə yerləşir. Bu qurşaqda ağacların oduncağı orta dağ qurşağı meşələrinə nisbətən qısa boylu olurlar. Bu meşələrdə vələslə və fisdıqlı meşə formasiyaları yayılmışdır. Meşənin yuxarı kənarı boyunca əsas meşə əmələ gətirici cinslərdən əlavə şərq palidinə, əyilən qoz ağacına, Litvinov qoz ağacına, Trautvetter ağcaqayınına, ellipsşəkilli qarağaca təsadüf olunur.

Yuxarı dağ qurşağı meşələri orta dağ qurşağı meşələrinə nisbətən bal verən bitkilərlə daha çox zəngindir. Burada orta qurşağın bal verən bitkilərindən əlavə, yunan quşarmudu, itburnu növləri, iydəyarpaq xoşaver, bənövşəyi sərçə otu, adı məryəmnoxudu, adı findiq, zinqrov otu, çəmən yoncası, Zaqafqaziya xoşaveri, dilimli boğazotu, ətirli çətiryarpaq kimi bal və çiçək tozu verən bitkilər yayılmışdır.

Kollardan ibarət cəngəlliklərin ot örtüyündə bəzən boğazotu, cilpaq pişik nanəsi, quru çöl survəsi, purpur skabioza və bu kimi bəzi birinci dərəcəli bal verən bitkilər üstünlük təşkil edir.

Bu meşə qurşağında çoxlu bal verən növlərin olmasına baxmayaraq, nektar məhsuldarlığı burada orta dağ qurşağı meşələrinə nisbətən iki dəfə azdır. Bunu 22-ci cədvəldə aydın görmək olar.

Bu, yuxarı meşə qurşağı meşələrinin sahə vahidinə az miqdarda cökə düşməsi ilə izah olunur.

Bu qurşaq arıcılıq təsərrüfatı üçün o zaman yüksək əhəmiyyətə malik olar ki, arıcılıq fermaları subalp çəmən və bozqırlarının bal verən florasından istifadə etmək məqsədilə meşə zonasının yuxarı sərhəddində yerləşmiş olsun. Bu xüsusda aşağıda ətraflı izahat verilmişdir. 22-ci cədvəldən göründüyü kimi, yuxarı dağ qurşağı meşələrinin əksər bal verən bitkilərinin şiddetli çiçəkləmə dövrü iyunun 1-dən iyulun 1-nə qədər davam edir.

Bitkilərin adı	Nümunə sahəsində olan bitkilərin sayı		Bir hektarda olan bitkilərin miqdarı	Şiddətli şeçiklənmə vaxtı	1 bitkinin orta nəltər məhsulları (gr-la)	1 hektarin nəktər məhsulları (kg-la)
	camub yamac	şinal yamac				
1	2	3	4	5	6	7
Ağac və kollar						
Qafqaz əzgili (<i>Mespilus germanica</i> L.)	2,9	1,6	22	20/VII	39,01	0,85
Qafqaz cöfəsi (<i>Tilia caucasica</i> Rupr.)	0,6	0,2	4	18/VII	121,50	48,6
Qafqaz doqquzdonu (<i>Lonicera caucasica</i> Pall.)	2,1	-	15	30/V	31,0	0,96
Ağız bizisidüren qusarnamu (<i>Sorbus terminalis</i> (L.) Cr.)	2,3	1,7	20	25/V	40,2	0,80
Yuran qusarnamu (<i>S. graeca</i> (spad.) Hedl.)	1,4	-	7	15/V	35,3	0,14
Qafqaz höyürtkəni (<i>Rubus caucasicus</i> Lock.)	3,0	1	20	28/VII	126	2,52
Qafqaz armudu (<i>Pyrus caucasicus</i> Led.)	0,5	0,14	3	25/IV	124,5	0,37
Əyriyumurteleqlı yemşan (<i>Crataegus monogyna</i> jacq.)	0	0,7	8	1/VII	120,5	0,96
Şərqi alması (<i>Malus orientalis</i> Uglitzkich.)	0,7	0,3	5	20/IV	72,3	0,36
Alça (<i>Prunus divaricata</i> Lbd.)	0,7	0,3	5	18/IV	179	0,89
Gürçü doqquzdonu (<i>Lonicera tenuica</i> M. B.)	0,6	-	8	10/V	30,7	0,24
Ot bitkili						
Adi qara ot (<i>Origanum vulgare</i> L.)	0,8	0,4	300	20/VII	2	0,60
Adi iyəvər (<i>Calamintha clinopodium</i> Benth.)	2,8	1,8	1150	20/VII	0,2	0,23
Qafqaz quirdotu (<i>Lotus caucasicus</i> Rupr.)	4	1	1250	30/VII	0,92	1,15
Adi maryamnoxudu (<i>Teucrium chamaedrys</i> L.)	0,6	0,1	750	30/VII	0,4	0,30
Dağ onagrasi (<i>Ephlobium montanum</i> L.)	0,4	0,4	200	1/VII	-	-
Ağ dalanaz (<i>Lamium album</i> L.)	0,3	0,2	25	1/VII	0,7	0,2
Adi boğazotu (<i>Brunella vulgaris</i> L.)	0,7	0,2	225	30/V	0,6	0,13

Dilimli boğazotu (<i>B. laciniata</i> (L.) Bge.)	0,6	0,16	190	I/V	0,3	0,05
Çıpaq pişik nənəsi (<i>Nepeta nuda</i> L.)	0,6	-	150	I/V1	1,65	0,24
Quru çəlünkə (<i>Salvia nemorosa</i> L.)	0,8	-	200	13/VII	1,80	0,36
Ska bioza (pyryrac) (<i>Sca bioosa purpurea</i> T. Sul.)	0,4	0,3	175	I/VII	0,99	0,17
Çələn yoncası (<i>Trifolium pratense</i> L.)	2,4	1	625	I/VII	2,84	1,61
Çöl yoncası (<i>T. campestre</i> Schreb.)	0,2	0,14	85	10/VII	0,62	0,05
					62	

Bu müddətdə ən birinci dərəcəli bal verən bitkilər çiçəkləməni qurtarırlar. Bu meşə qurşağının hər bir hektar sahəsinin nektar məhsuldarlığı 60 *kq*-dan artıqdır.

Beləliklə, bir normal arı ailəsini saxlamaq üçün meşə zonasının yuxarı qurşağında 4 hektar sahə olmalıdır.

Kiçik Qafqaz meşələrinin bal verən bitkiləri

Bu meşə massivi geniş ərazi tutaraq enli zolaqla Kiçik Qafqazın şimal cəhətləri üzrə Gürcüstan Respublikasının sərhəddindən cənuba doğru Araza qədər uzanır. O, Gəncənin cənubunda və Mərkəzi Qarabağda daha yaxşı inkişaf etmişdir. Ona görə də Qarabağ meşələri adlanır.

Kiçik Qafqaz meşələri ağac və xüsusilə kol cinslərinə görə, Hirkan meşələri qədər zəngin deyildir. Burada lianlar həmişə yaşıl pöhrəliklər və hipifitlər heç də yoxdur. Halbuki Talış və müəyyən miqdarda Quba meşələri bunlarla zəngindir. Murovdağ silsiləsindən başlayaraq cənuba doğru meşələrin aşağı kənarı boyunca çox geniş qurşaq şəklində qaratikan kolluqlarına təsadüf olunur. Buna pallas murdarçası, Şuşa vələsi, yemişan növləri, söyüdyarpaq armud və başqaları qarışır. Bəzi yerlərdə sonradan əmələ gəlmış kolcuqlar içərisində malqara tərəfindən yeyilmiş azad pöhrələrinə təsadüf olunur.

Öz tərkibi pozulmazdan əvvəl, bu aşağı qurşaq gürcü pallidi, Qafqaz vələsi, probka qarağacı, çöl ağaçqayını, adi görüş və başqa ağaclar qarışığı zonasından ibarət olmuşdur. Sonradan əmələ gəlmış kolluqlara bir sıra qiymətli bal verən bitkilər daxil olmuşdur. Onlara, hər seydən əvvəl, qaratikan daxildir.

Düzən qurşağında ən çox yayılmış bal verən bitkilərdən söyüdyarpaq, xoşaver, gürcü xoşaveri, əkmə yonca, tikanlı gəvən, Steven paxladəni, çərçivəli paxladən, qumluq yoncası, çəmən yoncası, çobanqarğısı, kasnı, Biberşteyn zimbirtikanını

göstərmək olar. Kol cəngəlliklərinə keçidlə əlaqədar olaraq bal verən bitkilər: şüali xaşa, əyriyumurtlıqli yemişan, ağ məryəmnoxudu, Zaqqafqaziya kəklikotusu, Qafqaz qurdotu, söyüdyarpaq armud, quru çöl sürvəsi hesabına zənginləşir.

Sonradan əmələ gəlmış kolluqların bal verən bitkilərinin bütün çiçəkləmələri müddətində nektar məhsuldarlığını müəyyənləşdirmək üçün Xocalı (MDQV) və Xanlar (Xanlar rayonu) kəndləri yaxınlıqlarında tipik assosiasiya seçilmişdir.

Bu rayonun bitkilərinin nektar məhsuldarlığı təyininin nəticəsi 23-cü cədvəldə verilmişdir.

23-cü cədvəldən göründüyü kimi, sonradan əmələ gəlmış kolluqlar mayın 20-si ilə iyunun 20-si arasında güclü çiçəkləyir. Bu müddət ərzində həmin kolluqların hər hektarında 40kg -a yaxın nektar əldə edilə bilir.

Malqaranın ardıcıl otlaması nəticəsində qeyd etdiyimiz formasiyaya daxil olan bitkilərin nektar ehtiyatı azalır. Lakin nektarın həşərat tərəfindən tozlanması da nəzərə alınarsa, bu formasianının hər hektarında 0,15 arı ailəsinin saxlama biləcəyi aşkar olar. Dəniz səviyyəsi səthindən 700 metr hündürlükdən 1500 m hündürlüyə qədər yerlərdə nazik qurşaqlı ikinci kol cəngəllikləri uzanır.

Bu kol cəngəllikləri az və ya çox dərəcədə Qarabağ dağ silsiləsinin kənar ayrıclarında və Qoşqarçay ilə Tovuzçay hər iki sahili boyunca Dəstəfur və Gədəbəy meşələrinə qədər, Gəncədən Gürcüstan sərhəddinə qədər uzanır. Burada bütün hallarda üstünlük təşkil edən şərq vələsidir. Şərq vələsindən başqa, kol cəngəllikləri tərkibinə bir sıra başqa növlər də daxil olur. Onlardan itburnu növlərini, Ararat qara murdarçasını və cənub qara murdarçasını, başınağacı, Qafqaz əzgilini, yemişan növlərini və alçanı göstərmək olar. Bunlar Qarabağ kol cəngəllikləri üçün xarakter növlər hesab olunur.

Bitkilərin adı	Nümunə sahasında olan bitkilərin miqdarı	1 hektarda olan bitkilərin miqdarı	Süddəti çıqalmanın vaxtı	Bir bitkinin orta nektar məhsuldarlığı (qr-la)	Bir hektarın nektr məhsuldarlığı (kg-la)
1	2	3	4	5	6
Gündəxan xoşavəri (<i>Centaurea solstitialis</i> L.)	1,4	700	20/VII	2,53	1,77
Gürrü xoşavəri (<i>C. iherica</i> Trev.)	1,6	800	15/VII	1,52	1,25
Südlyən (<i>Euphorbia</i> sp.)	5	2500	18/V	0,37	0,92
Əkin yoncası (<i>Medicago sativa</i> L. em. Vass.)	1,6	800	20/VI	0,59	0,47
Steven paxlaçnai (<i>Astragalus Stevenianus</i> Dc.)	7,8	3900	2/VII	0,42	1,64
Qumluq yoncası (<i>Trifolium arvense</i> L.)	2,6	1800	15/VI	-	-
Çəmən yoncası (<i>T. pratense</i> L.)	1,6	800	12/VI	2,84	2,27
Biberçey zimburiçnai (<i>Eryngium Biebersteinianum</i> Nevski (=E. coeruleum M. B. non Gilib.))	2,8	1400	30/VII	1,2	1,37
Şıllı xasa (<i>Ono brychis radiata</i> M. B.)	1,4	700	20/VI	0,48	0,33
Əyriyamurlıqlı yemisan (<i>Crataegus monogyna</i> Jacq.)	2	20	2/VI	120,5	2,41
Ağ maryləmnoxudu (<i>Teucrium polium</i> L.)	21,4	10700	24/VI	0,4	4,28
Zaqafqaziya kakotusu (<i>Thymus transcaucasicus</i> Romn.)	12,4	6200	20/V	1,51	19,36
Təpəlik kekotu (<i>Th. collinus</i> M. B.)	4,6	2300	20/V	1,98	4,55
Qafqaz qurdotu (<i>Lotus caucasicus</i> Rupr.)	5	2500	18/VI	0,92	2,30
Quru çölsürvəsi (<i>Salvia nemorosa</i> L.)	7	3500	12/VI	1,80	6,25

Kolluqlar arasında bəzi yerlərdə doqquzdan növlərinə təsadüf olunur. Nisbətən rütubətli yerlərdə, çay və kiçik su kənarlarında keçilməsi mümkün olmayan böyürtkən kolluqlarına təsadüf olunur. Orada şimal yamacların çökək yerlərində tək-tək adı findiq da bitir.

Kiçik Qafqazın Xanlar, Daşkəsən və Gədəbəy rayonlarını əhatə edən kol cəngəlliklərində şərq vələsi, Ararat qara murdarçası və başınağacı bitkiləri bitir. Burada doqquzdon və adı findiq geniş yayılmışdır. Bununla belə, hər iki kol cəngəlliklərində az və ya çox meşə cəngəllikləri əmələ gətirici cinslərdən: gürcü palidi, Qafqaz vələsi, adı findiq, vələsyarpaq azad, hirkan azadı pöhrəliklərinə təsadüf olunur. Kol cəngəlliklərində çox müxtəlif sıx zəngin ot örtüyü qeyd edilir. Bu isə meşə və çəmən elementləri hesabına əmələ gəlmişdir.

Ot bitkilərindən artıq bal və çiçək tozu verən bitkiləri-Suriya xaşasını, şüali xaşasını, ətirşah növlərini, lərgə növlərini, adı qara otu, adı məryəmnoxudunu, ağ məryəmnoxudunu, çəmən yoncasını, ağ yoncanı, kiçik külülçəni, dərman gövdəli otunu, quru çölsürvəsini, qırçınlı survəni, purpur skabiozanı, dağ nanəsini, qırmızı köyəyi, qılçıq kasalı poruğu, alman poruğunu, bənövşəyi səfərotunu, şərq sığırdilini, sürünen siğir dilini, zəif dazı, Biberşteyn zimbirtikənini, adı qanqalı, alman andızını, Britaniya andızını, yabanı kökü, yumrubaşlı toppuztikəni, iriçiçək çoban qarğısını, rəngsiz daraqçıçəyini, meşə daraqçıçəyini, çılpaq pişik nanəsini, böyük pitrağı və başqalarını göstərmək olar.

Axırıncı 4 bitki dağ qurşağıını alağ basmış yerləri üçün xarakterik bitkilət olsa da, onlara kolluqlarda da təsadüf olunur. Yuxarıda göstərilən bitkilərdən bəziləri: zəif dazı, adı findiq, alman andızı, yabanı kök ən yaxşı çiçək tozu verən bitkilər hesab olunur.

Kol çiçəkliliklərinin hektar məhsuldarlığını müəyyən etmək

üçün Kiçik Qafqaz sıra dağlarının 3 yerində mühüm formasıyalar seçilmişdir:

1. Qarabağın Dağdağan kəndi yaxınlığındakı kolluqlar;
2. Xanlar rayonunun Daşkəsən kəndi yaxınlığındakı kolluqlar;
3. Gədəbəy rayonunun Saratovka kəndinin cənubundakı kolluqlar.

Bü üç yerdə 1000-dən artıq nümunə sahələri ayrılmışdır. Bütün nümunə sahələrinin nektar məhsuldarlığı 24-cü cədveldə ümumi halda verilmişdir.

24-cədveldən göründüyü kimi, Kiçik Qafqaz kollarının zəngin bal verən bitkilərindən ancaq 3-4 növü aprel, xüsusilə may ayında şiddətli çiçəkləyir. Kolluqların qalan bal verən növlərinin şiddətli çiçəkləməsi isə iyunun 10-u ilə iyulun 10-u arasındakı müddətə düşür. Bu dövrdə aran yerlərində arı ailələri tam inkişaf etmiş və əsas qidasını (nektarı) götürməyə hazır olurlar.

Kiçik Qafqazdakı kol tipli cəngəlliliklərin hektar məhsuldarlığının bu dövrü, yaxınlıqda olan kol bitkiləri və bunlardan pambıq bitkisi çiçəkləyənə qədər arıların təmin edilməsi yem bazası olmayan pambıq əkilən rayonlarımız üçün əlverişlidir.

Təxminən bir ay müddətində Kiçik Qafqazın sonradan əmələ gəlmiş kol tipli cəngəlliliklərinin hər hektar sahəsi *30 kg*-dan artıq nektar verir. Bir normal arı ailəsini nektarla təmin etmək üçün 3 hektar kol tipli cəngəllik sahəsi tələb edilir. Bizim hesabımıza görə, bir hektar kol bitkilərinin üçdə bir hissəsi nektar verə bilir. Bu nisbətdə bal verən bitkilər başlıca olaraq ot örtüyünü təşkil edən bitkilərdir.

Kiçik Qafqazın 3 meşə qurşağının təbii vəziyyəti xeyli pozulduğundan hər bir qurşağın ayrılıqda nektar məhsuldarlığı haqqında izahat verməyə ehtiyac qalmır. Bu qurşaqların bitki örtüyü və onların nektar məhsuldarlığı haqqında aşağıdakı məlumatı veririk:

Cədvəl 24.

Bitkilərin adı	Nümunə sahəsində olan bitkilərin sayı			Bir hektarda olan bitkilərin miqdarı	Siddəlli çəkkləmə vaxtı	1 bitkinin orta nektar məhsuldarlığı (gr-la)	1 hektarnı nektar məhsuldarlığı (kg-la)
	çənub yanaç	şimal yanaç					
1	2	3	4	5	6	7	7
Kollar Qafqaz ərgili (<i>Mespilus germanica</i> L.)	6	4	50	20/VI	39,01	1,95	
Öyrnymurtalıqlı yemişan (<i>Crataegus kyrtostylia</i> Fingerhut)	1	3	20	2/VI	28,5	5,70	
Besiyuzalı yemişan (C. pentagyna Waldst. et Kit.)	1	2	15	2/VI	22,3	4,25	
Qanşirəli böyürtkən (<i>Rubus sanguineus</i> Friv.)	1	4	25	20/VII	65,7	1,64	
Yabam alça (<i>Prunus divaricata</i> Lbd.)	1	1	10	10/IV	190,0	1,91	
Tüküli doqquzdon (<i>Lonicera xylosteum</i> L.)	4	1	25	22/VI	36,0	0,90	
Öt tipi bitkilər							
Suriya xəşası (<i>Onobrychis cyri</i> Grossh.)	2	4	1500	4/VII	0,92	1,38	
Şüal xəşası (<i>O. radjatia</i> M. B.)	2	2	1000	14/VI	0,48	0,48	
Adi mayınənuoxudu (<i>Teucrium chamaedrys</i> L.)	4	7	2750	8/VII	0,4	1,10	
Ağ məryənnoxudu (<i>T. polium</i> L.)	3	5	2000	1/VII	0,4	0,80	
Qafqaz qurdotu (<i>Lotus caucasicus</i> Rupr.)	1	3	1000	30/VII	0,92	0,92	
Zaqfqaziya kakotusu (<i>Ilymus transcaucasicus</i> Romn.)	3	4	1750	6/VII	1,51	2,64	
Adi boğazotu (<i>Brunella vulgaris</i> L.)	3	4	1750	1/VII	0,60	0,05	
Ağ yonca (<i>Trifolium repens</i> L.)	4	7	2750	10/VII	1,7	4,67	
Çəmən yoncası (<i>L. pratense</i> L.)	4	7	2750	12/VII	2,84	7,1	
Quru çölsürvəsi (<i>Salvia nemorosa</i> L.)	3	5	2000	13/VII	1,80	3,60	
Qircənli survə (<i>S. verticillata</i> L.)	2	1	750	6/VII	9,5	7,2	
Purpur skabioza (<i>Scabiosa purpurea</i> T. Sul.)	-	1	250	1/VII	0,99	0,24	

Şərq sügərdili (dirçək)(<i>Augia orientalis</i> L.)	1	2	750	2/VI	0,4	0,30
Sünəmən sügərdili (dirçək)(<i>A. reptans</i> L.)	2	3	1250	2/VI	1,2	1,5
Biberşteyn zimbürtikəni (<i>Eryngium Biebersteinianum</i> Nevski.)	-	2	500	20/VII	1,2	0,60
Adi qanqal (<i>Cirsium vulgare</i> (Savi) Airy Shaw.)	2	4	1500	10/VII	0,68	1,02
Yunurbabaşlı loppuztikan (<i>Echinops sphaerocephalus</i> L.)	1	3	1000	30/VII	4,62	4,62
Adi qaraot (<i>Oriiganum vulgare</i> L.)	6	14	5000	20/VII	2,0	10,0
Rəngsiz darraqçıçayı (<i>Dipsacus strigosus</i> Wild.)	1	1	500	20/VII	39	19,50
Böyük pitraq (<i>Arctium lappa</i> L.)	1	3	1060	5/VII	4,4	4,66
Qızıltırı gőyək (<i>Lachium rubrum</i> Jacq.)	2	5	1750	20/VII	0,7	1,22
Alman potuğu (<i>Stachys germanica</i> L.)	1	2	750	15/VII	2,8	2,10
Kiçik güllüləcə (<i>Lathyrus minalius</i> M. B.)	0,5	1	375	5/VII	1,4	0,42
Dəmən kəpəkçiliotu (<i>Cynoglossum officinale</i> L.)	1	1	500	10/VII	1	0,50

Aşağı dağ qurşağı meşələri pozulmuş halda 1400-1500 metr hündürlüyü qədər uzanır. Burada gürcü palidi, Qafqaz vələsi, probka qarağacı, çöl ağaçqayını, adı görüş qarışığı üstünlük təşkil edir. Meşə ağacları altında zoğal, Şuşa vələsi, Qafqaz əzgili, adı findiq, əyriyumurtlıqlı yemişan yayılmışdır. Orta və yuxarı dağ qurşaqlarında meşə əmələ gətirən cinslər: gürcü palidi, Şərq palidi, Qafqaz vələsi, Şərq fisdiğidir. Axırınca cins ancaq orta dağ qurşağında yayılır və bəzən dəniz səthindən 2100 metr hündürlüyü qədər qalxır. Burada adətən Şərq fisdiğinə Qafqaz vələsi, Qafqaz cökəsi və ürəkşəkilli cökə qarışır. Bəzi yerlərdə Daşkəsən rayonunun Əmirvar, Qabaqtəpə kəndləri və Kəlbəcər rayonundakı Ağkəndin yaxınlığında olan meşələrdə, eləcə də Tərtərçayın sağ sahili üzrə Qoturlu kəndi meşəliyində ayrıca cökəlik sahələri vardır. Burada cökə, demək olar ki, digər meşə ağacı cinslərini sıxışdırılmışdır. O, Zurnabaddan (çay sahilləri boyunca) Daşkəsənə qədər gözə çarpan dərəcədə yayılmışdır.

Fisdiq meşələrində meşəaltı zəif inkişaf etmişdir. Fisdiq meşələrinə Qarabağda dağ silsiləsindən cənuba doğru təsadüf olunur; burada fisdiq tədricən palid və vələslə əvəz olunur.

Yuxarıda göstərilənlərdən başqa, Kiçik Qafqaz dağ silsiləri meşələrinin ağacları arasında çöl ağaçqayını, sıvriyarpaq ağaçqayının, Hirkan ağaçqayını, dağ qarağacı, Qafqaz armudu, Şərq alması, ağız büzüşdürən quşarmudu, meşənin üst kənarında isə Qafqaz quşarmudu kimi cinslər də az rol oynamır. Nisbətən quraqlıq yer sevən assosiasiyalardan olan meşəaltı (kol) bitkilərdən Qafqaz əzgili, yemişan növləri, gürcü doqquzdonu, Qafqaz doqquzdonu, tüklü doqquzdon, itburnu, alça və sair çox yayılmışdır. Nisbətən kölgəli yerlərdə meşəaltı bitkilərdən adı findiq, Qafqaz böyürtkəni və sair yayılmışdır.

Nektarvermə cəhətdən xarakter olan ot tipli bitkilərdən kölgəli yerlərdə çəmən yoncası, nisbətən işıqlı yerlərdə və meşə talalarında isə adı qara ot, meşə çiyələmi, adı iyəvar, gölkə iyə-

varı, vəzili sürvə, meşə gülülcəsi, ağ yonca, meşə poruğu, adı boğazotu, Qafqaz qurdotu, quru çölsürvəsi, lərgə və başqları bitir. Yuxarıdakı izahatdan görünür ki, balvermə cəhətdən əhəmiyyətə malik olan bitkilər meşəaltı pöhrəlik və meşənin ot örtüyünü əmələ gətirən bitkilərdir. Meşə talalarında bal verən bitkilərin miqdarı maksimuma çatır. Burada meşə və çəmənlərin ot bitkiləri üstünlük təşkil edir.

Kiçik Qafqazın meşə talaları bitkiləri sırasına bir sıra bal verən bitkilər daxildir. Həmin bitkilərin nektar məhsuldarlığı 25-ci cədvəldə göstərilmişdir. 25-ci cədvəldən göründüyü kimi, 45 gün (5-i iyundan 20-i iyula kimi) müddətdə meşə tarlalarının bal verən bitkiləri hər hektardan 80 kg -a yaxın nektar ifraz edir. Odur ki, Kiçik Qafqazın meşə talalarının hər bir hektar sahəsi bütün nektar məhsuldarlığı dövründə 0,3 arı ailəsi saxlaya bilər. Kiçik Qafqaz meşə sahələrinin bütün 3 qurşağının nektar məhsuldarlığını isə 26-ci cədvələ əsasən müəyyən etmək olar:

Təbii vəziyyətdə qalaraq pozulmamış meşə sahələrində əsas nektar ifraz edən bitkilər: ağac və kollar, xüsusən cökə hesab olunur. Ot tipli bal verən bitkilər isə (yoncanı çıxmaq şərtiylə) 2-ci dərəcəli bal verən bitki növlərinə aiddir. Yonca ilə zəngin meşə sahələri balvermə cəhətdən xüsusiil əhəmiyyətlidir. İnsanların fəaliyyəti nəticəsində əvvəlki vəziyyəti pozulmuş meşələr sonradan ot tipli bitkilərlə zənginləşmişdir. Belə meşə sahələrində əsas nektar məhsuldarlığı balverən ot tipli bitkilər üzərinə düşür.

26-ci cədvəldən göründüyü kimi, meşələrin əsas nektar ifraz etmə vaxtı iyunun 2-ci yarısı ilə iyulun 1-ci yarısı arasında kıl müddətə düşür. Bu müddətdə Kiçik Qafqazın hər bir meşə sahəsi 70 kg -dan çox nektar verir. Burada 3,5 hektar meşə sahəsi bir arı ailəsini təmin edə bilir.

Cədvəl 25.

Bitkilerin adı	Nümunə sahəsində olan bitkilərin miqdarı	Bir hektarda olan bitkilərin miqdarı	Şiddətli çıxaklımanın vaxtı	Bir bitkinin orta nəktar məhsuldarlığı (qf-la)	Bir hektardan nəktar məhsuldarlığı (kg-la)
1	2	3	4	5	6
Ağ boğazotu (<i>Brunella vulgaris</i> L.)	25	12500	4/VI	0,60	7,50
Ağ yonca (<i>Trifolium repens</i> L.)	19	9600	25/VI	1,7	16,15
Çəmən yoncası (<i>T. pratense</i> L.)	17	8500	20/VI	2,84	24,14
Adi iyçayı (<i>Calamintha clinopodium</i> Butch.)	0,5	2500	15/VII	0,20	0,5
Qafıqaz qurdotu (<i>Lotus caucasicus</i> Rupr.)	6	3000	25/VII	0,92	2,76
Adi şarqat (<i>Origanum vulgare</i> L.)	6	3000	1/VII	2,0	6,0
Adi sıriquyruğu (<i>Leontorus villosa</i> Dsf. (<i>L. cardiaea</i> auct. non L.))	2	1000	30/VII	3,0	3,0
Dərman rəşəndili (<i>Melilotus officinalis</i> (L.) Dsf.)	3	1500	1/VII	1,7	2,55
Qırmazi göyək (<i>Lathium rubrum</i> Jacq.)	13,6	6800	5/VII	0,7	4,76
Məşə poruğu (<i>Stachys silvatica</i> L.)	0,4	2000	1/VII	1,0	0,20
Bölliüliyarpaq boğazotu (<i>Brunella</i> <i>laciniata</i> (L.) Bge.)	5	2500	25/V	0,3	0,75
Qırçılı stüvə (<i>Salvia verticillata</i> L.)	2	1000	28/VI	9,5	9,50
Suriya xəşəsi (<i>Onobrychis cyri Grossh.</i>)	1,2	600	6/VII	0,92	0,55
Purpur skabioza (<i>Scabiosa purpurea</i> T. Sul.)	6	3000	3/VII	0,39	1,17
					80,0

Bitkilərin adı	Nümunə sahəsində olan bitkilərin sayı		1 hektarda olan bitkilərin miqdarı	Şiddətli çəçəkləmə vaxtı	Bir bitkinin orta nəktər məhsuldarlığı (gr-la)	Bir hektarin nektar məhsuldarlığı (kg-la)
	Cənub yamac	Şimal yamac				
1	2	3	4	5	6	7
Ağac və kollar						
Qafqaz cökəsi (<i>Tilia caucasica</i> Rupr.)	0,3	0,3	3	20/VI	121,50	36,450
Qafqaz armudu (<i>Pyrus caucasica</i> Fed. sched. 1943 (=P. communis non L. auct. cauc.))	0,5	0,3	4	15/VII	124,5	0,49
Sarıq almazı (<i>Malus orientalis</i> Uglitzkich.)	0,2	0,4	3	15/V	179	0,53
Ağız hüzişdürən qusarmudu (<i>Sorbus terminalis</i> (L.) Gr.)	0,5	0,3	4	-	40,2	0,17
Qafqaz azelia (<i>Mespilus germanica</i> L.)	0,9	0,7	8	20/VI	39,01	0,31
Oynurumuradlı yemışan (<i>Crataegus monogyna</i> Jacq.)	1,3	0,6	19	1/VII	120,5	2,28
Gürçü doqquzdonu (<i>Lonicera iberica</i> M. B.)	3,5	0,5	20	10/VII	31	0,62
Qafqaz doqquzdonu (<i>L. caucasica</i> Pall.)	0,4	0,2	4	10/VII	31,0	0,12
Yaban alça (<i>Prunus divaricata</i> Lhd.)	0,6	0,4	5	15/VII	190	0,95
Qafqaz böyürtkəni (<i>Rubus caucasicus</i> Tockc.)	0,5	0,3	4	5/VII	124	0,49
Zoşal (<i>Cornus mas</i> L.)	0,5	0,5	5	-	-	-
Otlıkhiləri						
Adi qaraot (<i>Origanum vulgare</i> L.)	0,4	1,2	400	20/VII	2,0	0,80
Adi iyavər (<i>Calamintha clinorhodium</i> Benth.)	4,2	2,8	1750	25/VII	0,20	0,35
Quru çölsürvəsi (<i>Salvia nemorosa</i> L.)	1,8	0,6	600	15/VII	1,80	1,08
Kiçik güllülüç (<i>Laathyrus minimus</i> M. B.)	2,4	1,4	950	1/VII	1,10	1,04

Mesqə poruğu (<i>Stachys silvatica</i> L.)	3,0	2,4	1350	5/VII	1,0	1,35
Ağ yonca (<i>Tritolium repens</i> L.)	3,8	2,6	1600	10/VII	1,7	2,72
Cəman yoncası (<i>T. pratense</i> L.)	4,6	28,8	7100	15/VII	2,84	20,16
Adi boğazotu (<i>Brunnilla vulgaris</i> L.)	7	3	2500	1/VII	0,60	1,50
Qafqaz qurdotu (<i>Lotus caucasicus</i> Rupr.)	1,8	0,4	550	20/VII	0,92	0,50
						7,2

Dağ-kserofit formasiyasının bal və çiçək tozu verən bitkiləri

Azərbaycanda dağ-kserofit bitkiləri xeyli sahə tutur. Bu bitki formasiyası xüsusilə Kiçik Qafqazın cənub hissələrində geniş inkişaf edərək, zonal xarakterli bitki qurşağı əmələ gətirir. Bundan başqa, ona az miqdarda Şamaxı dağlarında çox da hündür olmayan dağ silsilərinin bir çox yamacları boyunca təsadüf olunur.

Bu formasiyanın florasına müxtəlif hündürlüklərdə təsadüf olunur. Dağ-kserofit bitkiləri təxminən 500-dən 1000 metrə qədər hündürlükdə, bəzən də daha aşağıda bitir, ancaq Araz axacağı boyunca formasiya dağ ətəyindən yuxarıya qalxır.

Mikrorelyefdən asılı olaraq bitki örtüyü burada çox müərkkəb quruluşlu olmaqla bərabər, çox miqdarda kompleks mikroassosiasiyalardan ibarətdir.

A.A. Grossheyv dağ-kserofit bitkilərini 3 variant - friqana, kolluq və gəvənliyə bölür. Dağlıq kserofit formasiyasının bal verən florasının təsvirini qanuna uyğun olaraq vermək üçün biz onu cənub rayonların dağ-kserofit formasiyası və step (çöl) yaylalarına və dağ-kserofit yaylalarına bölgürük.

Cənub rayonlarının dağ-kserofit formasiyası

Bu formasiya əsasən Kiçik Qafqazın cənub rayonlarının bitkilərindən ibarətdir. Kiçik Qafqazın dağ-kserofit bitkilərinin xeyli hissəsi ikinci dərəcəli və yerli kserofit (quraq) şəraitə yaxşı uyğunlaşmış bitkilərdir.

Kiçik Qafqazın cənub rayonlarının dağ-kserofit formasiyası bütün ərazisi üzrə ekoloji amillərdən, yerin coğrafi xüsusiyyətlərindən asılı olaraq Meyer cinotu, Zaqqafqaziya uzunsov arpası, sərt dağnanəsi, kükürdü sarı süsən, yapon tonqalotu,

qızılı gəvən və başqa növlərin üstünlük təşkil etdiyi bitki topluluqlarından formalasılır.

T.S. Heydeman (1940) Kiçik Qafqazın dağ-kserofit bitkili rayonlarında 899 bitki növü olduğunu müəyyən etmişdir.

Bizim hesablamamıza görə, bu göstərilən miqdarın 50 fai-zə yaxını bal və çiçək tozu verən bitkilərə daxildir. Onların arasında əsas yeri dodaqcıçəklilər, mürəkkəbçiçəklilər, paxlalar, gülçiçəklilər, xaççiçəklilər, süsənciçəklilər, laləçiçəklilər və başqları tutur. Bu fəsilələrin ümumi növ miqdarı 450-ə çatır.

Bu formasiyanın bal verən bitkilərinin çox və müxtəlif olmasına baxmayaraq, nektar məhsuldarlığı respublikanın digər geobotaniki rayonlarına nisbətən xeyli azdır.

Bu, əsas etibarilə, sahə vahidinə görə növlərin azlığı, bir gün ərzində ifraz edilən nektarin azlığı, bir sıra bal verən bitkilərdə tamamilə nektar ifraz olunmaması ilə izah olunur. Həmin rayonun bütün bal verən bitkilərindən 10 növü ən çox xarakter olanlar hesab olunur. Onların nektar məhsuldarlığı 27-ci cədvəldə verilmişdir.

Çöl (step) yaylalarının dağ-kserofit formasiyasının bal və çiçək tozu verən bitkiləri

Çöl (step) yaylalarının dağ-kserofit bitkiləri Baş Qafqaz sıra dağlarının cənub-şərq hissələrinin sərhədlərində, Şamaxı dağlarının bir çoxları və hündür olmayan sıra dağları üzərində geniş sahə tutur. Burada gəvənliyin ümumi fonunda bitki örtüyü olduqca müxtəlifdir. Bütün bu müxtəlifliyi A.A. Grossheym və M.F. Saxoziya (1931) 20-25 əsas edifikator bitkilərlə müəyyən edirlər. Bu edifikatorların çoxu bir-biri ilə kompleks (2 və ya daha artıq) qarışiq əmələ gətirir. Burada assosiasiyaların sayı kifayət qədər artır, ancaq bu assosiasiyaların hamısı eyni rol oynamır.

Cədvəl 27.

Bitkilərin adı	Nümunə sahəsində olan bitkilərin miqdarı	Bir hektarda olan ziilkilərin miqdarı	Süddəli çılçıləmənin vaxtı	Bir bitkinin orta nektar məhsuldarlığı (gr-la)	Bir hektarın nekter məhsuldarlığı (kg-la)
1 Biberstein zimbürükəni (Eryngium Biebersteinianum Nevski.)	2 0,2	3 100	4 20/VII	5 1,2	6 0,12
Koçi kəkotusu (Thymus Koischyanus Boiss. et Hoh.)	1,96 2,36	980 1180	6/VII 20/VII	2,8 0,4	2,74 0,47
Əğərəyənnoxudu (Teucrium polium L.)	0,74	720	30/VII	0,4	0,28
Meyer cinotu (Minuartia Meyeri (Boiss) Boron.)	0,66	330	-	-	-
Trayxerçər pişik nənsi (Nepeta leptoclada Trautv.)	0,36	180	-	-	-
Zaqafaziya pişik nənsi (N. Musinii Henke.)	0,7	350	5/VII	1,6	0,56
Solğın doşqankələmi (Sedum pallidum M. B.)	0,24	120	-	-	-
Sart dağınəsi (Ziziphora fasciculata C. Koch.)	0,86 2,2	430 1100	18/VII 20/VII	- 2,0	- 2,20
Adi qara ot (Origanum vulgare L.)	1,04	520	-	-	-
Məşçiyələmi (Fragaria vesca L.)					
Topa çəliyarpaq (Asperula glomerata (M. B.) Grish.)	9,24	4620	-	-	-

Onlardan bəziləri, əksəriyyətlə yerli əhəmiyyətə malik geniş zona bitkiləridir. Bunlar bir çox bitkilərlə, o cümlədən bizim kəkotu növləri, poruq, Meyer yovşanı, Qafqaz gəvəni, ala topal və xaşadan ibarət assosiasiyalara uyğunlaşmışdır. Bu göstərilən növlərdən bəziləri başlıca olaraq Şamaxı dağlarının gilli çöküntüləri və torpaq substratları üçün xarakterdir.

Şəki dağ silsiləsinin şimal yamacları seyrək kolcuqlarla örtülüdür. Ona uyğunlaşan ot bitkiləri friqanoid xarakterli olub, aralarında çox miqdarda ilk yaz efemerləri vardır.

Şərqi Bozdagda üçdүyünlü buğda otu, Kamarov xaşası, yarıtüklü əqrəbotu xüsusilə üstünlük təşkil edir. Bəzi yerlərdə (Eylyarovu və Bozdağ silsiləleri) kəkotunun endemik növü olan qaraməryəm kəkotu yayılmışdır.

Cənub yamaclarında bəzən iynəvari gəvəndən, palas murdarçası və başqalarından ibarət fragmentlərinə təsadüf olunur. İlk yazda burada yaraşıqlı süsənlərdən: gürcü süsəni, Şelkovnikov süsəni və bir sıra başqa maraqlı bitkilər bitir.

Çöl yaylalarının dağ-kserofit formasiyasında əvvəlki formasiyada olduğu kimi, bal verən bitkilər olduqca azdır. Müxtəlif assosiasiyaların (bitki qruplarının) 100 nümunə sahəsində ancaq 15-ə yaxın bal verən bitki qeyd edilmişdir. Onların sırasında ən xarakter olanlardan Dağıstan kəkotusu, kol poruğu, Suriya xaşası, qanlı xaşa, ağ məryəm noxudu, Steven paxladəni, çərçivəli paxladəni bitkilərini göstərmək olar. Burada ən çox çiçək tozu verən bitki isə bugumlu məsmə hesab olunur. Bütün il ərzindəki arıcılıq mövsümündə (15/VI - 15/VII) həmin formasiyanın hər bir hektar sahəsinə 0,5 kg nektar düşür. Bu az miqdarda nektar məhsuldarlığı isə həmin formasiyanın arıcılıq təsərrüfatı üçün yararsız olmasını göstərir.

Şamaxı rayonunun bal verən bitkiləri

Balvermə cəhətdən Şamaxı rayonu digər çöl (step) yaylalarından və dağ-kserofit bitkiləri rayonlarından kəskin surətdə fərqlənir. Bu rayon baş Qafqaz sıra dağlarının cənub yamaclarında və onların ayrıclarında yerləşmişdir. Rayonun sərhəddi şimaldan və şimal-şərqdən Çıxıl çayı boyunca, qərbdən isə Girdimançay boyunca keçir. Rayonun cənub hissəsini isə Ağsu çayının suvardığı düzənlik təşkil edir. Şamaxı rayonunun cənubunda düzən hissəsinin bitki örtüyü, soğanaqlı dişənin (qırıtcı) iştirakı ilə ağaçsəkilli şoran bitkisinin üstünlük təşkil etdiyi şoran yarımsəhraları tipinə aiddir. Burada Hanzen (Meyer) yovşanınada təsadüf olunur. Dağətəyi və orta dağ qurşağı isə Hanzen (Meyer) yovşanlı-qara tikanlı fomasiyalar dan ibarət yarımsəhra tipli bitkilərə aiddir. Şoran yarımsəhraları iqliminin müxtəlifliyindən asılı olaraq tikanlı od otu, kol poruğu, ağ məryəmnoxudu, boylu acılıq və başqalarının iştirakı ilə qarışiq qruplaşmalar əmələ gətirir. Şamaxı yaxınlığındakı yamaclarda Qafqaz yovşanı və Zaqqafqaziya kəkotusunun üstün olduğu assosiasiyanın inkişaf etmişdir. Bu hər iki formasıyanın bitkiləri balvermə cəhətdən az xarakterdir. Düzdür, ikinci formasıyada qaratikan, ağ məryəmnoxudu və sairə kimi bir neçə ən yaxşı bal verənlər üstünlük təşkil etsə də, həmin yerli şəraitdə onların az miqdarda nektar ifraz etməsi və digər tərəfdən, burada köməkçi bal verən bitkilərin olmaması bu formasıyanın balvermə cəhətdən qiymətini azaldır. Rayonun dağ qurşağı nisbətən çox bal verən bitkilərlə zəngindir. Bu isə həmin qurşaqdakı meşələrin və sonradan əmələ gəlmüş kolcuqların olması ilə xarakterizə olunur.

Rayonun meşələri kəskin surətdə dəyişilmiş və Şəki-Zaqatala rayonlarının böyük meşə səhralarının kserofitliyə

uğramış hissələri hesab olunur. Yalnız şimal yamaclarında şərqi fisdiğinin üstün olduğu çox seyrək fisdiq meşələri qalmışdır. Hal-hazırda böyük meşə sahələri qırılmışdır. Burada əsas meşə əmələ gətirən cinslər gürcü palıdı, şərqi vələsi, gözəl ağca-qayın, başınağacı hesab olunur. Şiddətli pozulmuş meşəaltı pöhrəliyini: zoğal, başın, böyürtkənin növləri, gürcü doqquzdonu təşkil edir. Axırıncı növ başlıca olaraq kolluqlarda çox böyük cəngəlliklər əmələ gətirir. Bəzən burada ardıcıllara da təsadüf olunur. Kolluqlarda itburnunun müxtəlif növləri də az deyildir. Əksər hallarda dağların nisbətən cənub yamaclarında kolluqlar da kserofit ot bitkiləri ilə əvəz olunur. Burada gəvənlilik kəkotu, dağ nanəsi qarışiq bitki qrupları üstünlük təşkil edir. Bu bitki qrupları öz tərkib komponentlərinə görə arıçılıq təsərrüfatı üçün ən qiymətli hesab olunur. Onların tərkibində ən yaxşı bal verənlərdən ağ məryəmnoxudu, adı məryəmnoxudu, Hirkan məryəmnoxudu, Zaqqafqaziya kəkotusu, adı qara ot, sərt dağnanəsi, sürvə növləri çox yayılmışdır. Bəzi çinqilli yamaclarda kollara heç təsadüf olunmur. Burada az miqdarda böyürtkən növləri vardır.

Əsas meşə əmələ gətirici cinslər bir çox yerlərdə kol hündürlüyündə boy atmışdır. Belə yerlərdə pöhrəlik zəngin inkişaf edir və onun tərkibinə gürcü zərnici, beşyuvalı yemişan, alça, lianlardan mayaotu (maya sarmaşığı) daxil olur. Lianlar kolluqlara dolaşaraq keçilməz yerlər əmələ gətirir. Xırda su axacaqları dərin dərələrdən axdığı yerlərdə meşə elementləri nisbətən hündür bir nazik qurşaq təşkil edir. Bitkilərin tərkibi burada xeyli dəyişilmiş olur. Ən çox yayılmış ağaç, kol cinsləri: gilas, albali, Qafqaz əzgili, beşyuvalı yemişan, şərqi başınağacı, kolşəkilli söyüd və sairə hesab olunur. Meşə və kol formasıyası tərkibinə daxil olan əsas və ikinci dərəcəli bal verən bitkilərin siyahısı və onların xarakteristikası 28-ci cədvəldə verilmişdir.

Şəki-Zaqatala kol meşə sahəsini Şamaxı ilə müqayisə etdikdə Şamaxı rayonunda hər sahə vahidinə az miqdarda nektar düşdürü görünürlər. Bu, Şamaxı rayonunun bitki örtüyünün quru olması ilə izah olunur. Daha sonra 27-ci cədvəldən görünür ki, Şamaxı rayonunun dağ hissəsində bal verən bitkilərin şiddətli nektar ifrazetmə dövrü iyul ayının əvvəlinə (1-nə) düşür. Qısa müddət ərzində hər hektar meşə-kolluq sahəsində arılar 50 kq-dan artıq nektar toplayır. Bu isə hər bir hektarda 0,3 arı ailəsi saxlamağa imkan verir. Çoxillik müşahidələr göstərir ki, Şamaxı arıcıları arı ailələrini dağ yerlərində saxladıqları yalnız iyul ayı müddətində 2 dəfə (1-ci dəfə 12-28-VIII, 2-ci dəfə 5/VIII-30-VIII) bal götürürler.

Bu dövrdə kolxozçuların balvermə əhəmiyyəti olan əsl əkin bitkiləri: günəbaxan, əkmə bicək (göy noxud, lobya, xiyar, qabaq, küdü) və başqları tamamilə çıxırlayırlar.

Ağac və kol cinslərindən: kolşəkilli söyüd, itburnu növləri ən yaxşı çiçək tozu verənlər hesab olunur. Rayonda balvermə cəhətdən böyük əhəmiyyətə malik olan sahələr-müxtəlif taxıl otlu çəmənlər və meşə talaları hesab olunur. Bu rayonda ot biçini (çalını) başlanana qədər (iyunun ikinci yarısında) arılar nektarı əsasən bu yerlərdən yişirlər. Müxtəlif taxıl otları və başqa bitkilər yetişən çəmənlər rayonun yüksək keyfiyyətli ot verən biçənəkləridir.

Torpağın rütubətlilik dərəcəsindən asılı olaraq çəmənlərin flora (bitki) tərkibi müxtəlifdir. Meşə talaları bitkilərinin tərkibinə görə taxıl otları və müxtəlif otlar yetişən çəmənlərə oxşayır.

Taxıl otları və müxtəlif başqa otlar bitən çəmənlərin nektar məhsuldarlığı 29-cu cədvəldə göstərilmişdir.

Cədvel 28.

Bitkilərin adı	Nümunə sahəsində olan bitkilərin sayı	Cənub yanacaq	Şimal yanacaq	Bir hektarda olan bitkilərin miqdarı	Şiddətli qışçılığın vaxtı	Bir bitkinin orta nektar məhsüldürəngi (gr-la)	Bir hektarnı nektar məhsüldürəngi (kg-la)
1	2	3		4	5	6	7
Ağac və kollar							
Günçü doqquzdonu (Lonicera hibernica M. B.)	3,4	-		17	10/VI	30,7	0,52
Besyoval yemisan (Crataegus pentagona Waldst. et kit.)	3,2	0,8		20	1/VI	282,3	5,64
Qanşılı höyürtkən (Rubus sanguineus Friv.)	1,2	1,0		11	20/VI	65,7	0,72
Göyəm (Prunus spinosa L.)	4	2,4		32	10/VI	24	0,77
Alça (P. divaricata Ldb.)	0,8	0,2		5	20/IV	72,3	0,36
Gilas (albalı) (Cerasus avium (L.) Moench.)	0,6	0,4		5	20/IV	105,4	0,52
Boz albalı (C. incana (Pall.) spach.)	0,8	0,4		6	10/IV	105,4	0,63
Qafqaz zəgilii (Mespilus germanica L.)	1,6	1	13		20/VI	39,01	0,51
Ot bitkiləri							
Adi qara ot (Origanum vulgare L.)	12	4		4000	5/VII	2	8,00
Adi iyəvar (Calamintha clinopodium Buttl.)	7,2	4,4		2900	25/VII	0,20	0,58
Qafqaz qurdotu (Lotus caucasicus Rupr.)	5	2		1750	28/VI	0,92	1,33
Yunarbaşlı topuzluktan (Echinops sphaerocephalus L.)	2	1		750	1/VIII	4,60	3,45
Qronəh sütrə (Salvia verticillata L.)	4	1,5		1375	15/VII	9,5	13,06
Ağ məryəmoxudu (Teucrium polium L.)	10	7		3500	1/VII	0,4	1,40

29-cu cədvəldən göründüyü kimi, bütün bal verən çəmən bitkilərinin (çəmən yoncası, adı boğazotu, dilimli boğazotu, İberiya köyçiçəyi və birillik poruqdan başqa) çiçəkləməsinin şiddətli dövrü iyul ayına düşür. 30 gün müddətində taxıl müxtəlif otlu formasiyanın hər bir hektar sahəsinə orta hesabla 74 kq nektar düşür. Bu miqdardan hesabına bir hektar sahədə 0,3 arı ailəsi saxlamaq olar. Ancaq iyulun 2-ci yarısından başlayaraq arıların ən şiddətli nektar yiğacağı vaxtda rayonda ot biçini başlayır və bir həftə ərzində qurtarır. Bu isə bitkilərin nektar məhsuldarlığını 40-50 faiz aşağısı salır. Şamaxı rayonunda göstərilən 2 bal nektarverici dağ bitki formasiyasından başqa, çoxlu nektar verən alağ bitkiləri və çöl bitkiləri də geniş yayılmışdır.

S.F. Zaqaryan (1940) Şamaxı rayonunda alaqlanmış sahələrin bal verən bitkilərindən başqa, 320-dən artıq bal verən çöl alağ bitkiləri olduğunu müəyyən etmişdir.

Buradakı bitkilərin 70-dən yuxarı növü bal və çiçək tozu verən bitkilərə aiddir. Bunlardan 22-si birinci dərəcəli və 38-i ikinci dərəcəli bal verən bitkilərdir. 10 növü isə çiçək tozu verən bitkilərdir.

Rayonda ən çox yayılmış 1-ci dərəcəli bal verən bitkilər: ağ dalamaz, azyarpaq gülülçə, əkin gülülçəsi, dərman köpəkdiliotu, dərman xşənbülü, qırıcınlı sürüvə, quru çölsürvəsi, birillik poruq, pitraq, kasnı, ağ yonca, Qafqaz qurdotu, uzunyarpaq, Suriya xaşası, Zaqqazqaziya xaşası, ağ məryəmnoxudu və başqalarını göstərmək olar. Tarla bitkilərindən (alaqlarından başqa) rayonun çox alağ basmış sahələrində alaqlardan: meşə daraqcıçəyi, qıllı daraqcıçəyi, bərk xəndəkotu, Qafqaz xəndəkotu, İberiya köyçiçəyi, adı köyək, ağ məryəmnoxudu və başqaları kifayət qədər çox yayılmışdır.

Beləliklə, rayonun nektar məhsuldarlığı bal verən alağ bitkilərinin hesabına olaraq xeyli artır.

Cədvəl 29.

Bitkilərin adı	Nümunə sahəsində olan bitkilərin sayı		1 hektarda olan bitkilərin sayı	Şiddətli qışəkləmə vaxtı	1 hektarin orta nektar məhsudları (gr-la)	1 hektarin nektar məhsudları (kg-la)
	Cənub yamac	Simal yamac				
1	2	3	4	5	6	7
Ağ yoncası (<i>Trifolium repens</i> L.)	15	10	6250	6/VII	1,7	10,62
Çəmən yoncası (<i>Trifolium pratense</i> L.)	10	12	5500	10/VI	2,84	15,62
Çöl zamburtikam (<i>Lýngium campestre</i> L.)	1,2	-	300	20/VII	1,3	0,39
Pambıqlı poruç (<i>Stachys lanata</i> Jacq.)	6,0	3	2000	20/VII	1,30	2,60
Birilik poruç (<i>Sanvula</i> L.)	3	4	1750	17/VI	0,29	0,50
Qırçılılı sürvə (<i>Salvia verticillata</i> L.)	5	3	2000	9/VII	9,5	19,0
Zaqafqaziya kəkotusu (<i>Ilymus transcaucasicus</i> Pupr.)	4	2	1500	10/VII	1,51	2,26
Adi göyək (<i>Echium vulgare</i> L.)	1,8	0,8	650	8/VII	8,60	5,56
Göy çiçək (<i>Centauraea solstitialis</i> L.)	13,6	4,6	4550	25/VII	0,40	1,82
İberiya göy çiçəyi (<i>C. iberica</i> Trev.)	4	2	1500	20/VI	1,52	2,38
Zaqafqaziya pisiş nanasi (<i>Nepeta Musinii</i> Henke)	12,8	3,2	4000	10/VII	1,60	6,40
Adi boğazotu (<i>Brunella vulgaris</i> L.)	25	17	10500	10/VII	0,60	6,30
Dilimli boğazotu (<i>B. laciniata</i> (L.) Bge.)	3,6	1,6	1300	28/V	0,30	0,39
Zaqafqaziya xəşası (<i>Orobrychis transcaucasica</i> Grossh.)	3	2	1000	15/VII	0,20	0,20

Yüksək dağ, çəmən və steplərinin bal və çiçək tozu verən bitkiləri

Yüksək dağ, çəmən və stepləri dəniz səthindən 2000-2500 m hündürlükdə olub, meşələrin yuxarı sərhədləri ilə qısa boylu yüksək dağ çəmən və xalıları (boş yerləri) arasında yerləşir.

A.A. Qrossheym (1948) burada bir-birindən kəskin surətdə fərqlənən 4 bitki tipi ayırır:

- 1) subalp ardıcıları cəngəllilikləri;
- 2) rodoratlar;
- 3) hündür otluqlar;
- 4) çəmən (o cümlədən, çəmən steplər və stepləşmiş çəmənlər).

Birinci 3 bitki tipi Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsində çox az inkişaf edir. Qazax ardıcından ibarət qısa boylu ardıc cəngəlliyi, Kiçik Qafqazın şərq yarısında qalmışdır. Həmişə yaşıl kol olan Qafqaz rododendronundan ibarət rodoratlar kiçik sahədə yayılıb Böyük Qafqaz silsiləsinin qərb yarısından cənub yamacı üzrə Zaqatala rayonuna çatır. Hündür otluqlar isə Gürcüstan və Qarabağda çay və xırda su axcaqları kənarlarında yayılmışdır. Bəzi rayonlarda hündür otluq meşələrin üst sərhədlərinə 1900 m-dən 2400 metrə qədər və bəzən daha yüksəyə qalxır. Buradakı bitki örtüyündə ən çox baldırğan növləri, bərk xəndəkotu, şərq kəpənəçiçəyi, Qafqaz qantəpəri və başqaları vardır.

Yüksək dağ çəmənləri özünün flora (bitki) tərkibinə görə, respublikanın müxtəlif rayonlarında müxtəlif olur və çox miqdarda assosiasiyalar əmələ gətirir. Bu bitki qruplarının inkişafi yerin rütubətliliyi ilə sıx əlaqədardır. Bataqlıq assosiasiyaları tədricən steplərə keçir. A.A. Qrossheym bunları aşağıdakı

3 əsas qrupa ayırır:

- 1) Taxillı çəmənlər;
- 2) Taxillı və müxtəlif başqa otlu çəmənlər;
- 3) Müxtəlif otlu çəmənlər.

Bu zananın arıçılıq təsərrüfatı üçün əlverişli balverən bitkilərinin tərkibi ilə dəqiq tanış olmaq məqsədilə, ayrılıqda Böyük və Kiçik Qafqazın bütün əsas 3 bitki qruplarının xarakteristikasını verməyi məqsədə uyğun bildik.

Kiçik Qafqazın yüksək dağ çəmənlərinin bal verən bitkiləri

Balverən bitkilərin tərkibinə görə yüksək dağaltı və yüksək dağ qurşaqları bir-birindən az fərqlənir. Hər halda dağaltı qurşaq arıçılıq üçün daha əlverişlidir. Lakin buna baxmayaraq otluq sahələrində malqaranın daim otarılması arıların burada saxlanılmasına mane olur.

Yüksək dağaltı bitkilərinin qrupuna daxil olan çox bal verən bitkilər müxtəlif otlu çəmənləri əmələ gətirir. Müxtəlif otlu çəmənlərdə yüksək rütubətliliklə əlaqədar olaraq müxtəlif assosiasiyalar əmələ gəlir.

Bal verən bitkilərin aşağıda qeyd edilən növləri meşələrin yuxarı sərhəddindən tipik yüksək dağ çəmənlərinə qədər olan bütün yüksək dağətəyi zonasını əhatə edir.

Meşə zonası yuxarı qurşağının bal verən bitkiləri

Meşə zonasının yuxarı qurşağının bitkiləri flora tərkibinə görə yüksək dağaltı zonadan xeyli fərqlənir. Bu qurşağın ot

bitkiləri meşə zonası bitkilərini xatırladır. Bu onu göstərir ki, həmin zona meşədən tamam azad olmamış və ya meşə altın-dan hələ yenicə çıxmışdır.

Çəmən bitkilərinə rayonun müxtəlif hissələrində dağınıq və seyrək halda təsadüf olunur.

Bu qurşaqda xüsusişə taxıl və taxıl-paxlalı bitkilərin formasiyası geniş inkişaf etmişdir. Burada taxillardan Alp pişik-quyruğu, çəmən topalı, çoban toxmağı, ala kalis və başqaları ən çox yayılmışdır. Paxlahılardan isə çəmən yoncası, bəzən ağ yonca, orta yonca, yoncanın (*Medicago*) bəzi növləri, Suriya xasası və başqaları üstünlük təşkil edir.

Meşə zonasının yuxarı qurşağının nektar məhsuldarlığını müəyyən etmək üçün müxtəlif assosiasiyalarda 100 nümunə sahəsi ayırmışdır. Park tipli meşələrin yuxarı hissələrinin bal verən bitkiləri daxil olmaqla bu nümunə sahəsindəki müşahidələrin nəticəsi 30-cu cədvəldə verilmişdir.

Q e y d: meşə zonasının yuxarı hissəsinin bir sıra bal verən bitkiləri cədvələ daxil edilməmişdir (nektar məhsuldarlığı üzrə məlumat olmadığı üçün), onlara Alp yoncası, şübhəli yonca, ağimtil yonca, baştülü yonca aiddir.

30-cu cədvəldən məlum olu ki, meşə zonasının yuxarı qurşağının hər 1 m sahəsində olan ümumi (42) bitkidən yalnız 3-4 bal verən bitki iyunun 10-dan iyulun 10-na kimi nektar verir. Kiçik Qafqazın meşə zonasının yuxarı sərhəddindəki bitkilərin hər hektar sahəsi 80 *kq*-dan artıq nektar ifraz edir. Bu isə 0,3 arı ailəsini təmin edə bilir. Göstərilən sahədə bal verən bitkilərdən başqa zinqrovotu, zəncirotu, dazı, itburnu və başqa çıçək tozu verən növlər bitir. Bəzi yerlərdə bu növlərin hər biri üstünlük təşkil edir.

Cədvəl 30.

Bitkilərin adı	Nümunə sahəsində olan bitkilərin sayı		1 hektarda olan bitkilərin sayı	Siddatlı çiçəkləmə vaxtı	1 hektikin orta nəktar məhsudları (qr-la)	1 hektarin nəktar məhsudları (kg-la)
	Cənub yamac	Şimal yamac				
1	2	3	4	5	6	7
Ağ yonca (<i>Trifolium repens</i> L.)	7,2	5,8	3250	1/VII	1,7	5,52
Çəmən yoncası (<i>T. pratense</i> L.)	3	2	2500	26/VI	2,84	17,12
Qafqaz skabiozaşı (<i>Scabiosa caucasica</i> Willd.)	2	1	750	15/VII	0,99	7,42
Steven paxlaðəni (<i>Astragalus Stevenianus</i> D.C.)	6	-	1500	10/VII	0,51	0,76
Qafqaz qurdotu (<i>Lotus caucasicus Rupr.</i>)	3	1,4	1100	20/VII	0,92	1,01
Qırımızı göyək (<i>Echium rubrum jacq.</i>)	1,4	1	600	20/VII	0,70	0,42
Adi məryəmannoxudu (<i>Leuctrium chamaedrys</i> L.)	3,8	1	975	8/VII	1,4	0,39
Hündür xasa (<i>Onobrychis altissima</i> Grossh.)	8,4	-	2100	10/VII	1,1	2,31
Zaqfqaziya xoşası (<i>O. transcaucasica</i> Grossh.)	1	-	500	30/VI	0,20	0,10
Şərq dirçəyi (siğndili) (<i>Ajuga orientalis</i> L.)	5	-	1250	1/VII	0,40	0,50
Adi boğazotu (<i>Brunella vulgaris</i> L.)	5,8	3,6	2350	15/VII	0,60	1,41
Öyriyumurtluqlu yemışan (<i>Crataegus monogyna</i> jacq.)	0,04	0,02	15	10/VII	120,5	1,80
Ağzı bızılışdırıcı qışamudu (<i>Sorbus torminalis</i> (L.) Gr.)	0,02	0,02	12	1/VII	40,20	0,48
Qafqaz böyürtkəni (<i>Rubus caucasicus</i> Tocke.)	0,04	0,02	15	5/VII	124	1,86
Qılınçlı stirvə (<i>Salvia verticillata</i> L.)	12	6	4500	28/VII	9,5	42,75

Adiyəvar (<i>Calamintha clinopodium</i> Benth.)	0,8	1,2	500	25/VII	0,20	0,10
Nəhang qantəpar (<i>Cephalalaria gigantea</i> (Lbd.) F. Bobr.)	3,4	1,4	1200	20/VII	3,09	3,70
Qalqaz qanlıçəpəri (<i>C. caucasica</i> Litv.)	3,8	1,8	1400	10/VII	4,32	6,04
İkiqat ləşkəvari skabioza (<i>Scabiosa</i> <i>bipinnata</i> C. Koch.)	4	1,6	1400	10/VII	0,57	0,97
					84	

Müxtəlif otlu çəmənlərin balverən bitkiləri.

Müxtəlif otlu çəmənlərin bitki qruplarının yerli şəraitinin xüsusiyyətlərindən və torpağın rütubətliliyinin fərqlənməsin-dən asılı olaraq bir neçə bitki variantları müəyyən etmək olar. Bu variantlar Kiçik Qafqaz sira dağlarının şərq və qərb hissə-lərində müxtəlif olur. Kiçik Qafqaz dağ silsiləsinin qərb hissə-lərində Murovdağ sira dağlarına qədər Lobel asırqalının üstün olduğu asırqallı çəmənlər yaxşı inkişaf etmişdir. Asırqal zəhərli olmasına görə malqara tərəfindən yeyilmir. Bu isə onun əlve-rişli şəraitdə şiddetli çoxalmasına səbəb olur. Asırqal adətən yarımacıq, üzgəcətu və Qafqaz qaymaqcıçayı ilə birlikdə sid-dətli inkişaf edir. Buraya həm də Alp hündürlükləri bitkiləri, xüsusilə qəmgin cil və başqaları qarışır.

Silsilənin şərq hissəsində əsas variant ətirşah, əngər, taxıl və müxtəlif otlu elementlərin çox olduğu ətirşah çəmənləri he-sab olunur. Bu çəmənlərdə ən çox yayılmış müxtəlif ot elementlərindən aşağıdakıları göstərmək olar: Alp pürzə otu, gürcü dişəsi (qırtıcı), ağımtıl yonca, Qafqaz qaymaqcıçayı, dağ qaymaqçıçayı, böyük çiçəkli andız, əvəlik və sairə.

Göstərilənlərdən başqa, Kiçik Qafqazın müxtəlif otlu çə-mən assosiasiyaları Alp qırxbuğumu, böyük çiçəkli andız, Qafqaz skabiozu, iricək nəmgülü (mərcanotu) və andız nə-mgülü qarışq variantları xarakterdir.

Bütün bu çəmənlərin variantları tərkibində az və çox mi-qdarda bal və çiçək tozu verən bitkilər yayılmışdır. Ancaq ətir-şahlı, andızlı, nəmgüllü çəmənlər bal və çiçək tozu verən bitki-lərlə daha çox zəngindir.

Subalp qurşağın müxtəlif otlu çəmənlərinin nektar məh-suldarlığının xarakteristikası 31-ci cədvəldə verilmişdir.

31-ci cədvəldən göründüyü kimi müxtəlif otlu çəmənlərin

hər kvadrat metrinə orada bitən bütün 38 bitkidən orta hesabla 4 ədəd bal verən bitki düşür.

Cədvəldə göstərilən bitkilərə bal verən müxtəlif otlu çəmən bitkilərinin yalnız 63 faizini təşkil edir. Qalan 37 faiz bitkilərin nektar məhsuldarlığı haqqında isə məlumat yoxdur. Onlardan yastılıçək etirşah, şübhəli yonca, qatlanan eşşək qanqalı, buze pişik nanəsi, balanze poruğu, fişer xoşaveri, ala acı yoncanı göstərmək olar.

Əksər bal verən bitkilərin çiçəkləməsinin şiddetli dövrü iyunun 20-si ilə iyulun 20-si arasındaki müddətə düşür. Bu müddətdə müxtəlif otlu çəmənlərin hər hektarından 10 kq-dan artıq nektar ifraz edilir ki, bununla da 0,6 arı ailəsi təmin edilə bilər.

Göstərilən bal verən bitkilərdən başqa həmin çəmənlərdə zinqirovotu növləri, zəif dazı, Steven zəncirotu, şərq laləsi, altıləçək quşqonmaz, qılılıçoban qarğısı kimi qiymətli çiçək tozu verən bitkilər yayılmışdır.

Taxılı və müxtəlif otlu-taxılı çəmənlərin bal verən bitkiləri.

Bu çəmənlərin saf müxtəlif otlu çəmənlərə nisbətən arıcılıq üçün az əhəmiyyəti vardır. Burada arıcılıq təsərrüfatı üçün heç bir əhəmiyyəti olmayan taxıl bitkiləri növləri üstünlük təşkil edir.

Taxılı çəmənlərin ən çox yayılmış bitkiləri ala tonqalotu, Qafqaz nazik baldırı, yastıyarpaq tarla otu, itquyruğu, alp dişəsi, qırtıcı və sairə hesab olunur.

Kiçik Qafqazın yüksək dağaltı çəmənlərində ala topaldan ibarət taxıl assosiasiyaları olduqca geniş yayılıraq, subalp çəmənlərinin xeyli hissəsini tutur. Qarışiq taxilli-müxtəlif otlu variantlar isə keçid assosiasiyaları olub, taxilli və müxtəlif otlu çəmənlərin qarışmasından əmələ gəlmışdır. Bu variantlar üçün ən xarakter bitkilər ağımtıl yonca və yastıyarpaq tarla otudur. Onlar adətən rütubətli yerlərə uyğunlaşırlar.

Bitkilərin adı	Nümunə sahəsində olan bitkilərin sayı		1 hektarda olan bitkilərin sayı	Şiddətli çiçəkləmənin vaxtı	1 bitkinin orta nektar məhsuldarlıq (gr-la)	1 hektarin nektar məhsuldarlıq (kg-la)
	Cənub yamac	Şimal yamac				
1	2	3	4	5	6	7
Qafqaz ska biaozi (<i>Scabiosa caucastica</i> Willd.)	18	20,8	7700	25/VI	0,99	7,613
Şübhəli yonca (<i>Lilium bulbiferum</i> M. B.)	4,2	32	9050	20/VI	-	-
Ağ yonca (<i>L. repens</i> L.)	42,8	37,6	20100	1/VII	1,7	34,17
Sənq direçiyi (sigirdili) (<i>Ajuga orientalis</i> L.)	6,6	-	1650	1/VII	0,4	0,66
Zaqafqaziya kaktusu (<i>Thymus transcaucasicus</i> Konn.)	28	7	8750	20/VI	1,51	13,21
Qatlamus cəşəkqanqlu (<i>Cirsium obvallatum</i> (M. B.) DC.)	2	0,8	700	10/VII	-	-
Buzepişik nənəsi (<i>Nepeta Reichenbachiana</i> Fisch.)	1,2	1	550	15/VII	-	-
Qanqal (<i>Cardus adoresus</i> C. A. M.)	1	0,6	400	20/VI	-	-
Balanza poruğu (<i>Stachys Balansae</i> Boisset Ky.)	0,6	0,4	250	20/VI	-	-
Adi boğazotu (<i>Brunella vulgaris</i> L.)	4,8	4,9	2300	15/VII	0,60	1,38
Dilimli boğazotu (<i>B. laciniata</i> (L.))	18,2	16,6	8700	3/VII	0,30	2,61
Fışır xoşavəri (<i>Centaurea Fischeri</i> W.)	56	-	14000	1/VII	-	-
Qafqaz qurdotu (<i>Oitis caucasica</i> Rupr.)	44,4	26,6	17750	5/VII	0,92	16,83
Steven paxlədəni (<i>Astragalus Stevenianus</i> DC.)	0,4	-	100	15/VII	0,51	0,05
Əkm qara yoncası (<i>Medicago sativa</i> L. em vass.)	1,4	0,32	430	10/VII	0,60	0,25
Qafqaz qantoparı (<i>Cephaelaria caucasica</i> Litw.)	13,4	5,2	4650	12/VII	4,32	10,08
Qurçılı stırvı (<i>Salvia verticillata</i> L.)	5	2	1600	3/VII	9,5	15,2
Macar pişik nənəsi (<i>Nepeta nuda</i> L.)	4	2	1500	10/VII	1,65	2,47
Ala acı yonca (<i>Coronilla varia</i> L.)	1,6	0,88	620	20/VI	-	-
Kıçıl işləkvari ska biaoza (<i>Scabiosa bipinnata</i> C. Koch.)	4,4	1,8	1550	20/VI	0,57	0,88

Tipik taxilli və tipik müxtəlif otlu assosiasiyalarda göstərilən əsas bitkilərdən başqa bənövşəyi arpa, meşə cili, kül rəngli birəotu, alp pürvə otu, Qafqaz şehduranı, Steven zəncirotu, ala tonqalotu və başqalarına təsadüf olunur.

Bitkilər qrupunun tərkibindən göründüyü kimi yuxarıda göstərilən hər iki qrup arıçılıq təsərrüfatı üçün az əhəmiyyəti olduğundan, taxilli və müxtəlif otlu-taxilli çəmənlərin ayrıca nektar məhsuldarlığının xarakteristikasını verməyə ehtiyac qalmır. Hər halda, dəqiq olmasa da, bu çəmənlərin bir hektarının nektar məhsuldarlığı 40 kg-dan az deyildir. Qeyd etmək lazımdır ki, köçərilərin keçmiş arxac yerlərində, çay və bulaqların ətrafi kimi çəmənlərin alağ basmış yerlərində çoxlu miqdarda ruderal tipli bal verən bitkilər vardır. Onlardan: ağ dalamaz, bərk xəndəkotu, pitraq, adı şirquyruğu və başqalarını göstərmək olar. Ancaq təkcə bu bal verən bitkilər arıları saxlamaq üçün kifayət deyildir. Beləliklə, Azərbaycanın bütün botaniki, coğrafi rayonları içərisində balvermə cəhətdən ən zəngin olan Kiçik Qafqazın yüksək dağ çəmən və bozqırları, subalp qurşağının müxtəlif otlu çəmənləri hesab olunur. Ancaq bu çəmənlər arıların tam qida götürmələri üçün uzun müddət qalmır. Əksər hallarda, onlardan mal-qara üçün yay otları kimi istifadə olunur.

Arıçılıq təsərrüfatı üçün biçənək kimi uzun müddət saxlanan sahələr daha çox əhəmiyyətlidir. Ancaq mezofil tipli müxtəlif otlu çəmənlərin eyni bir sahəsi ardıcıl olaraq biçənək kimi istifadə olunduqda, bir qədərdən sonra həmin sahə taxilli çəmənlərə çevirilir. Beləliklə, bu çəmənlərin nektarvermə cəhətdən əhəmiyyəti xeyli azalır. Müxtəlif otlu çəmənləri öz təbii vəziyyətlərində saxlamaq üçün onlardan biçənək kimi səmərəli istifadə etmək lazımdır.

Böyük Qafqazın yüksək dağ çəmənləri və steplərinin balverən bitkiləri

Böyük Qafqazın yüksək dağ çəmənləri və bozqırları ümumi bitkilərinin tərkibinə və bal verən bitkilərinə görə Kiçik Qafqazın yüksək dağ çəmən və bozqırlarından az fərqlənir. Burada subalp çəmənlərin bütün 3 qrup elementləri, xüsusilə taxıl, otlu və müxtəlif qarışq otlu variantlar kifayət qədər geniş yayılmışdır. Burada xüsusilə hündür otluqlar, Qafqaz rododendronu cəngəllilikləri və rütubətli çəmənliliklər əhəmiyyətli yer tutur. Bu formasiyalar (Qafqaz rododendronu formasiyasından başqa) nektarvermə cəhətdən də əhəmiyyətlidir.

Qafqaz rododendronu formasiyasının zəif nektarlılığı başlıca olaraq onun əlverişli olmayan şəraitdə yerləşməsi ilə izah olunur. Bu formasiya Böyük Qafqazın qərb hissələrində çox da geniş yayılmayıb, subalp qurşağın üst hissəsinin şimal və şimalşərqi yamaclarını tutur.

Qafqaz rododendronu cəngəlliyyində bəzən taxıl çəmənlərinə də təsadüf olunur. Onların qruplaşmasında ala tonqalotu üstünlük təşkil edərək geniş çəmənlər əmələ gətirir. Burada qarışq Alp pişikquyuğu, uzunyarpaq dişə (qırtıcı) və sairə də olur.

Taxılı və müxtəlif otlu çəmənlərin bal verən bitkiləri. Subalp qurşaqda ala topallı taxıl qruplaşmaları daha çox inkişaf etmişdir. Bu topal torpaq üzərində geniş sahələr tutan iri çəmənlər əmələ gətirir.

Taxilli bitki qruplarında, taxillardan başqa, müxtəlif ot elementlərində: ağımtıl yonca, Qafqaz qaymaqcıçayı, düzləçəkli ətirşah, bulaqotu, alp pürzəotu və təpəlik kəkotusuna da təsadüf olunur.

Bəzi assosiasiyalarda müxtəlif otlar olur, burada taxillar

ikiləpəlilərə üstün gəlmir və əksər hallarda heç bir bitki növü qalanlar üzərində üstünlük təşkil etmir. Bu bitki tərkibinə malik taxıl çəmənlərini müxtəlif otlu taxıl çəmənlərinə aid etmək lazımlı gəlir.

Böyük Qafqazın taxıl çəmənləri Kiçik Qafqazın subalp qurşağı taxıl çəmənlərinə nisbətən balverən bitkilərlə daha zəngindir. Bu çəmənlərin ən çox yayılmış bal verən bitkiləri ağımtıl yonca, ağ yonca, şübhəli yonca, çəmən yoncası, tünd şabalıdı yonca, alman poruğu, pambıqlı poruq, adı boğazotu, adı qara ot, Qafqaz qantəpəri, kəkotu, altiləçək, quşqonmaz və başqaları hesab olunur.

Bal verən bitkilərin belə zənginliyi taxıl çəmənlərinin müxtəlif assosiasiyalarında nümunə sahələri ayırraqq, onların nektar məhsuldarlığını müəyyən etməyə məcbur etmişdir.

Taxıllar və müxtəlif otlu qruplaşmaların ümumi halda nektar məhsuldarlığı 32-ci cədvəldə verilmişdir. 32-ci cədvəldən göründüyü kimi, taxıl və müxtəlif otlu taxılı formasiyalarда subalp çəmənlərin hər hektarına 4-ə yaxın bal verən bitki düşür, iyünün 20-dən iyulun 20-dək davam edən bir ay müddətində hər hektar çəmən 70 kg-dan çox nektar verir. Bu miqdara hər bir hektarda 0,2 arı ailəsi saxlamaq olar.

Müxtəlif otlu çəmənlərin bal verən bitkiləri

Subalp müxtəlif otlu çəmənləri öz tərkibində Lobel asırğalının üstün olduğu asırqallı və iri çiçəkli nəmgülünün üstün olduğu nəmgülli assosiasiyalara malikdir. Nəmgülli assosiasiya subalp qurşağın aşağı hissəsindən yuxarısına qədər yamacların hər iki cəhətlərində geniş yayılmışdır. Bəzi yerlərdə nəmgülün vaxtsız çiçəklə kəskin surətdə qarışlığı məlumdur.

Bitkilərin adı	Nümunə sahəsində olan bitkilərin sayı		1 hektarda olan bitkilərin miqdarı	Siddəddili çiçəkləmənin vaxtı	1 bitkinin orta néktar məhsuldarlığı (gr-la)	1 hektarin néktar məhsuldarlığı (kq-la)
	Cənub yamac	Şimal yamac				
1	2	3	4	5	6	7
Çəmən yoncası (<i>Trifolium pratense L.</i>)	6	12	4500	25/VI	2,84	12,78
Ağ yonca (<i>T. repens L.</i>)	22	20,4	10600	I/VII	1,7	17,82
Ahman poruğu (<i>Stachys germanica L.</i>)	6,8	-	1700	15/VII	2,8	4,76
Pambıqlı poruçq. (<i>S. lanata Jacq.</i>)	6	-	1500	17/VII	1,30	1,90
Adi boğazotu (<i>Brunella vulgaris L.</i>)	4,4	3,8	1800	2/VII	0,60	1,08
Adi qara ot (<i>Origanum vulgare L.</i>)	3,8	-	950	26/VI	2	1,90
Qafqaz qutapəni (<i>Cephalaria caucasica Litw.</i>)	6	4,4	2600	2/VII	4,3	11,18
Pulvari kəkotu (<i>Thymus nummularius M. B.</i>)	25,4	18,2	10900	15/VII	1,8	19,62

Asırğallı assosiasiya cənub yamacdan başqa, qalan yamacların hamısında yayılmışdır. Ən çox alağ basmış yerdə üstünlük təşkil edən enliyarpaq əvəlikdir. Müxtəlif ot qruplarına müxtəlif növlər daxil olur. Müxtəlif çəmənlərin tərkibində əsas edifikatorlardan başqa, bir sıra birinci dərəcəli bal verən və çiçək tozu verən bitkilər yayılmışdır. Onlardan ən çox xarakter sayılanlar aşağıdakılardır: adı qara ot, Fişer xoşaveri, kəkotu növləri, qızılıçıqyarpaq dazı, qırmızı köyək, Qafqaz skabiozu, ağımtıl yonca, şübhəli yonca, meşə poruğu, patlaq, qanqal və sairə kimi subalp qurşağın mezofil çəmənlərinin bir kvadrat metrində olan 40 bitkidən 3-ə qədəri, yəni 7 faizi bal verən növlərdir (çiçək tozu verənləri nəzərə almadiqda).

Böyük Qafqaz subalp qurşağının mezofil çəmənlərinin nektar məhsuldarlığı 33-cü cədvəldə verilmişdir.

Cədvələ bəzi birinci dərəcəli bal verən növlərin nektar məhsuldarlığı haqqında məlumat və o cümlədən həmin formasıada geniş yayılan ağımtıl yonca, şübhəli yonca, qatlanan qanqal, Fişer xoşaveri daxil edilmişdir.

33-cü cədvəldən aydın olur ki, 30 gün (26/VI-dan 25/VII-yə kimi) ərzində hər hektar mezofil çəmən 60 *kq*-a yaxın nektar verir. Bu nektarnın hesabına 0,2 arı ailəsi saxlamış olar.

Hündür otluqların bal verən bitkiləri. Qərbi və mərkəzi rayonların meşə zonası üst qyrşağının subalp hündür otlu bitkiləri sıldırımlığı 45 dərəcəyə qədər və daha çox olan yamacların hər iki (cənub və şimal) cəhəti üçün xarakterdir. Bu formasıya başqalarından flora tərkibinin zənginliyi ilə fərqlənir. Bəzən buraya ağaç və kollar da qarışır. Otluq six və hündür olması ilə fərqlənir. Bu formasıyanın ən çox yayılan növləri palidşəkilli düşəvər, böyük titrəkmərcan, nəmgül və başqaları hesab olunur.

Cədvəl 33.

Bitkilerin adı	Nümunə sahəsində olan bitkilərin sayı		1 hektarda olan bitkilərin miqdarı	Şiddəti şüərkləminin vaxtı	1 bitkinin orta nektar məhsuldarlığı (gr-la)	1 hektarin nektar məhsuldarlığı (kg-la)
	Cəmub ýamac	Şimal ýamac				
1	2	3	4	5	6	7
Adi qara ot (<i>Origanum vulgare L.</i>)	1	-	5000	10/VII	2,0	1,0
Aş-yonca (<i>Tritolium repens L.</i>)	22,4	13,6	9000	1/VII	1,7	15,3
Çəmən yoncası (<i>T. pratense L.</i>)	20,8	8,4	7300	28/VI	2,84	20,73
Alman poruğu (<i>Stachys germanica L.</i>)	8,4	-	2100	15/VII	2,8	5,88
Qırınçı gőyək (<i>Echium rubrum jacq.</i>)	1,0	3,0	1000	15/VII	0,7	0,70
Qafqaz şəhəbiçi (<i>Scabiosa caucasica willd.</i>)	-	2,0	1000	20/VII	0,99	0,99
Məşə poruğu (<i>Stachys glavatica L..</i>)	-	1,0	5000	10/VII	1,0	0,50
Adi bogazotu (<i>Brunella vulgaris L.</i>)	9,6	6,4	4000	2/VII	0,60	2,40
Qafqaz qantəpəri (<i>Cephalaria caucasica Lirw.</i>)	7	3,4	2600	2/VII	4,3	11,18

Bəzən bu formasiyaya çəmən və meşə elementləri, həm də alaqlı sahələrin bitki növlərindən: pitraq, bərk xəndəkotu, nə-həng qantəpər, meşə poruğu və başqaları qarışır. Göstərilən formasiyanın (alaqlı sahələrin bal verən bitkiləri ilə birlikdə) nektar məhsuldarlığı haqqında məlumat 34-cü cədvəldə verilmişdir.

34-cü cədvəldən göründüyü kimi, hündür otluqların hər hektar sahəsi 35 kg nektar verir. Bunun hesabına isə hər hektar sahədə $0,1$ arı ailəsi saxlamaq olar. Beləliklə, bütün arıcılıq mövsimində əgər Kiçik Qafqaz subalp qurşağının hər hektarına orta hesabla 47 kg nektar düşürdüsə, Böyük Qafqazın həmin qurşağına 34 kg nektar düşür.

Respublikada təbii yem sahələrinin nektar məhsuldarlığının öyrənilməsi nəticələri. Azərbaycanın botaniki-coğrafi rayonlarının nektar məhsuldarlığını öyrənmək nəticəsində biz belə bir nəticəyə gəlirik ki, nəinki ayrı-ayrı botaniki-coğrafi rayonlar, eləcə də eyni bir botaniki-coğrafi rayonun müxtəlif assosiasiya və formasiyaları özlərinin nektar məhsuldarlığına görə bir-birlərindən kəskin surətdə fərqlənirlər. Bəzən ilk baxışda yüksək nektar məhsuldarlığı olması güman edilən rayonu dəqiq öyrəndikdə, onun ya nektar verməməsi və ya nektar məhsuldarlığının az olması müəyyən edilir. Hər hansı botanik və arıcı ilk (gözəyəri) baxışda dağ-kserofit bitkiləri ilə 2-ci kolluqlar arasında fərq olmasını müəyyən edə bilmir. Ancaq onların nektar məhsuldarlığının xarakteristikası göstərir ki, onların arasında böyük fərq vardır. Əgər dağ-kserofit bitkilərinin bir hektarının nektar məhsuldarlığı 7 kg bala bərabərdirsə, 2-ci kolluqların nektar məhsuldarlığı 24 kg -a çatır. Azərbaycanın bal verən florasını öyrənmək üçün apardığımız tədqiqat respublikanın botaniki-coğrafi rayonlarının hər bir hektarının nektar məhsuldarlığını müəyyən etməyə imkan vermişdir. Arıcı bu məlumatı bilməklə arı ailələrini yerlərdə asan bölüşdürürlər və öz rayonunun yem bazarından səmərəli istifadə edir.

Cədvəl 34

Bitkilərin adı	Nümunə sahəsində olan bitkilərin sayı	Çənub yamac	Şimal yamac	1 hektarda olan bitkilərin miqdarı	Siddatlı çiçəkləşənin vaxtı	1 bitkinin orta nektar məhsuldarlığı (qr-la)	1 hektardan nektar məhsuldarlığı (kg-la)
1 Qafqaz doqquzdonu (<i>Lonicera caucasica</i> Pall.)	2	3	3	4	5	6	7
Ağzılıçılıq qışarmudu (<i>Sorbus terminalis</i> (L.) Gr.)	0,08	0,06	0,04	35	4/V	40,20	1,40
Böyürtkən (<i>Rubus L.</i>)	0,12	0,12	0,2,6	40	25/VI	124	4,96
Pitraq (<i>Arctium lappa</i> L.)	2,6	2,2	1200	1200	30/VII	4,4	5,28
Nahang qançəpor (<i>Cephaelaria gigantea</i> (L.ed. E. Brbr.))	2,0	1,0	7,8	750	2/VII	4,4	3,80
Alman poruğu (<i>Stachys germanica</i> L.)	11,0	1	1	4700	20/VII	2,8	13,16
Məşə poruğu (<i>S. sylvatica</i> L.)	1	0,6	0,54	500	10/VII	1	0,50
Bərk xandəkotu (<i>Synphytum aspernum</i> Lep.)	6,0	3,2	2300	290	25/VII	4,9	1,42
Iberiya xoşaveri (<i>Centaurea iberica</i> Trav.)	6,0	3,2	2300	2300	2/VIII	1,52	3,49
						3,5	

Azərbaycanın botaniki-coğrafi rayonları üzrə bəzi bitki tiplərinin nektar məhsuldarlığının nə dərəcədə ola biləcəyi 35-ci cədvəldə göstərilmişdir. Cədvələ (arıçılıq təsərrüfatı üçün əhəmiyyəti olmadığı üçün) respublikanın düzən botaniki-coğrafi rayonları daxil edilməmişdir.

35-ci cədvəl göstərir ki, Azərbaycanda olan bitki tiplərindən balvermə cəhətdən ən zəngini Kiçik və Böyük Qafqazın meşə və yüksək dağ çəmən və bozqırlarındandır. Qeyd etmək lazımdır ki, yüksək dağ çəmən və bozqırlarından balvermə cəhətdən ən qiymətlisi subalp qurşağın müxtəlif otlu taxıl və mezofil çəmənləridir.

Göstərilən tip bitkilərin bir hektar subalp çəmənlərinin nektar məhsuldarlığı orta hesabla $40,3 \text{ kq}$ -dır.

Bu çəmənlər bal verən bitkilərlə zəngin olmaqdan başqa, Alp çəmən və bozqıqlarına nisbətən arıların saxlanması üçün daha əlverişli şəraitə malikdir. Lakin bu çəmən və otlaqlarda tez-tez yağış yağması və onların ardıcıl olaraq davara otarılib tapdanması və sairə yüksək dağ çəmənlərinin balvermə cəhətdən əhəmiyyətini xeyli azaldır.

Meşə tipli bitkilərin bir hektarının orta nektar məhsuldarlığı 41 kq -dır. Böyük Qafqaz meşələri ən çox nektarlı bitkilərlə zəngindir. Aşağı dağ qurşağından başlayaraq yuxarıya doğru Alp otlaqlarının nektar məhsuldarlığı azalır. Yuxarı meşə qurşağında isə sahə vahidinə düşən nektarın miqdarı aşağı meşə qurşağına nisbətən 2 dəfə azalır. Bu qədər fərq iki aşağı qurşaqla bir sıra birinci dərəcəli bal verən bitkilərin olmasından asılıdır. Burada onlar xeyli sahə tuturlar. Məsələn, cökə 103

hektar, şabalıd 206 hektar, ağ akasiya 36 hektar, qlediciya 12 hektar, armud 281 hektar, söyüd 174 hektar sahə tutur.

Böyük Qafqaz meşələrinə nisbətən Kiçik Qafqaz meşələrinin bitkiləri az bal verən bitkilərdir.

Botaniki-coğrafi rayonları ve bitki tipleri üzrə Azərbaycan bitkilərinin bal məhsulları

Cadwal 35

Bitki tipleri	Botaniki-coğrafi rayonlar ve formasyalar	1 hektar sahənin Kg-la nektar məhsuldarlığı (Kg-la)			1 hektar orta hesabla nektar məhsuldarlığı (Kg-la)
		Nektarın cəmi	Ariklärin istifadə edə biləcəyi nektar	Botaniki-coğrafi rayonlar	
1. Meşe bitkileri	Düzon meşələri Alazan-Öyricey düzənlilik Quba-Xacmaz düzənlilik Qarabağ düzənlilik Böyük Qafqaz meşələri Aşağı dağ qurşağı meşələri Orta dağ qurşağı meşələri Yuxarı dağ qurşağı meşələri	2 40 40 30 120 110 62	3 24 24 18 72 66 37	4 5	6
2. Dağ-kserofit formasyası	Kiçik Qafqaz meşələri Kollullar Meşe sahiləri Meşe altılıqları İkinci pöhürlük Çanuh ataklıları dağ-kserofit bitkiləri Cəl-dədağ kserofit formasyası Samaxu rayonu şəmanlarının bal verən bitkiləri Meşe ve kollullar Taxil ve müxtəlif otlu şəmanlıklar	94 72 80 40 7 - 78 74	56 43 48 24 5 - 46 44	42,7	
3. Yüksək dağ şəman və düzənlilikləri	Kiçik Qafqaz yüksək dağ şəmanlıkları və çilləri Meşe zonasının yuxarı yüksəlgisi Müxtəlif otlu şəmanlıklar Taxillar və müxtəlif otlu şəmanlıklar Böyük Qafqaz yüksək dağ şəmanları və çilləri Taxillar və taxil müxtəlif otlu şəmanlıklar Meşələr çəmənliliklər Şubələr yüksək dağ çəmənlilikləri	84 11,5 40 71 60 35	50 69 24 42 36 33	47,6	40,3

Orta nektar məhsuldarlığı $42,7 \text{ kq}$ olduğu halda, burada Böyük Qafqaz meşələrinin bir hektarının orta nektar məhsuldarlığı 58 kq -dır.

Kiçik Qafqaz meşələrində nektar məhsuldarlığı kolluqların, çəmənlərin, pöhrəliklərin və başqa bitkinin formasiyalarının hesabına artır. Bu həm də 14163 hektar sahədə başdan-başa cökəliyin olmasından asılıdır. Hələ burada alma, armud, əzgil və sairə kimi başqa bal verən bitkiləri nəzərə almamışıq.

Böyük və Kiçik Qafqazda ən zəngin nektar məhsuldarlığı olan meşə sahələri seyrək ağacıqlar və park tipli meşələrdir. Bu cür meşələrdə kəskin işıqlanma nəticəsində ot örtüyü ən yaxşı inkişaf edir və onun tərkibində bal verən bitkilər xeyli yer tutur. Sistemsiz qırılma nəticəsində əmələ gələn bu cür seyrəklik Böyük Qafqaza nisbətən Kiçik Qafqazın meşəliklərində bir neçə dəfə artıqdır.

Azərbaycanın düzən meşə formasiyaları dağlara nisbətən (hər hektarda 20 kq) xeyli az nektar verir. Bunun əsas səbəbi bir tərəfdən ot örtüyünün mal-qaraya ardıcıl otarılması və digər tərəfdən bal verən bitkilərin az miqdarda olmasıdır. 3 düzən meşə formasiyalarından arıcılıq üçün nisbətən əlverişli Alazan-Əyriçay, üçüncü dövr düzənliyi meşələri sayılır. Dağ-kserofit bitkiləri rayonlarından arıcılıq üçün yalnız Şamaxı rayonunun çöl (step) yaylaları maraqlıdır. Burada bir hektar sahənin orta nektar məhsuldarlığı 45 kq -dır.

Şamaxı rayonunun bal verən bitkilərlə zəngin olması bitkilərin yüksək dağda yerləşməsi və meşə xarakterli olması ilə izah olunur. Məlum olduğu kimi, hər hektar sahə vahidinə görə, arı ailələrinin miqdarını, başqa sözlə desək, bir arı ailəsinə görə yem sahəsini müəyyən edərkən, həmin sahədən götürülə biləcək nektarın miqdarını deyil, bal məhsuldarlığını nəzərə almaq lazımdır. Nektarda şəkərin orta miqdarını 40 faiz

götürdükdə, yalnız 50 faiz nektar arılar tərəfindən bala çevrilə bilər. Beləliklə, hər hansı bir botaniki-coğrafi rayonda arı ailəsinə görə lazım olan sahəni müəyyən edərkən, biz ancaq bir hektarın məhsuldarlığını, yəni buradan götürülən nektarın 50 faizinin arılar tərəfindən götürülməsinə və bir normal arı ailəsinin bala (80 kg) olan tələbatını nəzərə almışaq. Bu qayda ilə hesablama bizə botaniki-coğrafi rayonlarda bir arı ailəsi üçün tələb olunan sahələri müəyyən etməyə imkan vermişdir. Hazırda olan meşə və subalp çəmənləri ərazisi bir normal arı ailəsinə düşən yem vahidinə bölündükdə (bir normal arı ailəsi orta hesabla 4,3 hektar meşə və 4 hektar subalp çəməni tələb edir), alınan rəqəm kənd təsərrüfatı nazirliyinin hazırlığı (1/1956-ci ilə kimi olan) məlumatına görə, arı ailələrinin miqdarını 4 dəfə artırır. Bu hesabla, tam qətiyyətlə demək olar ki, təkcə meşə və subalp bitkiləri hesabına hazırlığı (1956-ci il yanvarın 2-nə kimi olan) miqdara nisbətən arı ailələrini 4 dəfə artırmaq olar.

Bundan başqa, arıların yem bazasını, habelə başqa bitki formasıyaları-düzən (alçaq yer) meşələri, 2-ci pöhrəlik, kolluq cəngəllikləri, kserofit formasıyası, bəzi kənd təsərrüfatı bitkilərinin əkinləri və sairə təmin edir.

Azərbaycanın əsas bal verən kənd təsərrüfatı bitkilərinin nektar məhsulu ehtiyatı və onlardan istifadə yolları haqqında kitabın VII fəslində danışılır.

Azərbaycanın əsas bal verən bitkilərinin nektar məhsuldarlığı haqqındaki məlumatdan aydın olur ki, Azərbaycanın bal verən yabanı bitkiləri əsasən Kiçik Qafqazda, Qazax, Gəncə düzən qurşağının yuxarı sərhəddini, Böyük Qafqazda cənub, cənub-şərq yamacları əhatə edir və Şamaxı dağ ətəklərində yerləşir. Bu rayonlar bal və çiçək tozu verən yabanı bitkilərlə daha çox zəngin olduğundan, həmin ərazi arıçılığın gələcək inkişafı üçün əlverişlidir.

Azərbaycanın bəzi bal verən bitkilərinin areallarının arası kəsilməsi (qırıq-qırıq olması) ya fiziki-coğrafi şəraitdən asılı olaraq bitki arealının həqiqətən arası kəsilməsindən və ya respublika ərazisində herbarilərin ardıcıl yiğilmasına görə arealin yox olmuş kimi görünməsindən irəli gəlir.

VII FƏSİL

AZƏRBAYCANIN ƏSAS KƏND TƏSƏRRÜFATI BITKİLƏRİNİN NEKTARVERMƏ DƏRƏCƏLƏRİ VƏ ONLARIN MƏHSULDARLIĞININ ARTIRILMASINDA BAL ARILARININ ROLU

Bəzi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq üçün tətbiq olunan hər cür aqrotexniki tədbirlərlə yanaşı olaraq onların çarpez tozlanması işini də planlı surətdə təşkil etmək lazımdır. Bu işdə arıcılar xüsusi rol oynamalıdır. Arıcılar kənd təsərrüfatı bitkiləri əkilmış geniş tarlalara və bağlara arı ailələrini çıxararkən əsas etibarilə çoxlu bal hasil edilməsini nəzərdə tuturlar. Halbuki bu işin nəticəsində entomofil (həşəratla tozlanan) bitkilərin çarpez tozlanması nəticəsində onların məhsuldarlığı da kəmiyyət və keyfiyyətcə xeyli artır.

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında bal arılarının rolunu göstərən misallara o qədər də ehtiyac yoxdur, çünkü bu məsələyə bir çox müəlliflərin əsərlərində geniş yer verilmişdir.

Biz Azərbaycanda növbəli əkin sisteminə daxil olan bəzi mühüm kənd təsərrüfatı bitkilərinin nektar məhsuldarlığını və onların ümumi məhsulunun artımına bal arılarının təsirini bu kitabda ayrıca göstərməyi lazımlı bildik.

Pambığın çarpez tozlanmasında bal arılarının rolü

a) *Pambıq çiçəklərinin nektar məhsuldarlığı.*

Azərbaycan, Özbəkistandan sonra, Sovetlər İttifaqında ən görkəmli pambıq rayonudur. Ona görə də respublikada pami-

bığın bal (nektar) vermə dərəcəsini, onun üzərində bal arılarının işləmə xüsusiyyətlərini və böyük əhəmiyyətə malik olan bu bitkinin məhsuldarlığının artımında bal arılarının rolunu öyrənmək məsələsinin böyük elmi və təsərrüfat əhəmiyyəti vardır.

Pambığın müxtəlif sortlarının müxtəlif şəraitdə çarpaz tozlanması tədqiq edənlərin əksəriyyəti belə nəticəyə gəlmışdır ki, pambığın çarpaz tozlanmasında əsasən həşərat iştirak edir. Demək pambığın çarpaz tozlamaq üçün onun çiçeyinə arıları cəlb edəcək xüsusi maddi əsas olmalıdır. Bu maddi əsas isə pambığın çiçəklərindəki nektar vəziləri tərəfindən ifraz edilən nektardır.

Pambıq bitkisinin nektar ifraz edən vəziləri əsasən çiçək və yarpaqda olur. Ona görədə çiçək və yarpaq nektar vəzilərinə bölünür. Çiçək nektar vəzilərinin özləri də xarici və daxili nektar vəzilərinə ayrıılır. Pambıq bitkisi çiçeyinin daxilində olanlara çiçəkdaxili, çiçək xaricindəkilorə isə çiçəkxarici nektar vəziləri deyilir, yarpaqda olan nektar vəziləri isə xarici nektar vəziləri qrupuna aiddir.

Pambığın növündən və sortundan asılı olaraq, bu nektar vəzilərinin miqdarı, forma və ölçüləri müxtəlif olur.

Pambıq bitkisində olan bu nektar vəzilərindən xarici nektar vəziləri və hətta daxili nektar vəzilərinin bir qrupu pambığın çarpaz tozlanmasına heç də səbəb ola bilmir.

Pambıqda əsas və külli miqdarda nektar ifraz edən vəzi kasacığın içində yerləşən çiçəkdaxili nektar vəzisidir. Pambığın çarpaz tozlanması da pambığın bu növ nektar vəzisindən arılar nektar yığanda təmin edilə bilər. Elə ona görə də kasaciq içində yerləşən bu nektar vəzisinin anatomiq morfoloji quruluşu və fizioloji xüsusiyyətləri ilə ətraflı tanış olmaq maraqlıdır.

Bu növ nektar vəziləri kasacığın dibində (içəridən) nazik zolaq şəklində qurşaq əmələ gətirir. Çiçeyin bu daxili nektar

vəziləri 1 və ya 2 cərgəli hüceyrələrdən təkil olunmuş uzunsov əmziklərdən ibarətdir. Bu nektar əmziklərinin miqdarı və ölçüləri pambığın növ və sortundan, eyni sortun çiçəklərinin inkişaf fazasından asılı olaraq çox dəyişkəndir. Bu hüceyrələr xəricdən kutin təbəqəsi ilə örtülü olmadıqlarından öz səthlərindən çox asanlıqla nektar ifraz edə bilir. Çiçəklər hələ qonçə hələnda ikən nektar əmziklərinin bünövrəsi qoyulur. Bu vaxt əmziklərin miqdarı az olmaqla bərabər, onlar nektar ifraz edə bilmirlər. Qonçələr inkişaf etdikcə əmziklər də böyüyərək nektar ifraz etməyə hazır olurlar.

Qonçələrin açması zamanı bu vəzilər öz inkişafının maksimum vəziyyətlərinə çatıb çoxlu miqdarda nektar ifraz edir. Bu əmziklərin nektar ifraz etmələri çiçəklərin toz kisələrinin yetişib tozlanması prosesi vaxtına müvafiq gəlir.

Pambığın çiçəyində tozlanma nəticəsində əmələ gələn mayalanma prosesi qurtardıqlandan sonra nektar vəziləri öz ifrazat fəaliyyətini tamamilə dayandırıb yuxarı hissədən qırılmağa başlayır. Beləliklə, vəzinin hüceyrələri druzşəkilli kristallarla zənginləşərək həyat fəaliyyətini dayandırır və tələf olur. Pambıq qozacığının diametri 2 sm-ə çatan zaman nektar vəziləri öz əsasından qırılır və qozanın açılması vaxtına kimi druz kristalları qalır.

Pambıq ifraz etdiyi nektarın miqdarına görə, Sovet İttifaqının bir çox pambıq əkən respublikalarında (Özbəkistan, Türkmenistan və Azərbaycan SSR-də) ən görkəmli bal verən bitkilər sırasına daxildir. İvanova-Poyarskayanın (1947) verdiyi məlumatə görə, Özbəkistan şəraitində pambığın ifraz etdiyi nektarın təxminə ehtiyatı nazik lifli sortların bir hektarında 300 kq-a, orta lifli (108-8 pambıq) sortlarında isə 75-90 kq-a yaxındır.

Pambığın bir etçayının çəkəkdaxili nektar vəzilərinin bir gün ərzində nektar ifrazetmə dərəcəsi (mg hesabla)

SORTLAR		7-dən 9-a kimi	9-dan 11-ə kimi	11-dən 14-ə kimi	14-dən 16-ya kimi	16-dan 20-yə kimi	20-dən 7-yə kimi	Cəmi bir gündə ifraz olunmuş
1298	Nektarın miqdarı Nekardakı ümumi şəkərin faizi	0,4	1,2	3,2	0,08	-	-	4,88
2018	Nektarın miqdarı Nekardakı ümumi şəkərin faizi	-	27,46	34,22	37,4	-	-	-
	Nektarın miqdarı Nekardakı ümumi şəkərin faizi	-	1,0	5,3	1,04	-	-	7,34
2421	Nektarın miqdarı Nekardakı ümumi şəkərin faizi	-	38,5	46,7	52,2	-	-	-
	Nektarın miqdarı Nekardakı ümumi şəkərin faizi	-	1,07	6,01	1,3	-	-	8,58
2018	Nektarın miqdarı Nekardakı ümumi şəkərin faizi	-	44,9	52,7	54,6	-	-	-
	Nektarın miqdarı Nekardakı ümumi şəkərin faizi	-	1,5	6,43	1,61	Cox az	-	9,54
C-1472	Nektarın miqdarı Nekardakı ümumi şəkərin faizi	-	42,1	47,50	53,5	-	-	-
108-f	Nektarın miqdarı Nekardakı ümumi şəkərin faizi	-	1,04	48,1	52,5	-	-	8,27
	Nektarın miqdarı Nekardakı ümumi şəkərin faizi	-	40,5	5,82	2,3	Cox az	-	9,16

İvanova-Poyarskayanın (1947) məlumatına görə, pambığın nazik lifli sortlarının çiçəkdaxili nektar vəziləri külli miqdarda nektar ifraz edir. Bunların çiçəklərinin kasacığı nisbətən qısa olduğundan, arılar bu çiçəklərdən böyük həvəslə nektar yiğirlər.

Azərbaycan şəraitində Azərbaycan pambıq sortlarından 2421, 2018, 2018/2, 1298, AKTİ-15, Orta Asiya pambıq sortlarından isə S-1472 və 108-F kasacığın içində olan çiçəkdaxili nektar vəzilərindən külli miqdarda nektar ifraz edirlər. Həmin pambıq sortlarının günün müxtəlif saatlarında nektar ifrazetmə dərəcələri 36-ci cədvəldə göstərilmişdir.

36- ci cədvəldən göründüyü kimi, bu sortların çiçəkdaxili nektar vəziləri öz ifrazat fəaliyyətlərinə əsas etibarilə saat 9 ilə saat 10 arasında başlayır. Səhər saat 9- dan qabaq nektar ifraz etməyə başlayan yalnız 1298 pambıq sortu çiçəklərinin çiçəkdaxili nektar vəziləridir. Üzərində müşahidə apardığımız yuxarıda göstərilən pambıq sortlarının çiçəkdaxili nektar vəziləri saat 11 ilə saat 14 arasında külli miqdarda nektar ifraz edir. Elə ona görə də bu müddət ərzində arılar həmin nektar vəzilərindən daha artıq həvəslə istifadə edirlər. Çiçəklərdə tozlanma prosesi qurtaran kimi nektar ifrazı zəifləyir. Saat 16-dan sonra çiçəkdaxili nektar vəziləri nektar ifrazı prosesini tamamilə dayandırır. Günün 2-ci yarısında pambığın bu sortlarında Azərbaycan şəraitində nektar ifrazı prosesi getmir. Beləliklə, pambıq sortlarının çiçəkdaxili nektar vəzilərindən nektar əsasən saat 10 ilə saat 15-16 arasında ifraz olunur. Bu, pambıq çiçəklərində tozlanma prosesinin daha intensiv keçidiyi vaxtıdır. Pambığın çiçəkdaxili nektar vəziləri çiçəyin inkişaf fazasından asılı olaraq müxtəlif miqdarda nektar ifraz edir. Bunu əyani surətdə 37-ci cədvəldən görmək mümkündür.

Cədəd 37.

Pambıq çəçyinin inkişaf fazasından asılı olaraq bir çəçyin gündəlik ifraz etdiyi nektarın miqdarı və şəkar faizi (*mq-la*)

Pambıqın sortu	Tozcuqlar açan qədər		Tozcuqlar açan vaxtı		Tozcuqlar açandan sonra	
	Nektarın miqdarı	Nektardakı ümumi şəkarın faizi	Nektarın miqdarı	Nektardakı ümumi şəkarın faizi	Nektarın miqdarı	Nektardakı ümumi şəkarın faizi
1298	-	-	4,66	44,34	4,04	48,31
2421	-	-	5,784	51,64	4,31	54,31
2018	-	-	4,89	48,49	4,00	50,61
2018/2	-	-	4,121	46,43	3,84	46,54
2523	-	-	4,64	49,91	4,04	50,07

Cədəd 38.

Pambıq bitkisinin mərtəbəliliyindən asılı olaraq, bir çəçyin gündəlik ifraz etdiyi nektarnın orta hesabla miqdarı və şəkar faizi (*mq-la*)

Pambıqın sortu	Aşağı mərtəba çüçayı		Orta mərtəba çüçayı		Yuxarı mərtəba çüçayı	
	Nektarın miqdarı	Nektardakı ümumi şəkarın faizi	Nektarın miqdarı	Nektardakı ümumi şəkarın faizi	Nektarın miqdarı	Nektardakı ümumi şəkarın faizi
1298	5,68	44,34	4,81	40,18	3,54	36,54
2421	6,214	51,68	5,643	48,31	5,03	44,52
2018	5,79	48,59	5,031	44,61	4,704	40,03
2018/2	5,246	46,43	4,68	41,34	4,04	33,24
2523	5,054	49,91	4,57	44,31	4,34	38,73

37-ci cədvəldən göründüyü kimi, çiçəkdaxili nektar vəziləri ifrazat fəaliyyətlərinə yalnız tozcuqların partlaması ərəfəsində başlayırlar. Tozcuqlar partlayan vaxtı ifraz olunan nektar çox, tozcuqlar partlayandan sonra isə nisbətən az olur. 2-ci halda nektardakı şəkərin miqdarı bir qədər artıq olur. Buna səbəb ehtimal ki, su hissəsinin buxarlanmasıdır.

36 və 37-ci cədvəllərdən tamamilə aydın olur ki, pambığın nektar vəzilərindən günün 2-ci yarısında nektar ifraz olunmur. Daha doğrusu, çiçəkdə tozlanma və mayalanma prosesi qurtardıqdan sonra vəzilərdən nektar ifraz olunmur. Demək, pambığın çiçəkdaxili nektar vəziləri bilavasitə çiçəklərdə tozlanma və mayalanmağa xidmət edir. Beləliklə, pambıq çiçəklərində gedən tozlanma və mayalanma prosesi çiçəkdaxili nektar vəzilərinin nektar ifrazi prosesi arasında bioloji bir vəhdət olduğunu güman etməyə imkan verir.

Tədqiqat nəticəsində aydın olmuşdur ki, hər- hansı bir pambıq bitkisinin üzərində yerləşən çiçəklərin hamısı eyni miqdarda nektar buraxmir. Bitkinin müxtəlif mərtəbələrində (yaruslarında) yerləşən çiçəklərin ifraz etdiyi nektarın miqdarı və tərkibində olan şəkər faizi 38-ci cədvəldə göstərilmişdir.

38-ci cədvəldən göründüyü kimi, pambığın mərtəbəliliyindən (yarusluğundan) asılı olaraq, həm ifraz olunan nektarın miqdarı və həm də ondakı şəkərin faizi müxtəlif olur. Məsələn, 2421 pambıq sortunun bir bitkisi üzərində yerləşən çiçəklər aşağı mərtəbədə (yarusda) olursa, orta hesabla öz həyat fəaliyyəti müddətində $6,21 \text{ mq}$ nektar ifraz edir. Bu nektarın şəkəri $51,64$ faizə çatır. Həmin bitkinin orta mərtəbəsində olan çiçəklərdən ifraz edilən nektar $5,64 \text{ mq}$ miqdarında olub, şəkəri $48,8$ faizə enir. Bu bitkinin yuxarı mərtəbəsində yerləşən çiçəklərin ifraz etdiyi nektar isə $5,03 \text{ mq}$ olmaqlaq nektardakı ümumi şəkərin miqdarı $44,52$ faizə qədər enir. Beləliklə, eyni

bitkinin müxtəlif mərtəbədə yerləşən çiçəkləri müxtəlif miqdarda nektar ifraz edirlər. Bu nektarlarda şəkər faizi də xeyli fərqli olur. Göstərilən hər iki xüsusiyyət bitkinin qaidəsindən təpə hissəsinə getdikcə azalır.

Müşahidələrin nəticəsində müəyyən edilmişdir ki, pambığın çiçəklərinin ifraz etdiyi nektarın və onda olan şəkərlərin miqdarı çiçəklənmənin fazasından asılı olaraq xeyli dəyişkəndir. Bunu sübut edən rəqəmlər 39-cu cədvəldə verilmişdir.

39-cu cədvəldən tam aydınlığı ilə görünür ki, pambığın bütün sortlarının çiçəkdaxili nektar vəziləri çiçəklənmənin şiddətli dövründə, çiçəklənmənin başlangıcına və sonuna nisbətən, artıq miqdarda nektar ifraz edir. Eyni zamanda, bu nektarda olan ümumi şəkərin miqdarı da nisbətən çoxdur.

Adətən çiçəkləmənin başlangıcında və sonunda ifraz olunan nektarın miqdarı və onların şəkər faizi bir-birinə xeyli yaxın olur.

b) Pambığın çarpaz tozlanması haqqında.

Vaxtilə pambığın 90 - 95 faiz avtoqam (öz-özünü tozlayan və mayalayan) bitki olub, yalnız çox cüzi miqdarda çarpaz tozlanması qabiliyyətinə malik olduğu haqqında həm bizim ədəbiyyatımızda və həm də xarici ədəbiyyatda ümumi bir fikir hökm süründü. Lakin bir sıra tədqiqatçılar pambığın çarpaz tozlanmasıının, onun növündən, sortundan və yaşıdığı mühit şəraitindən asılı olaraq sıfırdan 100 faizə qədər dəyişməsi hallarını sübut etmişlər. Əldə olan ədəbiyyata görə, pambığda çarpaz tozlanması hadisəsi ilk dəfə 20-ci əsrin əvvəllərində Misirdə Bulls, Amerikada Vebber tərəfindən müəyyən edilmişdir. Bulls (1904) və Vebber (1905) apardıqları müşahidələr nəticəsində təbii şəraitdə pambığda 5 - 10 faiz çarpaz tozlanması halları olduğunu göstərmişlər.

Allard (1909) qonşu çerkələrdə əkilimiş pambığın 2 sorunda 20 faiz çarpaz tozlanma olduğunu müəyyən etmişdir.

Leaki-And Praz-And (1912) Hindistanda pambıq üzərində müşahidə və təcrübə apararaq müəyyən etmişdir ki, pambıqda quraqlıq zamanı çarpanlanma (çarpaz tozlanma) artır, yağışlı günlərdə isə xeyli az olur. Onun təcrübələri göstərir ki, quraqlıqda çarpanlaşma 11 faiz, yağışda isə 3,5 faiz olur.

L.L. Dekaprileviç, (1926) Gürcüstan Respublikasının Qarayazı çöllərində apardığı tədqiqat nəticəsində pambığın yalnız avtoqam bitki olması haqqındakı fikrin düzgün olmadığını göstərək, pambıqda təbii şəraitdə belə çarpaz tozlanma hallarını qeyd edir. O, bu cür tozlanmanın əsasən həşərat vasitəsilə keçirildiyini müşahidə etmişdir.

Yer (1927) Şimali Amerika şəraitində apardığı təcrübə nəticəsində, bu şəraitdə pambığın 70-80 faiz çarpaz tozlanan bitki olması qərarına gəlmişdir.

Q. Zaytsev (1929) uzun müddət apardığı müşahidələrin nəticəsində Orta Asiya şəraitində pambığın çarpaz tozlanmasının sıfırla 30 faiz arasında dəyişdiyini qeyd edir.

S.P. Podyapelski (1934), bəzi müəlliflərin fikirlərinə əsasən, pambığın çarpaz tozlanma dərəcəsinin 1-40 faizə qədər olmasını qeyd edir. O, göstərir ki, Broun Missisipidəki (ABŞ) müxtəlif təcrübələrində pambığın 1-81 faizə qədər çarpaz tozlandığını göstərən rəqəmlər əldə etmişdir.

E.X. Uzenbaev (1936-1950) Özbəkistan şəraitində qoymuş olduğu təcrübələrdə pambığın 35-40 faiz çarpaz tozlanan bitki olduğunu aşkar etməklə bərabər, onun çarpaz tozlanma dərəcəsini pambığı tozlayan həşəratın (xüsusən uzun xortumlu arıların) çox və az olmasına əlaqədar hesab etmişdir.

V.V. Yaxontov (1936) Orta Asiya şəraitində “Navrotski” və “Buxara quzası” pambıq sortları çiçəklərinin 80 faizə qədər

tozlanmasında həşəratın iştirakı olduğunu qeyd edir.

K.İ. Sinda (1940-1941) 1935-1936-ci illərdə Türkmenistanda apardığı təcrübədən belə bir nəticəyə gəlmişdir ki, pambığın Misir sortu ilə Upland sortuna, çarpaz tozlanması 0-12,6 faiz arasında, İndikator sortunda isə orta hesabla 8 faiz ola bilər.

M.A. Mikayilov (1945) Azərbaycanın Sabirabad rayonunda 486-2 və 02 pambıq sortları üzərindəki təcrübə nəticəsində pambığın çarpaz tozlanması dərəcəsini onun becərildiyi yerin coğrafi vəziyyəti ilə əlaqələndirmişdir.

A.İ. Avtonomov (1948) təcrübədə belə bir nəticəyə gəlmişdir ki, Misir pambığının ayrı-ayrı bitkiləri arasında gedən çarpaz tozlanması ilin müxtəlif şəraitində başqa- başqa olub, 5-15 faiz arasında dəyişir.

Pambığın çarpaz tozlanması məsələsinin bu qədər zidiyətli olmasına səbəb onun bəzi tədqiqatçılar tərəfindən kifayət qədər öyrənilməməsidir. Burada əsas nöqsan pambığın sort xüsusiyyətlərinin, yerli şəraitin müxtəlifliyinin və pambıq tarlasında işləyən həşəratın növ və miqdarının göstərdiyi təsirinin düzgün hesaba alınmamasıdır.

Pambığın növ və sortlarının çarpaz tozlanması dərəcəsini müəyyən etmək üçün, hər şeydən əvvəl, həmin bitkinin tozlanması və mayalanma prosesinin təbiətini öyrənmək lazımdır. Hər-hansı pambıq sortu bitkilərində çiçəyin çarpaz tozlanması dərəcəsini müəyyən etmək üçün, hər şeydən əvvəl, həmin bitkinin tozlanması və mayalanma prosesinin təbiəti öyrənilməlidir. Hər-hansı pambıq sortu bitkilərində çiçəyin çarpaz tozlanmağa nə dərəcədə uyğunlaşmış olmasını da bilmək lazımdır.

Pambığın ən çox "Hirzutum" və "Barbadenze" növlərində eyni çiçəyin 2 tip üzrə tozlanması müşahidə olunur. Belə ki, çiçək təzə açılanda öz- özünə tozlanması gedir.

Cədvəl 39.

Çıçaklımanın fazasından asıl olaraq bir pambığın çiçeyinin ifraz etdiyi nektar və onun şəkəri ($mg\cdotla$)

Pambığın sortları	Çıçaklımanın başlangıcında (iyul)		Çıçaklımanın siddəli dövründə (əgust)		Çıçaklımanın sonunda (sentyabr)	
	Nektarin miqdarı	Nektarlı Şəkərin İmumi	Nektarin miqdarı	Nektarlı Şəkərin İmumi	Nektarin miqdarı	Nektarlı Şəkərin Faiizi
1298	4,12	44,34	5,75	46,43	3,82	40,73
2018/2	5,3	46,43	7,55	52,28	4,95	42,61
2421	5,96	51,64	8,10	54,51	5,20	46,37
2018	6,61	48,59	8,46	51,54	5,72	43,58
C-1472	6,49	47,40	8,32	52,12	5,43	47,32
108-F	6,73	48,20	8,75	52,5	6,18	45,54

Cədvəl 40.

Pambığın müxtəlif sortlarında çarpaz tozlanma dərəcələri

Sortlar	Aşağıda 1-2 saat qəbarək axtalamış çıçaklıların sayı	Yuxarı mordəba ciçəkləri		Orta mordəba ciçəkləri			Mayalanma Jari Müqdarı			Aşağı mordəba ciçəkləri		
		Izola edilmiş (təcrid) edilmişsi	Izola edilmiş	Çarpaz tozlanma faiizi	Çarpaz tozlanma faiizi	Izola edilmiş	Çarpaz tozlanma faiizi	Izola edilmiş	Izola edilmiş	Çarpaz tozlanma faiizi	Izola edilmiş	Çarpaz tozlanma faiizi
C-1472	20	3	6	30	3	1	10	10	3	3	3	0
2421	20	2	4	20	4	8	40	5	6	6	10	
2018	20	3	4	10	3	5	20	5	5	5	20	
2018/2	20	2	4	20	5	8	30	6	8	8	20	
2523	20	4	5	10	5	5	0	8	6	6	20	
1298	20	4	5	10	4	5	10	7	7	7	0	

Bu zaman çiçeyin öz tozcuğu ağızciğin küçük bir hissəsinə düşür ki, bunun nəticəsində də toxum kisəsinin hamısı çiçeyin öz tozcuğu ilə mayalana bilmir. Mayalanmanın bir hissəsi isə çicək açandan sonra həşəratın tozlanması ilə başa çatdırılır. Beləliklə, eyni bir qozada əmələ gələn toxumlar böyüdükcə fərqli olub, bəziləri xırda, bəziləri isə iri olur. Bu hal, xırda ciyidlərin (toxumlarının) öz-özünə tozlanması, iri ciyidlərin isə çapraz tozlanması nəticəsində əmələ gəlmələri ilə izah edilir. Halbuki, bu vəziyyət hələlik seleksionerlər tərəfindən nəzərə alınmır.

1937-ci ildən başlayaraq 1956-ci ilə kimi, hər il respublikanın müxtəlif rayonlarında apardığımız təcrübə və müşahidələr nəticəsində, pambığın müxtəlif sortları özünün bioloji xüsusiyyətlərindən, iqlim şəraitindən və pambıqda işləyən həşəratın növündən və miqdardan asılı olaraq pambığın Azərbaycan şəraitində çapraz tozlanması dərəcəsinin 10 ilə 40 faiz arasında dəyişdiyi sübut olunmuşdur. Bu xüsusda əldə edilmiş nəticələr 40-ci cədvəldə (orta hesabla) göstərilmişdir.

40-ci cədvəldən aydın olur ki, tədqiq olunmuş pambıq sortları içərisində çapraz tozlanması dərəcəsi ən yüksək olan sortlar pambığın 2421, 2018/2 və C- 1472 sortlarıdır. Bunların çapraz tozlanması dərəcələri 20 ilə 40 faiz arasında dəyişilir. Çapraz tozlanması qabiliyyəti nisbətən aşağı olan pambıq sortu 1298 sortudur ki, bunda da çapraz tozlanması 10-15 faizdən artıq olmur. Üzərində təcrübə aparılan sortların hamısında çapraz tozlanması bitkinin çiçəklənmə fazalarından və çiçeyin yerləşmə mərtəbəsindən asılı olaraq dəyişilmişdir. Ən yüksək çapraz tozlanması faizi çiçəkləmənin qızığın dövründə və orta mərtəbədə yerləşən çiçəklərdə olur ki, bu zaman da sortların çapraz tozlanması 20-40 % arasında dəyişilir. Ən az çapraz tozlanması dərəcəsinə aşağı mərtəbə çiçəklərində təsadüf edilir. Bu mərtəbədə olan çiçəklərin yalnız 10-20 faizi çapraz tozlanır. Bəzi pambıq sortlarının (1298

və C-1472) aşağı mərtəbə çicəklərində çarpaz tozlanma, demək olar ki, heç olmur.

Müşahidə və təcrübələr göstərir ki, pambığın çarpaz tozlanmasında külək həllədici rol oynamır, lakin külək eyni bir çiçəyin daxilində tozlanma işinə az və ya çox dərəcədə təsir göstərməmiş deyildir. Demək, pambıq çicəklərinin çarpaz tozlanmasında əsas vasitəçilər həşərat, xüsusən bal arılarıdır.

Təcrübələr göstərir ki, pambığın müəyyən miqdar çicəkləri sortundan asılı olmayaraq axtalanır, lakin çiçəyi axtalanmış bitkilər həşərat daxil ola bilməyən tənzif miçətkənlər altında saxlanırsa, çicəklərin çarpaz tozlananları yox dərəcəsində olur. Əgər axtalanan çicəklər həşərat və xüsusən bal arılarının intensiv işlədiyi sahədə olursa, onlarda çarpaz tozlanma gedir. Əgər həmin sahədə bal arıları çox olub, çicəklərin nektar ifrazi üçün əlverişli şərait mövcuddursa, çarpaz tozlanan çicəklərin sayı xeyli artır.

Yuxarıda göstərdik ki, pambığın çarpaz tozlanması orta mərtəbə çicəklərində nisbətən artıq olur. Elə bu səbəbdən də toxumçuluq - elit təsərrüfatlarında və toxumçuluq kolxozlarında toxumluq material kimi pambığın 2-ci və 3-cü yiğimindən istifadə etmək daha səmərəli nəticə verə bilər. Bu yiğimlarda açılmış qozaların əksəriyyəti orta mərtəbə çicəklərindən əmələ gəlmış qozalardır. Bu yiğimlardakı toxumların 30-40 faizi çarpaz tozlanma hesabına əmələ gəlir. Pambığın hər-hansı sortu təsərrüfata verilən zaman onun çarpaz tozlanması kimi mühüm bir bioloji hadisəyə xüsusi diqqət vermək lazəmdir. Çarpaz tozlanma dərəcəsi aşağı olan hər-hansı pambıq sortunun bütün təsərrüfat və texnoloji xüsusiyyətləri get-gedə pisləşir. Məsələn, yuxarıda göstərdiyimiz kimi ən aşağı çarpaz tozlanma qabiliyyətinə malik olan 1298 pambıq sortu təsərrüfata verildiyi 1937-ci ildən bu vaxta kimi xeyli dəyişilmişdir və öz xüsusiyyətlərini indi ta-

mamilə bürüzə verir. 40-ci cədvəldə verilmiş məlumat bunu aydın sübut edir.

41-ci cədvəldən göründüyü kimi, 1298 pambıq sortu təsərrüfata verildiyi 1937-ci ildən bu vaxta kimi çox böyük dəyişikliyə uğramışdır. Onun məhsuldarlığı hər hektarda 39,2 (orta hesabla) sentnerdən 29,9 sentnerə enmişdir. Lifinin uzunluğu xeyli qısalmış, lifin bərkliyində, yetişkənlilikində və sair texnoloji xüsusiyyətlərində də pişləşməyə tərəf kəskin dəyişiklik olmuşdur.

Bu göstərilənlərə əsasən, hər hansı yeni pambıq sortunu təsərrüfata məsləhət gördükdə, onun təsərrüfat və texnoloji xüsusiyyətləri dərindən sınaqdan çıxarıldığı kimi, bioloji xüsusiyyəti olan çarpez tozlanma dərəcəsi də yaxşı öyrənilməlidir, çünkü çarpez tozlanma qabiliyyəti aşağı dərəcədə olan yeni pambıq sortları qısa müddət içərisində cırlaşış sıradan çıxa bilər.

Yuxarıda dediklərimizdən anlaşılır ki, Azərbaycanın yeni pambıq sortları olan 2421 və 2018/2, 2431, 2018 və C- 1472 pambıq sortlarının üzərində keçirilən təcrübələr göstərir ki, çiçəkləri öz- özünü tozlamağa məcbur edildikdə, az məhsuldar olur və bu yolla alınmış qozalar xırda olub, az, həm də aşağı keyfiyyətli məhsul verir. Bəzən qozalarda lif çıxımı xeyli aşağı olmaqla bərabər, onun texnoloji xüsusiyyətləri də pişləşir.

Bu cür tozlanma nəticəsində qozalarda əmələ gəlmış çiyidlərin miqdarı, əlavə çarpez tozlanan çiçəklərdən alınan qozalara nisbətən, xeyli az olur. Həmin qozalarda çiyidlərin içərisində mayalanmamışların və puçların sayı çox olur. Ümumiyyətlə, bu çiyidlər həcmə kiçik olmaqla bərabər, onların mütləq çəkiləri də xeyli az olur. Bizim rəhbərliyimiz altında T.İ. Qaziyevin keçirdiyi təcrübələr göstərir ki, pambıq çiçəklərinin 2-3 il (hər il dalbadal olmaqla) öz-özünə tozlanması və bu tozlanmada həşəratın iştirak etməməsi şəraitində alınan çiyidlərin cürcərmə faizi 2-3 ildən sonra xeyli aşağı düşür.

Cədvəl 41.

1298 pambıq sortunda təsərrüfatla verilən vaxtdan sonra mələkələnəzli dəyişikliklər.

III.ER	Təsərrüfatlı güstərciləri					Lifin texnoloji xüsusiyyətləri		
	1 qozadan çoxan pambığın çəkisi (qr-la)	Lifin uzunluğu (millimetrlər)	Lif (exzela fırçaları)	1 hektardan göltürünün iş məhsul (sentnerlər)	Mühkəmliyi	Tənnini yaxud metrik Nə-si	Yetsəkənlilik	Qırılma uzunluğu (km-lər)
1937	5,2	30,3	35,2	39,2	4,6	5840	2,28	26,7
1938	4,9	29,8	33,6	37,4	4,5	5760	2,27	25,1
1940	4,7	28,6	33,1	31,9	4,4	5850	2,10	25,7
1941	4,2	27,8	33,7	30,1	4,5	5500	2,05	22,5
1944	4,3	28,1	33,0	30,0	4,2	5420	2,15	23,6
1952	4,8	29,0	33,6	32,7	4,3	4830	2,04	23,0
1954	4,7	28,2	34,0	29,0	4,3	5200	1,89	24,1

Cədvəl 42.

3 il müddətində öz-özüne tozdanmış və arı ilə çarpan tozdanmış pambıq bitkilərinən alınan toxumların cüərməsinin 3 illik nüvələri

Pambığın sortları	Öz-özüne tozdanmadan alınmış ciyidərin sapından sonrakı gündərə cüərmə qabiliyyəti (faizlər)					Artlar yaşastıla eləvə çarpan tozdanmadan alınmış ciyidərin sapından sonrağı günlərdə cüərmə qabiliyyəti (faizlə)				
	8-10 gün	10-12 gün	12-15 gün	15-20 gün	ümumi cüərmə faizi	8-10 gün	10-12 gün	12-15 gün	15-20 gün	ümumi cüərmə faizi
2421	-	4	24	68	80	32	55	71	91	98
2038/2	-	21	36	71	76	36	62	88	96	97
1298	-	18	34	74	61	46	59	84	92	94
2068	-	8	27	62	84	31	54	76	88	94

Belə ki, sortdaxili və sortlararası əlavə çarpez tozlanma və bu tozlanmada bal arılarının iştirakı nəticəsində, qozalarda əmələ gəlmış çiyidlərinin cücmə faizi (3-cü ildə) 94-98% olduğu halda, öz-özünə tozlanan və tozlanmasında bal arılarının iştirakı olmayan çicəklərdən alınan qozaların çiyidlərinin cücməsi bütün öyrənilən pambıq sortlarında 76- 84 faizdən artıq olmamışdır.

1953 və 1956-ci illərdə bu yolla əldə edilən bitkilərin tarla şəraitində böyümə surəti çox müxtəlif olmuşdur. Bu xüsusda təcrübələrin nəticələri 42-43-cü cədvəllərdə verilmişdir.

42-ci cədvəldə aydın olur ki, pambığın bütün sortlarının tozlanmasında , çicəyin öz tozundan başqa, əlavə tozlar iştirak edərsə, yəni arılar vasitəsilə əlavə çarpez tozlanma gedərsə, alınan çiyidlər yüksək cücmə qabiliyyətinə malik olub bir vaxtda və tez cüccərər, cüccətilər tez böyüyər, onların daraq-vernə, çicəkləmə müddəti də xeyli tez çatar.

43-cü cədvəldə görünür ki, bütün sortlardan eyni şəraitdə əmələ gəlmış bitkilərin boyları (orta hesabla) avqust ayının 30-da çarpez tozlanmadan alınmış bitkilərin boylarına nisbətən xeyli hündür olur. Bu bitkilərdə daha çox və sağlam qozalar əmələ gəlir. 2421, 2018 və 2018/2 pambıq sortlarının öz- özünə tozlanması nəticəsində əldə edilmiş bitkilər zəiflik üzündən vilt xəstəliyinə tutulmuşlar. Maraqlı orasıdır ki, əlavə çarpez tozlanma nəticəsində əmələ gələn bitkilər həmin öz- özünə tozlanan bitkilərə paralel və yaxın çərgələrdə olmasına baxmayaraq xəstəliyə tutulmur. Alınan nəticələr göstərir ki, bitkilərin qozalarının tez yetişməsinə və məhsulun kəmiyyət və keyfiyyətinə görə də əlavə çarpez tozlanan bitkilərin xeyrinə olaraq əsaslı dəyişiklik nəzərə çarpılmışdır. Sortdaxili çarpez tozlanma vasitəsilə pambığın bütün çicəkləri tozcuq qarışığı ilə təmin edildiyindən, ağızçıga daha artıq yaşamağa qabil tozcuqlar düşə bilər.

Cədvəl 43.

3 il müddətində öz-özüne və arı vasitəsi şarşap tozlanmış pambıq bitkilərinin 3-cü ilki nəslinin həzi xiisliyətləri (orta hesabla)

Pambığın sortları	Öz-özüne tozlanmış bitkilər		Arılarda olavaş tozdanmış bitki		
	Bitkinin boyu (sm-12)	Bitkidiə əmələ gəlmış qozə (ədədlə)	Avgust ayının 30-da	Bitkinin boyu (sm-12)	Bitkidiə əmələ gəlmış qozə (ədədlə)
2421	95	18,4	122	26,8	
2018/2	84	16,7	144	23,7	
1298	78	14,8	104	21,2	
2018	87	16,2	119	24,9	

Beləliklə, yumurta hüceyrələri tam mayalanıb normal inkişaf etməyə başlayır. Nəticədə, tökülən çiçək və qozaların sayı azalıb, qozalarda mayalanmanın və puç toxumlarının miqdarı yox dərəcəsinə enir. Yaxşı mayalanmış və normal inkişaf edən toxumların (ciyidlərin) üzərində pambıq lifi də normal inkişaf edib, yüksək texnoloji xüsusiyyət qazanır. Demək, pambığın ümumi məhsulunun artırılması, məhsulun keyfiyyətcə yaxşılaşdırılması və pambıq sortlarının gələcək nəsillərinin sağlamlaşması üçün sortdaxili çarpez tozlanma mühüm tədbirlərdən biri sayılmalıdır.

Pambığın təbii halda əlavə çarpez tozlandırılması üçün də ciçəkləmə dövründə pambıq tarlalarına planlı surətdə arı ailələrinin çıxarılması zəruriidir. Tədqiqat göstərir ki, pambıq ciçəklərində yumurta hüceyrələrinin yaxşı mayalanması, yəni mayalanmanın tam və seçilmə qaydasılə getməsinin təmin edilməsi üçün dişicik ağızçıqlarına 1000 ədəddən az olmayaraq tozcuq qarışığının düşməlidir. Bu isə ciçəyin tək öz-özünə tozlanmasında təmin edilə bilmədiyinə gör, ciçəyin əlavə çarpez tozlanmasının təşkil edilməsi əsas və zəruri bir şərtdir.


Qeyd olunanlar göstərir ki, pambığın əlavə çarpez tozlanmasının normal təşkil edilməsi üçün pambıq tarlalarında arı ailələrinin saxlanması mühüm aqrotexniki tədbirlərdəndir.

v) Arıların pambıq üzərində işləməsi.

Pambıq üzərində bal arılarının işləməsi təsərrüfat üçün iki cəhətdən əhəmiyyətlidir. Belə ki, bal arıları pambığın ciçəkləməsi dövründə pambıq tarlalarına çıxarıldığı halda, arılar bal hazırlamaq üçün pambıq bitkilərindən külli miqdarda nektar, yem üçün incə çiçək tozu yığa bilir və digər tərəfdən, arılar bu işlə məşğul olarkən pambığın ciçəklərinin əlavə çarpez tozlanmasına səbəb olurlar. Pambıqda bal arılarının işinin intensiv-

liyi iqlim şəraiti ilə yanaşı olaraq, pambıq çiçəklərinin nektar ifrazı dərəcəsindən, çiçəkləmənin fazalarından, pambığın məhsuldarlığını artırmaq üçün tədbiq olunan aqrotexniki tədbirlərdən və qeyri şərtlərdən asılıdır. Bu göstərilən amillərin hamisi çiçəyinə arını cəlb edən nektar vəzilərinin şiddətli və zəif nektar ifraz etməsinə az və ya çox dərəcədə təsir göstərir.

Pambıq üzərində arıların işlənməsinin gündəlik dinamikası.



Şəkil 68. Pambıq üzərində bal arılarının gün ərzində işləmə dinamikası.

Bir çox müşahidələrin nəticəsi göstərir ki, pambıq tarlalarına çıxarılmış bal arıları pambıq üzərində işləməyə səhər saat 6-7 radələrində başlayırlar. Əsas işə, yəni pambıqdan nektar yığılması işinə saat 7-dən başlanır. Bu iş saat 20-21 radələrinə, yəni axşam qaranlığı düşənə qədər davam edir. Pambıq üzərində bal arılarının işləmələri səhərdən başlayaraq get-gedə şiddətlənir. Arılar saat 1 ilə 14 arasında daha həvəslə işləyirlər. Bu iş fəaliyyəti saat 12 ilə 13 arasında daha artır. Saat 13-dən sonra arıların işləmə fəaliyyəti zəifləməyə başlayır. Saat 15 ilə 16 arasında arılar iş fəaliyyətlərini tamam zəiflədib, tarladan çəkilməyə başlayırlar. Arılar saat 15 ilə 18 arasında tarladan tamam çəkilib pətəklərinə toplanırlar. Bu müddət ərzində bəzən tarlada tək-tək qalmış arılara rast gəlmək olur. Günortadan xeyli keçdiqdən, yəni saat 18-dən sonra arılar yenə pambıq üzərində öz işlərini davam etdirməyə başlayırlar. Günün batması ərəfəsində arılar nisbətən həvəslə işləyirlər, lakin axşam qaranlığının düşməsi ilə onlar pambıq tarlasını tərk edirlər. Bütün müşahidələrimiz onu göstərir ki, bal arıları ən çox həvəslə pambıq üzərində saat 11 ilə 14 arasında işləyirlər. Günün bu vaxtı pambıq çiçəklərində tozlanma prosesi daha şiddətli gedir. Demək, bal arıları pambığın çapraz tozlanması işində çox böyük və mühüm rol oynaya bilirlər. Bal arıları sakit və günəşli gündə pambıq tarlasında daha artıq fəaliyyətlə işləyirlər. Dumanlı, seyrək yağılı günülrədə belə, arılar tarlaya çıxırlar. Lakin yağışdan sonrakı sakit havada arıların pambıqda çox həvəslə işlədikləri məlumudur. İstiqamət və qüvvəsindən (dərəcəsindən) asılı olmayaraq, hər cür külək çiçəklərdə şirəni azaltdığı kimi, arıların normal işləməsinə də mane olur.

Bal arılarının pambıq üzərində işləmələrinə ekoloji amillərlə yanaşı olaraq, bitkilərdə açılmış çiçəklərin miqdarının və çiçəklərin nektar ifrazı prosesinin də təsiri vardır. Pambığın bu

xüsusiyyəti onun çiçəkləmə fazaları ilə çox əlaqədardır.

Müşahidələr göstərir ki, bal arıları pambıq bitkilərinin çiçəklərində çiçəkləmənin şiddetli dövründə və sonunda daha həvəslə işləyirlər. Bu isə, bir tərəfdən, çiçəkləmənin şiddetli dövründə nektarın çox ifraz edilməsi, digər tərəfdən də, bu dövrə qədər pambıq tarası ətrafında olan başqa bal verən bitkilərin yanılı (susuzluqdan) quruması ilə izah edilə bilər. Demək, çiçəkləmənin şiddetli dövründə, daha doğrusu, iyul ayının 2-ci yarısından avqust ayının 1-ci yarısının axırına qədər açılmış çiçəklərdə arılar daha həvəslə işlədiklərindən, bu dövrün çiçəklərində əlavə çarpaz tozlanma prosesi daha güclü gedəcəkdir.

Müşahidələr göstərir ki, 2421 və 1298 pambıq sortlarının bitkiləri Azərbaycanın qərb rayonları şəraitində kvadrat-yuva üsulu ilə, yüksək aqrofonda becərildikdə, bal arıları onların üzərinə gəlməklə, çiçəklərinin üzərində daha həvəslə işləyirlər.

Kvadrat-yuva üsulu ilə əklimiş pambıq bitkiləri üzərində bal arılarının intensiv işləmələrinin əsas səbəbi ondan ibarətdir ki, bu qaydada yerləşdirilən pambıq bitkilərinin yetişdirildiyi tarla çar-çarpaz becərilir və bitkilər işiq mühitindən normal istifadə edir. Ona görə də pambıq bitkilərində gedən bütün fizioloji proseslər şiddetləndiyi kimi, çiçəklərdə nektar ifrazı prosesi də şiddətlənir. Belə şəraitdə yetişdirilən bitkilərin çiçəkləri çox nektar ifraz etdiklərindən çoxlu arı cəlb edirlər.

Yuxarıda deyilənləri yekunlaşdıraraq demək olar ki, pambıq bitkilərinə arıların həvəslə cəlb edilməsi üçün onun çiçəkləri çox nektar ifraz etməlidir. Yüksək aqrofonda becərilirsə, pambıq bitkilərinin çiçəkləri çox nektar ifraz edə bilir. Bu da öz növbəsində, arıların intensiv işləmələrinə səbəb olur. Arıların pambıqda intensiv işləməsi nəticəsində isə çiçəklərin əlavə çarpaz tozlanması təmin edilir.

Cədvəl 44.

Bal arılarının pambığın nektar və vilərinən işləfədə etmələri

Pambığın sortu	Pambığın nektar vəzilərində işləyən arıların məqdarı (faizlə)			
	bir gündə bütün nektar vəzilərinən işləyənlər	Çiçək daxilində	tacın xarici ilə çiçək daxilində	şicək yanlışı allında
1298	100	58,59	18,86	22,55
2018/2	100	77,7	18,18	4,12
2421	100	64,9	18,55	15,55
2018	100	75,7	16,55	7,75
C-1472	100	59,3	20,73	19,47

Bal arıları pambıq tarlasında işləyərkən, pambıq çicəklərinin tozcuqlarına bərk bulaşmış vəziyyətdə olurlar. Bal arılarının bədəni və başı qalın və cod xitin təbəqəsi ilə örtülü olduğundan, arılar çicəkdə işləyərkən pambıq çicəyinin tozcuqları çox asanlıqla arının bədəninə və başına yapışır. Belə halda, çicəkdən-çicəyə ucan arı özü ilə bərabər tozcuqlar qarışığını bir çicəkdən digərinə köçürür.

Bələliklə, bal arılarının pambığın çicəkləməsi dövründə pambıqda işləməsi pambığın sortdaxili və sortlararası çarpaz tozlandırılması işini görür. Bal arıları kasacığa əksərən çicəyin ləçəklərinin iç tərəfindən girir və çıxırlar. Lakin çicəyin generativ orqanalrı üzəri ilə də girib çıxanlarına rast gəlmək mümkündür. Bu sonuncu yol çicəyin çarpaz tozlanması üçün daha ümidiidir.

Bal arılarının pambıqdan nektar yiğması. Azərbaycan şəraitində bal arıları pambıq tarlasında işləyərkən pambığın nektar vəzilərinin ifraz etdiyi nektarı çox həvəslə yiğirlər.

Bal arıları pambıqda olan nektar vəzilərinin hamısından eyni dərəcədə istifadə etmirlər. Bu xüsusda müşahidələrimizin nəticəsi (orta hesabla) 44-cü cədvəldə verilmişdir.

44-cü cədvəldən aydın olur ki, bal arıları pambıq tarlasında işləyərkən pambıq bitkisinin həm çicək daxilində və həm də çicək xaricində olan nektar vəzilərindən çox həvəslə nektar yiğirlər. İşləyən arıların hamısı bu nektar vəzilərindən istifadə edirlər. Lakin çicək daxilindəki nektar vəziləri arıları daha artıq cəlb edir. Arılar pambıqda işləyərkən çicəkləmənin şiddətli dövründə və sonunda bir çicəyin içində 2 və 3 arının çox həvəslə girib, işləməsini müşahidə etmək olar.

Bir çox illərdən bəri apardığımız müşahidələr göstərir ki, bal arıları (Azərbaycan şəraitində) pambıqda işləyərkən pambığın yarpaqlarında olan nektar vəzilərindən tamamilə istifadə

etmirlər. Tək-Tək hallarda arıların yarpaq nektarı vəzilərinə yalnız toxunub ötdüklərini görmək olar (arılar dayanıb oradan nektar götürmürlər). Bal arıları nektarı əsas etibarilə çiçəklərin nektar vəzilərindən götürürərlər. Çiçək nektarı vəzilərindən nektar götürən arıların miqdarı pambığın sort xüsusiyyətindən və çiçəyinin ifrazetmə qabiliyyətindən asılı olaraq müxtəlif olur. 44-cü cədvəldə göstərildiyi kimi, çiçək daxilində işləyən arıların miqdarı bütün gün ərzində bu və ya digər pambıq sortu bitkiləri üzərində işləyən bütün arıların 58-77,7 faizini təşkil edir. Bunların çox böyük əksəriyyəti çiçək daxilində işləyərkən, çiçəkdaxili nektar vəzilərindən nektar götürürərlər.

Pambığın çiçək daxilindəki nektar vəziləri nektar ifraz edən zaman (saat 11 ilə 14 arasında) çiçəyin daxilində işləyən bal arılarının sayı artır. Belə ki, bu zaman pambıqda işləyən arıların 69,88 faizi çiçəklərin daxilində işləyir.

Müşahidələr göstərir ki, Azərbaycan şəraitində bal arılarının pambıqın nektar vəzilərindən istifadə etməsi çiçəyin bioloji vəziyyəti ilə də əlaqədardır. Belə ki, arılar səhər saat 10-11 radələrinə kimi və axşamçağı, yəni saat 18-dən sonra qaranlıq düşənə (qaş qaralana) kimi, çiçəkaltı nektar vəzilərindən, tacın xarici tərəfindən və çiçəkdaxili nektar vəzilərindən, günün başqa vaxtlarına nisbətən daha artıq həvəslə nektar götürürərlər. Arılar ancaq səhər saat 11 radələrinə kimi irəlikli günün çiçəklərinin daxili nektar vəzilərinin nektarını tacın xaricindən asanlıqla götürürərlər. Bir də günün 2-ci yarısında axşama qədər həmin gün açmış çiçəklərdən bu qayda ilə nektar götürürərlər. Həmin günü açmış çiçəklərin ləçəkləri burulub yığıldığına görə, ləçəklər kasacıqdan aralanır və kasacıqla tac arasında geniş boşluq əmələ gəlir. Əmələ gəlmış bu boşluqdan bal arıları çiçəkdaxili nektar vəzilərinin ifraz etdiyi nektarı çox asanlıqla götürə bilirlər.

M.A. İvanova-Poyarskaya (1951), S. Sıqankov (1953) və S. Minkov (1953) Orta Asiya və Qazaxistan şəraitində edilən müşahidələrinə əsasən göstərirlər ki, bal arıları pambığın əsas etibarilə çiçəkxarici və yarpaq nektar vəzilərindən nektar götürürler. Bu müəlliflərə görə, pambıq üzərində işləyən bal arılarının yalnız az hissəsi, yəni 5-14 faizi, tez yetişən pambıq sortlarında işləyənlərin isə bəzən 25-35 faizə qədəri çiçək daxiliindəki nektar vəzilərindən istifadə edirlər. Həmin müəlliflər Orta Asiya şəraitində bal arıları pambığın yarpaq nektar vəzilərindən daha artıq həvəslə nektar götürdüklərini göstərirlər.

Yuxarıda göstərdiyimiz kimi, bal arıları Azərbaycan şəraitində pambıqla işləyərkən pambığın yalnız çiçək nektar vəzilərindən nektar götürürler. Hələ 1914-cü ildə Türkmənistanda müşahidə aparmış İ. Kiselyov bal arılarının pambığın yalnız çiçək nektarından istifadə etdiyini göstərmişdir.

S.A. Kruqlov (1932) Şimali Qafqaz və Dağıstan şəraitində bal arılarının pambığın yalnız çiçəkdaxili və çiçəkxarici nektar vəzilərindən nektar yiğmalarını müşahidə etmişdir. O göstərir ki, professor Fillipsona görə, Şimali Amerika şəraitində bal arıları pambığın yarpaq nektar vəzilərindən bal toplayırlar.

A. Kovalevski (1929) Fərqañədə “Navrotski” pambıq sortu üzərində bal arılarının işləməsini müşahidə etmişdir. O göstərir ki, bal arıları pambıq çiçəkaltılarının nektar vəzilərindən tamamilə istifadə etmirlər.

Bir neçə ildən bəri Azərbaycan şəraitində bal arılarının müxtəlif pambıq sortlarında işləməsi üzərində müşahidə göstərmişdir ki, bal arılarının pambığın çiçəkdaxilində çox həvəslə işləmələri pambığın sort xüsusiyyətindin xeyli asılıdır. Belə ki, hər hansı pambıq bitkisinin çiçəklərində nektar vəziləri yoxdursa və ya 1-2 ədəd olub az miqdarda nektar ifraz edirsə, belə pambıq bitkisinin çiçəklərinin içində bal arıları daha artıq

həvəslə daxil olurlar.

Tədqiqat göstərir ki, belə pambıq sortlarında çiçəkdaxili nektar vəziləri nisbətən daha artıq nektar ifraz edir. Məsələn, yoxlama və müşahidələr göstərmişdir ki, pambığın 2018, 2018/2 sortlarının çiçəklərinin kasacıq xarici nektar vəziləri yoxdur. Çiçəkyanlığı altındakı nektar vəziləri əksər çiçəklərdə bir, tək-tək çiçəklərdə isə iki ədəd olur. Elə bu səbəbdən də bu sortların bitkilərinin üzərində işləyən bal arılarının çoxu, yəni 87-88 faizi saat 11 ilə 14 arasında çiçək daxilində işləyir. Ehtimal ki, bu hal pambığın bu və ya bu kimi başqa sortlarında arı vasitəsilə əlavə çarpaz tozlanmanın nisbətən səmərəli olmasına yardım edən amildir.

Pambığın sortdaxili və sortlararası çarpaz tozlanması işi bal arılarının və başqa həşəratın çiçək içində işlədiyi hallarda təyin edilə bilər. Çiçək xaricindəki və yarpaqdakı nektar vəzilərindən nektar götürən arılar yalnız bal istehsal etmək üçün faydalı ola bilərlər, çünki bu işlə məşğul olan arılar pambığın çarpaz tozlanmasında heç bir rol oynaya bilmirlər. Müşahidə və tədqiqat göstərir ki, pambığın sortundan və bitkinin yetişdirildiyi mühit şəraitində asılı olaraq, arı ailələri pambıqdan müxtəlif miqdarda nektar toplayıb, nəticədə müxtəlif miqdarda bal hasil edirlər.

Qeyd etmək lazımdır ki, Özbəkistan şəraitində pambıq əkinində saxlanan bir arı ailəsinin bir gündə hazırladığı balın miqdarı tarlada yetişdirilən pambığın sortundan və digər amillərdən asılı olaraq $1,5\text{--}2,5 \text{ kg-a}$ çatır.

Azərbaycan şəraitində bir neçə ildən bəri apardığımız təcrübə və müşahidələr göstərmişdir ki, pambıq tarlasına çıxarılmış hər bir normal arı ailəsinin orta hesabla yiğdiği gündəlik nektarın miqdarı 800 qramdan 2 kg-a qədərdir. Nəticədə, pambığın çiçəkləməsi dövründə pambıq tarlasında saxlanan

bir normal arı ailəsi 25-35 kq əmtəəlik bal verə bilər.

Bal arılarının pambıqdan çıçək tozu yiğmaları. Pambığın çarpez tozlanması işində arıların pambıq çıçəklərindən tozcuq yiğmalarının çox böyük əhəmiyyəti vardır. Arıların pambıq çıçəklərindən tozcuq yiğmaları, yəni pambığın tozcuq verən bitki olması haqqında ədəbiyyatda müxtəlif fikirlər vardır.

N. Kuryayev (1932), V. Pikel (1928), V.N. Ryazanov (1934), A.A. Pelopidas (1930) və başqaları pambığı yaxşı tozcuq verən bitkilər sırasına daxil edirlər. Bu müəlliflərin rəyinə görə, pambıqda işləyən bal arılarının 70-90 faizə qədəri pambığın çıçəyindən yalnız tozcuq yiğirlər.

L. Perepelovaya (1931), Kruqlovaya (1931) və Ə.M. Quliyevə (1952-1954) görə, arılar pambıq çıçəklərindən yalnız arı işləyən ərazidə daha yaxşı tozcuq verən bitki olmadıqda yiğirlər. Onlar bunun səbəbini arılarda bu bitkidən tozcuq yiğmaq vərdişi olmaması və pambıq tozcuğunu yiğmanın çətin olması ilə izah edirlər.

P.A. Savitskiyə (1936) görə, arılar pambıqdan müəyyən dərəcədə tozcuq yiğirlər, lakin müəllifin fikrinə görə, arılar pambığın tozcuq dənələrini dal ayaqlarının səbətçiyinə yaxşı yerləşdirə bilmirlər. Ona görə də çıçəyin içindən uçub çıxdığı zaman, tozcuq dənələri yenidən çıçəyin içində tökülür. Elə bu səbəbdən də arılar pambıqdan çoxlu miqdarda tozcuq yıga bilmirlər.

S.K. Sıqankov (1958) apardığı müşahidələrin nəticəsi olaraq qeyd edir ki, arılar pambıqdan heç də çıçək tozu yiğmırlar. Bu halı müəllif pambıqda çıçək tozcuqlarının həcmcə çox böyük (143 mikron) olması və ya pambıq tozcuğunda qossipol zəhərinin olması ilə izah edir. Belə qəbul edilir ki, arılar pambığın çıçəklərindən tozcuğu çox çətinliklə, azacıq miqdarda və həvəssiz yiğirlər. Tozcuq dənələri tikanlı, iri və ekzin təbəqəsi

yapışqanlı maddə (balzam) ilə örtülü olmadığına görə, arılar onlardan yumaq təşkil edib, təknəyə (yuvaya) kifayət qədər gətirə bilmirlər. Bunu nəzərə alaraq bir çox müəlliflər belə nəticəyə gəlmişlər ki, pambıq əkilən sahələrdə bal arısı ailələri saxlanıldığda, arılar tozcuqdan istifadə edə bilmədiklərindən, arı sürfələri zülal və yağılı yem mənbəyi olan tozcuqla yaxşı təmin edilməyəcək və bəlkə bu səbəbdən sürfələr bir qədər zəif inkişaf edəcəkdir.

Azərbaycanın müxtəlif rayonlarının pambıq tarlalarında arı ailələri saxlanması üzərində təcrübələr və külli miqdarda müşahidələr bunun əksini göstərir. Bu sahədəki müşahidələrimiz göstərmışdır ki, yuxarıda deyildiyi kimi, arılar pambıqdan səhər saat 6-7-dən axşam saat 20-dək, daha doğrusu, səhər gün çıxandan axşam gün batana kimi işləyirlər. Bu iş müddətinin əksəriyyətini onlar pambıqdan nektar götürməklə keçirirlər. Arılar yalnız səhər saat 8-dən gündüz saat 4-ə kimi pambığın çiçəklərindən, nektarla yanaşı olaraq, tozcuq da yiğirlər.

Tədqiqat göstərir ki, saat 8 ilə 10 arasında pambıq tarası üzərində işləyən arıların ümumi sayının 3,7 faizi, saat 10 ilə 12 arasında 23,3 faizi, saat 12 ilə 14 arasında 16,6 faizi, saat 14 ilə 16 arasında isə 10 faizi pambıqdan, nektardan əlavə, çiçək tozu da yiğir. Görünür ki, pambıq çiçəyindən arılar çiçək tozunu ən çox saat 10 ilə 12 arasında yiğirlər. Beləliklə, pambıqda işləyən bal arılarının əksəriyyəti pambıqdan nektar götürməklə məşğul olduğu halda, çox az hissəsi nektardan əlavə çiçək tozu da yiğir.

Yoxlamalar göstərir ki, qışlamağa başlayan arı ailələrinin yuvalarında pambıq tozcuğunun müəyyən ehtiyati olur. Bəzi arı ailələrində pambıq tozcuğu ehtiyatı gələn ilin may ayının yarısına qədər sərf edilir. Arıların yuvaya tozcuq daşımışı pambıq tarlalarında noyabr ayının 10-a qədər davam edir.

Bu cəhətdən pambığın müxtəlif sortları arılar üçün bərabər dərəcədə qiymətli deyildir. Sortdan asılı olaraq tozcuğun bəzi xassələri, xüsusən ondakı tikancıqların uzunluğu və tozcuq dənələrinin iriliyi dəyişilir. Tozcuq hüceyrələri xırda olan pambıq sortlarına arılar, tozcuq hüceyrələri iri olan pambıq sortu kolalarının çıçəklərinə nisbətən, artıq həvəslə qonurlar.

Pambıq məhsulunun artmasına arıların təsiri. Arılar vasitəsilə pambığın sortdaxili çarpaz tozlandırılmasının ən yaxşı sübutu arılar işləyən pambıq sahəsində məhsulun artması hallarıdır. Uzun illərdən bəri apardığımız təcrübə və müşahidələrin nəticəsində belə qənaətə gəlmışik ki, pambığın məhsuldarlığının artması onun çarpaz tozlanması prosesi ilə düz mütənasibdir.

Pambıq çıçəklərinin çapraz tozlanma dərəcəsi arıların pambıqda işləmə fəaliyyətindən asılıdır. Arıların pambıq tarlasında işləmə fəaliyyəti isə çıçəklərin çox az miqdarda nektar ifraz etmələri, iqlim şəraiti, arıların bitkilərə yaxın, ya da uzaq məsafədə olması və bir sıra başqa amillərlə sıx bağlıdır.

S.A. Kruqlov (1932) Şimali Qafqaz və Dağıstan şəraitində apardığı təcrübələri nəticəsində müəyyən edə bilmişdir ki, arı ailələrinə yaxın ləklərdəki bitkilərdə bir qozada puç çıyidlərin sayı orta hesabla 8,4 faiz azalır, arı ailələrindən yaxın ləklərə nisbətən 2,3 dəfə uzaqda olan ləklərdəki bitkilərdə yetişmiş hər bir qozada isə puç çıyidlərin miqdarı 4,4 faiz azalır. Göründüyü kimi, arı ailələrinin bitkilərə yaxın olması qozada puç çıyidlərin uzaq bitkilərindəkinə nisbətən 2 dəfə artıq azalmasına səbəb olur.

Buxara vilayətindəki Germininski rayonunun S.M. Kirov adına kolxozunun sədri K.Z. Truçuxanov (1953) yazır ki, kolxozun 6-cı briqadasının pambıq tarlasına hər il pambığın çıçəkləməsi dövründə planlı surətdə bal arısı ailəsi çıxarılmışdır.

Bu briqada pambıq sahəsinin hər hektarından (cəmi 45 hektar sahədən) orta hesabla 1951-ci ildə 17 sentner pambıq toplayıb təhvil vermişdir. Həmin il eyni aqrofonda becərilmiş, lakin arı ailələri çıxarılmamış başqa briqadaların tarlasının hər hektarından isə 13,7 sentner pambıq məhsulu götürülmüşdür. Göründüyü kimi, 6-ci briqadanın pambıq tarlasından götürülmüş məhsul 24,8 faiz artıq olmuşdur.

1952-ci ildə 6-ci briqadanın pambıq tarlasının hər hektarından orta hesabla 22 sentner pambıq məhsulu yiğildiği halda, başqa briqadaların yiğdiqları məhsul 18-20 sentnerdən artıq olmuşdur. Göründüyü kimi, 1952-ci ildə də arı işləyən sahədən götürülmüş məhsul, arı işləməyən sahələrə nisbətən 22,2 faizə qədər artıq olmuşdur. Pambıqda arının işləməsi məhsulun ümumi artımına təsir etdiyi kimi pambığın keyfiyyətinə də müsbət təsir göstərmişdir. Belə ki, həmin illər pambıq tarlasında bal arıları işləyən 6-ci briqadanın təhvil verdiyi pambığın 87 faizi birinci növ olduğu halda, pambıq tarlalarında arı işləməyən digər briqadaların təhvil verdiyi pambığın yalnız 60-80 faizi 1-ci növ olmuşdur.

Azərbaycanın Samux rayonundakı “Qırmızı Oktyabr” adına kolxozda T.İ. Qaziyev təcrübə işləri apararkən kolxozun pambıq tarlasına bal arısı ailələri çıxarılmışdı. Həmin kolxozun 1953, 1954, 1955-ci illərdə hər hektardan topladığı ümumi məhsulun miqdarı tarlalarda bal arıları işləməyən 1951-1952-ci illərdəkinə nisbətən 10-14 faiz artıq olmuşdur. Həmin arı ailələri kolxozun başqa (1-ci və 3-cü) tarlalarına yaxın qoyulduqlarından, həmin tarlalarda daha çox işləmişdilər. Bu hal həmin briqadaların pambıq tarlalarından xeyli artıq məhsul götürülməsinə səbəb olmuşdu. Belə ki, 1953-cü ildə 1-ci və 3-cü briqadaların tarlalarından yiğilmiş ümumi məhsul arı işləməyən briqadaların tarlalarındakına nisbətən 10-15 faiz artıq ol-

muşdur.

1954-cü ildə 1-ci və 3-cü briqadaların pambıq sahələrindən orta hesabla yiğilmiş pambıq (arıların işləməsi hesabına) başqa briqadalara nisbətən 19 faizə qədər artıq olmuşdur. 1955-ci ildə 1-ci və 3-cü briqadalar hər hektardan plan üzrə 32,5 sentner əvəzinə 46-47 sentner pambıq toplamışdır. Həmin kolxozun pambıq tarlalarında arı işləməyən briqadaları isə öz sahələrinin hər hektarından orta hesabla 38-41 sentner məhsul təhvil verə bilmislər. Beləliklə, pambıq tarlalarında planlı surətdə bal arısı ailələri işləyən 1-ci və 3-cü briqadaların toplayıb təhvil verdikləri pambığın miqdarı başqa briqadalarda eyni aqrofonda yetişdirilmiş pambığın məhsuluna nisbətən hər hektardan orta hesabla 10-23 faiz artıq olmuşdur. 1-ci və 3-cü briqadaların bal arısı ailəsi işləyən pambıq tarlalarından hər il təhvil verilən pambıq məhsulunun 88-93 faizi birinci sort olduğu halda, başqa briqadalarancaq 75-80 faizə yaxın 1-ci sort təhvil verə bilmislər.

“Qırmızı Oktybar” kolxozunda pambığın çiçəkləməsi dövründə tarlada bal arısı ailəsinin işləməsinin məhsul artımına xeyirli təsirini nəzərə alaraq, 1955-ci ildən başlayaraq kolxozun başqa briqadaları da pambıq sahələrinə arı ailələrinin qoyulması üçün tədbir görmüşdür. Onlar respublikamızın Gəncə və Göy-göl rayonundakı kolxozlarla əlaqə saxlayıb arı fermalarının pambıq tarlasına gətirilməsinə kömək edirlər. Arıçılardan isə pambığın çox bal verən bitki olmasını götürdükləri bal məhsulu ilə sübut etdiklərindən, öz arı fermalarını çox böyük həvəslə pambıq tarlalarına çıxarırlar.

Azərbaycanın Ağdam rayonundakı Orconikidze və Telman adına kolxozlar, Qazax rayonunun Telman adına kolxozu, Tərtər rayonunun Həzi Aslanov adına kolxozu və başqaları son bir neçə il ərzində bal arısı fermaları yaratmışlar. Bu

fermalarda arı ailələri çox sürətlə artırılır. Arılardan bilavasitə pambığın tozlayıcıları kimi də istifadə edilir. Son zamanlarda Azərbaycanın bir çox rayonlarının müxtəlif kolxozlarında aparılan müşahidələr göstərmişdir ki, pambıq tarlasında pambığın çıçəkləməsi dövründə planlı surətdə əlavə çarpez tozlanma təşkil edilməsi üçün bal arısı ailələri saxlanan kolxozlar, çox pambıq məhsulu götürməklə, pambıq təhvili planını artıqlamasılı yerinə yetirirlər.

Arı saxlayan kolxozlardan Samux rayonundakı “Qırmızı Oktyabr” kolxozu hər il pambıq təhvili planını 130-170 faiz, Ağdam rayonundakı Telman adına kolxoz 110-140 faiz, Ağcabədi rayonundakı Şmidt adına kolxoz 140-170 faiz yerinə yetirir.

Azərbaycanın müxtəlif rayonlarında pambığın müxtəlif sortları üzərində bal arıları işləməsinin pambığın məhsuluna necə təsir etdiyinə öyrənmək üçün, biz öz işçilərimizlə birlikdə bir neçə ildir ki, təcrübə aparırıq. Bu sahədəki tədqiqatımızın nəticələri göstərir ki, bal arılarının pambıqda işləməsi çıçəklərdə mayalanma faizini çox yüksəldir.

Əgər pambığın vegetasiyası dövründə açmış çıçəklərin ümumi miqdarı 100 faiz qəbul edilərsə, arı və başqa həşərat buraxılmayan sahədə onların yalnız 54-70 faizi mayalanıb qoza əmələ gətirir. Üzərində arılar və başqa həşərat işləyən sahələrin hər bitkisində açmış çıçəklərin isə 70-90 faizindən qoza əmələ gəlməşdir. Son bir neçə ilin yekunu olaraq orta hesabla pambığın 2018/2 sortunun bitkiləri üzərində arıların və başqa həşəratın işləməsi nəticəsində bir bitkidə əmələ gəlmiş qozaların miqdarı, həmin sortun bitkilərinin üzərində arı və digər həşəratın işləməsi nəticəsində əmələ gəlmiş qozalara nisbətən, 18,4 faiz, 1421-də 17,8 faiz, 1298-də 15,4-19,3 faiz, C-1472-də 14,7 faiz və 2018-də 12,2 faiz artıq olur.


Bəllidir ki, tozlanmış və nəticədə mayalanmış pambıq çiçəyi yumurtalıqlarının hamısı qoza əmələ gətirmir. Onların müəyyən hissəsi yetişənə qədər tökülür. Təcrübələr nəticəsində müəyyən edilmişdir ki, tam öz-özünə tozlanma nəticəsində və tozlanmasında arı və digər həşəratın iştirakı olan çiçəklərdən əmələ gəlmiş qozaların tökülmə dərəcəsi də eyni deyildir.

Üzərində bal arısı və başqa həşərat işləyən pambıq bitkilərindən tökülən yumurtalıqların sayı, üzərində bal arısı və həşərat işləməyən bitkilər linkinə nisbətən xeyli az olur. Nəticədə isə birinci halda bitkilərin üzərində yetişən qozalar sayca nisbətən çox iri və sağlam olarlar. Məsələn, 2018/2 pambıq sortu çiçəklərinin tozlanmasında həşərat iştirak etməyənlərə nisbətən 22,5 faiz, 2421-də 21 faiz, 1298-də 19 faiz, 2018-dı 13 faiz və C-1472-də 12 faiz artıq olur. S.K. Sığankov Orta Asiyada pambığın 18819 və “2-3” sortları üzərində təcrübə apararaq arı ilə tozlanma nəticəsində bitkilərdə yetişmiş qozaların sayının 13 faiz artıq olmasını müəyyən etmişdir. Demək, pambığın çiçəkləməsi dövründə onun planlı surətdə bal arısı ailələri ilə təmin edilməsi, çiçəklərdə nektar və çiçək tozu yığımından başqa, çarpez tozlanma kimi bitki üçün böyük əhəmiyyətə malik olan bioloji hadisəyə səbəb olur. Arılar pambıq çiçəklərini tozcuqlar qarışığı ilə əlavə çarpez tozlandırmaqla yumurtalıqla seçilmə qaydasılə tam mayalanma üçün əlverişli şərait yaradırlar. Arıların iştirakı olmadan çiçəyin yumurta hüceyrələri seçilmə qaydasılə mayalana bilmir. Bəzən də yumurta hüceyrələrinə gəlib çatan tozcuq hüceyrələri kifayət qədər olmadıqdan yumurtalığın hüceyrələrində tam mayalanma getmir və buna görə yumurta hüceyrələri normal fizioloji inkişaf prosesi keçirə bilmir.

L. Arutyunovanın (1950) təcrübələri göstərir ki, pambıq

öz-özünü tozlandırdıqda toz hüceyrələri ağızçıqda nisbətən ləng cürcir, halbuki ağızçıqda tozcuq qarışığı salındıqda tozcuq hüceyrələri dərhal cürcərməyə başlayaraq, sonradan daha artıq surətdə inkişaf edir.

Pambıq çiçəklərinin arıların köməyi ilə əlavə çarpan tozlanması nəticəsində yumurta hüceyrələri tam və seçilmə qaydası silə mayalandığına görə, onların inkişafı normal və nisbətən artıq surətdə gedir. Bu şəraitdə əmələ gəlib inkişaf edən qozalar çiçəklərinin tozlanmasında arı iştirak etməyən qozalara nisbətən iri olub, çox və yüksək keyfiyyətli məhsul verir. Bu sahədə təcrübələrin nəticələri orta hesabla müxtəlif pambıq sortları üzrə 45-ci cədvəldə verilmişdir.



Şəkil 69. Bal arılarının və digər həşəratın pambıq məhsulunun artımına təsiri.

Bal arılarının və başqa həşəratın hər qazada əmələ gələn ciyidli pambığın miqdarına təsiri

Pambığın sortlanması	Variantlar	Qozannın və ondan alınan ciyidli pambığın orta çoxluğu (qramla)				
		qoza	ciyidli pambıq	lif	ciyid (toxum)	lif çoxluğu (faizlə)
1	2	3	4	5	6	7
1298	Ari və başqa həşəratın iştirakılı.....	7,053	5,373	1,95	3,425	36,33
	Ari və başqa həşərat işirək etmədən.....	6,416	4,83	1,62	3,14	33,48
2421	Ari və başqa həşəratın iştirakılı.....	8,596	6,39	2,496	3,893	39,72
	Ari və başqa həşərat işirək etmədən.....	7,33	5,78	2,03	3,75	35,43
2018/2	Ari və başqa həşəratın iştirakılı.....	9,633	7,236	2,697	4,539	37,29
	Ari və başqa həşərat işirək etmədən.....	7,534	6,554	2,253	4,29	34,88
2018	Ari və başqa həşəratın iştirakılı.....	10,07	7,53	2,637	4,867	35,47
	Ari və başqa həşərat işirək etmədən.....	9,125	7,046	2,366	4,68	33,85
C-1472	Ari və başqa həşəratın iştirakılı.....	8,975	7,000	2,755	4,245	39,40
	Ari və başqa həşərat işirək etmədən.....	7,74	6,51	2,37	4,14	36,39

45-ci cədvəldən aydın görünür ki, tozlanmasında bal arıları və başqa həşərat iştirak edən çiçəklərdən əmələ gəlib yetişmiş qozalar həcmə böyük, çəkicə ağır olur. Hər bir qozadan çıxan ciyidli pambığın çəkisi tozlanmasında arı və başqa həşərat iştirak etməyən çiçəklərdən əmələ gəlmış qozalardan çıxan ciyidli pambığın çəkisinə nisbətən xeyli artıq olur.


Pambığın 2421 sortunda arı işləyən sahədən alınmış qozaların orta hesabla çəkisi həmin sortun arı işləməyən sahəsindən alınmış qozalarının orta çəkisindən 0,61 qram, 2018/2-də 0,68 qram, 1298-də 0,54 qram, C-1472-də 0,49 qram, 2018-də isə 0,48 qram artıqdır. Beləliklə, ümumi halda, arı işləyən sahədə əmələ gəlmış qozalardan alınan məhsulun orta çəkisi eyni aqrofonda yetişdirilmiş, lakin çiçəklərinin tozlanmasında arıların və digər həşəratın iştirakı olmayan sahədəki bitkilərin qozalarına nisbətən yarım qramdan da artıq olur. Çiçəklərinin tozlanmasında arılar iştirak etdikdə (pambığın sortundan asılı olaraq) lif çıxımı 4-12 faiz artur. Lifin çəkicə artması 2421, 2018/2 və 1298 sortlarında aydın surətdə nəzərə çarpır. Pambığın çiçəkləməsi dövründə tarlalarda bal arısı ailələrinin və digər həşəratın işləməsi nəticəsində mayalanmış və yetişmiş qozaların sayının artması və ayrı-ayrı qozalarda məhsulun artıq və yüksək keyfiyyətli olması, pambığın hər hektarından götürülen ümumi məhsulun da xeyli artmasına səbəb olur. Bunu sübut etmək üçün, Azərbaycanın müxtəlif rayonlarında müxtəlif pambıq sortları üzərində təcrübələrimizin nəticələrini əks etdirən rəqəmlər 46-ci cədvəldə göstərilir.

46-ci cədvəldən aydın olur ki, pambığın çiçəkləməsi dövründə tarlada bal arılarının işləməsi pambığın bütün sortlarında əlavə çapraz tozlanmanın artmasına səbəb olur. Bu artım pambığın sortundan, pambıqda işləyən arıların kəmiyyət və keyfiyyətindən, iqlim şəraitindən və başqa bir çox amillərdən asılı olaraq az və ya çox ola bilir.

Pambığın səcəklənməsi dövründə bal arılarının və başqa həşəratın işləşsinin pambığın məhsullarına təsiri

Tərübə keçirilmiş təsərrüfat	Tərilibə illi	Pambığın sortu	Bir hektar sahadan götürülmüş pambıq məhsulu (sentimetrə)			
			Bal arıları və başqa həşərat işlənməmiş	Bal arıları və başqa həşərat işlənənmiş	Sentimetrə	Həşəratla tozlanma hesabına məhsul artımı
Samux rayonundakı Lenin adına kolxoz Tətər rayonundakı Həzi Aslanov adına kolxoz Nizami rayonunda Az. KII-nin tədris təsərrüfatı Samux rayonundakı "Qırımızı Oktyabr" kolxozu	1937 1949 1950 1953 1955	Fuadi 1298 1928 1928 1928	7,2 32,2 56,0 48,4 39,2	6,8 27,3 42,0 39,2 39,2	0,4 4,4 14 9,6 10,2	5,1 22,0 33,3 24,4 25,9
-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-
-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-
-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-	-,-,-,-,-

Göründüyü kimi, bu artım 15-33 faiz arasında dəyişməklə orta hesabla 23 faizdən də artıq olur. Əgər pambığın bu və ya başqa növ və sortu yüksək aqrotexnika şəraitində yetişdirilərsə, başqa fizioloji proseslərlə yanaşı olaraq, bitkinin çiçəklərində nektar ifrazı prosesi də aktivləşir. Bu isə, əlverişli iqlim şəraitində, pambıqda arıların intensiv işləmələrinə səbəb olur. Arıların pambıqda intensiv işləmələri pambıq məhsulunun da-ha da artmasına səbəb olur. Pambığın arılar vasitəsilə çarpaz tozlanmasıının faydalı olduğunu pambıq məhsulunun keyfiyyətindəki dəyişikliklə də sübut etmək olar.



Şəkil 70. Pambığın tənziflə izolyasiyası (foto müəllifindir)

İstər Orta Asiya respublikalarında və istərsə Azərbaycanın müxtəlif rayonlarında keçirilmiş təcrübələr göstərir ki, pambıq çiçəklərinin tozlanmasında bal arıları və başqa həşərat iştirak edərsə, yəni arılar vasitəsilə əlavə çarpaz tozlanma gedirsə, əmələ gəlmış qozalardan alınan məhsul nisbətən artıq olmaqla bərabər, yüksək texnoloji xüsusiyyətlərə malik olar.

Pambıqda bal arılarının İsləməsinin pambıq lifinin texnoloji xüsusiyyətlərinə təsir

Pambıqın sortu	Variantlar	möhkəndiliyi (gram/m ²)	Lif hərgündə laboratoriya məlumatı			
			yətişkənliliyi	metrik №-si	qırılma üvənlığı (km)	uzunluğu (mm-lə)
1928	Ari ve başqa həşəratın iştaraklı etmədən	5,15	2,20	5,200	26,4	29,0
	Ari ve başqa həşərat iştarak etmədən	4,90	1,99	5230	25,6	28,7
2018/2	Ari ve başqa həşəratın iştaraklı Ari ve başqa həşərat iştarak etmədən	4,90	2,06	5170	25,4	32,1
	Ari ve başqa həşərat iştarak etmədən	4,70	2,00	5250	24,6	30,6
2421	Ari ve başqa həşəratın iştaraklı etmədən	5,25	2,20	5090	27,0	32,0
	Ari ve başqa həşərat iştarak etmədən	4,70	1,95	5250	24,7	31,0
2018	Ari ve başqa həşəratın iştaraklı Ari ve başqa həşərat iştarak etmədən	4,90	2,06	5150	25,2	30,8
	Ari ve başqa həşərat iştarak etmədən	4,80	2,00	5150	25,2	30,4
C-1472	Ari ve başqa həşəratın iştaraklı Ari ve başqa həşərat iştarak etmədən	5,25	1,22	5100	26,8	33,1
	Ari ve başqa həşərat iştarak etmədən	4,60	2,0	5280	24,2	32,6
						1050

Pambıq lifinin (sortlar üzrə) texnoloji keyfiyyəti haqqında məlumat 47-ci cədvəldə verilmişdir.

Pambığın çicəkləməsi dövründə onun üzərində bal arılarının və digər həşəratın işləməsi nəticəsində çicəklər əlavə olaraq çarraz tozlanır. Bu cür tozlanma nəticəsində, yuxarıda deyildiyi kimi, yumurta hüceyrələrində gedən normal fizioloji proseslər toxumların yaxşı inkişaf etməsinə səbəb olur. Bu da toxumlara və onların üzərində əmələ gələn lifə yüksək keyfiyyət qazandırır.

47-ci cədvəldən göründüyü kimi, belə halda lifin bütün texnoloji xüsusiyyətləri yaxşılaşır. Lifin texnoloji keyfiyyətinin yaxşılaşması onun toxuculuq xüsusiyyətlərinə müsbət təsir göstərir. Pambıq çicəklərinin tozlanmasında arıların iştirakı qozalarda yetişən ciyidin miqdar və keyfiyyətinə də xeyli müsbət təsir göstərir. Belə qozalarda puç ciyidlərin və mayalanmamış toxum yumurtacıqlarının sayı tozlanmasında arılar iştirak etməyən çicəklərdən əmələ gəlmış qozalardakılara nisbətən xeyli az olur. Çarraz tozlanma nəticəsində əmələ gəlmış ciyidlər iri və sağlam olur. Elə buna görə də bu ciyidlərin mütləq çəkiləri pambığın sortundan asılı olaraq 10-18 faiz artır. Bir neçə ildən bəri apardığımız müşahidə və təcrübələr göstərir ki, pambıq çicəkləri arılar vasitəsilə əlavə çarraz tozlandırılırsa, çicəyin yumurta hüceyrələrində gedən fizioloji proseslər daha da şiddetlənir, toxum hüceyrələrində isə böyümə və inkişaf sürətlənir. Nəticədə, bu qozaların məhsulu tez yetişir, qozalar isə 5-9 gün tez və birlikdə açılır. Qozaların bu cür tez və bir vaxtda açması pambıq məhsulunun tez və itkisiz yiğilmasına imkan verir.

Bütün bunlar nəticə etibarilə pambıq tarlasından yüksək keyfiyyətli bol məhsul götürülməsi üçün müəyyən dərəcədə əlverişli şərait yaradır.

Pambıq tarlaları dərmanlandığı zaman arıların zəhərlənməkdən qorunması

Respublikamızın pambıq əkən rayonlarında pambığın məhsuldarlığına ən çox ziyan vuran pambıq sovkası tırtılı (qoza qurdu) və çor gənəcisiyidir.

Pambıq sovkası tırtıllarına qarşı, onların yaşlarından asılı olaraq qozalar əmələ gəldiyi vaxtdan pambıq məhsulu yiğilana qədər bəzi kimyəvi zəhərləyicilər vasitəsilə mübarizə edirlər. Bunun üçün də ziyanvericinin miqdarından və inkişaf dərəcəsindən asılı olaraq, pambıq koluna bir dəfədən 7 dəfəyədək kimyəvi preparatların tozu səpilir və ya onların məhlulları çı�ınır. Bu zaman kalsium arsenat, DDT (dixlor, difenil, trikloretan) və heksaxloran dustu, kalsium-arsenatla və ya sodium-silisium-fluoridlə zəhərlənmiş çiyid cecəsi və ya kalsium arsenatın 5-10 faizli suspenziyası kimi maddələr işlədir.

Son zamanlar Azərbaycanın bütün pambıq əkilən rayonlarında pambıq sovkasına qarşı DDT və heksaxloran dustu səpilməkdədir. Bunlar şiddətli təsir göstərən zəhərləyici maddələrdir.

Çora qarşı isə əhəng-kükürd məhlulu çı�ınır, DDT və heksaxloran dustu səpiləndə pambıq sovkasının tırtılları ilə birlikdə pambıqdan nektar və çiçək tozu yiğan bal arıları da qırılır. Pambığa heksaxloran və ya DDT dustu səpildikdən sonra arı ailələrində arıların miqdarının 50-80 faiz azalması halları müşahidə edilmişdir. Elə buna görə də son illərdə bəzi arı fermalarında arı ailəlerinin pambıq tarlasına köçürülməsi dayandırılır.

Buradan aydın olur ki, respublikanın pambıqçılıqla məşğul olan rayonlarında pambığa kimyəvi zəhərləyici tozların səpilməsi də arıçılığın inkişafına mane olur.

Bunu da bilməlidir ki, DDT və heksaxloran dustunun səpilməsi yalnız arıcıların pis işləməsi nəticəsində arılara zərərli təsir göstərir.

Məlumdur ki, pambıq çiçəyi mayalanandan sonra nektar ifraz etmir. Pambıq çiçəyindən arılar ancaq 12-13 saat (səhər saat 7-dən axşam saat 7-8-dək) istifadə edirlər. Deməli, əgər arıcılar pambıqda dust səpiləcək gündən irəlikli günün axşamı arı ailələrinin uçuş bacalarını bağlaşalar və çiçəklərin tozlanması dövründə 2 gündən 4 günə qədər arıları pətəklərdən bayır buraxmasalar, arı ailəsinə dustlardan heç bir zərər dəyməz.

Respublikanın Tərtər rayonundakı Həzi Aslanov adına kolxozda, Samux rayonundakı “Qırmızı Oktyabr” kolxozunda bizim apardığımız müşahidələr bunu sübut etmişdir. İyul ayının 15-də dust səpiləndən sonra aparılmış müşahidələrin nəticəsi 48-ci cədvəldə göstərilir.

48-ci cədvəldəki rəqəmlər göstərir ki, pambıqda dust səpildikdən sonra müşahidə altında olan hər 3 arı ailəsində arı tələfatı olmuşdur. Lakin az arı qırılmışdır.

Arılar DDT dustuna ilk toxunduğu vaxtlarda qırılır. Tozlanmanın ikinci günündə isə qırılan arıların sayı xeyli az olur. Bu qırılma da bəzən arıların soluxmuş çiçəklərin xaricindəki nektarlardan təsadüfən nektar yiğmaları ilə izah olunur. Buna görə də arı pətəyinin uçuş bacası 2 gün bağlı qaldıqda arılar zəhərlənmədən qorunur, çünki adətən arılar yeni açmış çiçəklərə çox həvəslə qonurlar.

Beləliklə, arıcılar arıların işlədiyi sahədə pambıq kimyəvi zəhərləyicilərin tozları səpiləcəyi vaxtı qabaqcadan bilməlidirlər. Arıların işlədiyi sahənin radiusu arıların faydalı uçuş radiusuna bərabər, yəni 3 km olmalıdır. Arıların uçuş bacasını bağlayanda pətəklərə hava girməyəcəyini və pətəklərin qarənlıqlaşacağını da unutmaq olmaz.

Cədvəl 48.

Pambıqda DDT və heksaxloran düstü sapıldıkdən sonra apardılmış müşahidələrin nəticəsi

Arıların olduğu yer	Arı aillərinin üçün bacalarının açıldığı günler		
	16 iyul	17 iyul	18 iyul
Pətəkden ıcmusdur	4704	Arıların miqdarı	5714
Pətəvə qayınmışdır	4464	4401	5574
Qayınmamışdır	240	4263	140
		138	

Cədvəl 49.

Pamıhığa əhəng-kükürd məhlulu səpilməsinin arı ailesini təsiri

Pətəklərdə arıların ölüsi	Dərmanın vüqfına vaxtı		
	1 iyul	15 iyul	30 iyul
Pambıq çərman çıxmazlarından arval, ölü arıları miqdəri	6	14	13
Dərman çıxdıkdən sonra 2-ci günde ölmüş arıların miqdəri	4	7	6

Bunun üçün uçuş bacasına xüsusi olaraq hazırlanmış məftil torlar geydirilməlidir. Çərçivələrin üstünə qoyulan yastıq isə tənziflə və ya nazik məftildən hazırlanmış torla əvəz edilməlidir.

Arıların topladığı balın şanlıarda sulu mayeə çevrilib, pətəyin dibinə axması müşahidə olunan çox isti günlərdə balın itirilməsinə yol verməmək üçün yastığı tənziflə əvəz etmək lazımdır. Çor gənəciyinə qarşı işlədilən əhəng-kükürd məhlulu isə arılara mənfi təsir göstərmir. O yalnız damcı halında nektarin içində qarışış həll olunmuş şəkildə arılar tərəfindən udulduğu zaman ziyan verə bilər. Belə hallarda arılar dərhal deyil, pətəyə qayıtdıqdan sonra tələf olurlar. Bu mayein arılara təsiri haqqında müşahidələrin nəticəsi 49-cu cədvəldə verilmişdir.

Pətəklərdə həmişə ölü arılar tapılıa bildiyi üçün, biz hər dəfə pəmbiğə əhəng-kükürd məhlulu çılməzdən əvvəl, pətəyi təmizləyib, bundan sonra tapılan ölü arıları zəhərlənmiş hesab etmişik. Doğrudur, belə arılar çox az olmuşdur. Çox ehtimal ki, onlar zəhərlənmiş nektarın təsirindən ölmüşdülər.

Yonca və bal arıları

Yonca bitkisinin nektar məhsuldarlığı və onun çiçəkləri üzərində bal arılarının işləməsi haqqında məlumat mövcud ədəbiyyatda çox az və müxtəlifdir.

I.N. Lovelin (1926) məlumatına görə, suvarılma şəraitində becərilən yonca tarası sahəsinə qoyulmuş hər bir arı ailəsi əl-verişli iqlim şəraitində 40 *kq*-dan 70 *kq*-a qədər bal məhsulu verə bilir. Ona görə də bal arıları yoncadan bali 2-ci çiçəkləmə dövründə, yəni iyul ayında nisbətən az toplayırlar. Lovel müəyyən etmişdir ki, havanın temperaturu 27-38°C qədər olan isti və quraq rayonlarda torpağın rütubəti normal olduqda

yonca ən çox nektar ifraz edir. Çox yağışlı olan rayonlarda isə yoncadan nektar məhsulu götürmək qeyri-mümkündür. Yeraltı su 3 metr dərinlikdə olan aran rayonlarında yoncadan bütün yayda bal götürülməsi mümkündür. Dağlıq rayonlarda isə yonca nektarı yalnız yağışdan sonra ifraz edir.

F. Poslepova (1900) görə, yonca bitkisi Türkmənistan Respublikası şəraitində nektar ifraz etmir. Bunun əksinə olaraq İ. Kiselyoviç (1932) yoncanı pambıqla birlikdə olaraq Özbəkistan Respublikasının Fərqanə rayonu şəraitində ən yaxşı bal verən bitkilər sırasında göstərir. Yoncanın bal (nektar) vermə dərəcəsini və onun məhsuldarlığına arının təsirini tədqiq etməklə məşğul olan S.A. Kruqlov (1932) belə nəticəyə gəlmişdir ki, bal arılarının yonca çiçəkləri üzərində işləməsi bu bitkinin toxum məhsuldarlığına müsbət təsir göstərir.

A.D. Kostilev, S.N. Vinoqradov (1934) da eynilə bu fikrə gəlmişlər.

A.Naumov (1931) bir sıra Amerika tədqiqatçılarının təcrübələrindən çıxarılmış nəticələri yoncanın yağışlı günlərdə tamamilə nektar ifraz etmədiyi, torpaq çox rütubətli və hava çox isti olan vaxtlarda isə çox nektar ifraz etdiyini yoxlayaraq göstərmüşdür ki, küləksiz, isti və uzun günlərdə yoncanın çox nektar ifraz etməsi üçün ən yaxşı şərait yaranır. Naumovun qəbul etdiyi bu nəticə Azərbaycan şəraitində də yonca üçün xarakterdir. Bu müəllifə görə, yonca tarlasında yoxlanan (kontrol) pətək iyul ayının 16-dan 25-nə kimi hər gün 3,5-dən 5 *kq*-a qədər bal vermişdir. Bunun göstərdiyinə görə, arılar yonca çiçəkləri üzərində çox həvəslə işləyir və nəticədə yoncanın yüksək keyfiyyətli toxumunun 50-dən 300 faizə qədər artmasına səbəb olur.

V.Q. Petrov və P.M. Skuçarov (1934) belə bir nəticəyə gəlmişlər ki, yoncanın üzərində bal arılarının işləməsi onun to-

xum məhsulunun artmasına və toxumun yaxşılaşmasına səbəb olur.

N.A. Uspenski (1946) yonca (*Medicago*) və üçyarpaq (*Trifolium*) tarlasında bal arılarının çox zəif işləməsi fikrinin tərəfdarı olub, tozlayıcı arıların bu bitkilər üzərində həvəslə işləmələrini təmin etmək üçün bunların toxumlarına ən yaxşı bal və rən xasha (esparset) bitkisi toxumlarını qarışdırıb səpməyi məsləhət bılır.

B.F. Ovçinnikov (1950) 1948-1949-cu illərdə keçirdiyi təcrübələrdə N.A. Uspenskinin təklifini yoxlamaq üçün yonca, üçyarpaq və xasha toxumlarını qarışdırıb səpmiş və nəticədə belə qərara gəlmüşdir ki, bu cür qarışdırma nəticəsində xasha çox az miqdarda (hər m^2 sahədə 1-2 bitki) olduğu halda, üçyarpağın (*Trifolium*) məhsuldarlığı artır. Yoncanın (*Medicago*) məhsulu isə onun özünün tək əkilməsinə nisbətən 40 faizə qədər olur, yəni azalır.

F.V. Pelley (1925) yoncanın balvermə dərəcəsini yetişdirilmə şəraiti ilə əlaqələndirir.

M.M. Qluxov (1950) təklif edir ki, yoncanın balvermə dərəcəsi onun nektar məhsuldarlığına təsir edən bütün amillərin hesaba alınması ilə elmi cəhətcə yoxlansın. Yuxarıda qeyd edilənlər göstərir ki, yoncanın bal verməsi və üzərində bal arılarının işləməsi haqqında fikir birliyi yoxdur. Bunun əsas səbəbi tədqiqatçıların bu məsələ ilə müxtəlif ekoloji şəraitdə məşğul olmalarıdır. Elə ona görə də biz Azərbaycanın suvarılan yerlərində (suvarma şəraitində) yoncanın nektar məhsuldarlığının və onun üzərində bal arılarının işləməsinin öyrənilməsini lazımlı bildik.

Yoncanın Azərbaycanda balvermə dərəcəsi. Yonca Azərbaycanın pambıq əkən rayonlarında ottarlaklı pambıq növbəli əkinin sisteminə daxil olan əsas yem bitkisi olduğundan, respub-

likanın təsərrüfatında çox mühüm yer tutur. Yonca ilə növbələşən pambıq növbəli əkin sahəsi ümumi pambıq əkinin sahəsinin 30 faizindən artıq hissəsini təşkil edir. Bu miqdardan ildən-ilə artmaqdadır. Azərbaycan şəraitində yoncanın çox nektar ifraz edən bitki olmasına baxmayaraq, bu bitkinin üzərində bal arıları işləmədiyindən çoxlu nektar istifadəsiz qalır. Biz, bu hadisənin səbəbini dəqiq yoxlamaqla məşğul olmayı qarşımıza qoymasaq da, uzun illər apardığımız mü şahidələr nəticəsində belə güman edə bilirik ki, bal arılarının yoncaya həvəslə qonmamasının səbəbi, yonca çiçəklərinin o qədər də xoş ətirli olmaması və özünə görə xüsusi quruluşa malik olmasıdır.

Şabdar yoncaya nisbətən az nektar ifraz edirə də, yonca əkinin yaxınında şabdar əkilmiş olduğu halda, heç bir süni cəlbedici olmadan şabdar çiçəklərinin xoş ətrinə görə, arıların hamısı şabdar bitkisinin çiçəklərində işləyirlər. Yonca çiçəyiinin quruluşunun xüsusiyyəti arıları yonca çiçəklərindən uzaqlaşdırıb bilir. Biz tədqiqatımızda yoncanın ifraz etdiyi nektarın bal arıları tərəfindən istifadə edilməsi yollarını öyrənməyi də qarşımıza qoymuşduq. Məqsədimiz respublikanın arıcılıq təsərrüfatı üçün əlverişli mənbə əldə etmək və pambıqcılıq rayonlarında oturaq arıcılıq təsərrüfatı yaradılmasını təmin etmək və eyni zamanda, yoncanın toxum məhsuldarlığını artırmaqdır.

Çoxillik müşahidələr nəticəsində bizdə belə inam əmələ gəlmişdir ki, yoncanın nektar məhsuldarlığı hər cür torpaq və iqlim şəraitində eyni deyildir. Məsələn, 1942, 1943, 1948, 1950-ci illər ərzində biz dağ rayonlarında əkilmiş yoncadan milli-qramın onda biri qədər də nektar toplaya bilmədiyimiz halda, respublikanın aran yerlərində hər il istədiyimiz qədər nektar toplaya bilirik.

Cədəd 50.

Tərüba aparılan yer	Yoncamı vegetasiyası dövründə haranın orta hesabla temperaturu (C-la)	Bir çiçeyin bir günde verdiyi nektarin miqdarı (mg-la)			
		30%	40%	50%	60%
Aran yerlərə (Grəncə)	31	0,30	0,30	0,51	0,75
Dağlıq yerlərə Gödəboy (Slavyanka)	20,5	-	-	-	0,11

Cədəd 51.

Nektar və ondakı şəkər növləri	G ü b r e l e r			
	K ₂ O	P ₂ O ₅	N	NPK
Bir çiçeyin orta gündəlik nektarı (mg-la)	0,92	0,98	0,67	0,70
Qlükoza və fruktoza (faizlə)	70,4	52,6	60,1	61,9
Saxarozanın miqdarı (faizlə)	-	62,3	5,4	6,5
Ümumi şəkarın miqdarı (faizlə)	74,4	59,7	66	69
				70,4

Azərbaycan şəraitində yoncanın nektar məhsuldarlığına bəzi amillərin təsirini öyrənmək üçün Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tədris-təcrübə təsərrüfatı sahəsində ayrıca təcrübə qoymuşduq ki, burada alınan nəticələri aşağıda veririk. Yonca çıçayıının iki günlük ömrü vardır. Bu müddət ərzində yonca çıçayı yalnız bir dəfə nektar ifraz edir. Çiçəklər ən çox tozcuqlar partladıgı zaman nektar ifraz edir. Bir yonca çıçayı bir gündə orta hesabla $0,17 \text{ mq}$ -dan $0,70 \text{ mq}$ -a qədər nektar verə bilər. Nektarda orta hesabla 70,4 faiz şəkər vardır. Bir hektar yonca əkinin sahəsi çiçəkləmə dövründə 412,3 kq nektar verir. Bu nektarda mütləq şəkərin çıqdırı 289 kq -dır. Yonca ən çox nektarı torpağın mütləq rütubət tutumu 50-60 faiz, havanın temperaturu isə 20°C -dən artıq olanda ifraz edir. Bunu təsdiq edən rəqəmlər 50-ci cədvəldə verilmişdir.

Bu məlumatdan aydın olur ki, havanın temperaturu yüksək və torpaq rütubəti lazımı qədər olanda yonca çıçayıindən nektar ifraz olunması şiddətlənir. Buradan belə güman etmək olar ki, dağlıq rayonlarda yoncanın nektar ifraz etməməsi orada havanın temperaturunun aşağı dərəcədə olması ilə əlaqədardır.

Yoncanın çoxlu nektar ifraz etməsinə və nektardakı şəkərin miqdarına mineral gübrələr əsaslı təsir göstərir. Bu xüsusdakı təcrübələrimizin nəticəsi 50-ci cədvəldə verilmişdir.

51-ci cədvəldən aşkar olur ki, Gəncə şəhərində torpağa kalium və fosfor gübrələrinin verilməsi yoncanın çiçəklərində nektar ifrazı prosesini gücləndirir. Hər iki gübrənin təsiri nəticəsində yoncanın bir çıçayıının bir gündə ifraz etdiyi nektar orta hesabla $0,9 \text{ mq}$ -dır. Kalium gübrəsinin təsiri ilə nektardakı ümumi şəkərin miqdarı artır. Burada artım əsas etibarilə qlükoza və fruktozanın hesabına olur ki, bu da yoncanın bal verməsini xeyli artırdığı üçün dəyərli bir xüsusiyyətdir.

Yonca bitkisi üzərində bal arılarının işi. Azərbaycan şəraitində bal arılarının yonca üzərində işləməsini təmin etmək və bu bitkinin məhsuldarlığına təsirini öyrənmək üçün 1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tədris-təcrübə tarlasında və 1950-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pambıqcılıq İnstitutunun yem şöbəsinin sahəsində təcrübə qoymuşduq. 1,5 hektar olan birinci sahədə yonca aprel ayının əvvəllərində ot üçün calınmışdı. Bu sahədə yonca may ayının 30-da çıçəkləməyə başlamışdır. Toxumluq üçün olan 2-ci sahə calınmamış qalmışdı və bu sahədə may ayının 30-da toxum əmələ gəlməyə başlamışdır. 1-ci sahədə 10 kvadrat metrlik yer bal arılarının və başqa həşəratın gəlməməsi üçün miçətkənlə izolə edilmişdi.

Beləliklə, bizim 3 təcrübə sahəmiz olmuşdur:

1. Çiçəkləmənin son fazasında olan yoncalıqda tozlanmadı bal arılarından başqa həşərat da iştirak edirdi.
2. Çiçəkləmənin başlangıç fazasında olan yoncalıqda tozlanmadı həm bal arıları və həm də başqa həşərat iştirak etmişdi.



Şəkil 71. Yonca əkini üzərində tənzif izolyasiya
(foto müəllifindir)

3. Çiçəkləmənin başlanğıcında bal arıları və başqa həşəratın iştirakından izolə edilmiş yonca əkini sahəsinə (təcrübə tələlərinə) may ayının 30-dan bal arısının 3 pətəyi qoyulmuşdu. Arıların yonca üzərinə işləməyə öyrədilməsinə pətəklər sahəyə qoyulan gündən başlanmış və bu (vərdiş) gündə iki dəfə səhər saat 5-6 və axşam saat 6-7 radələrində keçirilmişdir. 7-ci gündən arılar normal işlədiklərindən təlim (öyrətmə) gündə bir dəfə keçirilirdi. 10-cu gündən isə təlim dayandırıldı. Arıları öyrətmə dövründə gündə 3 dəfə müşahidə aparılırdı. Yonca üzərində işləyən bal arılarını düzgün hesaba almaq üçün bir-birindən 25 metr aralı xüsusi kvadratlar ayrılmışdı.

Burada 1-ci 3 gün arılar yonca üzərində, demək olar ki, tamamilə görünməmiş, yalnız tək-tək arı pətəyə yaxın yerdə yoncaya qonmuşdur.

Təlimin 4-cü gündən arılar çiçək üzərində kütləvi surətdə işləməyə başlayır. 7-ci gündən etibarən arıların fəal işləməsi daimiləşməyə başlayır. İyunun 6-da günortadan sonra əyrinin aşağıya enməsi həmin vaxtda başlayan şiddetli küləklə əlaqədardır. Yonca üzərində arıların işləməsinə bəzi səbəblərin mane olmasına baxmayaraq təlim (öyrətmə) vasitəsilə onları yonca üzərində normal işləməyə məcbur etməklə bu bitkinin nektarından istifadə etmək mümkündür.

Yoncanın toxum məhsuldarlığının artımına bal arılarının təsiri. Bir sıra aqrotexniki tədbirlərlə yanaşı olaraq, yoncanın toxum məhsulunun artmasına bitkinin çiçəkləmə dövründə onun üzərində bal arılarının işləməsinin xeyli müsbət təsiri vardır. Biz öz təcrübələrimizdə toxum məhsulunu gözləmədən çiçəklərin mayalanma dərəcələri ilə maraqlandıq, çünkü bu, nəticədə məhsulun artımına səbəb olur. Bu məqsədlə biz hər variantdakı hesabla olan bitkilərdən 200 hamaş çiçək (çiçək qrupu) götürdük.

Cədət 52.

Tərüba variantları	Hamas çəçəkdəki çıxıkların sayı	Tutmuş (əmələ gəlmış) meyvələrin sayı	Tutmuş (əmələ gəlmış) meyvələrin faizi
Bal arısı və başqa həşərat işbirlik etməyən.....	26	3,9	1,5
Yalnız başqa həşəratın işbirliklə.....	26	13,1	42,6
Bal arılarının və başqa həşəratın işbirliklə.....	26	17,1	65,7

Cədət 53.

Tərüba sahəsi	Tərüba keçirilən əkin sahəsi tozluğa keçirilən əkin sahəsinindən	Toxum məhsulu (sentnerlə)
Tozlama işində bal arısı və başqa həşərat işbirlik etmədiğidə.....	10 m ²	-
Tozlamada yalnız başqa həşərat işbirlik etdiğidə.....	0,75 hek.	1,2
Tozlamada bal arıları və başqa həşərat işbirlik etdiğidə.....	1,5 hek.	5
		3,3

Hər bir hamaş çicəkdəki çicəkləri saymaqla bir yonca bitkisində olan çicəklərin orta hesabla miqdarını müəyyən etdik. Beləliklə, hər bir variantdakı yoncanın çicəklərində gedən mayalanma faizini müəyyən edə bildik.

Təcrübələrimizin nəticəsi 52-ci cədvəldə verilmişdir.

52-ci cədvəldən göründüyü kimi, tozlama işində bal arıları və başqa həşərat iştirak edən sahədə mayalanma faizi yalnız həşəratın iştirak etdiyi sahəyə nisbətən 23,1 faiz, bal arıları və başqa həşərat iştirak etməyən sahəyə nisbətən isə 50,7 faiz ar-tıq olur. Bununla yanaşı olaraq, yonca tarlasında bal arılarının işləməsinin yoncanın toxum məhsuldarlığına da təsiri vardır. 53-cü cədvəldəki rəqəmlər bunu aydın göstərir.

53-cü cədvəldən göründüyü kimi, Azərbaycan şəraitində yoncanın çicəklərində bal arılarının işləməsi nəticəsində yoncanın toxum məhsuldarlığı 48 faiz arta bilər.

Bal arıları və bəzi meyvə bitkiləri

Meyvə bitkilərinin nektar və çiçək tozu verməsi haqqında məlumat çox müxtəlifdir. Lakin bu məlumatın hamısı meyvə növlərinin müəyyən miqdarda nektar və çiçək tozu verdiyini və onların arıcılıq təsərrüfatı üçün böyük əhəmiyyəti olduğunu gö-stərir. Bu və ya başqa meyvə növünün nektar məhsuldarlığı haq-qında məlumatın eyni olması ayrı-ayrı rayonların müxtəlif tor-paq və iqlim şəraitinə malik olması ilə izah edilməlidir. Azərbaycan şəraitində tədqiq etdiyimiz meyvə cinslərinin nektar məh-suldarlığı 54-cü cədvəldə göstərilmişdir.

Bizim tədqiq etdiyimiz meyvə cinslərinin hamısı ən yaxşı bal verən bitkilərdir. Nektarın miqdarının nisbətən az olması tədqiq edilən meyvə ağaclarının nisbətən cavan olmasından asılıdır. Bu meyvə ağacları əsasən 10 yaşılı, bəzən də 6-8 illik olmuşdur.

Cədvəl 54.

Meyvə cinslerinin adı	1 hektardakı bitkinin sayı	Bütkənin çiçəklənə müddəti (günlər)	1 bitkidə olan çiçəklərin orta hesabla sayı	1 gündə açılmış çiçəklərin sayı	1 hektarda olan nektarin məsələnin miqdarı (kg-la)
Alna.....	100	16	560	36	1,2
Arnud (Meşə gözəli sortu).....	110	12	2408	201	1,66
Gilas (Ablax sortu).....	100	12	16280	1357	1,5
Heyva.....	100	14	790	60	0,94
				0,07	

Cədvəl 55.

Meyvə cinslerinin adı	A pa c da r t m a s y i	Ciçəklərin sayı	Mayalanmış yumurtalıqlar		
Meyvə cinslerinin adı	A pa c da r t m a s y i	İzolə edilmiş ciçəklərin sayı	Kontrol izolə edilmiş ciçəklərin sayı	Kontrol izolə edilmiş ciçəklərin sayı	Kontrol izolə edilmiş ciçəklərin sayı
Alna.....	10	560	664	11	398
Arnud (Meşə gözəli sortu).....	10	2408	1656	160	1202
Gilas (Ablax sortu)	12	16280	17100	2460	11020
Heyva.....	10	790	690	68	270
				8	39

Bəzi meyvə cinslərinin məhsuldarlığına bal arılarının təsiri.

1948-ci ilin yazında Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə bağında biz təcrübə işi apararaq bəzi meyvə cinslərinin məhsuldarlığına Azərbaycan şəraitində bal arılarının və başqa həşəratın təsirini öyrənməklə məşğul olduq. Bu məqsədlə təcrübə obyekti olaraq alma, armud (Meşə gözəli), gilas (Ab-lax) və heyva götürülmüşdü. Hər bir sort meyvə cinsindən eyni torpaq və iqlim şəraitində bitmiş 2 ağac bitki götürülmüşdür. Onlardan biri kontrol olmuş, digəri isə tənziflə izolə edilmə vaxtına yaxın bütün bitkilərdə olan qönçələr və açmış çiçəklər sayılmış, sonra isə hər cinsdən bir ağac izolə edilmişdir.

Üzərində təcrübə apardığımız meyvə cinsləri sortlarının məhsuldarlığına çarpez tozlanmanın təsirini yoxlamaq üçün biz meyvənin yetişməsini gözləmədən, mayalanmış yumurtalıqları saymaqla kifayətləndik. Tədqiqatımızın nəticələri 55-ci cədvəldə göstərilmişdir.

55-ci cədvəldəki rəqəmlər bal arılarının və başqa həşəratın köməyi ilə meyvə ağaclarında mayalanmış meyvə orqanlarının nisbətən çox olduğunu, izolə edilmiş ağaclarda isə çox az olduğunu göstərir.

VIII FƏSİL

RESPUBLİKADA OTURAQ ARIÇİLİĞİN TƏŞKİLİ VƏ ONUN YEM BAZASI

VI fəsildəki məlumatdan da aydın olur ki, respublikanın təbii bitki örtüyü arıçılığın hazırkı vəziyyətinə nisbətən 4 dəfədən də çox artırılmasına imkan verə bilər və bundan ötrü təbii yem bazası vardır. Burada biz hələ bal verən mədəni bitkiləri nəzərə almırıq. Arıçılığın bu qədər artırılması üçün onun respublikada mövcud yem bazasından səmərəli istifadə edilməsi lazımdır.

Azərbaycanda arıçılığın yem bazası iki əsas yem sərvətinə malikdir. Bu sərvəti təşkil edən mənbələrdən biri dağ, digəri isə aran yerlərin bitki örtüyüdür. Bu iki tip yem mənbəyi bir-birindən əsaslı surətdə fərqlənir. Dağ arıçılığının əsas yem mənbəyini bal verən yabanı bitkilər təşkil edir. Aran yerlərdə arıçılığın yem mənbəyini isə əsasən bal verən mədəni bitki örtüyü təşkil edir. Hal-hazırda arıçılıq respublikamızın dağlıq rayonlarında yaxşı, aran rayonlarında isə çox zəif inkişaf etmişdir. Halbuki respublikanın aran rayonlarında pambıq-ottarlaklı növbəli əkin sistemi tətbiq edilərsə (əsas otlar paxlalar hesab olunmaqla) bu rayonlarda arıçılığın inkişafı üçün dağlıq rayonlara nisbətən daha əlverişli şərait yaradıla bilər.

Arıçılığın mövcud olan yem bazası ilə ətraflı tanış olmaq və onu yaxşılaşdırmaq üçün bu yem bazasını ətraflı surətdə təsvir edək.

Dağlıq yerlərdə arıçılığın yem bazası

Hazırda dağətrafi və dağlıq rayonların təbii yem bazasın-

dan nisbətən çox istifadə olunur. Hər halda respublikada olan arı ailələrinin 80 faizi bu rayonlarda mərkəzləşmişdir. Aran rayonlarından olan 48 rayonda mövcud arı ailələrinin ancaq 20 faizi yerləşdirilmişdir. Bu rayonların əksəriyyətində pambıqçılıq inkişaf etdirilmişdir. Lakin burada çox az arı saxlanır. Arı fermalarının dağlıq yerlərdən pambıq tarlalarına köçürülməsi işinin düzgün təşkil edilməsinin də böyük əhəmiyyəti vardır. Əksər arıcılar bir çox hallarda yazdan payızə qədər öz arılarının düşərgəsini (durma yerini) dəyişdirmirlər. Yalnız bəzi kolxozlar dağlıq rayonlarda bal məhsuldarlığı çox azaldıqda, hətta sıfıra endikdə öz arı fermalarını avqustun ortalarında pambıq tarlalarına köçürülərlər. Bu üsulu tətbiq edən arıcılar məsələyə ancaq birtərəfli yanaşaraq, yalnız əlavə gəlir olan bal və mum məhsulu götürməyi nəzərdə tuturlar. Onlar arıların təsiri ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq məsələsi ilə maraqlanırlar.

Fenoloji müşahidələrimizə əsasən, dağ rayonlarında aprel ayının ortalarından başlayaraq oktyabr ayına qədər arıcılıq mövsimini aşağıdakı dövrlərə bölmək olar:

1) ilk yiğim dövrü. Bu zaman erkən çiçəkləyən təbii balverən bitkilər olduğu halda, aprelin 2-ci yarısından may ayının başlanğıcına qədər davam edən dövrdür;

2) aralıq yiğim dövrü. Bu zaman arılar nektarı meyvə ağaclarından və erkən çiçəkləyən kolcuqlardan toplayırlar. Bu dövr may ayını əhatə edir;

3) əsas yiğim dövrü. Bu dövr iyunun 2-ci yarısından iyulun 2-ci yarısına qədər davam edir. Bu zaman arılar nektarı ağac bitkilərindən, kolcuqlardan meşə bitkilərindən, biçənəklərdən, mədəni bitkilərdən (dirriklərdən), bağlardan və tarla bitkilərindən toplayırlar;

4) gec yiğim dövrü. İyulun ortalarından oktyabrın əvvəllə-

rinə qədər davam edən bu dövrdə arılar payızda çiçəkləyən balverən bitkilərdən nektar toplayırlar.

Meteoroloji şəraitdən asılı olaraq bu dövrlər ayrı-ayrı il-lərdə dəyişilə bilir. 1-ci dövrdə arıların gəliri nisbətən az olur. Bunun səbəbi, bir tərəfdən, arı ailələrinin zəifliyi, digər tərəf-dən də, yaz havasının tez-tez dəyişməsidir ki, bu da arıların işinə mane olur. Əgər yazda hava yaxşı və arıların ucuşu nor-mal olarsa, onlar əsas etibarilə: qaz soğanı, ballıbaba, dala-maz gicitkən, zümrüt çiçəyi, zoğal, söyüd və başqa bitkilərə qonur-lar. Aralıq dövründə arılar xeyli bal toplayırlar, çünki bu dö-vrdə arı ailələri qüvvətli olmaqla bərabər, əsas bal verən bitkilərin çoxu çiçəklənir. Bu dövrün çiçəkləmiş əsas bal verən bitki-ləri alça, armud, qarabaşlı, alma, şabalıd, gilas, quş armudu, səfərotu, doqquzdon, yemişan və sairədir. Lakin qeyd etmək lazımdır ki, əksər hallarda aralıq dövrdə toplanan bal və mum yalnız arı ailəsinin özünə çatır. Bu zaman ancaq hava həddin-dən artıq yaxşı olan tək-tək hallarda azca bal artımı verən bəzi ailələr ola bilər. Bu dövrdə yuxarıda göstərilən bitkilərdən baş-qə, əkin sahələrində və yaşayış məntəqələrində bitən çoxlu alaq otları və bəzək bitkiləri də çiçəkləyir. Bu kimi bitkilərə lilotu, ağ akasiya, cincar, ballıbaba və ya dala-maz gicitkən, acı qovuq və ya zəncirotu, vəzərək, şuverən, şahterə, lərgə və çöl noxudu aiddir.

Əsas yiğim dövrü dağ bitkilərinin çoxu çiçəkləməyə baş-layır. Bizim rəyimizə görə, bu dövr Azərbaycanda 30 gün da-vam edir. Doğrudur, hər bir arıcı üçün aydındır ki, çiçəkləmə-nin şiddetli dövrü ayla yox, günlərlə ölçülür. Bu dövrdə arıların işi şiddetlənir və arıçılara çoxlu gəlir verir. Kiçik Qafqazın bəzi rayonlarında (Göy-göl, Daşkəsən, Gədəbəy, Goranboy) arıçı-lar məhsuldar illərdə hər pətəkdən 70-80 kq-a qədər əmtəəlik bal götürə bilirlər. Aran rayonlarının bir çox arıçıları öz arı pə-

təklərini bu dövrdə dağ rayonlarına köçürürlər. Əsas yiğim dövründə dağ zonasının mühüm bal verən bitkiləri:əzgil, qırmızı moruq, qara moruq, yemişan, cökə, quşarmudu, doqquzdon, Qafqaz xırniyi, şabalıd, otlardan: xaşa, su sarımsağı, kəklikotu, qarabaşlı yonca, sürvə, poruq, sığırdılı, lərgəvər, lərgə, pişik nanəsi, zəngçiçəyi və ya zinqrovotu, sığırgözü və ya çobanyasdığı, toppuztikan, güləvər və ya möyçiçək, skabioza, qantəpər, xəndəkotu, köpəkdiliotu, çölnoxudu, ağlar ot, yağı otu, yonclar, çölnanəsi və ya qara ot, ətirnaz, xəşənbül və ya ballı yonca, qızartı otu, ciyələk, ballı nanə, bədrənc, çətiryarpaq, qoturotu və ya xaçgülü və başqalarıdır.

Bu bitkilərlə yanaşı olaraq bir sıra mədəni kənd təsərrüfatı bitkiləri və ot bitkiləri də çiçəkləyir. Onlardan: xaşa, yonca, xiyan, qabaq, günəbaxan, tütün, təmbəki, lərgə, lobya və başqa bitkiləri göstərmək olar.

Respublikanın dağ rayonlarında dirrik və bostan bitkiləri 2300 hektara yaxın sahəni tutur. Biz günəbaxanı dirrik (tərəvəz) və bostan bitkiləri sırasına daxil edirik, çünki bu bitki həm dirriklərdə, həm də bostanlarda və kolxozların həyətyanı sahələrində əkilir. Dirrik (tərəvəz) bitkiləri ilə yanaşı bağ və dirrik-lərin bal (nektar) verən və çiçək tozu verən alaq otları da çiçəkləyir.

Bunların çox böyük əksəriyyəti uzun müddət çiçəklədiklərindən həm erkən və həm də gec ballığımı üçün yem bazasına daxil edilir.

Dağ rayonlarının alağları və yüksək otluqları içərisində bal (nektar) vermə qabiliyyətinə görə seçilən bitkilər kasni, eşşək qanqalı, daraqlı qanqal, pitraq, aslanquyruğu, xəndəkotu, gicitkən, yağıotu, yarpız, pişik nanəsi, güləvər, qanqal və başqalarıdır.

Azərbaycanın dağlıq rayonlarında avqustun 2-ci yarısında

dan, bəzi yerlərdə isə avqustun əvvəllərindən arıların bal toplaması minimuma enir. Orta hesabla bir gündə toplanmış nektar yalnız arıların gündəlik tələbatını çətinliklə ödəyir. Bunun əsas səbəbi, bu zaman bir çox tozcuqların və bal verən meşə bitkilərinin vegetasiya dövrünün qurtarmasıdır. Bu zaman quraq dağ ətəklərinin bitkiləri quruyur, dirrik-bostan bitkilərinin vegetasiyası qurtarır. Çəmənliklər ot üçün çalınmış olur. Beləliklə, dağ rayonları bu dövrdə əlavə bal və mum məhsulu əldə etmək üçün arı fermalarını respublikanın pambıq rayonlarına köçürmək kimi mühüm bir tədbir görürərlər. Lakin arıcıların çox az bir hissəsi bu mühüm tədbiri yerinə yetirir. Hər hansı rayonda mövcud ehtiyatından səmərəsiz istifadə edilməsi nəticəsində bəzən bütöv arı fermaları onlara çəkilən xərci belə ödəyə bilmir, rayonun nektar məhsulu isə istifadəsiz qalır. Buna görə də hər bir arıcı öz rayonunun hər bir hektarında olan bitki örtüyünün nektar məhsuldarlığını və kənd təsərrüfatı bitkilərinin bir hektar sahədən nə qədər nektar məhsulu verdiyini bilməlidir.

Hər hansı rayonun bitkilərinin nektar məhsuldarlığı haqqında arıcıının tam məlumatı olmaya bilər, lakin o, fermada arıların uçuş diametrində olan bitkilərin nektar məhsuldarlığını mütləq bilməlidir. Ədəbiyyatdan bəllidir ki, bal arılarının xeyirli uçuş diametri 3 km -dir. Bu o deməkdir ki, pətəyin durduğu yerdən bütün istiqamətlərə tərəf 3 km uzaqlıqda olan bitkilərdən arılar nektar toplaya bilirlər, 3 km -lik dairə isə 2826 hektara bərabərdir.

Arıçı arıların uçuş diametrinə olan ayrı-ayrı növ ballı bitkilərin və kənd təsərrüfatı bitkilərinin sahəsini bildikdə, bu sahənin göstəricisini (orta hesabla) bal məhsuldarlığına vurmaqla, əsas kənd təsərrüfatı bitkilərinin və yabanı bitki örtüyünün ümumi nektar məhsuldarlığını müəyyən edə bilər. Sonra ayrı-

ayrı bitkilərin və kənd təsərrüfatı bitkilərinin nektar məhsuldarlığını cəmləyərək, arıların əlverişli uçuş diametrində ($3\ km$ dairədə), yəni 2826 hektar sahədə olan ümumi nektarın miqdərini da tapır.

V.A. Xoxlovun (1926) hesablamsına görə, normal bir arı ailəsinin bala gündəlik tələbatı $0,4\ kg$ -dır. Əgər bunu əsas yiğım dövrünü (iyunun 15-dən iyulun 15-nə kimi), yəni 30 günlə vursaq və arı ailəsinə qışda lazım olan $5\ kg$ balı da bunun üstünə gəlsək, bir arı ailəsinin bala olan ümumi tələbatı $27\ kg$ edər. Arıcıının hər ailədən gözlədiyi əmtəəlik bal məhsulunu da bunun üstünə gəldikdə, arı ailəsinin ümumi bal tələbatı $70\ kg$ olur, $70\ kg$ bal hasil etmək üçün isə $116\ kg$ nektar lazımdır.

Beləliklə, arıların uçuş diametrindəki sahədə olan bitkilərin ümumi nektar məhsuldarlığını $116\ kg$ -a bölməklə, müvafiq uçuş diametrində neçə arı ailəsi saxlamaq mümkün olduğunu müəyyən etmək olar. Hər bir arıcı öz arı pətəklərini elə yerləşdirməlidir ki, onun arılarının uçuş diametrinin radiusu qonşu arı fermalarının uçuş diametri radiusuna keçməsin.

Aran yerlərdə arıçılığın yem bazası

Bir qədər yuxarıda deyildiyi kimi, respublikanın aran rayonlarında arıçılıq çox zəif inkişaf etmişdir. Yalnız tək-tək kolxozlar çox az miqdarda arı ailələri saxlayırlar. Burada əsas etibarilə arıçılıqla məşğul olan təsərrüfatlar tamamilə yoxdur. Tək-tək şəxslər və ayrı-ayrı müəssisələr bəzən bir neçə arı ailəsi saxlayırlar. Aran rayonlarında olan arı ailələrinin hamısı təxminən iyun ayının 15-dən dağlara köçürülr. Halbuki aran rayonlarının (xüsusən pambıqçılıq rayonlarının) yem bazasından səmərəli istifadə edilərsə, bu rayonlarda oturaq arıçılıq təsərrüfatı da yaratmaq mümkün olar. Məlumdur ki, aran arı-

çilərinin əsas vəzifəsi kənd təsərrüfatı bitkilərinin, xüsusən pambığın, yoncanın, şabdarın, bağ və dirrik-bostan bitkilərinin məhsuldarlığını artırmaqdır.

Aran rayonlarında arıcılıq əsasən kolxozun ümumi məhsuldarlığına artıq kömək etməli və bu təsərrüfatdan götürülən bal və mum məhsulu əsas etibarilə 2-ci dərəcəli və əlavə əhəmiyyətə malikdir. Biz bununla aran rayonlarında arıların ac qalmasını, kolxoza bal və mum verməməsini tələb etmək istəmirik. Pambıq əkilən rayonlarda oturaq arıcılıq təsərrüfatının yaradılmasının mümkün olmasını sübut etmək üçün bu rayonların arıcılıqdan ötrü mövcud yem bazasını təsvir edək.

Azərbaycanın pambıq əkilən rayonlarının böyük əksəriyyəti respublikanın yarımsəhralarında yerləşmişdir. Yalnız bəzi qərb rayonları (Qazax, Tovuz, Şəmkir və i. a.) dağətəyi zonasının aşağı hissələrini əhatə edir. Respublikanın bitki tip-lərinin və formasiyalarının xarakteristikasından bəllidir ki, yarımsəhraların və dağ-kserofit formasiyalarının pambıq rayonlarını əhatə edən təbii bitki örtüyü arıcılıq təsərrüfatı üçün təbii yem bazası ola bilməz (buradan yalnız 2-ci pöhrəlik və kollarla örtülü dağətəyi hissələri ayırmak lazımdır). Beləliklə, aran rayonlarında arıcılığı yalnız bal verən kənd təsərrüfatı bitkilərini-pambıq, yonca, şabdar, tütün, bağ-bostan və dirrik bitkiləri əkməklə inkişaf etdirmək olar. Bu bitkilər aran rayonlarında çox böyük sahə tutur. Son bir neçə ildə Azərbaycanın pambıq-çılıq rayonları pambıq-ottarlalı növbəli əkinin sistemində keçmişdir. Buradaki ot əkinlərində əsas yeri yonca tutur. Respublikada yonca əkinin sahəsi pambıq sahəsinin 30 faizindən artıq bir sahəsini tutur. Bu sahə ilbəil artmaqdadır.

Aran rayonlarının istər bal verən təbii bitkilərinin, istərsə də kənd təsərrüfatı bitkilərinin çiçəkləmə dövrü ilin ayrı-ayrı vaxtlarına düşdüyündən, burada arıcılıq mövsiminin 4 əsas

dövrə bölmək olar:

1) ilk dövr-aprel ayından may ayının 15-nə qədər davam edir. Bu dövrdə arılar nektar və çiçək tozunu yaz efemerlərin-dən, meyvə ağaclarından, qismən də yonca və şabdarın payız əkinlərindən toplayırlar;

2) keçid dövrü-may ayının 15-dən iyun ayının 15-nə qədər davam edir. Arılar bu dövrdə nektar və çiçək tozunu yonca, şabdar, bostan və dirrik bitkilərindən, alaq otlarından və bir sıra bəzək bitkilərindən toplayırlar;

3) əsas dövr-iyun ayının 15-dən avqust ayının 1-nə qədər davam edir. Bu dövrdə bal arıları nektar və çiçək tozunu bostan bitkilərindən, pambıq, tütün, günəbaxan kimi bitkilərdən, alaq otlarından və bir sıra bəzək bitkilərindən toplayır;

4) son payız dövrü-avqust və sentyabr aylarıdır. Bu dövrdə arılar nektar və çiçək tozunu pambıqdan, üzüm-dən və payız efemerlərindən toplayırlar. Göstərilən dövrlər içərisində aran arıçılığı üçün ən az məhsuldar olan dövr aprel ayıdır, lakin bu dövr alağ otlarının şiddetli çiçəkləmə dövrü hesab edilir və ona görə də kolxoz arıçılığı üçün qorxulu ola bilməz, əgər alağ otları arıları kifayətləndirmirsə, arı ailələrinin qış bal ehtiyatı çox saxlanmalı və arılar üçün kolxozların istifadəsiz yerlərində quraqlığa davamlı və çoxlu bal verən bitkilər əkilməlidir. Bu zaman sarı yonca, üçyarpağın (*Trifolium*) müxtəlif növləri, şəmbələ, sümurtkən, məryəm noxudu kimi bitkilərin əkinlərindən də istifadə etmək olar.

Aran rayonlarının istər təbii bitki örtüyünün və istərsə kənd təsərrüfatı bitkilərinin bol məhsuldarlığı göstərilən dövrlərin hamısında eyni deyildir. Əgər bir rayonda arıçılıq üçün səmərəsiz mövsüm ilk və keçid dövrlərə təsadüf edirssə, başqa bir rayonda son payız dövrünə düşür.

Respublikanın aran rayonlarında oturaq arıçılığın təşkili

üçün həqiqi imkanları meydana çıxarmaq üçün biz Azərbaycanın aran rayonlarını 5 arıçılıq rayonuna bölmüşük. Bu rayonların bal verən bitkilərlə təmin olunma dərəcələri 56-ci cədvəldə verilmişdir.

56-ci cədvəlin məlumatı tam aydınlığı ilə göstərir ki, respublikanın aran rayonlarının içərisində oturaq arıçılığın təşkili üçün pambıqcılıq rayonlarının hamısı daha əlverişlidir. Bu rayonların içərisində arıçılığın inkişafı üçün ən əlverişliləri 2-ci dərəcəli pöhrəlik olan rayonlardır. Bunlara Tərtər, Ağdam, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonları aiddir. Bu rayonlarda bal verən kənd təsərrüfatı bitkilərindən başqa, istənilədiy qədər böyük sahədə təbii bal verən bitkilər yetişir. Burada pambıq çiçəkləyənə qədər əsas yiğim dövrünün bal məhsulunu təbii bitki örtüyü təmin edir. Yarimsəhralarda yerləşən pambıqcılıq rayonlarında təbii yem bazasının zəifliyinə, bəzi yerlərin isə yem mənbəyindən tamamilə məhrum olmasına baxmayaraq, bu rayonlarda, bir tərəfdən, bal verən kənd təsərrüfatı bitkilərinin geniş əkilməsi, digər tərəfdən, bu bitkilərin arıcılı olaraq dalbadal çiçəkləməsi bu rayonları balvermə cəhətincə məhsuldar edir. 56-ci cədvəlin 1-ci sütununda hər bir rayon üçün lazım olan arı pətəklərinin miqdarı (hər arı ailəsinə 208 kq nektar, bal hesabılı isə 125 kq bal nəzərdə tutulmaqla və orta hesabla 40 kq əmtəəlik bal da daxil edilməklə) hesablanmışdır.

Həmin cədvəlin 12-ci və 13-cü sütunları göstərir ki, pambıqcılıq rayonları üçün tələb edilən arı pətəklərinin sayı pambığın çiçəkləmə dövrünə nisbətən pambıq çiçəkləyənə qədər olduğundan xeyli artıqdır. Bu isə müvafiq dövrde əkilmiş yem otlarının və təbii bal verən bitkilərin ifraz etdiyi nektarin miqdardından tamamilə sıxı surətdə asılıdır. Buna baxmayaraq, pambıq rayonları üçün bal arısı ailələrinin miqdarını hesablay-

arkən, bu rayonların pambıq tarlalarının orta hesabla bir ayda (iyul, avqust) verə biləcəyi nektarın miqdarı əsas götürülməli və ona görə də saxlanacaq arı ailəsinin miqdarı müəyyən edilməlidir. Bu rayonlarda yonca və şabdar ot üçün çalındığına görə, may və iyun aylarında nektar məhsuldarlığı davam etməyib, çox vaxt dəyişilir. Bildiyimiz kimi, yonca ot üçün çiçəkləmə ərəfəsində çalınmalıdır. Bu da nektarın xeyli azalmasına səbəb olur. Lakin yonca və şabdaların çiçəkləmə ərəfəsində ot üçün çalınması (may, iyun aylarında) bu bitkilərin nektar məhsulu-nun kökünü kəsmir. Həm də respublikanın bütün rayonlarında yonca və şabdar əkinlərinin hamısı ot üçün çalınmir. Bu sahələrin müəyyən hissəsi toxumluq olaraq saxlanır. Belə sahələrdə isə bal arıları çiçəkləmənin əvvəlindən sonuna kimi işləyərək, olan nektardan tamamilə istifadə edirlər. Bundan əlavə, bir çox hallarda şabdar və yoncanın ot üçün çalınması ləngidildiyinə görə, arılar əksərən çiçəkləmənin əvvəlində ifraz olunan nektarın əsas hissəsini toplaya bilirlər.

56-ci cədvəlin 7 və 8-ci sütunlarından tamamilə aydın olur ki, əgər bal arıları may, iyun ayında yonca və tütünün ifraz etdiyi nektarin 30 faizindən belə istifadə etsələr, bəzi rayonlarda iyul, avqust ayları ərzində pambıqdan və başqa kənd təsərrüfatı bitkilərindən götürülən nektar ehtiyatından xeyli artıq nektar götürmiş olarlar.

Aran rayonlarında aprel ayının arıcılıq üçün səmərəsiz bir dövr olması aranda arıcılığın inkişafına mane ola bilməz. Bu dövrdə bir çox alaq otlarının çiçəkləməsi aprel ayının arılardan ötrü səmərəsizliyini xeyli azaldır. Bundan əlavə, aprel ayının bal gəliri arı ailələrinin tələbatını ödəməyən rayonlarda arı ailələrinin qış yem ehtiyatını eyni miqdarda (bu tələbat miqdarda) artırmaq lazımdır ki, yazda arılar yemdən korluq çək-məsinlər.

		Təbi iem bazası		Kənd təsərrüfat bitkilərinən yem bazası			
Həyənlər		Bitki formasıqları	Bal verən eñkən bitkilər	Bitkilər üzərindən miqdar (ton hesabla)	Rayon üzərindən miqdar (ton hesabla)	Rayon üzərindən lazımlı olan arz arşağı	
1	2	Yevlax	3 yarməshəra yoşanlıq	4 - 5 -	6 meyvə bitkisi pəmbiq	7 0,7 43,47	Ayrı-ayrı bitkilərin bal məhsudları haqqının əsas dövrü aprel iyul-avqust maya-iyun iyun-iyul
		Bərdə	yarməshəra yoşanlıq	0 -	meyvə bitkisi pəmbiq	0,14 78 300	8 270 aprel iyul-avqust maya-iyun iyun-iyul
		Ağdam	yarməshəra yoşanlıq ikinci dərəcəli pöhrəlik kolluq	0 - 24 56	meyvə bitkisi pəmbiq	0,23 47,0 270,0 4,80	382,1 322 aprel iyul-avqust maya-iyun iyun-iyul
		Tərtər	yarməshəra yoşanlıq ikinci dərəcəli pöhrəlik kolluq	0 - 24 56	meyvə bitkisi pəmbiq	55,0 270,0 2,6 -	1929,5 aprel iyul-avqust maya-iyun iyun-iyul
				Rayon üzərindən lazımlı olan arz arşağı			
		Bal məhsudları haqqının əsas dövrü		Pəmbiq qılıqda leyvəna gedər		Pəmbiq qılıqda leyvəna gedər	
		Arqıldıq məsələsi (bos) dövrü		Pəmbiq qılıqda leyvəna gedər		Pəmbiq qılıqda leyvəna gedər	
		Mənbinin səmərəsi (bos)		Arqıldıq məsələsi (bos)		Arqıldıq məsələsi (bos)	
		Rayon üzərindən lazımlı olan arz arşağı		Rayon üzərindən lazımlı olan arz arşağı		Rayon üzərindən lazımlı olan arz arşağı	

Bozqır rayonları Qarşılıklı	Qarşılıklı									
	Fizuli	dağ-kserofit formasyası	17	-	meyve bitkisi	0,12	436,5	aprel	618	378
			pambıq	28,0			iyul-avqust			240
			yenca	43,0			may-iyun			
			bostan bitkileri	4,0			iyun-iyul			
	Goranboy	yamnşəhərə yovşanlıq	0	-	meyve bitkisi	0,13	2220	aprel	3033	2417
			pambıq	75,00			iyul-avqust			616
			yenca	300,00			may-iyun			
			bostan bitkileri	4,0			iyun-iyul			
	Şəmkir	yamnşəhərə yovşanlıq ikinci dərəcəli pöhrəlik	0	-	meyve bitkisi	0,19	1942,5	aprel	2589	2058
			pambıq	65,0			iyul-avqust			540
			iyun	255,0			may-iyun			
			yenca	4,0			iyun-iyul			
	Tovuz	yamnşəhərə yovşanlıq ikinci dərəcəli pöhrəlik	0	-	meyve bitkisi	0,06	906,5	aprel	1226	1024
			pambıq	24,0			iyul-avqust			202
			iyun	127,5			may-iyun			
			bostan	2,6			iyun-iyul			
	Ağstafa	yamnşəhərə yovşanlıq ikinci dərəcəli pöhrəlik	0	-	meyve bitkisi	-	1242,5	aprel	1775	1475
			pambıq	35			iyul-avqust			300
			iyun	172,5			may-iyun			
			bostan	4,0			iyun-iyul			
	Qazax	ikinci dərəcəli pöhrəlik kollar	24	iyun	meyve bitkisi	0,06	865,0	aprel	1142	890
			pambıq	30,0			iyul-avqust			252
			yenca	112,0			may-iyun			
			bikiləri	3,20			iyun-iyul			
	Kürdəmir	şoranalı yamnşəhərə yovşanlıq	0	-	meyve bitkisi	-	300	aprel	1270	856
			pambıq	42,0			iyul-avqust			352
			yenca	105			may-iyun			
			bostan	4,0			iyun-iyul			

	Üçar	şoranalı yamnsəhərə yovşanlıq	-	-	meyvə bitkisi pambıq yonca bosan bitkiləri	0,70 60,0 240,0 2,6	1776	aprel iyul-avqust maya-yun iyun-iyul	aprel iyul-avqust maya-yun iyun-iyul	aprel iyul-avqust maya-yun iyun-iyul	2240 1940 500	
Ağcabədi		şoranalı yamnsəhərə yovşanlıq	0	-	meyvə bitkisi pambıq yonca bosan bitkiləri	0,20 70,0 285,0 3,4	2101	aprel iyul-avqust maya-yun iyun-iyul	aprel iyul-avqust maya-yun iyun-iyul	aprel iyul-avqust maya-yun iyun-iyul	2300	574
Səlyan		şoranalı yamnsəhərə yovşanlıq	0	-	meyvə bitkisi pambıq yonca bosan bitkiləri	0,01 37,0 135,0 2,0	1283	aprel iyul-avqust maya-yun iyun-iyul	aprel iyul-avqust maya-yun iyun-iyul	aprel iyul-avqust maya-yun iyun-iyul	1088	304
Beyləqan		şoranalı yamnsəhərə yovşanlıq	0	-	meyvə bitkisi pambıq yonca bosan bitkiləri	0,06 36,0 180,0 2,0	1014	aprel iyul-avqust maya-yun iyun-iyul	aprel iyul-avqust maya-yun iyun-iyul	aprel iyul-avqust maya-yun iyun-iyul	1784	1488
Sabirabad		şoranalı yamnsəhərə yovşanlıq	0	-	meyvə bitkisi pambıq yonca bosan bitkiləri	0,13 46,0 124,0 3,0	979	aprel iyul-avqust maya-yun iyun-iyul	aprel iyul-avqust maya-yun iyun-iyul	aprel iyul-avqust maya-yun iyun-iyul	1004	380
Göygəy		yamnsəhərə yovşanlıq	0	-	meyvə bitkisi pambıq yonca bosan bitkiləri	0,20 60,0 240,0 3,60	1509	aprel iyul-avqust maya-yun iyun-iyul	aprel iyul-avqust maya-yun iyun-iyul	aprel iyul-avqust maya-yun iyun-iyul	2436	1940
Ismayıllı		yamnsəhərə yovşanlıq	0	-	meyvə bitkisi əinəbaxan yonca bosan bitkiləri	0,32 19,11 30,0 2,0	335	aprel iyul maya-yun iyun-iyul	aprel iyul maya-yun iyun-iyul	aprel iyul maya-yun iyun-iyul	248	160

Dağətəyi rayonları

Xizi	yarimsahra yovşanlıq	0	-	meyvə bitkisi günabaxan bostan bitkiliarı	0,13 27,0 1,50	-	aprel iyul iyun-iyul	aprel	-	-
Xəqimaz	alçaq məşəkkər	24	iyun	meyvə bitkiliarı	0,52	1465	aprel iyul iyun-iyul	aprel	1929	1836
Balakən	alçaq məşəkkər	24	iyun	günabaxan bostan bitkiliarı	2,70 18,0		avqust			93
Oğuz	ikinci dərsəlli pəhəlik	0	-	yonca bitkiliarı	225 0,45	1363	may-iyun aprel iyul iyun-iyun iyun-iyul	aprel	2102	1732
Böyük Qafqazın münnənnə aran rayonları										

Xızı, İslmayilli, Xaçmaz kimi bir sıra rayonlarda və Büyük Qafqazın bütün rayonlarında arıcılığın səmərəsiz dövrü iki aya (aprel-iyun və iyul-avqust aylarına) qədər davam edə bilər. Bu rayonlarda bal verən yabanı bitkilər əkilmədən oturaq arıcılıq təşkil etmək mümkün olmaz. Burada arıcılıq təsərrüfatı köçürülüən zaman isə bal arıları fermalarını pambıq tarlalarına köçürmək işini təşkil etmək vacibdir. Azərbaycan şəraitində pambıq rayonlarında yonca və şabdar iki vaxtda: yazda və payızda əkilir. Şabdar payızda (1-15/X) səpilirsa, may ayının 10-u ilə 15 - i arasında, yazda (15-20/VI) səpildiyi halda isə iyun ayının 15-i ilə 20-si arasında çiçəkləməyə başlayır. Hər iki-sində çiçəkləmə dövrü 25-30 gün davam edir. Əgər payızda səpilmiş şabdar çiçəkləmənin başlanğıcında ot üçün çalınırsa, 20-25 gündən sonra o, yenidən göyərir və çiçəkləməyə başlayır.

Yoncanın çiçəkləməsi onun səpilmə vaxtı ilə sıx əlaqədardır, yazda səpilmiş yonca birinci il iyunun 5 - 10-da, payızda səpilmiş yonca isə mayın 20 - 25-də çiçəkləməyə başlayır. İkinci ildə isə həm yazda səpilmiş və həm də payızda səpilmiş yonca may ayının 10 - 15-də çiçəkləyir. Hər halda yoncanın çiçəkləmə müddəti 25-30 gün davam edir. Beləliklə, pambıq əkən rayonlarının kolxozları pambığın çiçəkləməsi dövrünə qədər yonca və şabdaların əkilmə və biçilmə vaxtlarını nizama salmaqla öz rayonlarında arıcılıq mövsiminin “səmərəsiz” dövrünün qarşısını almış (ona yol verməmiş) olurlar.

Azərbaycanın aran rayonlarında arıcılığın təbii yem bazasının genişlənməsinə respublikada salınmış qoruyucu meşə zolaqları və ottarlılı növbəli əkin sisteminin geniş tətbiq edilməsi böyük kömək edir. Qoruyucu meşə zolaqlarında əkilmış bitki növlərinin çox böyük əksəriyyəti bal və çiçək tozu verən bitki cinslərindəndir. Bu bal verən bitkilər tərkibinə aid cinslər bunlardır:

- 1) *əsas cinslərdən: ağakasiya, lələk və şabalıd;*
- 2) *əsas cinslərə yanaşı olan cinslərdən: nazikyarpaq iydə, alça, yapon saforası, zeytun, gavalı, gilas, heyva, Qafqaz xirniyi, albali, ərik, armud, alma, Qafqaz cökəsi, əzgil, zoğal, badam, tut;*
- 3) *kollardan: Xəzər söyüdü, sarı akasiya, nar, itburnu, lilotu, findiq ağacı, qarağat, doqquzdon və başqaları.*

Göstərilən bal verən bitkilərin bal məhsuldarlığı dövrünü qiymətləndirmək üçün onların çiçəkləməsi təqvimini 56-cı cədvəldə veririk.

56-cı cədvəldən göründüyü kimi, meşə zolaqlarındakı bal verən bitkilərin çiçəkləməsinin şiddetli dövrü mart ayından başlayaraq iyul ayının başlangıcına kimi davam edir.

Bunlardan 3 növün çiçəkləməsinin şiddetli dövrü mart ayına, 10 növünənki aprel ayına, 11 növünənki may ayına və 5 növünənki iyun ayına düşür. Kütləvi surətdə çiçəkləmənin sonu (iyul) pambığın çiçəkləməsinə uyğun gəlir.

Aran rayonlarında pambığın çiçəkləməsinin başlangıcından etibarən, pambığın məhsuldarlığını artırmaq və pambığ çiçəklərinin ifraz etdiyi külli miqdarda nektardan istifadə etmək məqsədilə arıxanalar (arı pətəkləri) pambığ tarlalarına vaxtında və planlı surətdə çıxarılmalıdır.

Azərbaycan şəraitində arı pətəkləri pambığ tarlalarına iyulun 10-da gətirilməli və oktyabra qədər burada saxlanmalıdır. Pambığ tarlalarında yetişdirilən bitkilərin hamısının çiçəklərinin əlavə çarpaz tozlanması səmərələşdirmək üçün, arıxanaların sahənin ortasında yerləşdirilməsi yaxşı olar. Əgər pambığ əkilən sahə çox böyük olarsa, arıxanalar bir-birindən 1 km məsafədə 2-3 yerdə yerləşdirilir.

Cədvəl 57.

Bitkilərin adı	Çıxışlarda vaxtları			Çıxışlarda şiddəti (gündələ)
	başlangıcı	şiddətli dövrü	sonu	
1	2	3	4	5
Ənlək (<i>Armeniaca vulgaris</i> Lam.)	1-5/IV	10/IV	20/IV	15-20
Alaç (Prunus divaricata Led.)	25/III	4/IV	10/IV	10-15
İleyva (<i>Cydonia oblonga</i> Mill.)	20/IV	30/IV	5/V	15
Akasiya (<i>Acacia melanoxylon</i> R. Br.)	20/V	25/V	5/VI	15
Ağ akasiya (<i>Robinia pseudoacacia</i> L.)	10/V	15/V	20/V	10
Lilotu (<i>Amorpha fruticosa</i> L.)	5/V	12/V	20/V	15
Gəməşədəv (<i>Euonymus</i> L.)	15/VII	20/VII	30/VII	15
Albalı (<i>Cerasus vulgaris</i> mill.)	25/III	27/VI	5/IV	10
Ləbk (Gleditschia L.)	20/V	25/V	30/V	10
Nar (<i>Punica granatum</i> L.)	2/VII	18/VII	1/VIII	20-25
Armud (<i>Pyrus</i> L.)	10/IV	15/IV	20/IV	8-10
Dəqquzdon (<i>Loniceria</i> L.)	10/V	18/V	15/V	15
Söyüd (<i>Salix caspica</i> Pall.)	6/IV	10/IV	20/IV	12-14
Zogəl (<i>Cornus mas</i> L.)	12/III	18/III	25/V	12-14
Dağdağan (<i>Viburnum</i> L.)	5/IV	10/IV	15/IV	10
Sabalıd (<i>Castanea sativa</i> Willd.)	30/V	18/VII	-	15
Fındıq ağacı (<i>Corylus avellana</i> L.)	15/III	20/III	25/III	10
Iyadə (<i>Elaeagnus angustifolia</i> L.)	12/V	20/V	25/V	13-15
Cökə (<i>Tilia caucasica</i> Rupr.)	10/VII	16/VII	20/VII	10-12
Badam (<i>Amygdalus</i> Mill.)	20/III	25/III	30/III	8-10
Zeytin (<i>Olea europaea</i> L.)	10/V	18/V	25/V	13-15
Əzgili (<i>Mespilus germanica</i> L.)	5/V	20/V	25/V	10
Sofora (<i>Sophora japonica</i> L.)	20/VII	30/VII	10/VIII	20

Gaval (Prunus L.)	25/III	5/IV	10/IV	10-12
Qaracat (Ribes uva-crispa Lam.)	1/V	5/V	10/V	10
Innab (Ziziphus jujuba Mill.)	5/V	15/V	20/V	15
İlbunu (Rosa L.)	10/VI	18/VI	25/VI	15
Ximik (Diospyros lotus L.)	10/V	15/V	22/V	10-12
Gilas (Cerasus avium L.)	12/IV	18/IV	22/IV	8-10
Tut (Morus L.)	20/IV	i y u n a y u n d a	b a r v e r i r	
Alna (Malus Mill.)	25/IV	25/V	3/V	10-12

Pambıq bitkisi çiçəklərinin dişicik ağızçığının tozcuqlar qarışığı ilə əlavə çarpaz tozlanmasını təmin etmək üçün geniş pambıq əkin massivlərinin hər 2-3 hektarına, elit-toxumçuluq təsərrüfatlarında isə hər 1-2 hektar sahəyə bir normal arı ailəsi düşməlidir.

Pambıq tarlasına arı ailələri çıxarılan zaman tarlada yetişdirilən pambıq sortunun nektarvermə dərəcəsini əsas tutmaq lazımdır. Məsələn, pambığın çox nektar verən 2421 və 108-F sortlarının təsərrüfat tarlalarının hər iki hektarına, elit-toxumçuluq təsərrüfatlarında isə hər bir hektarına bir normal arı ailəsi qoymaq lazımdır. Çiçəkləri az nektar ifraz edən 1298 kimi sortların geniş təsərrüfat əkinlərinin hər 3 hektarına, elit-toxumçuluq təsərrüfatlarında isə iki hektarına bir normal arı ailəsinin qoyulması məsləhətdir.

Bu deyilənlərlə yanaşı olaraq yadda saxlamaq lazımdır ki, müəyyən pambıq tarlasında aqrotexnika yüksək olduqca, bal arıları vasitəsilə pambıq çiçəklərinin əlavə çarpaz tozlandırılması dərəcəsi də artıq olacaqdır.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. Агеенко В.Н. 1899. О медоносных растениях, имеющих сельскохозяйственное значение. СПБ.
2. Агума Я. 1937 О опылении субтропических растений. Пчеловодство, № 5.
3. Андреев В.Н. 1927. К вопросу о причинах, определяющих медосбор. Пути сельского хозяйства. № 12\30
4. Арэнс Л.Е. 1926. О закономерности посещений пчелами медоносных растений. Пчеловодство. дело № 6.
5. Арутюнова Л.Г. 1940. Прорастание пыльцы хлопчатника при внутрисортовом скрещивании. Яровизация, 1(28).
6. Ахвердиев А. и Долуханова А. 1930 Очерк растительности летних пастбищ Карабахского хребта. Труды по геобот. обследов. пастбищ Азерб. ССР. сер. "В", вып. 3.
7. Бейдеман И. 1936-1937. В Закатальском заповеднике. Экспедиция АН СССР.
8. Брюханенко А.И. 1929. Пчелы собратят нектар не только с цветов. Последние достижения в пчеловодной технике. ГИЗ, М.
9. Буллет С. 1927. Медоносные и пыльценосные растения Калифорнии (перевод с английского).
10. Варунцян И.С. 1941. Опыт использования смеси пыльцы в селекции хлопчатника. Яровизация, 1 (31).
11. Васильев И.В. 1926. Полезные медоносные растения.
12. Веприков П.Н. 1928. Культура медоносных сельскохозяйственных растений в условиях СССР. Гиз, М. Л.
13. Веприков П.Н. 1930 б. о влиянии минеральных удобрений на нектароносность. Труды Всесоюзн. Съезда по генетике, селекции семенов. и плем. животн., т. 111.
14. Гейдеман Т.С. 1932. Очерк растительности высокогорных пастбищ Курдистана. Труды по геобатан. об-

- след. пастбищ Азербайджанской ССР. Сер “В” вып. 5.
15. Гейдеман Т.С. 1940 а. Нагорные ксерофиты южной части Малого Кавказа. Труды Ботанического института ФАН Азерб. ССР, т. IX.
16. Гейдеман Т.С. 1940 б. Краткий очерк растительности Закатала-Белоканской низменности. Труды Ботанического института Азерб. ССР, т. IX.
17. Гейдеман Т.С. 1947 г. Экологические типы растений Восточно-Закавказкой низменности. Докл. АН Азерб. ССР, т. 111, № 12.
18. Германич 1934. Сколько требуется пчело-пыльцы. Пчеловодство, № 6
19. Глухов М.М. 1956. Медоносные растения. Изд. 6, Сельхозгиз, М.
20. Гроссгейм А.А. 1926 а. Краткий очерк растительного покрова Азербайджана. Материалы по район. Азерб. ССР, 1, 2.
21. Гроссгейм А.А. 1928. Главные очаги растительных реликтов на территории Азербайджана. Изд. Азерб, гос. университета вып. 7.
22. Гроссгейм А.А. 1929 б. Растительность Муганской степи. Материалы по опытно-строит. работам на Мугани, вып. 4.
23. Гроссгейм А.А. 1930 а. Очерк растительного покрова Закавказья (Азербайджана, Армении, Грузии). Тифлис.
24. Гроссгейм А.А. 1930 б. Очерк растительности Мильской степи. Труды по геобот. обслед. пастбищ Азербайджанской ССР сер. “А”, вып. 6.
25. Гроссгейм А.А. 1934 а. Очерк растительности Кура-Араксинской низменности. Материалы к общей схеме использования водных ресурсов Кура-Араксинского бассейна, 4.
26. Гроссгейм А.А. 1935. Анализ флоры Кавказа.

Труды Ботан. инст. ФАН Азерб. ССР. т. 1.

27. Гроссгейм А.А. Прилипко Л.И. 1929. Геоботанический очерк Карабахской степи. Труды приклад. ботан; ген. и сел., т. XX, вып. 4.

28. Гроссгейм А.А., Ярошенко П.Д. 1929. Очерк растительности летних пастбищ Нухинского уезда. Труды по геобатан. обслед. пастбищ Азерб. ССР, сер. "В", вып. 1

29. Губин А.Ф. 1926. Медоносные сельскохозяйственные растения в связи с различными севооборотами. Госиздат, М.-Л.

30. Давидова Н.С. 1938 а. Медоносность люцерны. Пчело-водство № 8-9.

31. Давидова Н.С. 1938 б. Нектароносность эспарцева. Гиз, М.

32. Давидова Н.С. 1939. Пчелы повышают урожай семян люцерны. Межсовхозная перекличка, № 12.

33. Долуханова А.Г. и Сахокия М.Ф. 1941. Опыт геоботанического районирования Закавказья. Сообщ. АН Груз. ССР, т. 1, вып. 4.

34. Зайцев Г.С. 1929. Хлопчатник. Библиотека хлопководства, изд. ВИР и Турк. селекц. ст., Л.

35. Карягин И.И. 1928. Материалы по растительности Кубинского уезда. Изв. Азерб. Гос. университ. отд. естеств. и. мед., т. 7 и др.

36. Кулиев А.М. 1946. Применение метода капилляров с целью установления медоносности растений в экспедиционных условиях. Докл. АНАзерб. ССР, т. 11, № 9.

37. Кулиев А.М. 1947. Медоносные растения Кировабатского и Ханларского районов. Изв. Азерб. сельхоз. инст. № 9.

38. Кулиев А.М. 1948а. Перганосные растения Азербайджана и степень их пригодности пчелам. Изв. Азерб. сельхоз. инст. 2. (12).

39. Кулиев А.М. 1948б. Работа пчел на хлопчатнике.

Пчеловодство, № 8.

40. Кулиев А.М. 1950а. Предохранение пчел от гибели при опыливании хлопчатника. Пчеловодство, № 9.
41. Кулиев А.М. 1950б. Пчелы и хлопчатник. Пчеловодство, № 11
42. Кулиев А.М. 1950в. Расширяется кормовая база пчеловодства Азербайджана. Пчеловодство, № 8.
43. Кулиев А.М. 1951. Применение метода капилляров с целью устонавления медоносности растений в экспедиционных условиях. Ботан. журн. № 2.
44. Кулиев А.М. 1957. Перекрестная опыляемость хлопчатника азербайджанских сортов. Рефераты научно-исследовательских работ по хлопководству. Ташкент.
45. Quliev Ə.M. və Qaziev T.İ. 1957. Pambıq və bal arıları, Bakı.
46. Куприянова Л.А. 1940. О пыльце некоторых розоцветных. Советская ботаника, № 3
47. Куприянова Л.А. 1948. Морфология пыльцы однодольных растений. Труды Ботан. инст. АН СССР, сер. 1, вып. 7.
48. Куряев Н. и Круглов С. 1932. Медовое дерево. Пчеловодство, № 3.
49. Лысенко Т.Д. 1948. Агробиология, ОГИЗ, Сельхозгиз, М.
50. Магакян А.К. 1941. Растительность Армянской ССР. Изд. АН. СССР, М-Л.
51. Макарова А.И. 1950. Улучшение кормовой базы пчеловодства в условиях травопольных севооборотов. Пчеловодство, № 4 и др.

MÜNDƏRİCAT

Yeni nəşrin elmi redaktorundan	3
Müəllifdən	5
Giriş	7

I Fəsil

Azərbaycan SSR-də arıçılıq təsərrüfatının hazırlı vəziyyəti haqqında.....	11
--	-----------

II Fəsil

Bitkilərin nektar və çiçək tozu verməsinin öyrənilməsi üsulları	17
Bitkilərin nektarlılığını təyin etmək üçün məsləhət görülən üsullar	17
Makrokapilyar üsulu və onun ekspedisiya şəraitində tətbiq olunması	22
Bitkilərin çiçək tozu verməsinə görə bal arıları üçün əlverişli olmasının təyin edilməsi	26
Bitkilərin toz hüceyrələrini öyrənmək üsulu.....	27

III Fəsil

Azərbaycan bitkilərinin nektar və balvermə dərəcələri	29
Azərbaycanın birinci dərəcəli bal verən bitkiləri.....	39
Azərbaycan bitkilərinin çiçək tozu vermə dərəcələri.....	47
Azərbaycanın çiçək tozu verən bitkilərinin növ tərkibi.....	49

Arıların istifadəsi üçün bitkilərin yararlı tozcuqvermə dərəcələri	66
Ədəbiyyatda bəlli olan çiçək tozu verən bitkilər	68
Arıların istifadəsi üçün yararlı yeni çiçək tozu verən bitkilər.....	72

IV Fəsil

Azərbaycanın birinci dərəcəli bal verən və çiçək tozu verən bitkilərinin təsviri.....	77
Respublikada becərilməsi məsləhət görülən bal verən bitkilər.....	161
Azərbaycanın ikinci dərəcəli bal verən bitkiləri	163
Azərbaycanın yeni bal verən bitkiləri	165

V Fəsil

Nektar ifrazının fiziologiyası haqqında	168
İqlim şəraitinin nektar ifrazına təsiri	168
Torpaq rütubətinin nektar ifrazına təsiri	179
Mineral gübrələrin nektar ifrazi prosesinə təsiri	186
Bitkilərin inkişaf fazalarından asılı olaraq nektar ifrazının dəyişməsi	192
Bitkilərin çiçəkləmə fazasından asılı olaraq nektar verməsinin dəyişilməsi	193
Nektarın və onun tərkibindəki şekerin bir gün ərzində dəyişilməsi	196
Çiçəklərin fenoloji fazalarından asılı olaraq nektar ifrazının və nektardakı şekerin miqdarının dəyişilməsi	197

VI Fəsil

Bal və çiçək tozcuğu verən yabanı bitkilərin növ tərkibi və onların botaniki-coğrafi rayonlar üzrə qiymətləndirilməsi	200
Yarimsəhraların bal və çiçək tozu verən bitkiləri	201
Şərqi Zaqafqaziya düzənləri və yarimsəhralarının bal verən bitkiləri	202
Qobustan (Qəbristan) Abşeron dağətəyi yarimsəhraları ...	204
Meşə zonasının bal və çiçək tozcuğu verən bitkiləri	206
Böyük Qafqaz meşələrinin bal verən bitkiləri	216
Kiçik Qafqaz meşələrinin bal verən bitkiləri	227
Dağ-kserofit formasiyasının bal və çiçək tozu verən bitkiləri	239
Cənub rayonlarının dağ-kserofit formasiyası	239
Çöl (step) yaylalarının dağ-kserofit formasiyasının bal və çiçək tozu verən bitkiləri	240
Şamaxı rayonunun bal verən bitkiləri	243
Yüksək dağ, çəmən və steplərinin bal və çiçək tozu verən bitkiləri	249
Kiçik Qafqazın yüksək dağ çəmənlərinin bal verən bitkiləri	250
Meşə zonası yuxarı qurşağının bal verən bitkiləri	250
Müxtəlif otlu çəmənlərin balverən gitkiləri	254
Böyük Qafqazın yüksək dağ çəmənləri və steplərinin bal verən bitkiləri	258
Müxtəlif otlu çəmənlərin bal verən bitkiləri.....	259
350	

VII Fəsil

Azərbaycanın əsas kənd təsərrüfatı bitkilərinin nektarvermə dərəcələri və onların məhsuldarlığının artırılmasında bal arılarının rolü.....	270
Pambığın çapraz tozlanmasında bal arılarının rolü	270
Pambıq tarlaları dərmanlandığı zaman arıların zəhərlənməkdən qorunması	310
Yonca və bal arıları	313
Bal arıları və bəzi meyvə bitkiləri.....	322

VIII Fəsil

Republikada oturaq arıçılığın təşkili və onun yem bazası....	325
Dağlıq yerlərdə arıçılığın yem bazası	325
Aran yerlərdə arıçılığın yem bazası.....	330
İstifadə olunan ədəbiyyat.....	344

Mətbəənin direktoru:
Fuad HÜSEYNOV

Texniki redaktor: Azər RƏSULOV

Korrektor: Cavid RƏSULZADƏ

Tərtibatçı: Əhməd ƏLİYEV

Kitab *mətbəəsində*
çap olunmuşdur

Yığılmağa verilmişdir: 04.10.2013
Çapa imzalanmışdır: 30.04.2014
Şərti çap vərəqi: 22
Formatı: 60x84 $\frac{1}{16}$
Tiraj: 1000